

## 3804y\_Az\_Q2017\_Yekun imtahan testinin sualları

### Fənn : 3804Y Vergi uçotu və auditi

#### 1 Vergitutma məqsədləri üçün vergi siyasəti...

- gəlir və xərclərin müəyyən edilməsi, qəbulu, qiymətləndirilməsi və bölüşdürülməsinin vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əsasən seçilmiş üsulların (metodların) məcmusudur
- vergitutma məqsədləri üçün maliyyə-təsərrüfat fəaliyyətinin lazımı göstəricilərinin vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əsasən seçilmiş üsulların (metodların) məcmusudur
- gəlir və xərclərin müəyyən edilməsi, qəbulu, qiymətləndirilməsi və bölüşdürülməsi, eləcə də vergitutma məqsədləri üçün maliyyə-təsərrüfat fəaliyyətinin lazımı göstəricilərinin vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əsasən seçilmiş üsulların (metodların) məcmusudur
- gəlir və xərclərin müəyyən edilməsi, qəbulunun, eləcə də vergitutma məqsədləri üçün maliyyə-təsərrüfat fəaliyyətinin lazımı göstəricilərinin vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əsasən seçilmiş üsulların (metodların) məcmusudur
- vergitutma məqsədləri üçün maliyyə-təsərrüfat fəaliyyətinin lazımı göstəricilərinin, gəlir və xərclərin müəyyən edilməsinin vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinə əsasən seçilmiş üsulların (metodların) məcmusudur

#### 2 Vergi uçotunun norma və qaydalarının ardıcılığı prinsipinə əsasən...

- mühasibat uçotunun norma və qaydaları bir hesabat dövründən digərinə kimi ardıcıl olaraq tətbiq olunmalıdır
- vergi qanunvericiliyinin norma və qaydaları bir hesabat dövründən digərinə kimi ardıcıl olaraq tətbiq olunmalıdır
- vergi uçotunun norma və qaydaları bir hesabat dövründən digərinə kimi ardıcıl olaraq tətbiq olunmalıdır
- mühasibat və vergi uçotunun norma və qaydaları bir hesabat dövründən digərinə kimi ardıcıl olaraq tətbiq olunmalıdır
- Vergi Məcəlləsi və mühasibat uçotunun norma və qaydaları bir hesabat dövründən digərinə kimi ardıcıl olaraq tətbiq olunmalıdır

#### 3 Vergi uçotunun aparılması prinsipləri hansılardır?1) Pul və natural ölçüsü prinsipi 2) Mühasibat uçotunun norma və qaydalarının ardıcıl tətbiq edilməsi prinsipi 3) Pul ölçüsü prinsipi 4) Müəssisə fəaliyyətinin fasiləsizliyi prinsipi 5) Təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti müəyyən edilməsi prinsipi (hesablama prinsipi) 6) Gəlir və xərclərin bərabər ölçülərlə qəbul edilməsi prinsipi 7) Vergi uçotunun norma və qaydalarının ardıcıl tətbiq edilməsi prinsipi

- 2,3,4,5,6
- 2,4,6
- 3,4,5,6,7
- 1,2,3,4,5

#### 4 Təşkilatın fəaliyyətinin fasiləsizliyi prinsipinə əsasən...

- müəssisənin mülkiyyəti olan mallar (işlər, xidmətlər) həmin təşkilatda onların istismara verildiyi andan satıldığı anadək bütün təsərrüfat əməliyyatları onun digər əmlakı ilə birgə uçota alınır
- müəssisənin hüquqi şəxs kimi qeydiyyatdan keçdiyi anadan ləğv edildiyi anadək olan bütün fəaliyyəti fasiləsiz olaraq uçota alınmalıdır
- müəssisənin hüquqi şəxs kimi qeydiyyatdan keçdiyi anadan yenidən təşkil olunduğu, yaxud ləğv edildiyi anadək olan bütün fəaliyyəti fasiləsiz olaraq uçota alınmalıdır
- müəssisənin hüquqi şəxs kimi qeydiyyatdan keçdiyi anadan yenidən təşkil olunduğu anadək olan bütün fəaliyyəti fasiləsiz olaraq uçota alınmalıdır
- müəssisənin uçota alındığı anadan yenidən təşkil olunduğu, yaxud ləğv edildiyi anadək olan bütün fəaliyyəti fasiləsiz olaraq uçota alınmalıdır

#### 5 Vergi uçotunun əmlak fərdiliyi prinsipinə əsasən...

- əsas fəaliyyətdən (satışdan) olan gəlir, satılmış mallara (işlərə, xidmətlərə) görə hesablaşmalarla əlaqədar pul formada daxil olmuş bütün vəsaitlərə birgə uçota alınır müəyyən edilir
- müəssisənin hüquqi şəxs kimi qeydiyyatdan keçdiyi anadan yenidən təşkil olunduğu, yaxud ləğv edildiyi anadək olan bütün fəaliyyəti fasiləsiz olaraq uçota alınmalıdır
- müəssisənin mülkiyyəti olan əmlak həmin təşkilatda olan digər hüquqi şəxsin əmlakından ayrıca uçota alınır

- müəssisənin mülkiyyəti olan mallar (işlər, xidmətlər) həmin təşkilatda olan digər hüquqi şəxsin əmlakı ilə birgə uçota alınır
- müəssisənin uçota alındığı anadan yenidən təşkil olunduğu, yaxud ləğv edildiyi anadək olan bütün fəaliyyəti fasiləsiz olaraq uçota alınmalıdır

#### 6 Vergi uçotunun pul ölçüsü prinsipinə əsasən...

- əsas fəaliyyətdən (satışdan) olan gəlir, satılmış mallara (işlərə, xidmətlərə) görə hesablaşmalarla əlaqədar pul və ya natural formada daxil olmuş bütün vəsaitlərə əsasən müəyyən edilir
- müəssisənin mülkiyyəti olan əmlak həmin təşkilatda olan digər hüquqi şəxsin əmlakından ayrıca uçota alınır
- əsas fəaliyyətdən (satışdan) olan gəlir, satılmış mallara (işlərə, xidmətlərə), yaxud əmlaka görə hesablaşmalarla əlaqədar pul və ya natural formada daxil olmuş bütün vəsaitlərə əsasən müəyyən edilir
- əsas fəaliyyətdən (satışdan) olan gəlir, satılmış mallara (işlərə, xidmətlərə), yaxud əmlaka görə hesablaşmalarla əlaqədar pul formada daxil olmuş bütün vəsaitlərə əsasən müəyyən edilir
- əsas fəaliyyətdən (satışdan) və satışdankənar gəlirləri, satılmış mallara (işlərə, xidmətlərə) görə hesablaşmalarla əlaqədar pul və ya natural formada daxil olmuş bütün vəsaitlərə əsasən müəyyən edilir

7 Aşağıdakılardan hansılar mühasibat (maliyyə) və vergi uçotlarının fərqli cəhətlərinə aid edilir? 1. əsas vəsait obyektlərinə amortizasiyanın hesablanması üsulu; 2. əsas vəsait obyektlərinin təmirinə çəkilən məsrəflərin uçotu qaydası; 3. idarəetmə (ümumtəsərrüfat) xərclərinin uçota alınması (silinməsi) qaydası; 4. kommersiya xərclərinin uçota alınması (silinməsi) qaydası; 5. bitməmiş istehsalatın uçotda əks etdirilməsi qaydası.

- 1, 3, 4, 5
- 2, 4, 5
- 1, 2, 3, 4, 5
- 2, 3, 4, 5
- 3, 4, 5

8 Aşağıdakılardan hansılar mühasibat (maliyyə) və vergi uçotlarının ümumi cəhətlərinə aid edilmir? 1. istifadə olunan ölçü vahidləri – pul (manat); 2. uçotun metodları; 3. uçotun aparılmasının hüquqi əsaslarının eyniliyi; 4. hesabatın dövrü olaraq tərtib və təqdim edilməsi; 5. hesabat (keçmiş) dövrləri nəticələrinin əks olunması.

- 1, 3, 5
- 4, 5
- 2, 3
- 1, 2
- 2, 4

9 Aşağıdakılardan hansılar mühasibat (maliyyə) və vergi uçotlarının ümumi cəhətlərinə aid edilir? 1. uçotun aparılmasının hüquqi əsaslarının eyniliyi; 2. istifadə olunan ölçü vahidləri – pul (manat); 3. uçotun metodları; 4. hesabatın dövrü olaraq tərtib və təqdim edilməsi; 5. təsərrüfat əməliyyatlarının sənədlərlə təsdiq edilməsinin məcburiliyi; hesabat (keçmiş) dövrləri nəticələrinin əks olunması; 6. daxili və xarici informasiya istifadəçilərinin olması.

- 1, 2, 3, 4, 6
- 2, 3, 4, 5, 6
- 2, 4, 5, 6, 7
- 1, 4, 5, 6, 7
- 1, 3, 5, 7

10 Vergi uçotu özündə aşağıdakı hansı məlumatları əks etdirilmir? 1. gəlir və xərc məbləğlərinin formalaşması qaydasını; 2. cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan gəlirlərin xüsusi çəkisinin müəyyən edilməsi qaydasını; 3. yaradılmış ehtiyat məbləğinin formalaşması qaydasını; 4. növbəti hesabat dövrlərinin gəlirlərindən çıxılacaq xərclərin məbləğini; 5. növbəti hesabat dövrlərinin xərclərinə daxil ediləcək xərclərin qalığı məbləğini mənfəət vergisi üzrə büdcəyə ödənilmiş vergi məbləğini.

- 1, 2, 3
- 1, 3, 5

- 2, 4, 6  
 2, 3, 4  
 4, 5, 6

11 Vergi uçotu özündə aşağıdakı hansı məlumatları əks etdirməlidir? 1. cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan gəlirlərin xüsusi çəkisinin müəyyən edilməsi qaydasını; 2. gəlir və xərc məbləğlərinin formalaşması qaydasını; 3. növbəti hesabat dövrlərinin gəlirlərindən çıxılacaq xərclərin məbləğini; 4. cari hesabat dövründə vergitutma məqsədləri üçün uçota alınan xərclərin (zərərin) xüsusi çəkisinin müəyyən edilməsi qaydasını; 5. mənfəət vergisi üzrə büdcəyə ödənilmiş vergi məbləğini; 6. növbəti hesabat dövrlərinin xərclərinə daxil ediləcək xərclərin qalıq məbləğini; 7. yaradılmış ehtiyat məbləğinin formalaşması qaydasını; 8. mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini.

- 1, 2, 3, 4, 6  
 1, 4, 5, 7, 8  
 2, 4, 6, 7, 8  
 2, 3, 4, 5, 6  
 2, 4, 6, 8

12 Vergi uçotu məlumatlarının ümumiləşdirilməsi üçün istifadə olunan sənəd forması necə adlandır?

- İlkın uçot sənədləri  
 Uçot registrləri  
 Vergitutma bazasının haqq-hesabı  
 Analitik vergi uçotu registrləri  
 Bəyannamə

13 Yalnız vergitutma məqsədləri üçün tətbiq olunan xüsusi sənədlər necə adlanır?

- Sintetik uçot registrləri  
 Bəyannamə  
 Analitik vergi uçotu registrləri  
 İlkın uçot sənədləri  
 Vergitutma bazasının haqq-hesabı

14 İqtisadi subyektin apardığı bütün təsərrüfat əməliyyatlarının rəsmiləşdirildiyini təsdiq edən sənədlər necə adlandır?

- Analitik vergi uçotu registrləri  
 Uçot registrləri  
 İlkın uçot sənədləri  
 Vergitutma bazasının haqq-hesabı  
 Vergi uçotu registrləri

15 Aşağıda göstərilənlərdən hansılar vergi uçotunun məlumat mənbələrinə aid edilir? 1. ilkın uçot sənədləri; 2. mühasibat uçotu registrlərinin əsasında formalaşdırılmış vergi uçotu registrləri; 3. müstəqil analitik vergi uçotu registrləri; 4. cari və gələcək hesabat dövrləri üçün mənfəət vergisi üzrə vergi bazasının haqq-hesabı; 5. cari hesabat dövrləri üçün mənfəət vergisi üzrə vergi bazasının haqq-hesabı; 6. mühasibat uçotu registrləri; 7. sintetik vergi uçotu registrləri.

- 2, 3, 4, 5  
 4, 5, 6, 7  
 1, 2, 3, 4  
 3, 4, 5, 6  
 2, 4, 6

16 Vergi qanunvericiliyinə uyğun olaraq təsərrüfat subyektləri vergitutulan gəlirlərin (mənfəətin) dəqiq müəyyən edilməsi üçün hansı hərəkətlər etməlidirlər? 1. sənədləşdirilmiş məlumata əsasən öz gəlir və xərclərinin uçotunu vaxtılı-vaxtında aparmalıdır; 2. tətbiq edilən uçot metodundan asılı olaraq onları əldə edildiyi və çəkildiyi müvafiq hesabat (vergi) dövrlərinə aid etməlidir; 3. tətbiq edilən uçot metodundan asılı

olmayaraq onları əldə edildiyi və çəkildiyi müvafiq hesabat (vergi) dövrlərinə aid etməlidir; 4. mühasibat uçotu məlumatlarına əsasən öz gəlir və xərclərinin uçotunu vaxtli-vaxtında aparmalıdır; 5. tətbiq edilən uçot metodundan asılı olaraq onları hesabat (vergi) dövrlərinə aid etməlidir.

- 1, 2
- 4, 5
- 2, 3
- 3, 4
- 1, 3

17 Vergi uçotu sistemi hansı prinsip nəzərə alınmaqla təşkil olunduqda vergi uçotunun norma və qaydalarının bir hesabat dövründən digərinə ardıcıl olaraq tətbiq edilməsi təmin olunur?

- Xronoloji
- Tamlıq
- Ardıcılıq
- Fasiləsizlik
- Dürüslük

18 Təsərrüfat subyektləri tərəfindən təşkil edilmiş vergi uçotu sistemi aşağıdakı əsas prinsiplər nəzərə alınmaqla təşkil olunmalıdır:

- Ədalətlik, fasiləsizlik, tamlıq
- Xronoloji, tamlıq, ədalətlik
- Ardıcılıq, fasiləsizlik, tamlıq
- Ardıcılıq, dürüslük, tamlıq
- Ardıcılıq və tamlıq

19 Vergi və digər dövlət orqanları vergi ödəyiciləri üçün vergi uçotu sənədlərinin məcburi formalarını müəyyən edə biləmi?

- Bilməz
- Qanunvericilikdə müəyyən edilmiş hallarda bilər
- Bilər
- Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla bilər
- Yalnız Vergilər nazirliyi müəyyən edilmiş hallarda bilər

20 Vergi uçotunun məlumatları sənədlərlə təsdiqlənməli və özündə aşağıdakı məlumatları əks etdirməlidir: 1. gəlir və xərclərin formalaşmasını; 2. gəlirlərin formalaşmasını; 3. cari vergi (hesabat) dövründə uçota alınan xərclərin və növbəti hesabat dövrlərinə aid ediləcək xərclərin müəyyən edilməsi qaydasını; 4. vergi (hesabat) dövründə uçota alınan gəlirlərin və növbəti hesabat dövrlərinə aid ediləcək xərclərin müəyyən edilməsi qaydasını; 5. yaradılacaq ehtiyat məbləğlərinin formalaşması qaydasını; 6. mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini.

- 1, 3, 5, 6
- 2, 3, 4, 5
- 1, 2, 3, 4
- 2, 4
- 2, 3, 5, 6

21 Vergi ödəyicisinin yeni fəaliyyət növünü həyata keçirdiyi hallarda vergi siyasətində nə əks etdirməlidir?

- mühasibat uçotunun norma və qaydaları nəzərə alınmaqla vergilərin hesablanması üzrə bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi
- vergitutma məqsədləri üçün bu fəaliyyət növlərinin əks olunması prinsipi və qaydaları
- vergi uçotunun norma və qaydalarının ardıcıl tətbiq edilməsi prinsipi
- Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla ardıcıl tətbiq edilməsi prinsipi
- kommersiya fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi

22 Təsərrüfat subyektlərinə vergi uçotunun aparılması qaydasına aşağıda göstərilən hansı hallarda dəyişiklik etməyə icazə verilir? 1. qanunvericilikdə dəyişiklik edildikdə; 2. tətbiq edilən uçot metodu dəyişildikdə; 3. müəssisə yeni fəaliyyət növünə başladıqda; 4. müəssisənin fəaliyyəti dayandırıldıqda; 5. müəssisənin vergi öhdəliklərinə xitam verildikdə.

- 2, 3, 4  
 3, 4, 5  
 1, 2, 3  
 1, 3, 5  
 2, 4

23 Qəbul olunmuş uçot qaydası hansı prinsiplər nəzərə alınmaqla uzun müddət ərzində bir hesabat dövründən digərinə kimi ardıcılıqla tətbiq olunmalıdır?

- komməriya fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıc, gedişat və qurtarmasını müəyyənləşdirmək imkanını təmin edilməsi  
 komməriya fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi  
 vergi uçotunun norma və qaydalarının ardıcıl tətbiq edilməsi prinsipi  
 mühasibat uçotunun norma və qaydaları nəzərə alınmaqla vergilərin hesablanması üzrə bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi  
 Vergi Məcəlləsinin tələbləri nəzərə alınmaqla vergilərin hesablanması üzrə bütün əməliyyatların ardıcıl tətbiq edilməsi prinsipi

24 Vergitutma məqsədləri üçün vergi uçotunun aparılması qaydası nəyə əsasən müəyyən edilir?

- Vergilər nazirliyinin vəzifəli şəxslərinin qərarına əsasən təsdiq edilmiş uçot siyasətinə  
 Mülki Məcəllənin tələblərinə əsasən təsdiq edilmiş uçot siyasətinə  
 Nazirlər Kabinetinin qərarına əsasən təsdiq edilmiş uçot siyasətinə  
 müəssisə rəhbərinin əmrinə (sərəncamına) əsasən təsdiq edilmiş uçot siyasətinə  
 Vergilər nazirliyinin qərarına əsasən təsdiq edilmiş uçot siyasətinə

25 Vergitutma məqsədləri üçün təsərrüfat əməliyyatlarının qruplaşdırılması və uçotu qaydası mühasibat uçotunun qaydalarından fərqli olduğu hallarda, vergitutulan mənfəət məbləği hansı məlumatlara əsasən hesablayır?

- vergi uçotunun məlumatlarına əsasən hesabat (vergi) dövrünün yekunlarına görə mühasibat uçotunun məlumatlarına  
 müvafiq düzəlişlər edilmək şərti ilə hesabat (vergi) dövrünün yekunlarına görə mühasibat uçotunun məlumatlarına  
 hesabat (vergi) dövrünün yekunlarına görə vergi uçotunun məlumatlarına  
 mühasibat uçotunun məlumatlarına əsasən hesabat (vergi) dövrünün yekunlarına görə vergi uçotunun məlumatlarına  
 hesabat (vergi) dövrünün yekunlarına görə mühasibat uçotunun məlumatlarına

26 Vergi bazasının müəyyən edilməsi üçün mühasibat uçotu registrlərində lazımı informasiya olmadıqda vergi uçotu necə formalaşdırıla bilər?

- tətbiq edilən mühasibat uçotu registrlərinə əlavə rekvizitlər əlavə etməklə  
 tətbiq edilən mühasibat uçotu registrlərinə əlavə rekvizitlər əlavə etməklə, yaxud müstəqil vergi uçotu registrləri  
 tətbiq edilən vergi uçotu registrlərinə mühasibat uçotu məlumatlarını əlavə etməklə, yaxud müstəqil vergi uçotu registrləri  
 müstəqil mühasibat uçotu registrləri tərtib etməklə  
 müstəqil vergi uçotu registrləri tərtib etməklə

27 Əgər başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutulan gəlir hansı metodla hesablamalıdır?

- qanunvericiliyin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə yalnız hesablama metodu ilə  
 qanunvericiliyin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmamaq şərti ilə yalnız kassa metodu ilə  
 vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla  
 hüquq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə yalnız kassa metodu ilə

- vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla zəruri düzəlişlər aparmaq şərti ilə vergi ödəyicisinin öz mühasibat uçotunda istifadə etdiyi metodla

28 Vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırın, şərh edən arayış materialı rolunu oynayan sənədlər necə adlanır?

- Təsdiqedic sənədlər  
 Uçot-hesabat sənədləri  
 Müşayiətedici sənədlər  
 Uçot registrlərində  
 Vergi sənədləri

29 Vergi uçotunun təşkili dedikdə...

- müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir  
 vergi bazasının həcminə birbaşa və dolay təsir edən bütün göstəricilərin, onların vergi uçotu registrlərində sistemləşdirilməsi kriteriyalarının, eləcə də uçot obyektləri haqqında məlumatların registrlərdə əks olunması, formalaşması və uçotu qaydasının müəyyən edilməsi nəzərdə tutulur  
 hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarını həmin informasiya ilə təmin edilməsi nəzərdə tutulur qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını  
 vergi bazasının həcminə birbaşa təsir edən bütün göstəricilərin, onların vergi uçotu registrlərində sistemləşdirilməsi kriteriyalarının, eləcə də uçot obyektləri haqqında məlumatların registrlərdə əks olunması, formalaşması və uçotu qaydasının müəyyən edilməsi nəzərdə tutulur  
 vergi bazasının həcminə birbaşa təsir edən bütün göstəricilərin mühasibat uçotu registrlərində sistemləşdirilməsi kriteriyalarının registrlərdə əks olunması, formalaşması və uçotu qaydasının müəyyən edilməsi nəzərdə tutulur

30 Vergi uçotunun əsas vəzifəsi...

- hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarını həmin informasiya ilə təmin etməkdən ibarətdir  
 hesablanmış vergilərin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün vergi orqanlarını informasiya ilə təmin etmək  
 qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir  
 hesablanmış mənfəət vergisinin düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsi üzərində nəzarətin həyata keçirilməsi üçün müəssisə rəhbərliyini həmin informasiya ilə təmin etməkdən ibarətdir  
 vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada hesabat dövrünün vergi bazasını müəyyən edilməsi üçün lazım olan gəlir və xərclərin formalaşması qaydası haqqında tam və dürüst informasiya toplamaqdan ibarətdir

31 Vergi uçotunun qarşısında aşağıdakı vəzifələr hansılardır? 1) hesabat dövründə təsərrüfat subyektinin vergi öhdəlikləri üzrə vergitutma bazasını müəyyənləşdirən gəlir və xərclərin formalaşması haqqında tam və dolğun informasiyanın təmin edilməsi; 2) vergitutma məqsədləri üçün hesabat dövrü ərzində vergi ödəyicisinin apardığı təsərrüfat əməliyyatlarının uçotu qaydası haqqında tam və dolğun informasiyanın formalaşması; 3) vergilərin düzgün hesablanmasına, tam həcmdə və vaxtında büdcəyə ödənilməsinə nəzarət edilməsi üçün daxili və xarici istifadəçilərin lazımı məlumatlarla təmin edilməsi; 4) iqtisadi subyektlərin (sahibkarların) cari hesabat dövrü ərzində həyata keçirdiyi təsərrüfat əməliyyatlarının vergiyə cəlb edilməsi; 5) vergitutma məqsədləri üçün təsərrüfat əməliyyatlarının uçotu qaydası haqqında tam və etibarlı informasiyanın formalaşması; 6) verginin hesablanmasının düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsinə nəzarət edilməsi üçün daxili və kənar istifadəçiləri lazımı informasiya ilə təmin edilməsi

- 2,4,6  
 2,3,5,6  
 3,4,5,6  
 1,2,3  
 2,3,4,5

32 Vergi uçotunun məqsədi aşağıdakılardan ibarətdir: 1) iqtisadi subyektlərin (sahibkarların) cari hesabat dövrü ərzində həyata keçirdiyi təsərrüfat əməliyyatlarının vergiyə cəlb edilməsi; 2) vergitutma məqsədləri üçün təsərrüfat əməliyyatlarının uçotu qaydası haqqında tam və etibarlı informasiyanın formalaşması; 3)

verginin hesablanması düzgünlüyü, tam və vaxtında büdcəyə köçürülməsinə nəzarət edilməsi üçün daxili və kənar istifadəçiləri lazımı informasiya ilə təmin edilməsi 4) müəssisə vergi öhdəlikləri üzrə bütün təsərrüfat əməliyyatlarının mövcud standartlara, mühasibat uçotu hesablarında qarşılıqlı əlaqədə ikili yazılış üsulu ilə əks etdirmək 5) hesabat dövrü ərzində ayrı-ayrı təsərrüfat əməliyyatları uçotda düzgün əks etdirilmək 6) keçən dövr ilə müqayisədə uçot siyasətindəki dəyişikliklərin mühasibat hesabatında izah etmək

- 3, 4, 5, 6  
 2, 3, 5, 6  
 2, 4, 6  
 2, 3, 4, 5  
 1, 2, 3

33 Vergi orqanları tərəfindən vergi ödəyicilərinə təqdim edilən və özündə ödənilməsi zəruri olan vergi məbləğini əks etdirən sənəd necə adlanır?

- Ödəniş tələbnaməsi  
 Ödəniş tapşırığı  
 Bildiriş  
 Qərar  
 Bildiriş və məhkəmənin qərarı

34 Vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formaları hansı sənədlərdir?

- Vergi və mühasibat uçotu registrləri  
 Vergi uçotu registrləri  
 Vergi bəyannamələri  
 Hesab-fakturalar  
 Mühasibat uçotu registrləri

35 Vergi uçotu registrləri hansı sənədlərdir?

- özündə hesabat dövrü üçün bəyannamələrin tərtib edilməsi lazım olan informasiyanı əks etdirən sənəddir  
 özündə vergi uçotunda əks olunması üçün zəruri olan informasiyanı əks etdirən ilkin mühasibat uçotu sənədləridir  
 özündə hesabat dövrü üçün bəyannamələrin tərtib edilməsi lazım olan informasiyanı əks etdirən registrdir  
 vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır  
 vergi uçotu lazım olan informasiyanı ümumiləşdirən və sistemləşdirən mühasibat uçotu registridir

36 Müşayiətedici sənədlər hansı sənədlərdir?

- vergi hesabatlarındakı məlumatları əsaslandırın və şərh edən arayış materialı rolunu oynayan sənədlərdir  
 vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırın, şərh edən arayış materialı rolunu oynayan malsatanların təqdim etdikləri vergi elektron vergi hesab-fakturaları  
 vergilərin hesablanması üçün zəruri olan vergi elektron vergi hesab-fakturaları  
 vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırın, malsatanların təqdim etdikləri vergi elektron vergi hesab-fakturaları  
 vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırın, şərh edən arayış materialı rolunu oynayan sənədlərdir

37 Uçot-hesabat sənədləri hansı sənədlərdir?

- vergi ödəyicisinin büdcəyə olan borcunu əks etdirən sənədlər  
 vergilərin hesablanması əks etdirən sənədlər  
 vergi öhdəliyinin məbləğini əks etdirən sənədlər  
 vergilərin hesablanması və ödənilməsinə əks etdirən sənədlər  
 vergilərin hesablanması əks etdirən registrlər

38 Vergi sənədlərinə aşağıdakılardan hansılar daxildir? 1. uçot-hesabat sənədləri; 2. təsdiqedicilərin ilkin sənədləri; 3. müşayiətedici sənədlər; 4. mühasibat uçotu registrləri; 5. vergi uçotu registrləri; 6. vergilərin ödənilməsinə; 7. təsdiq edən bank sənədləri; 8. bildiriş.

- 2, 3, 4, 5
- 1, 2, 3, 5
- 1, 3, 5, 7
- 3, 4, 5, 6
- 2, 4, 6

## 39 Xüsusi vergi sənədləri...

- vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən uçot registrləridir
- vergi öhdəliyinin həcmi əks etdirən uçot registrləridir
- vergi uçotunun texniki üsuludur, vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən uçot registrləridir
- vergiləri öhdəlikləri məbləğinin hesablanması əks etdirən mühasibat uçot registrləridir
- mühasibat uçotunun texniki üsuludur, vergilərin hesablanması, vergi məbləğini və vergi öhdəliyinin həcmi əks etdirən vergi uçotu registrləridir

## 40 Vergi diskontu nədir?

- mühasibat uçotu məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlir və çəkdiyi xərclərin tənzimləməsidir
- vergitutma məqsədləri üçün vergi ödəyicisinin çəkdiyi xərcləri artıran məbləğdir
- vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlir və çəkdiyi xərclərin tənzimləməsidir
- vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi gəlirləri artıran məbləğdir
- vergitutma məqsədləri üçün vergi ödəyicisinin əldə etdiyi balans mənfəətinin dəqiqləşdirilməsidir

## 41 Vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi...

- gəlirlərin əldə edilməsi anın düzgün təyin edilməsi üçün lazımdır
- gəlirlərin əldə edilməsi və xərclərin çəkilmə vaxtının düzgün təyin edilməsi üçün lazımdır
- vergi öhdəliyinin yarandığı anın düzgün təyin edilməsi üçün lazımdır
- xərclərin çəkilmə vaxtının düzgün təyin edilməsi üçün lazımdır
- məhsulun maya dəyərinin düzgün müəyyən edilməsi üçün lazımdır

## 42 Aşağıdakılarda göstərilənlərin hansında “Vergi maya dəyəri” nin mənası düzgün açıqlanmışdır?

- “Vergi maya dəyəri” – maliyyə və mühasibat uçotu göstəricilərinin vergi uçotu məqsədləri üçün müəyyən edilməsidir
- “Vergi maya dəyəri” – vergi uçotu göstəricisinin mühasibat uçotu metodikasından fərqli qaydada müəyyən edilməsidir
- “Vergi maya dəyəri” – mühasibat və vergi uçotu göstəricilərinin vergi uçotu məqsədləri üçün müəyyən edilməsidir
- “Vergi maya dəyəri” – ilkin uçot göstəricisinin vergi və mühasibat uçotu məqsədləri üçün fərqli qaydada müəyyən edilməsidir
- “Vergi maya dəyəri” – mühasibat uçotu göstəricisinin vergi uçotu metodikasından fərqli qaydada müəyyən edilməsidir

## 43 Vergi uçotu göstəricilərinin müəyyən edilməsi...

- vergi uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız vergitutma məqsədləri üçün istifadə olunur
- mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız mühasibat uçotu məqsədləri üçün istifadə olunur
- mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız vergitutma məqsədləri üçün istifadə olunur
- mühasibat uçotunun məlumatlarına əsasən həyata keçirilir mühasibat və vergitutma məqsədləri üçün istifadə olunur
- maliyyə uçotunun məlumatlarına əsasən həyata keçirilir və yalnız mühasibat uçotu məqsədləri üçün istifadə olunur

44 Vergi uçotunun qarşısında duran vəzifələri həll etmək üçün aşağıdakı handı metodlardan (üsullardan) istifadə olunur? 1. vergi uçotu göstəricilərinin müəyyən edilməsi; 2. “vergi maya dəyərinin” hesablanması; 3. faktiki maya dəyərinin” hesablanması; 4. vergitutma bazasının formalaşması üsulunun müəyyən edilməsi; 5. hesabat dövrünün müəyyən edilməsi; 6. vergi diskontunun müəyyən edilməsi; 7. vergi dövrünün müəyyən edilməsi; 8. xüsusi vergi sənədlərinin aparılması.

- 2, 3, 4, 5, 6, 7
- 1, 3, 5, 7
- 1, 2, 4, 6, 7, 8
- 2, 3, 4, 5, 6, 8
- 1, 2, 3, 5, 7, 8

45 Aşağıdakılarda göstərilənlərin hansında vergi uçotunun predmetinin tərfi düzgün verilmişdir?

- Fiziki şəxslərin vergiləri hesablaşmaq və ödəmək öhdəliyi yaradan istehsal və qeyri-istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini təşkil edir
- İqtisadi subyektin vergitutma ilə bağlı öhdəliyini yaradan istehsal və qeyri-istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyekt) təşkil edir
- İqtisadi subyektin vergiləri hesablaşmaq öhdəliyi yaradan istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyekt) təşkil edir
- İqtisadi subyektin vergiləri hesablaşmaq və ödəmək öhdəliyi yaradan istehsal və qeyri-istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyekt) təşkil edir
- İqtisadi subyektin vergiləri ödəmək öhdəliyi yaradan istehsal fəaliyyəti üzrə həyata keçirdiyi bütün təsərrüfat əməliyyatları vergi uçotunun predmetini (obyekt) təşkil edir

46 Vergi uçotu əsasən aşağıdakı funksiyaları yerinə yetirir: 1. təsərrüfat subyektinin (sahibkarın) vergi öhdəliklərinin düzgün müəyyən edilməsi üçün lazım olan ilkin informasiyanın toplanması və qeyd edilməsi; 2. təsərrüfat subyektinin (sahibkarın) mühasibat hesablarının düzgün tərtib edilməsi üçün lazım olan ilkin informasiyanın toplanması və qeyd edilməsi; 3. ilkin vergi informasiyasının vergi (mühasibat) registrlərində və mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi; 4. ilkin uçot sənədlərindəki informasiyanın mühasibat registrlərində və mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsi; 5. müəssisələrin vergi öhdəliklərinin güzgün müəyyən edilməsi; 6. etibarlı vergi hesabatının (bəyannaməsinin) formalaşması; 7. vergi informasiyasının formalaşması və vergi hesabatının güzgün tərtib olunması üzərində nəzarətin təşkili.

- 1, 2, 3, 5, 7
- 2, 3, 4, 5, 6
- 1, 3, 5, 6, 7
- 1, 2, 4, 5, 7
- 2, 4, 6

47 Aşağıdakılarda göstərilənlərin hansında vergi uçotunun tərfi düzgün verilmişdir?

- Vergi uçotu – vergi ödəyicilərinin vergilərin tam və düzgün hesablanması üçün zəruri olan informasiyanın yığılması və qeydə alınması sistemi olmaqla, vergitutma sahəsində mühasibat uçotunun alternatividir
- Vergi uçotu – mövcud qanunvericiliyə müvafiq olaraq qruplaşdırılmış sənədlərə əsasən mənfəət vergisi üzrə vergitutma bazasının müəyyən edilməsi üçün lazım olan informasiyanın ümumiləşdirilməsi sistemidir
- Vergi uçotu – vergitutma bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında korrektə xarakterli hesablamaların aparılması sistemidir
- Vergi uçotu – təsərrüfat subyektinin vergi öhdəliklərinin tam və düzgün hesablanması üçün zəruri olan informasiyanın yığılması və qeydə alınması sistemi olmaqla, vergitutma sahəsində mühasibat uçotunun alternatividir
- Vergi uçotu – obyektiv vergitutmanın təmin və vergi bəyannamələrinin düzgün tərtib edilməsi məqsədilə vergilərin uçotunu təmin edən informasiyanın toplanması sistemidir

48 Vergitutma məqsədləri üçün ayrı-ayrı təsərrüfat əməliyyatlarının qeyd edilməsi əlavə ilkin sənədlərin tərtib olunmasını tələb edirmi?

- edir
- məcəllədə nəzərdə tutulmuş hallarda edir
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda edir
- etmir
- yalnız istisna hallarda edir

49 Əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçotunun qismən aparılmasını, yaxud onların daha sonra uçota alınmasını müəyyən edirsə, onda müvafiq düzəlişlər nə vaxt edilir?

- ilkin sənədlərdə deyil, modifikasiya edilmiş analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
- ilkin sənədlərdə deyil, modifikasiya edilmiş mühasibat uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
- ilkin sənədlərdə deyil, modifikasiya edilmiş mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir
- ilkin uçot sənədlərinə düzəlişlər edilməsi nəzərdə tutulmamışdır
- modifikasiya edilmiş mühasibat uçotu registrlərində informasiyanın formalaşması mərhələsində edilir

50 Hansı sənədlər vahid informasiya massivini təşkil edir?

- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni uçot registrlərindən istifadə edilməklə işlənmiş ilkin
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni mühasibat prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və fərqli mühasibat prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni vergi prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin
- Təsərrüfat əməliyyatlarının əks etdirilməsi üçün istifadə olunan və eyni mühasibat prosedur üsullarından istifadə edilməklə işlənmiş ilkin sənədlər

51 Vergi uçotunun məlumatlarını təsdiq edən əsas sənədlərhansılardır?

- ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), sintetik və analitik mühasibat uçotu registrləri, vergi bəyannamələri
- ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), sintetik mühasibat uçotu registrləri və vergi bəyannamələri
- ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), analitik mühasibat uçotu registrləri və vergi bəyannamələri
- ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla), təsdiqedic sənədlər, analitik mühasibat uçotu registrləri
- ilkin uçot registrləri, təsdiqedic sənədlər, analitik mühasibat uçotu registrləri

52 Sadələşdirilmiş mühasibat uçotu formasında aşağıdakı registrlər formaları tətbiq olunur: 1. istehsal xərclərinin uçotu cədvəli (C- 3 № li forma); 2. pul vəsaitləri və qiymətli kağızların uçotu cədvəli (C- 4 №li forma); 3. əsas vəsaitlərin və amortizasiya ayırmalarının uçotu cədvəli (C-1 №-li forma); 4. istehsal ehtiyatlarının (malların) və həmin qiymətlilər üzrə ödənilmiş ƏDV-nin uçotu cədvəli (C- 2 №-li forma); 5. istehsal məsrəflərinin uçotu cədvəli (C- 3 № li forma); 6. pul vəsaitlərinin uçotu cədvəli (C- 4 №li forma); 7. hebləşmələrin və sair əməliyyatların uçotu cədvəli (C- 5№li forma).

- 2, 4, 6, 7
- 2, 3, 4, 5, 6
- 3, 4, 5, 6, 7
- 1, 3, 5, 7
- 1, 2, 3, 4, 5

53 Mühasibat uçotunun sadə formasını tətbiq edən müəsisələr işçilərlə əməyin ödənişi üzrə hesablaşmaların və gəlir vergisi üzrə büdcə ilə hesablaşmaların uçotu hansı registrdə aparılırlar?

- K-№ 1 formalı cədvəldə
- K-№ 2 formalı cədvəldə
- V-№ 2 formalı jurnalda
- K-№ 1 formalı kitabda
- V-№ 2 formalı cədvəldə

54 Mühasibat uçotunun sadə formasını tətbiq edən müəsisələr bütün təsərrüfat əməliyyatları hansı registrdə aparılırlar?

- təsərrüfat fəaliyyəti faktlarının uçotu jurnalında (K-1№ li forma)
- təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-2№ li forma)
- təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-1№ li forma)

- təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (V-1№ li forma)
- təsərrüfat fəaliyyəti faktlarının uçotu kitabında (K-3№ li forma)

55 Hansı müəssisələrdə mühasibat uçotunun sadə forması tətbiq olunur?

- material məsrəfləri çox tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan, lakin azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
- material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və kassa metodu tətbiq edən kiçik müəssisələrdə
- material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
- material məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və çoxsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə
- əmək məsrəfləri az tələb edən məhsul istehsalı (işlərin görülməsi) ilə məşğul olan və azsaylı təsərrüfat əməliyyatları (bir qayda olaraq ayda otuzdan çox olmayan) həyata keçirən kiçik müəssisələrdə

56 Mühasibat (maliyyə) uçotu registrlərinə əsasən formalaşmış vergi uçotu məlumatları hansı tələblərə cavab verməlidir?

- uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
- vergitutma məqsədləri üçün vergi bazasının (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
- vergitutma məqsədləri üçün uçot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat dövründə uçota alınan, yaxud bir sıra illərə keçirilən əməliyyatların) xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
- vergitutma məqsədləri üçün uçot obyektlərinin xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə
- vergitutma məqsədləri üçün vergi bazasının xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi tələblərinə

57 Əgər imkan daxilində müstəqil vergi uçotu registrləri sistemindən imtina edilməsi haqqında qərar qəbul edilərsə, onda...

- mövcud maliyyə uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun
- mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun.
- mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda heç bir düzəliş etmədən və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun
- mövcud mühasibat uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda müəyyən düzəlişlər etməklə və asanlıqla həm mühasibat (maliyyə), həm də vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun
- mövcud vergi uçotu registrləri elə şəkildə modernləşdirməlidir ki, onlardakı məlumatlarda düzəliş etməklədən həm vergi uçotu məqsədləri üçün istifadə etmək mümkün olsun

58 Əgər mühasibat uçotu registrlərindəki mövcud informasiya vergi bazasının müəyyənləşdirilməsi üçün kifayət deyilsə, onda vergi ödəyicisi yeni vergi uçotu registri necə formalaşdırabilir?

- mühasibat uçotu registrlərinə müəyyən rekvizitlər əlavə etməklə
- Maliyyə Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə
- müstəqil olaraq tətbiq olunan mühasibat uçotu registrlərinə lazımi rekvizitlər əlavə etməklə
- Vergilər Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə
- İqtisadi İnkişaf Nazirliyinin müəyyən etdiyi formalarda müstəqil uçot registrləri tərtib etməklə

59 Əgər mühasibat (maliyyə) uçotunun məlumatları vergi uçotunun aparılması üçün lazım olan tələbləri ödəyirsə, onda həmin registrlər dəyişdirilməlidir?

- Dəyişdirilməlidir
- Unifikasiya edilmiş vergi uçotu tərtib edilməlidir
- Dəyişdirilməyə bilər
- Yeni uçot registrləri tərtib edilməlidir
- Yeni uçot sənədləri tərtib edilməlidir

60 Vergi Məcəlləsinə uyğun olaraq istənilən təsərrüfat subyekti müstəqil olaraq vergi uçuotu registrlərini formalaşdırma bilərmə?

- Bilməz
- Yalnız kassa metodu tətbiq edən müəssisələr bilər
- Bilər
- Yalnız hesablama metodu tətbiq edən müəssisələr bilər
- Yalnız yükləmə üzrə metodu tətbiq edən müəssisələr bilər

61 Analitik vergi uçuotu registrləri nədir?

- Vergitutma məqsədləri üçün uçuot obyektlərinin (o cümlədən, nəticələri bir neçə hesabat ilində uçuota alınan, yaxud bir neçə növbəti ilə keçirilən əməliyyatların) xronoloji qaydada fəsiləsiz olaraq əks etdirilməsi formalarıdır
- Vergi uçuotu registrləri xüsusi formalar şəklində işlənilib hazırlanmış kağız informasiya, EHM və istənilən məşin daşıyıcılarıdır
- Mühəsibat uçuotu hesablarında əks etdirilmədən vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq hesabat (vergi) dövrü üçün mənfəət vergisinin vergitutma obyektləri haqqında vergi uçuotu məlumatlarını qruplaşdırən və sistemləşdirən icmal sənəd formalarıdır
- Vergi bəyannaməsində əks etdirmək üçün lazım olan vergi uçuotu göstəriciləri və ilkin sənədlərdəki mövcud informasiyanın toplanması və sistemləşdirilməsi üsuludur
- Vergi uçuotu registrləri xüsusi formalar şəklində və istənilən məşin daşıyıcılarıdır

62 Unifikasiya edilmiş ilkin uçuot sənəd formaları özündə aşağıdakı məcburi rekvizitləri əks etdirməlidir: 1. sənədin adı; 2. sənədin tərtib olunduğu tarix; 3. sənədi tərtib edən müəssisənin adı; 4. təsərrüfat əməliyyatının məzmunu; 5. ölçü vahidləri (pul və natural ifadədə); 6. təsərrüfat əməliyyatlarının aparılması və onun düzgün tərtib edilməsinə görə cavabdeh olan məsul şəxslərin adı; 7. cavabdeh vəzifəli şəxslərin imzası.

- 1, 2, 3, 4, 5, 6
- 1, 2, 4, 6
- 1, 2, 3, 4, 5, 6, 7
- 1, 3, 5, 7
- 4, 5, 6, 7

63 İlkin uçuot sənəd formaları hansı tələblərə cavab verməlidir? 1. əgər müəssisənin fəaliyyəti nisbətən stabildir, ilkin uçuot sənədlərinin quruluşu uzun müddət ərzində dəyişməz qalmalı; 2. ilkin uçuot sənədlərindəki mövcud informasiyanın izahı ikili mənə kəsb etməməli; 3. icmal uçuot sənədlərindəki mövcud informasiya məlumatların lazımi dərəcədə dolğun olmasını təmin etməli; 4. informasiyanın təhlükəsizliyinin təmin edilməsi və istifadənin əlverişli olması üçün məlumatlar kodlaşdırılmalı; 5. bir uçuot sənədi digərini təkrarlama və tamamlama; 6. ilkin uçuot sənədləri vaxtılı-vaxtında tərtib edilməli.

- 1, 2, 3, 4, 5
- 2, 4, 5, 6
- 1, 2, 4, 6
- 2, 3, 4, 5
- 3, 4, 5, 6

64 Bütün ilkin uçuot sənədləri hansı uçuot çərçivəsində hüquqi qüvvəyə malikdir?

- Mühəsibat və vergi uçuotu
- Mühəsibat, vergi və idarəetmə
- Yalnız vergi uçuotu
- Yalnız mühəsibat uçuotu
- Yalnız idarəetmə

65 Əgər qanunvericilik vergitutma məqsədləri üçün ayrı-ayrı obyektlərin uçuotunun qismən aparılmasını, yaxud onların daha sonra uçuota alınmasını müəyyən edirsə, düzəlişlər hansı sənəddə və nə vaxt edilir?

- ilkin sənədlərdə informasiyanın formalaşması mərhələsində
- yalnız analitik vergi uçuotu registrlərində informasiyanın formalaşması mərhələsində

- modifikasiya edilmiş mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində
- mühasibat uçotu və ya analitik vergi uçotu registrlərində informasiyanın formalaşması mərhələsində
- icmal və ilkin sənədlərdə informasiyanın formalaşması mərhələsində

66 Vergi uçotunun məlumatlarını təsdiq edən əsas ilkin uçot sənədləri hansılardır?

- sintetik mühasibat uçotu registrləri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
- vergi hesab-fakturaları və vergi bəyannamələri
- analitik mühasibat uçotu registrləri və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
- vergi hesab-fakturaları və vergi bəyannamələri (mühasibat arayışı da daxil olmaqla)
- sintetik vergi uçotu registrləri və vergi bəyannamələri

67 Vergi uçotu registrləri nədir?

- Təsərrüfat subyekti tərəfindən vergi uçotunun aparılması üçün tətbiq edilən icmal uçot formalarıdır
- Təsərrüfat subyekti tərəfindən statistik uçotun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır
- Təsərrüfat subyekti tərəfindən vergi uçotunun aparılması üçün tətbiq edilən ilkin uçot formalarıdır
- Təsərrüfat subyekti tərəfindən mühasibat uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır
- Vergi ödəyiciləri tərəfindən vergi uçotunun məlumatlarına əsasən tətbiq edilən ilkin uçot formalarıdır

68 Aşağıda göstərilənlərdən hansılar hesablaşma metodunun tətbiti zamanı gəlirin əldə edildiyi tarix hesab olunur? 1. mülkiyyət hüququnun yaranma tarixi; 2. faktiki alınıb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur; 3. ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi; 4. digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix; 5. nağd və ya qeyri-nağd formada vəsaitlərin köçürüldüyü (ödənilməsi), yaxud natural-əşyavi formada malların (işlərin, xidmətlərin) başqa şəxslərə natural formada verildiyi tarix.

- 1, 2, 4
- 1, 3
- 1, 2
- 1, 3, 5
- 1, 3, 5

69 Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq aşağıdakı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər: 1) vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə; 2) vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına; 3) inzibati xətlər və ya vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı işlərə baxılma ilə əlaqədar müvafiq məhkəmələrə; 4) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına; 5) sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına; 6) gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına; 7) cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə maliyyə monitorinqi orqanına.

- 2,3,4,5,6,7
- 2,4,6,7
- 1,2,3,4,5,6,7
- 3,4,5,6,7
- 1,3,5,7

70 Aşağıdakı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommərsiya (vergi) sirri və şəxsi həyata dair məlumat hesab olunur: 1) vergi ödəyicisinin razılığı ilə aşkar edilən; 2) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında; 3) müəssisənin Nizamnamə fondu (kapitalı) haqqında; 4) vergi qanunvericiliyinin pozulması və ona görə məsuliyyət tədbirləri haqqında; 5) vergi ödənişləri üzrə borclar; 6) hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar

- 2,3,4,5,6
- 2,4,6
- 1,2,3,4,5,6
- 3,4,5,6
- 1,3,5

71 19. Aşağıdakılar istisna olmaqla vergi, gömrük, hüquq-mühafizə və dövlət büdcədənənar fond orqanlarının vergi orqanları haqqında aldıkları istənilən məlumat vergi sirri sayılır: 1) vergi ödəyicisinin bankdakı hesab nömrəsi; 2) vergi orqanı tərəfindən və ya onun icazəsi ilə yayılmış məlumatlar 3) vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 4) vergi ödəyicisi tərəfindən və ya onun icazəsi ilə yayılmış məlumatlar; 5) vergi qanunvericiliyinin pozulması və həmin pozuntulara görə məsuliyyət tədbirləri haqqında məlumatlar; 6) beynəlxalq müqavilələrə əsasən digər dövlətlərin vergi (gömrük) və hüquq-mühafizə orqanlarına təqdim edilmiş məlumatlar

- 2,3,4,5
- 2,4,6
- 3,4,5,6
- 1,2,3,4
- 1,3,5

72 Cinayət-prosessual fəaliyyət çərçivəsində sənədlər hansı hallarda götürülə bilər?

- inzibati qanun pozuntuları barədə işlərin təmin edilməsi zamanı
- İnzibati hüquq pozuntusu haqqında işlər üzrə icrası çərçivəsində
- Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş nəzərdə tutulmuş istintaq hərəkətləri zamanı
- İnzibati Xətalər Məcəllədə nəzərdə tutulmuş nəzərdə tutulmuş istintaq hərəkətləri zamanı
- vergi qanunvericiliyinin pozulması ilə əlaqədar cinayət əlamətləri göstərən lazımı məlumatlara malik olduqda

73 Operativ-axtarış fəaliyyəti çərçivəsində daxili işlər orqanları hansı halda vergi ödəyicisi olan hüquqi və fiziki şəxslərdə yoxlama keçirmə bilər?

- yoxlamanın gedişatı zamanı istehsal və istifadəsi üçün istifadə olunan digər yerlərə baxış zamanı əskikgəlmə aşkar edildikdə
- qanunvericiliyinin pozulması ilə əlaqədar cinayət əlamətləri göstərən lazımı məlumatlara malik olduqda
- vergi qanunvericiliyinin pozulması ilə əlaqədar cinayət əlamətləri göstərən lazımı məlumatlara malik olduqda
- vergi ödəyicisinin, maliyyə, təsərrüfat, sahibkarlıq və ticarət fəaliyyətinin öyrənilməsi üçün sənəd və xammal, məhsul və mal nümunə kimi götürüldükdə
- vergi qanunvericiliyinin pozulması ilə əlaqədar cinayət əlamətləri göstərən lazımı məlumatlara malik olmadıqda

74 Maliyyə nəzarəti çərçivəsində sənədləri götürmək hüququ kimlərə verilmişdir?

- yalnız təftiş və yoxlamalar keçirilərkən daxili işlər orqanlarının əməkdaşlarına
- yalnız təftiş və yoxlamalar keçirilərkən vergi orqanlarının əməkdaşlarına
- yalnız təftiş və yoxlamalar keçirilərkən Hesablama palatasının müfəttişlərinə
- yalnız təftiş və yoxlamalar keçirilərkən Auditorlar palatasının auditorlarına
- yalnız təftiş və yoxlamalar keçirilərkən məcburi audit aparən müfəttişlərə

75 Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri vermədiyi halda, bu barədə hansı sənəd tərtib edilir?

- etiraz aktı
- etiraz protokolu
- imtina aktı
- imtina protokolu
- vergi orqanının qərarı

76 Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri hansı müddətində vergi orqanına təqdim etməlidir?

- 5 iş günü
- 25 iş günü
- 15 iş günü
- 20 iş günü
- 30 iş günü

77 Vergi nəzarəti çərçivəsində vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən hansı qaydada tələb edə bilər?

- kameral vergi yoxlaması keçirilən vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə müəyyən edilmiş qaydada
- səyyar vergi yoxlaması keçirilən vergi ödəyicisinə göndərdiyi məktubla birlikdə müəyyən edilmiş qaydada
- səyyar vergi yoxlaması keçirilən vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə müəyyən edilmiş qaydada
- kameral vergi yoxlaması keçirilən vergi ödəyicisinə göndərdiyi məktubla birlikdə müəyyən edilmiş qaydada
- səyyar vergi yoxlaması keçirilən vergi ödəyicisinə göndərdiyi vergi orqanının qərarı ilə birlikdə müəyyən edilmiş qaydada

78 . Uçot sənədlərinin götürülməsi aşağıdakı fəaliyyət növləri çərçivəsində mümkündür: 1) vergi nəzarəti; 2) maliyyə nəzarəti; 3) əməliyyat-axtarış fəaliyyəti; 4) cinayət-prosessual fəaliyyəti; 5) inzibati hüquq pozuntusu haqqında işlər üzrə icra

- 2,3,4,5
- 2,4,6
- 1,2,3,4,5
- 3,4,5
- 1,3,5

79 Mövcud qanunvericiliyə əsasən ilkin uçot sənədləri aşağıdakı orqanlar tərəfindən götürülə bilər: 1) nəzarət orqanları; 2) ilkin istintaq orqanları; 3) prokurorluq orqanları; 4) məhkəmə; 5) vergi orqanları; 6) daxili işlər orqanları; 7) gömrük orqanları; 8) hüquq-mühafizə orqanları;

- 2,3,4,5,6,7
- 2,4,6,8
- 1,2,3,4,5,6
- 3,4,5,6,7,8
- 1,3,5,7

80 . Vergi ödəyicisi olan hər hansı şəxs aşağıdakı öhdəliklərin yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur: 1) vergi öhdəliklərinin yaranmasına; 2) vergi tutulmasına dair öhdəliklər yaranmasına; 3) məlumat verməyə dair öhdəliklər yaranmasına; 4) vergi borclarının yaranmasına; 5) gəlir və xərclərin yaranmasına; 6) debitor borclarının yaranmasına

- 2,3,4
- 4,5,6
- 1,2,3
- 3,4,5
- 1,3,5

81 Vergi bazasının haqq-hesabı hansı məqsədlər üçün aparılır?

- öz funksiyalarına görə mühasibat uçotu registrlərinin (məsələn, Baş kitab, jurnal-orderlər) funksiyaları ilə eyni olan sintetik vergi uçotu sənədidir
- dəyişdirilmiş mühasibat uçotu, yaxud müstəqil şəkildə formalaşdırılan və ikili yazılış aparılan vergi uçotu sənədidir
- mühasibat uçotu, yaxud müstəqil şəkildə formalaşdırılan və ikili yazılış aparılmayan vergi uçotu sənədidir
- öz funksiyalarına görə vergi uçotu registrlərinin (məsələn, Baş kitab, jurnal-orderlər) funksiyaları ilə eyni olan analitik mühasibat uçotu registrləri
- dəyişdirilmiş mühasibat uçotu, yaxud müstəqil şəkildə formalaşdırılan və ikili yazılış aparılmayan vergi uçotu sənədidir

82 Hansı registrlər analitik vergi uçotu registrləri hesab olunur?

- dəyişdirilmiş mühasibat uçotu, yaxud müstəqil şəkildə formalaşdırılan və ikili yazılış aparılan registrlər
- mühasibat uçotu, yaxud müstəqil şəkildə formalaşdırılan və ikili yazılış aparılmayan registrlər
- dəyişdirilmiş mühasibat uçotu, yaxud müstəqil şəkildə formalaşdırılan və ikili yazılış aparılmayan registrlər
- öz funksiyalarına görə mühasibat uçotu registrlərinin (məsələn, Baş kitab, jurnal-orderlər) funksiyaları ilə eyni olan sintetik vergi uçotu registrləri
- öz funksiyalarına görə vergi uçotu registrlərinin (məsələn, Baş kitab, jurnal-orderlər) funksiyaları ilə eyni olan analitik mühasibat uçotu registrləri

### 83 Vergi uçotunun təsdiqi olan ilkin uçot sənədləri... əsas sayılır

- mühasibat registrlərində ikili yazılış aparılması üçün
- mühasibat uçotu registrlərində əməliyyatların əks etdirilməsi üçün
- mühasibat uçotunun aparılması üçün
- müstəqil şəkildə formalaşdırılan vergi uçotunun aparılması üçün
- vergi uçotu registrlərində əməliyyatların əks etdirilməsi üçün

84 Vergi uçotu məlumatlarını təsdiq edən sənədlər bunlardır: 1) ilkin uçot sənədləri (mühasibat arayışı da daxil olmaqla); 2) analitik vergi uçotu registrləri; 3) vergi bazasının haqq-hesabı 4) ilkin uçot sənədləri (mühasibat registrləri də daxil olmaqla); 5) sintetik vergi uçotu registrləri; 6) hesablama-ödəniş sənədləri;

- 2,3,4
- 4,5,6
- 1,2,3
- 3,4,5
- 1,3,5

85 Vergi uçotunun məlumatları sənədlərlə təsdiqlənməli və özündə aşağıdakı məlumatları əks etdirməlidir: 1) vergilər üzrə üzrə büdcəyə olan borc məbləğini; 2) vergitutma məqsədləri üçün cari hesabat dövründə uçota alınan xərclərin növbəti hesabat (vergi) dövrlərinə düşən payının (hissəsinin) müəyyən edilməsi qaydasını; 3) vergitutma məqsədləri üçün cari hesabat dövründə uçota alınan xərclərin həmin hesabat dövrünə düşən payının (hissəsinin) müəyyən edilməsi qaydasını; 4) vergitutma məqsədləri üçün cari hesabat dövründə uçota alınan xərclərin həmin hesabat dövrünə və növbəti hesabat (vergi) dövrlərinə düşən payının (hissəsinin) müəyyən edilməsi qaydasını; 5) vergitutma məqsədləri üçün uçota alınan gəlir və xərclərin formalaşması qaydasını 6) yaradılacaq ehtiyat məbləğlərinin formalaşması qaydasını; 7) mənfəət vergisi üzrə büdcəyə olan borc məbləğini;

- 2,3,4,5
- 1,2,3,4
- 4,5,6,7
- 3,4,5,6
- 1,3,5,7

### 86 Sənədləşdirmə sistemində tamlıq prinsipi dedikdə nə nəzərdə tutulur?

- vergi uçotu norma və qaydalarının bir neçə hesabat (vergi) dövründə tətbiq edilməsi
- vergitutma məqsədləri üçün uçot obyektlərinin xronoloji qaydada fasiləsiz olaraq tam əks etdirilməsi
- analitik uçot məlumatlarının vergitutma bazasının formalaşması qaydasını tam açıqlaması
- mühasibat və vergi uçotu norma və qaydalarının bir neçə hesabat (vergi) dövründə tam tətbiq edilməsi
- sintetik uçot məlumatlarının vergitutma bazasının formalaşması qaydasını tam açıqlaması

### 87 Sənədləşdirmə sistemində fasiləsizlik prinsipi dedikdə nə nəzərdə tutulur?

- vergi uçotu norma və qaydalarının bir neçə hesabat (vergi) dövründə tətbiq edilməsi
- mühasibat və vergi uçotu norma və qaydalarının bir neçə hesabat (vergi) dövründə tətbiq edilməsi
- vergitutma məqsədləri üçün uçot obyektlərinin xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi
- analitik uçot məlumatlarının vergitutma bazasının formalaşması qaydasını xronoloji qaydada fasiləsiz açıqlaması
- analitik uçot məlumatlarının vergitutma bazasının formalaşması qaydasını tam açıqlaması

### 88 Sənədləşdirmə sistemində ardıcılıq prinsipi dedikdə nə nəzərdə tutulur?

- mühasibat və vergi uçotu norma və qaydalarının bir neçə hesabat (vergi) dövründə tətbiq edilməsi
- analitik uçot məlumatlarının vergitutma bazasının formalaşması qaydasını tam açıqlaması
- vergi uçotu norma və qaydalarının bir neçə hesabat (vergi) dövründə tətbiq edilməsi
- vergitutma məqsədləri üçün uçot obyektlərinin xronoloji qaydada fasiləsiz olaraq əks etdirilməsi
- sintetik uçot məlumatlarının vergitutma bazasının formalaşması qaydasını tam açıqlaması

89 Vergi uçotu sistemi aşağıdakı əsas prinsiplər nəzərə alınmaqla təşkil olunmalıdır:

- analitiklik, ardıcillıq, fasiləsizlik, tamlıq
- analitiklik, fasiləsizlik, tamlıq
- ardıcillıq, fasiləsizlik, sintetiklik
- xronoloji, fasiləsizlik, tamlıq
- ardıcillıq, dövrülük, tamlıq

90 Təvsiyə olunan hesabat məlumatlarının formalaşdığı registrlər kimi aşağıdakıları göstərmək olar: 1) Əsas vəsaitlərin amortizasiyasının uçotu registri. 2) Hesabat dövründə satılmış (silinmiş) malların dəyərinin hesablanması registri. 3) Cari dövrün sair xərclərinin uçotu registri. 4) Amortizasiya olunan əmlakın satışından olan maliyyə nəticələrinin uçotu registri. 5) Sarılmış sair əmlakın dəyərinin uçotu registri. 6) Nəqliyyat xərclərinin qalığının uçotu registri. 7) Satışdankənar xərclərin uçotu registri.

- 2,3,4,5,6,7
- 1,3,5,7
- 1,2,3,4,5,6,7
- 3,4,5,6,7
- 2,4,6

91 Hesabat məlumatlarını formalaşdıran registrlərdə hansı informasiya formalaşır?

- bir neçə hesabat (vergi) dövründə istifadə olunan uçot obyektini göstəricilərinin vəziyyəti haqqında informasiya
- cari və gələcək hesabat dövrlərində vergi bazasının həcminə təsir edən müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya
- bilavasitə vergi bəyannaməsinin konkret sətirinə köçürülməsi üçün informasiya
- konkret dövrdə vergi bazasının həcminə təsir edən müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar haqqında informasiya
- bir neçə hesabat (vergi) dövründə vergi bazasının həcminə təsir edən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya

92 Təvsiyə olunan təsərrüfat əməliyyatlarının uçotu registri kimi aşağıdakıları göstərmək olar: 1) Əməyin ödənişi üzrə xərclərin uçotu registrləri 2) Xərclərin tərkibinə daxil olan vergilərin hesablanması uçotu registrləri 3) Pul vəsaitlərinin məxaric olmasının uçotu registrləri 4) Hesablanmış cərimə sanksiyalarının uçotu registrləri 5) Uçot obyektini dəyərinin formalaşması registri. 6) Qeyri-maddi aktivlərin amortizasiyasının uçotu registri.

- 2,3,4,5
- 1,3,5
- 1,2,3,4
- 3,4,5,6
- 2,4,6

93 Təvsiyə olunan təsərrüfat əməliyyatlarının uçotu registri kimi aşağıdakıları göstərmək olar: 1) Əmlak, iş, xidmət və hüquqların əldə edilməsi üzrə əməliyyatların uçotu registrləri. 2) Pul vəsaitlərinin mədaxil olmasının uçotu registrləri 3) Əmlakın (iş, xidmət və hüquqların) çıxması üzrə əməliyyatların uçotu registrləri. 4) LİFO (FİFO) metodu üzrə uçota alınan əldə edilmiş xammal və material partiyaları haqqında informasiya registri 5) LİFO (FİFO) metodu üzrə uçota alınan əldə edilmiş mal partiyaları haqqında informasiya registri .

- 2,3,4
- 1,3,5
- 1,2,3

- 3,4,5  
 2.4

## 94 Təsərrüfat əməliyyatlarının uçotu registrləri...

- yalnız əmlak hüququ obyektlərinə görə mülkiyyət hüququnun dəyişməsi (onun əldə edilməsi və ya itirilməsi) faktı ilə bağlı təsərrüfat əməliyyatları  
 yalnız müəssisənin əmlakına görə mülkiyyət hüququnun dəyişməsi (onun əldə edilməsi və ya itirilməsi) faktı ilə bağlı təsərrüfat əməliyyatları  
 konkret dövrdə vergi bazasının həcmində təsir edən müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya mənbəyidir  
 yalnız vergitutma obyektlərinə görə mülkiyyət hüququnun dəyişməsi (onun əldə edilməsi və ya itirilməsi) faktı ilə bağlı təsərrüfat əməliyyatları  
 yalnız müəssisənin vergitutma obyektlərinə görə mülkiyyət hüququnun dəyişməsi (onun əldə edilməsi və ya itirilməsi) faktı ilə bağlı təsərrüfat əməliyyatları

95 Təvsiyə olunan vergi uçotu vahidinin vəziyyətini uçota alan registrlər kimi aşağıdakıları göstərmək olar: 1) Qeyri-maddi aktivlərin amortizasiyasının uçotu registri. 2) LİFO (FİFO) metodu üzrə silinmiş xammal və materialların dəyərinin hesablanması registri. 3) LİFO (FİFO) metodu üzrə silinmiş malların dəyərinin hesablanması registri. 4) Əsas vəsait obyektləri haqqında informasiya registri 5) Qeyri-maddi aktiv obyektləri haqqında informasiya registri 6) LİFO (FİFO) metodu üzrə uçota alınan əldə edilmiş mal partiyaları haqqında informasiya registri 7) LİFO (FİFO) metodu üzrə uçota alınan əldə edilmiş xammal və material partiyaları haqqında informasiya registri

- 2,3,4,5  
 1,2,3,4  
 4,5,6,7  
 3,4,5,6  
 1,3,5,7

## 96 Vergi uçotu (obyektinin) vahidinin vəziyyətini uçota alan registrlərdə hansı informasiya sistemləşdirilir?

- konkret dövrdə vergi bazasının həcmində təsir edən müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar haqqında  
 bir neçə hesabat (vergi) dövründə vergi bazasının həcmində təsir edən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya mənbəyidir  
 bir neçə hesabat (vergi) dövründə istifadə olunan uçot obyektinin göstəricilərinin vəziyyəti haqqında  
 cari və gələcək hesabat dövrlərində vergi bazasının həcmində təsir edən müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya  
 hesabat (vergi) dövründə vergi bazasının həcmində təsir edən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya mənbəyidir

## 97 Təsərrüfat əməliyyatlarının uçotu registrləri...

- cari və gələcək hesabat dövrlərində vergi bazasının həcmində təsir edən müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya mənbəyidir  
 bir neçə hesabat (vergi) dövründə vergi bazasının həcmində təsir edən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya mənbəyidir  
 konkret dövrdə vergi bazasının həcmində təsir edən müəssisə tərəfindən həyata keçirilən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya mənbəyidir  
 bir neçə hesabat (vergi) dövründə istifadə olunan uçot obyektinin göstəricilərinin vəziyyəti haqqında informasiya sistemləşdirilir.  
 hesabat (vergi) dövründə vergi bazasının həcmində təsir edən əməliyyatlar haqqında sistemləşdirilmiş informasiya mənbəyidir

98 Təvsiyə olunan aralıq haqq-hesab registrləri kimi aşağıdakıları göstərmək olar: 1) Cari və sonrakı hesabat dövründə təmirə çəkilən xərclərin hesablanması registri. 2) Gələcək dövrlərə aid edilən tələb etmək hüququnun verilməsi əməliyyatları üzrə satışdankənar xərcləri uçotu registri. 3) Zəmanətli təmir üzrə xərclər ehtiyatlarının hesablanması registri. 4) Debitor borclarının hərəkəti üzrə əməliyyatların uçotu registri 5) Kreditor borclarının hərəkəti üzrə əməliyyatların uçotu registri 6) Ümidsiz borclar üzrə ehtiyatın hərəkəti registri

- 2,3,4

- 1,3,5  
 1,2,3  
 3,4,5  
 2,4,6

99 Tövsiyə olunan aralıq haqq-hesab registrləri kimi aşağıdakıları göstərmək olar: 1) İşçilərin könüllü sığortası üzrə xərclərin uçotu registri. 2) Cari hesabat dövründə işçilərin könüllü sığortası üzrə xərclərin uçotu registri. 3) Cari hesabat dövründə təmirə çəkilən xərclərin hesablanması registri. 4) Debitor borclarının hərəkəti üzrə əməliyyatların uçotu registri 5) Kreditor borclarının hərəkəti üzrə əməliyyatların uçotu registri 6) Bütçə ilə hesablaşmaların uçotu registri 7) Ümidsiz borclar üzrə ehtiyatın hərəkəti registri

- 2,3,4  
 4,5,6  
 1,2,3  
 3,4,5  
 1,3,5,7

100 Tövsiyə olunan aralıq haqq-hesab registrləri kimi aşağıdakıları göstərmək olar: 1) Uçot obyektinin dəyərinin formalaşması registri. 2) Qeyri-maddi aktivlərin amortizasiyasının uçotu registri. 3) LİFO (FİFO) metodu üzrə silinmiş xammal və materialların dəyərinin hesablanması registri. 4) LİFO (FİFO) metodu üzrə silinmiş malların dəyərinin hesablanması registri. 5) Hesabat dövründə silinmiş xammal və materialların dəyərinin hesablanması registri 6) LİFO (FİFO) metodu üzrə uçota alınan əldə edilmiş mal partiyaları haqqında informasiya registri 7) LİFO (FİFO) metodu üzrə uçota alınan əldə edilmiş xammal və material partiyaları haqqında informasiya registri 8) Gələcək dövrlərin gəlirlərinin uçotu registri

- 3,4,5,6,7  
 1,2,3,4,5  
 2,4,6,8  
 1,3,5,7  
 2,3,4,5,6

101 Aralıq haqq-hesab registrləri nə üçün nəzərdə tutulmuşdur?

- vergi ödəyicisi tərəfindən vergitutulan mənfəətin formalaşması üçün lazım olan aralıq haqq-hesabların aparılması qaydası haqqında informasiyanın əks etdirilməsi və saxlanması üçün  
 vergi ödəyicisi tərəfindən vergitutulan gəlirlərin formalaşması üçün lazım olan aralıq haqq-hesabların aparılması qaydası haqqında informasiyanın əks etdirilməsi və saxlanması üçün  
 vergi ödəyicisi tərəfindən vergitutulan gəlir və xərclərin formalaşması üçün lazım olan aralıq haqq-hesabların aparılması qaydası haqqında informasiyanın əks etdirilməsi və saxlanması üçün  
 vergi ödəyicisi tərəfindən vergitutulan gəlirlər üzrə vergitutma bazasının formalaşması üçün lazım olan aralıq haqq-hesabların aparılması qaydası haqqında informasiyanın əks etdirilməsi və saxlanması üçün  
 vergi ödəyicisi tərəfindən vergitutulan mənfəətin formalaşması üçün lazım olan aralıq haqq-hesabların aparılması üçün

102 Vergi uçotu registrləri şərti olaraq aşağıdakı qruplara bölünür: 1) Aralıq hesablama (haqq-hesab) registrləri 2) Təsərrüfat əməliyyatlarının uçotu registrləri 3) Vergi uçotu vahidinin vəziyyətini uçota alan registrlər 4) Hesabat məlumatlarının formalaşdığı registrlər 5) Qeyri-kommersiya təşkilatlarının məqsədli vəsaitlərinin uçotu registrləri

- 1,2,3,4,5  
 2,3,4  
 1,2,3  
 1,3,5  
 3,4,5

103 Aşağıda göstərilənlərdən hansılar kassa metodunun tətbiqi zamanı gəlirin əldə edildiyi tarix hesab olunur?

- mülkiyyət hüququnun yaranma tarixi  
 ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi

- digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix
- faktiki alınmış-alınmamışından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur
- digər şəxslərdən qeyri-nağd formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix

104 Vergi ödəyicisi vergi ili ərzində gəlir və xərclərin uçotu metodunu (kassa və ya hesablama metodu) neçə dəfə dəyişə bilər?

- istənilən qədər
- rübdə bir dəfə
- vergi ili ərzində dəyişə bilməz
- 2 dəfə
- yalnız bir dəfə

105 Hansı uçot metodu ilə uçot aparən vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına verildəndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır?

- kassa və hesablama metodu ilə
- heç bir uçot metodu ilə
- yalnız kassa metodu ilə
- yalnız hesablama metodu ilə
- istənilən metodla

106 Vergi uçotu məqsədləri üçün kassa metodu tətbiq edildikdə borc öhdəliyinin və ya icarə müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edərsə, hansı hallarda hesabat ilində gəlirdən çıxılmalı olan və faktiki ödənilən faizlərin (icarə haqqının) məbləği həmin il üçün hesablanan faizlərin (icarə haqqının) məbləği kimi qəbul edilir?

- yalnız borc öhdəlikləri üzrə faizlər ödənilərkən
- heç bir halda
- borc öhdəlikləri üzrə faizlər ödənilərkən və ya əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən
- yalnız əmlakın icarəyə götürülməsi müqabilində ödəmə həyata keçirilərkən
- borc öhdəlikləri üzrə faizlər hesablanarkən və ya əmlakın icarəyə verilməsi müqabilində ödəmə həyata keçirilərkən

107 Kassa metodunun tətbiqi zamanı gəlirlər aşağıdakı hallarda uçota alınır: 1. nağd pul vəsaiti kassaya daxil olduqda və ya vergi ödəyicisinin vəkil etdiyi şəxsə təhvil verildikdə; 2. pul vəsaiti bank hesabına daxil olduqda; 3. pul vəsaiti vergi ödəyicisinin sərbəst şəkildə sərəncam verə biləcəyi hər hansı digər hesaba daxil olduqda; 4. vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ödənilməsi halda.

- 1, 2, 3, 4
- 1, 2, 3
- 2, 3
- 1, 3, 4
- 2, 3, 4

108 Kassa metodunun tətbiqi zamanı qarşılıqlı hesablaşmalar zamanı vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi (ödənilməsi) hallarda gəlir nə vaxt əldə edilmiş sayılır?

- nağd pul vəsaiti kassaya daxil olduqda və ya vergi ödəyicisinin vəkil etdiyi şəxsə təhvil verildiyi gün
- vergi ödəyicisinin maliyyə öhdəliyinin ləğv edildiyi və ödənilməsi gün
- maliyyə öhdəliyinin ləğv edildiyi gün
- pul vəsaiti vergi ödəyicisinin sərbəst şəkildə sərəncam verə biləcəyi hər hansı digər hesaba daxil olduqda
- pul vəsaitləri banka daxil olduqda və ya vergi ödəyicisinin vəkil etdiyi şəxsə təhvil verildiyi gün

109 Kassa metodunun tətbiqi zamanı, satılmış mallara (işlərə, xidmətlərə) görə gəlirlərin əldə olunma tarixi nə vaxt hesab olunur?

- pul vəsaitlərinin müəssisənin bankdakı hesablaşma hesabına (kassasına) daxil olduğu, eləcə də digər debitor borclarının başqa üsullarla ödənilmədiyi gün
- əmlak və əmlak hüququnun vergi ödəyicisinin sərəncamına daxil olduğu, eləcə də digər debitor borclarının başqa üsullarla ödənilmədiyi gün
- pul vəsaitlərinin (əmlak və əmlak hüququnun) müəssisənin bankdakı hesablaşma hesabına (kassasına) daxil olduğu, eləcə də digər debitor borclarının başqa üsullarla ödənilmədiyi gün
- pul vəsaitlərinin (əmlak və əmlak hüququnun) müəssisənin bankdakı hesablaşma hesabına (kassasına) daxil olduğu gün
- pul vəsaitlərinin müəssisənin bankdakı hesablaşma hesabına daxil olduğu, eləcə də digər kreditor borclarının ödənilmədiyi gün

110 Kassa metodu ilə gəlirin və xərcin uçotu prinsipləri necədir?

- vergi ödəyicisi gəliri əldə edəndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır
- vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına verildəndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkmək öhdəliyinin yarandığı an çıxmalıdır
- vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına verildəndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır
- gəlir vergi ödəyicisinin sərəncamına verildəndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır
- gəlir vergi ödəyicisinin hesabına daxil olanda və gəlirdən öz xərclərini yalnız bu xərcləri faktiki çəkdiyi zaman çıxmalıdır

111 Hesablama metodunun tətbiqi zamanı, xarici valyuta ilə ifadə olunmuş öhdəliklər (maliyyə tələbləri) və valyuta qiymətliləri şəklində olan əmlak necə uçota alınır?

- müvafiq xərcin qəbul (müəyyən) edildiyi tarixə Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manata çevrilir
- onların hesablanma qaydasına uyğun olaraq müvafiq hesabat dövrləri üzrə bərabər ölçülərlə bölüşdürülür
- həmin əməliyyatlar aparılarkən mülkiyyət hüququnun keçdiyi, öhdəliyin (tələblərin) isə ödənilmədiyi (dayandırıldığı) tarixdə uçota alınır
- hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixdə milli valyutada uçota alınır
- həmin tarixdə alınmış hesab olunur və müvafiq hesabat dövrlərinə aid edilir

112 Hesablama metodunun tətbiqi zamanı, xarici valyutada ifadə olunmuş xərclər necə uçota alınır?

- əvvəllər nə baş verməsindən asılı olaraq hesabat dövrünün sonuncu gününə Milli Bankın rəsmi məzənnəsi üzrə manatla hesablanılır
- onların hesablanma qaydasına uyğun olaraq müvafiq hesabat dövrləri üzrə bərabər ölçülərlə bölüşdürülür
- müvafiq xərcin qəbul (müəyyən) edildiyi tarixə Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə manata çevrilir
- hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixdə milli valyutada uçota alınır
- həmin tarixdə alınmış hesab olunur və müvafiq hesabat dövrlərinə aid edilir

113 Hesablama metodunun tətbiqi zamanı, hesabat dövrünün sonuna qədər müqavilələrin qüvvədən düşdüyü (borc öhdəliyinin ödənilmədiyi) hallarda xərclər necə uçota alınır?

- onların hesablanma qaydasına uyğun olaraq müvafiq hesabat dövrləri üzrə bərabər ölçülərlə bölüşdürülür
- müvafiq olaraq xərci ödəmək öhdəliyinin yarandığı anda uçota alınır
- xərclər həmin tarixdə çəkilmiş hesab olunur və müvafiq hesabat dövrünün xərclərinə aid edilir
- müvafiq hesabat dövrünün sonuna çəkilmiş hesab olunur və xərclərin tərkibinə həmin vaxt daxil edilir
- həmin tarixdə alınmış hesab olunur və müvafiq hesabat dövrlərinə aid edilir

114 Hesablama metodunun tətbiqi zamanı, qüvvədə olma müddəti bir neçə hesabat dövrünü əhatə edən borc müqavilələri (qiymətli kağızlar üzrə müqavilələr daxil olmaqla) üzrə xərclər necə uçota alınır?

- onların hesablanma qaydasına uyğun olaraq müvafiq hesabat dövrləri üzrə bərabər ölçülərlə bölüşdürülür
- müvafiq olaraq xərci ödəmək öhdəliyinin yarandığı anda uçota alınır
- müvafiq hesabat dövrünün sonuna çəkilmiş hesab olunur və xərclərin tərkibinə həmin vaxt daxil edilir
- xərclər həmin tarixdə çəkilmiş hesab olunur və müvafiq hesabat dövrünün xərclərinə aid edilir
- həmin tarixdə alınmış hesab olunur və müvafiq hesabat dövrlərinə aid edilir

115 Hesablama metodunun tətbiti zamanı, əgər borc öhdəliyi (icarə müqaviləsi) üzrə faizlərin (icarə haqqının) verilməsi bir neçə hesabat dövrünü əhatə edərsə, onda xərclər necə uçota alınır?

- müvafiq hesabat dövrünün sonuna çəkilmiş hesab olunur və xərclərin tərkibinə həmin vaxt daxil edilir
- müvafiq olaraq xərci ödəmək öhdəliyinin yarandığı anda uçota alınır
- onların hesablanma qaydasına uyğun olaraq müvafiq hesabat dövrləri üzrə bərabər ölçülərlə bölüşdürülür
- xərclər həmin tarixdə çəkilmiş hesab olunur və müvafiq hesabat dövrünün xərclərinə aid edilir
- gəlirlər həmin tarixdə alınmış hesab olunur və müvafiq hesabat dövrlərinə aid edilir

116 Vergi uçotunun hesablama metodundan istifadə zamanı müqavilə üzrə xərclərin çəkilmə vaxtı aşağıdakı şərtlərin yerinə yetirildiyi gün hesab olunur: 1. vergi ödəyicisi birmənalı olaraq bütün maliyyə öhdəliklərini qəbul edir; 2. maliyyə öhdəliklərinin məbləği dəqiq müəyyən edilir; 3. saziş iştirakçıları müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirilir, yaxud müvafiq məbləğlər qeyri-şərtsiz ödənilir; 4. müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənilibsə, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirməlidir, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır; 5. müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənməlidir, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirmişdirsə, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır.

- 2, 3, 4
- 1, 3, 5
- 1, 2, 3
- 3, 4, 5
- 1, 2, 5

117 Hesablama metodunun tətbiti zamanı, xarici valyutanın satışından (alışından) olan satışdankənar xərclər nə vaxt çəkilmiş hesab olunur?

- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixi
- Xarici valyutanın Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə milli valyutaya çevrildiyi tarix
- Valyutaya görə mülkiyyət hüququnun keçdiyi tarix
- Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix
- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin malsatanlara təqdim edilmə tarixi

118 Hesablama metodunun tətbiti zamanı, ezamiyyət xərcləri, xidməti nəqliyyatın saxlanılmasına çəkilən satışdankənar xərclər nə vaxt çəkilmiş hesab olunur?

- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixi
- Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Avans hesabatının təsdiq olunduğu tarix
- Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix
- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin malsatanlara təqdim edilmə tarixi

119 Hesablama metodunun tətbiti zamanı, xidməti məqsədlər üçün şəxsi minik avtomobillərindən istifadəyə görə ödənilən kompensasiyalar və yol xərcləri kimi satışdankənar xərclər nə vaxt çəkilmiş hesab olunur?

- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixi
- Onların hesablanma tarixi
- Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix
- Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin malsatanlara təqdim edilmə tarixi

120 Hesablama metodunun tətbiti zamanı, icarəyə götürülmüş əmlaka görə icarə haqları şəklində olan satışdankənar xərclər nə vaxt çəkilmiş hesab olunur?

- Çəkilmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin malsatanlara təqdim edilmə tarixi
- Onların hesablanma tarixi
- Hesablaşmaların aparılması üçün xidmət edən sənədlərin vergi ödəyicisinə təqdim edilmə tarixi
- Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix

121 Hesablama metodunun tətbiti zamanı, ehtiyatlara edilən ayırmaların məbləği şəklində olan satışdankənar xərclər nə vaxt çəkilməmiş hesab olunur?

- Pul vəsaitlərinin hesablaşma hesabından (kassadan) köçürüldüyü tarix
- Ayırmaların məbləği hesablandığı tarix
- Onların hesablanma tarixi
- Çəkilməmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Pul vəsaitlərinin hesablaşma hesabına daxil olduğu tarix

122 Hesablama metodunun tətbiti zamanı, sığorta müqavilələri üzrə xərclər nə vaxt çəkilməmiş hesab olunur?

- sığorta ödənişlərinin alınması üçün vəsaitlərin köçürüldüyü (kassadan ödənilməsi) hesabat dövründə qəbul edilir
- müqavilənin qüvvədə olduğu dövr ərzində xərclər qəbul olunur
- sığorta ödənişlərinin ödənilməsi üçün vəsaitlərin köçürüldüyü (kassadan ödənilməsi) hesabat dövründə qəbul edilir
- çəkilməmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- sığorta ödənişlərinin alınması üçün vəsaitlərin köçürüldüyü hesabat dövründə qəbul edilir

123 Hesablama metodunun tətbiti zamanı, əsas vəsaitlərin təmirinə çəkilən xərclər nə vaxt çəkilməmiş hesab olunur?

- Hesablanmış amortizasiya məbləği nəzərə alınmaqla hər ay xərc kimi qəbul edilir
- Xərclərin ödənilməsindən asılı olmayaraq hesabat dövründə qəbul edilir
- Xərclərin ödənilməsindən asılı olmayaraq, onların həyata keçirildiyi hesabat dövründə qəbul edilir
- Çəkilməmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Xərclərin ödənilməsindən asılı olaraq hesabat dövründə qəbul edilir

124 Hesablama metodunun tətbiti zamanı, əməyin ödənişi üzrə xərclər nə vaxt çəkilməmiş hesab olunur?

- Hesablanmış amortizasiya məbləği nəzərə alınmaqla hər ay xərc kimi qəbul edilir
- Xərclərin ödənilməsindən asılı olmayaraq hesabat dövründə qəbul edilir
- Çəkilməmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Xərclərin ödənilməsindən asılı olmayaraq, onların həyata keçirildiyi hesabat dövründə qəbul edilir
- Xərclərin ödənilməsindən asılı olaraq, onların həyata keçirildiyi hesabat dövründə qəbul edilir

125 Hesablama metodunun tətbiqi zamanı, amortizasiya ayırmaları üzrə xərclər nə vaxt çəkilməmiş hesab olunur?

- Çəkilməmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Xərclərin ödənilməsindən asılı olmayaraq hesabat dövründə qəbul edilir
- Hesablanmış amortizasiya məbləği nəzərə alınmaqla hər ay xərc kimi qəbul edilir
- Xərclərin ödənilməsindən asılı olmayaraq, onların həyata keçirildiyi hesabat dövründə qəbul edilir
- Xərclərin ödənilməsindən asılı olaraq, onların həyata keçirildiyi hesabat dövründə qəbul edilir

126 Hesablama metodunun tətbiti zamanı, istehsal xarakterli iş və xidmətlər üçün xidmətlərin (işlərin) təhvil verilməsi üzrə xərclər nə vaxt çəkilməmiş hesab olunur?

- Çəkilməmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Xammal və materialların istehsala verilmə tarixi
- Ödəyici tərəfindən qəbul aktının imzalandığı tarix
- Hər ay xərc kimi qəbul edilir
- Birbaşa xərclərin faktiki çəkildiyi tarix

127 Hesablama metodunun tətbiti zamanı, malların (işlərin xidmətlərin) istehsalına sərf edilmiş xammal və materiallar üzrə xərclər nə vaxt çəkilməmiş hesab olunur?

- Ödəyici tərəfindən qəbul aktının imzalandığı tarix
- Çəkilməmiş xərclərin hesablanmış məbləği nəzərə alınmaqla, hər ay
- Xammal və materialların istehsala verilmə tarixi

- Hər ay xərc kimi qəbul edilir
- Birbaşa xərclərin faktiki çəkildiyi tarix

128 Hesablama metodunun tətbiti zamanı, xərclərin konkret olaraq hər hansı fəaliyyət növü üzrə çəkilmiş məsrəflərə bilavasitə aid edilməsi mümkün olmadığı hallarda, xərclər necə bölüşdürülür?

- gəlir və xərclərin bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
- xərclərin bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
- onların vergi ödəyicisinin bütün xərclərinin ümumi həcmindəki xüsusi çəkisinə mütənəşib olaraq
- xərclərin bərabər hesabat dövrləri üzrə bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
- vergi ödəyicisinin bütün gəlirlərinin ümumi həcmindəki xüsusi çəkisinə mütənəşib olaraq

129 Əgər müqavilədə bir neçə hesabat dövrü ərzində gəlir əldə edilməsi və malların (işlərin, xidmətlərin) mərhələlərlə verilməsi nəzərdə tutulmuşdursa, onda hesablama metodunun tətbiti zamanı xərclər necə bölüşdürülür?

- müqavilənin qüvvədə olduğu dövr ərzində xərclər bərabər ölçülərlə
- onların vergi ödəyicisinin bütün xərclərinin ümumi həcmindəki xüsusi çəkisinə mütənəşib olaraq
- gəlir və xərclərin bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
- xərclərin bərabər ölçülərlə müəyyən edilməsi prinsipi üzrə
- vergi ödəyicisinin bütün gəlirlərinin ümumi həcmindəki xüsusi çəkisinə mütənəşib olaraq

130 Hesablama metodunun tətbiti zamanı xərclər konkret icra müddəti göstərilmiş müqavilənin şərtləri, həmçinin gəlir və xərclərin bərabər ölçülərlə, proporsional formalaşdırılması prinsipi nəzərə alınmaqla nə vaxt müəyyən edilir?

- faktiki ödənilib-ödənilməməsindən asılı olaraq, müvafiq hesabat dövrlərində
- pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilmədiyi) tarix
- onların meydana çıxdığı hesabat dövründə
- ödənilib-ödənilməməsindən asılı olmayaraq onların aid olduqları hesabat (vergi) dövründə
- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına daxil olduğu (ödənilmədiyi) tarix

131 Hesablama metodunun tətbiti zamanı xərclər nə vaxt müəyyən edilir?

- nağd və ya qeyri-nağd formada vəsaitlərin köçürüldüyü (ödənilmədiyi), yaxud natural-əşyavi formada malların (işlərin, xidmətlərin) başqa şəxslərə natural formada verildiyi tarix
- ödənilib-ödənilməməsindən asılı olmayaraq onların aid olduqları hesabat (vergi) dövründə
- pul vəsaitlərinin (digər ödəniş formasının) faktiki ödənilməsi vaxtından asılı olmayaraq onların aid olduqları hesabat (vergi) dövründə
- faktiki ödənilib-ödənilməməsindən asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur
- qeyri-nağd formada vəsaitlərin köçürüldüyü (ödənilmədiyi), yaxud natural-əşyavi formada malların başqa şəxslərdən natural formada alındığı tarix

132 Hesablama metodunun tətbiqi zamanı qüvvədə olan müddəti bir neçə hesabat dövrünə aid olan borc müqavilələri (qiymətli kağızlarda daxil olmaqla) üzrə əldə edilən gəlirlərin müəyyən edilmə tarixi nə vaxtdır?

- Bu öhdəliyin (tələbin) başqasına verildiyi, və ya onun icra olunduğu sonrakı gün
- Tələb etmək hüququnun verilməsi haqqında tərtib edilmiş aktın tərəflər tərəfindən imzalandığı gün alınmış hesab olunur və müvafiq gəlirlərin tərkibinə daxil edilir
- Gəlir müvafiq hesabat dövrünün sonunda alınmış hesab olunur və müvafiq gəlirlərin tərkibinə daxil edilir
- Bu öhdəliyin (tələbin) başqasına verildiyi, və ya onun icra olunduğu sonuncu gün
- Pul vəsaitlərinin alıcılardan daxil olduğu (ödənilmədiyi) tarix

133 Hesablama metodunun tətbiqi zamanı xarici valyutanın satışından (alışından) olan gəlirlərin müəyyən edilmə tarixi nə vaxtdır?

- Gəlirin aşkar edildiyi tarix
- Xarici valyutanın Mərkəzi Bankın rəsmi məzənnəsi üzrə milli valyutaya çevrildiyi tarix

- Xarici valyutaya görə mülkiyyət hüququnun keçdiyi tarix
- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilməsi) tarix
- Pul vəsaitlərinin alıcılardan daxil olduğu (ödənilməsi) tarix

134 Hesablama metodunun tətbiqi zamanı amortizasiya olunan istismardan çıxan əmlakın ləğv edilməsi zamanı alınan materialların dəyərindən olan gəlirlərin müəyyən edilmə tarixi nə vaxtdır?

- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilməsi) tarix
- Gəlirin aşkar edildiyi tarix
- Amortizasiya olunan əmlakın ləğv edilməsi haqqında aktın tərtib olunma tarixi
- Alınan materialların dəyərindən olan gəlirlərin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilməsi) tarix
- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına daxil olduğu (ödənilməsi) tarix

135 Hesablama metodunun tətbiqi zamanı keçmiş illərin gəlirlərinin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır?

- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına daxil olduğu (ödənilməsi) gün
- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilməsi) tarix
- Gəlirin aşkar edildiyi tarix
- Borelunun etiraf etdiyi, yaxud məhkəmənin qanunu qərarının qüvvəyə mindiyi gün
- Hesabat (vergi) dövrünün sonuncu günü

136 Hesablama metodunun tətbiqi zamanı bərpa edilmiş ehtiyatların məbləği və digər analogi gəlirlərin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır?

- Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilməsi) tarix
- Hesabat (vergi) dövrünün sonuncu günü
- Borelunun etiraf etdiyi, yaxud məhkəmənin qanunu qərarının qüvvəyə mindiyi gün
- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına daxil olduğu (ödənilməsi) gün

137 Hesablama metodunun tətbiqi zamanı müqavilə və borc öhdəliklərinin pozulmasına görə vergi ödəyicisinə ödənilmiş cərimə, peniya, maliyyə sanksiyaları və zərərlərin (ziyanın) məbləğlərinin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır?

- Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq cərimə, peniya, maliyyə sanksiyaları və zərərlərin ödənilməsi barədə sənədlərin banka təqdim edildiyi tarix
- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına daxil olduğu (ödənilməsi) tarix
- Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
- Borelunun etiraf etdiyi, yaxud məhkəmənin qanunu qərarının qüvvəyə mindiyi gün
- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilməsi) tarix

138 Hesablama metodunun tətbiqi zamanı əmlakın icarəyə verilməsindən, intellektual mülkiyyət obyektlərindən istifadəyə görə lisenziya ödənişləri şəklində əldə edilən gəlirlər müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır?

- Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilməsi) tarix
- Bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq sənədlərin ödəyici tərəfindən banka təqdim edildiyi və ya hesablaşmaların aparıldığı tarix
- İcarə haqqının, lisenziya ödənişlərinin ödənilməsi barədə bağlanmış müqavilədə göstərilən tarix
- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına daxil olduğu (ödənilməsi) tarix

139 Hesablama metodunun tətbiqi zamanı başqa müəssisələrin fəaliyyətindəki iştirak payından olan dividendlərin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır?

- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilməsi) tarix
- Dividentlərin ödənilməsi barədə bağlanmış müqavilədə göstərilən tarix
- Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix

- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına daxil olduğu (ödənilmə) tarix
- Malların (işlərin, xidmətlərin) dəyərinin ödənilmə tarixi

140 Hesablama metodunun tətbiqi zamanı əvəzsiz olaraq alınmış əmlak (iş, xidmət) şəklində olan satışdankənar gəlirlərin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır?

- Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
- Malların (işlərin, xidmətlərin), əmlak hüququnun satılma (verilmə) tarixi
- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilmə) tarix
- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına daxil olduğu (ödənilmə) tarix
- Malların (işlərin, xidmətlərin) dəyərinin ödənilmə tarixi

141 Hesablama metodunun tətbiqi zamanı satışdankənar gəlirlərin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır?

- Əmlakın (işlərin, xidmətlərin) təhvil-təslim aktının tərəflər tərəfindən imzalandığı tarix
- Malların (işlərin, xidmətlərin), əmlak hüququnun satılma (verilmə) tarixi
- Pul vəsaitlərinin ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilmə) tarix
- Pul vəsaitlərinin sifarişçinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilmə) tarix
- Malların (işlərin, xidmətlərin) dəyərinin ödənilmə tarixi

142 Komitent vergi ödəyicisi komissiya (agent) müqaviləsi üzrə satış həyat keçirdikdə gəlirin müəyyən (qəbul) edilmə tarixi nə vaxtdır?

- Malların (işlərin, xidmətlərin), əmlak hüququnun satılma (verilmə) tarixi
- Pul vəsaitlərinin komissionerlərin (agentliklərin) ödəyicinin bankdakı hesabına və ya kassasına daxil olduğu (ödənilmə) tarix
- Komissionerlərin (agentlik) hesabatında göstərilən tarix
- Malların (işlərin, xidmətlərin) dəyərinin komissionerlərə (agentlərə) ödənilmə tarixi
- Malların (işlərin, xidmətlərin) dəyərinin komissionerlərdən (agentlərdən) alındığı tarix

143 Borc öhdəlikləri və ya icarə müqaviləsi üzrə ödənişlərin müddəti bir neçə hesabat dövrünü əhatə etdiyi hallarda hesablama qaydasına müvafiq olaraq gəlir necə bölüşdürülür?

- icarə müqavilələri üzrə borcların ödənilmə dövrələri üzrə
- hesabat dövrələri üzrə
- müvafiq hesabat dövrələri üzrə
- cari ilin vergi dövrələri üzrə
- icarə müqavilələri üzrə borcların etiraf edildiyi dövrələri üzrə

144 Əgər vergi ödəyicisi gəlir əldə edərsə, yaxud faizlərdən və ya əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququna malikdirsə, onda gəlir əldə etmək hüququnun müəyyən olunma vaxtı nə hesab olunur?

- icarə müqavilələri üzrə borcların ödəmə müddətinin qurtarma tarixi
- icarə müqavilələri üzrə borcların ödənilmə tarixi
- icarə müqavilələri üzrə borcların ödəmə müddətinin təyin edildiyi gün
- icarə müqavilələri üzrə borcların etiraf edildiyi gün
- icarə müqavilələri üzrə borcların ödənilmə tarixi

145 Borc öhdəlikləri üzrə faizlər və ya əmlaka görə icarə haqqı ödənilərkən, borc öhdəliyi (icarə müqaviləsi) üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edərsə onda xərc necə bölüşdürülür?

- həmin hesabat dövrələri üzrə qeyri-bərabər olaraq
- əvvəlki hesabat dövrü üzrə hesablama qaydasına müvafiq surətdə
- cari hesabat dövrü üzrə hesablama qaydasına müvafiq surətdə
- həmin hesabat dövrələri üzrə hesablama qaydasına müvafiq surətdə
- həmin hesabat dövrələri üzrə proporsional olaraq

146 Hesablama metodunda gəlirin əldə edilməsi vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 1. müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənməlidir, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə

yetirmişdirsə, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır; 2. müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənilibsə, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirməlidir, onda həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır; 3. vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərir - gəlir müqavilədə nəzərdə tutulan işlərin görülməsinin (xidmət göstərməsinin) tam başa çatdığı vaxtda əldə edilmiş sayılır; 4. vergi ödəyicisi gəlir əldə edəcəksə və ya onun faiz gəliri, yaxud əmlakın icarəyə verilməsindən gəlir əldə etmək hüququ yaranacaqsa, onda borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmə müddətinin qurtardığı vaxt, gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır; 5. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 6. müqavilədə iştirak edən bütün tərəflər müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirir.

- 2, 3, 4, 5  
 1, 2, 3, 4  
 4, 5, 6  
 3, 4, 5, 6  
 1, 3, 5, 6

147 Hansı uçot metodunun tətbiqi zamanı vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir?

- Hesablama metodu  
 Kassa Kassa metodu  
 "Ödəmə üzrə"  
 İstənilən metodu  
 "Yükləmə üzrə"

148 Hansı uçot metodunun tətbiqi zamanı müvafiq məbləğ vergi ödəyicisinə qeyri-şərtsiz ödənməlidir, yaxud nağd və ya müqavilə üzrə bütün öhdəlikləri yerinə yetirmişdirsə a həmin vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır?

- "Ödəmə üzrə"  
 Kassa Kassa metodu  
 İstənilən metodu  
 "Yükləmə üzrə"  
 Hesablama metodu

149 Hansı halda gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməsi prinsipi nəzərə alınmaqla gəlirlər vergi ödəyicisi tərəfindən müstəqil olaraq bölüşdürülür?

- Əgər və xərclər arasındakı əlaqəni dəqiq müəyyənləşdirmək mümkün deyilsə (dolayısı yolla müəyyən edilirsə)  
 Əgər və xərclər arasındakı əlaqəni uçot məlumatlarına əsasən müəyyənləşdirmək mümkün deyilsə  
 Əgər əldə edilmiş gəlir cari hesabat dövrünə aid edilməzsə  
 Əgər əldə edilmiş gəlir əvvəlki hesabat dövrünə aid edilərsə  
 Əgər əldə edilmiş gəlir gələcək hesabat dövrünə aid edilərsə

150 Hansı halda gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməsi prinsipi nəzərə alınmaqla gəlirlər vergi ödəyicisi tərəfindən müstəqil olaraq bölüşdürülür?

- Əgər əldə edilmiş gəlir cari hesabat dövrünə aid edilərsə  
 Əgər əldə edilmiş gəlir iki hesabat dövrünə aid edilərsə  
 Əgər əldə edilmiş gəlir əvvəlki hesabat dövrünə aid edilərsə  
 Əgər əldə edilmiş gəlir gələcək hesabat dövrünə aid edilərsə  
 Əgər əldə edilmiş gəlir bir neçə hesabat dövrünə aid edilərsə

151 Əgər əldə edilmiş gəlir bir neçə hesabat dövrünə aid edilərsə, yaxud gəlir və xərclər arasındakı əlaqəni dəqiq müəyyənləşdirmək mümkün deyilsə (dolayısı yolla müəyyən edilirsə), onda hansı prinsip nəzərə alınmaqla gəlirlər vergi ödəyicisi tərəfindən müstəqil olaraq bölüşdürülür?

- gəlirlərin bərabər ölçülərdə qəbul edilməsi  
 gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməməsi  
 gəlir və xərclərin hesabat dövrləri üzrə qəbul edilməsi

- xərclərin əldə edilmiş gəlirlər üzrə bərabər ölçülərdə qəbul edilməsi  
 gəlir və xərclərin bərabər ölçülərdə qəbul edilməsi

152 Hansı vergi uçotu metodu aparən müəssisələr gəlirin (zərərin) faktiki əldə edilməsi (çəkilməsi) vaxtından asılı olmayaraq, özünün gəlir və xərclərini müvafiq olaraq gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi öhdəliyinin yarandığı andan (vaxtdan) uçota alınmalıdır?

- “Yükləmə üzrə”  
 Kassa metodu  
 İstənilən metodu  
 “Ödəmə üzrə”  
 Hesablama metodu

153 Hesablama metodu ilə vergi uçotu aparən müəssisələr nədən asılı olmayaraq, özünün gəlir və xərclərini müvafiq olaraq gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi öhdəliyinin yarandığı andan (vaxtdan) uçota alınmalıdır?

- gəlirin (zərərin) faktiki əldə edilməsi və xərcin çəkilməsi öhdəliyinin yaranıb-yaranmamasından  
 pul vəsaitlərinin, əmlakın (işlərin, xidmətlərin) və ya əmlak hüququnun faktiki daxil olub-olmamasından  
 gəlir almaq hüququnun əldə edilib-edilməməsindən və ya xərcin çəkilməsi öhdəliyinin yaranıb-yaranmamasından  
 qeyri-nağd formada vəsaitlərin vergi ödəyici tərəfindən almasından  
 gəlirin (zərərin) faktiki əldə edilməsi (çəkilməsi) vaxtından

154 Aşağıda göstərilənlərdən hansılar kassa metodunun tətbiqi zamanı xərclərin çəkildiyi (qəbul edildiyi) vaxt hesab olunur?

- ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi  
 digər şəxslərdən qeyri-nağd formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix  
 mülkiyyət hüququnun yaranma tarixi  
 digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix  
 faktiki alınb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur

155 Aşağıda göstərilənlərdən hansılar hesablama metodunun tətbiqi zamanı gəlirin əldə edildiyi tarix hesab olunmur? 1. mülkiyyət hüququnun yaranma tarixi; 2. faktiki alınb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur; 3. ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi; 4. digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix; 5. nağd və ya qeyri-nağd formada vəsaitlərin köçürüldüyü (ödənilməsi), yaxud natural-əşyavi formada malların (işlərin, xidmətlərin) başqa şəxslərə natural formada verildiyi tarix.

- 1, 3, 5  
 1, 2, 4  
 2, 3, 4  
 1, 3  
 3, 4

156 Aşağıda göstərilənlərdən hansılar hesablama metodunun tətbiti zamanı xərclərin çəkildiyi (qəbul edildiyi) vaxt hesab olunur?

- digər şəxslərdən nağd və ya qeyri-nağd, yaxud natural-əşyavi formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix  
 digər şəxslərdən qeyri-nağd formada vəsaitlərin vergi ödəyici tərəfindən alındığı tarix  
 mülkiyyət hüququnun yaranma tarixi  
 ödənilib-ödənilməməsindən asılı olmayaraq müvafiq hesabat dövrlərində əmlak öhdəliklərinin yaranma tarixi  
 faktiki alınb-alınmamağından asılı olaraq, müvafiq hesabat dövrlərində vergi ödəyicisində almaq hüququ yaranmış bütün məbləğlər onun gəliri hesab olunur

157 Əmlak əməliyyatlarından olan gəlirlərə aşağıdakılar daxildir: 1. alınmış cərimə, peniya və dəbbələmə məbləği; 2. ümitsiz borcların daxil olmasından gəlirlər; 3. keçmiş illərin gəlirləri; 4. tara əməliyyatlarından olan gəlirlər; 5. qiymət fərqiindən olan gəlirlər; 6. mal-material qiymətlilərinin artıq gəlməsindən olan gəlirlər.

- 1, 2, 3  
 3, 4, 5  
 4, 5, 6  
 2, 3, 4  
 1, 3, 5

158 Alınması faiz gəlirlərinə aşağıdakılar daxildir: 1. başqa müəssisələrə verilən kreditlərdən (borclardan); 2. veksellərdən; 3. icarəyə verilmiş vəsaitlərdən; 4. kommersiya kreditlərindən (kreditə satılmış mallara görə); 5. səhmlərdən; 6. istiqrazlardan.

- 2, 3, 4, 5  
 1, 2, 5, 6  
 1, 2, 3, 4  
 3, 4, 5, 6  
 1, 3, 5

159 Maliyyə əməliyyatlarından olan gəlirlər aşağıdakı kimi qruplaşdırılır: 1. alınması faizlər; 2. qiymətli kağızlardan əldə edilən gəlirlər; 3. valyuta hesablarının məzənnə fərqi və xarici valyuta əməliyyatlarından olan gəlirlər; 4. xarici valyutaların satışından olan gəlirlər; 5. başqa müəssisələrdə pay iştirakından olan gəlirlər.

- 2, 3, 4, 5  
 1, 3, 4, 5  
 1, 2, 3, 4, 5  
 1, 2, 4, 5  
 1, 3, 5

160 Müəssisələrin satışdankənar əməliyyatlardan əldə edilən gəlirləri ümumilikdə aşağıdakı kimi qruplaşdırılır: 1. ümitsiz borcların daxil olmasından gəlirlər; 2. maliyyə əməliyyatlarından olan gəlirlər; 3. veksellərdən olan gəlirlər; 4. əmlak əməliyyatlarından olan gəlirlər; 5. icarəyə verilmiş vəsaitlərdən olan gəlirlər; 6. sair gəlirlər.

- 1, 2, 3, 4  
 2, 5, 6  
 2, 4, 6  
 1, 3, 5  
 4, 5, 6

161 Satışdankənar əməliyyatlardan əldə edilən gəlirlər...

- məhsul satışı əməliyyatları üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir  
 material qiymətlilərinin satışı əməliyyatları üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir  
 həmin əməliyyatlar üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir  
 müəssisənin əsas fəaliyyəti üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir  
 əsas vəsaitlərin satışı əməliyyatları üzrə çəkilmiş xərclərin məbləği qədər azaldılmış mənfəətdən ibarətdir

162 Hansı gəlirlər satışdankənar adlanır?

- Müəssisənin bilavasitə əsas vəsaitlərin satışı ilə bağlı olmayan gəlirləri  
 Müəssisənin əsas vəsaitlərin satışı ilə bağlı olan gəlirləri  
 Müəssisənin material qiymətlilərinin satışı ilə bağlı olan gəlirləri  
 Müəssisənin bilavasitə əsas fəaliyyəti ilə bağlı olmayan gəlirləri  
 Müəssisənin əsas fəaliyyəti ilə bağlı olan gəlirləri

163 Bölücdürülməmiş mənfəət necə istifadə oluna bilər?

- müəssisə rəhbərinin sərəncamına əsasən istənilən məqsədlər üçün istifadə oluna bilər
- yalnız təsisədiçi sənədlərə uyğun olaraq ehtiyat, yığım, istehlak və digər xüsusi təyinatlı fondların yaradılmasına yönəldilə bilər
- müəssisənin nizamnaməsinə və təsisədiçi sənədlərə uyğun olaraq ehtiyat, yığım, istehlak və digər xüsusi təyinatlı fondlara yönəldilə bilər
- yalnız müəssisənin nizamnaməsinə yönəldilə bilər
- yalnız təsisədiçi sənədlərə uyğun olaraq xüsusi təyinatlı fondların yaradılmasına yönəldilə bilər

164 Müəssisənin sərəncamında qalan xalis mənfəət necə müəyyən olunur?

- ümumi mənfəəti və onun hesabına ödənilən vergi məbləği arasındakı fərq kimi
- bölücdürülməmiş mənfəət və onun hesabına ödənilən vergi məbləği arasındakı fərq kimi
- balans mənfəəti və onun hesabına ödənilən vergi məbləği arasındakı fərq kimi
- müəssisənin sərəncamında qalan mənfəət və onun hesabına ödənilən vergi məbləği arasındakı fərq kimi
- xalis mənfəət və onun hesabına ödənilən vergi məbləği arasındakı fərq kimi

165 Hesabat dövründə faktiki alınmış zərər müəssisə balansının hansı hissəsində əks olunur?

- passivində
- kreditində
- aktivində
- debetində
- eyni zamanda həm aktivində, həm də passivində

166 Balans mənfəəti nədir?

- məhsulun (işlərin, xidmətlərin), material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət
- məhsulun (işlərin, xidmətlərin), əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından olan mənfəət
- məhsulun (işlərin, xidmətlərin), əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan mənfəət
- məhsulun (işlərin, xidmətlərin), material qiymətlilərinin və digər aktivlərin satışından və satışdankənar əməliyyatlardan olan gəlir
- əsas vəsaitlərin, material qiymətlilərinin və digər aktivlərin satışından olan mənfəət

167 Hesabat dövründə əldə edilmiş, lakin növbəti hesabat dövrlərinə aid olan gəlirlər hansı dövrün gəlirləri kimi uçota alınır?

- hesabat ilindən sonrakı dövrün
- hesabat ilinin
- gələcək dövrlərin gəlirləri kimi
- cari hesabat dövrünün
- növbəti hesabat dövrünün

168 Keçmiş illərə aid olan, lakin cari ildə aşkar edilmiş mənfəət (zərər) hansı dövrün maliyyə nəticələrinə aid edilir?

- hesabat ilindən sonrakı dövrün
- hesabat rübünün
- hesabat ilinin
- gələcək dövrlərin
- növbəti hesabat dövrünün

169 Material qiymətliləri və digər aktivlərin satışından olan mənfəət (zərər) məbləği necə hesablanır?

- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır

- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərindən, onların əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolaylı vergilər (ƏDV, aksizlər) və kommersiya xərclərini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan (buraxılış qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolaylı vergilər (ƏDV, aksizlər) arasındakı fərq kimi
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərindən, onların əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və kommersiya xərclərini çıxmaq lazımdır

170 Dövriyyədənəknər aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından əldə edilən mənfəət (zərər) məbləği necə hesablanır?

- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların ilkin dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan (buraxılış qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolaylı vergilər (ƏDV, aksizlər) arasındakı fərq kimi
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərini, kommersiya xərclərini və ƏDV məbləğini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan gəlirlərdən onların qalıq dəyərindən, onların əldə edilməsinə, satışına çəkilmiş məsrəflər və dolaylı vergilər (ƏDV, aksizlər) və kommersiya xərclərini çıxmaq lazımdır
- həmin qiymətlilərin satışından olan (uçot qiyməti ilə) pul vəsaitləri ilə həmin qiymətlilərin əldə edilməsinə, satışına çəkilmiş məsrəflər arasındakı fərq kimi

171 Əməliyyat gəlirlərinə aşağıdakılar daxildir: 1. material qiymətlilərinin satışından olan gəlirlər; 2. müəssisə aktivlərinin ödənişlə müvəqqəti istifadəyə təqdim edilməsindən alınan gəlirlər; 3. ixtiraya görə patentin, sənaye nümunələri və digər intellektual mülkiyyət nümunələrinə görə hüququn təqdim edilməsindən olan gəlirlər (royalti); 4. digər müəssisələrin nizamnamə kapitalında iştirakdan olan gəlirlər (qiymətli kağızlar üzrə faiz gəlirləri də daxil olmaqla); 5. birgə fəaliyyətdən olan mənfəət və müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən alınmış faizlər.

- 1, 2, 3, 4
- 1,3,5
- 2, 3, 4, 5
- 1,3,4,5
- 1, 3, 5

172 Hansı gəlirlər əməliyyat gəlirləri adlanır?

- Qiymətli kağızların satışından olan gəlirlər
- Satışdankənar əməliyyatlardan olan gəlirlər
- Əmlak satışından olan gəlirlər
- Material qiymətlilərinin satışından olan gəlirlər
- Əməliyyat gəlirləri

173 Məhsulların satışından olan mənfəət nədir?

- məhsulların faktiki qiymətləri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındakı fərqdən ibarətdir
- məhsulların tam maya dəyəri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındakı fərqdən ibarətdir
- mövcud bazar qiymətləri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındakı fərqdən ibarətdir
- məhsulların faktiki maya dəyəri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındakı fərqdən ibarətdir
- məhsulların plan maya dəyəri ilə (ƏDV və aksiz xaric) məhsul satışından əldə edilmiş pul vəsaitləri və onun istehsalına (satışına) çəkilmiş məsrəflər (onların maya dəyəri) arasındakı fərqdən ibarətdir

174 Müəssisənin son maliyyə nəticələri nədən formalaşır? 1. Məhsulların satışından olan maliyyə nəticələri; 2. Əsas vəsaitlərin və digər əmlakın satışından olan maliyyə nəticələri; 3. Qeyri maddi aktivlərin satışından olan maliyyə nəticələri; 4. Satışdankənar əməliyyatlardan olan və bu əməliyyatlar üzrə xərclərin məbləği qədər azaldılmış maliyyə nəticələri; 5. Əsas fəaliyyətdən olan maliyyə nəticələri; 6. Maliyyə əməliyyatlarından olan maliyyə nəticələri.

- 2, 3, 4, 5
- 1, 3, 5, 6
- 1, 2, 3, 4
- 3, 4, 5, 6
- 4, 5, 6

175 Ödəmə müddəti başa çatmış və zəmanətlə təmin olunmamış debitor borcları şübhəli borclar hesab olunurmu?

- Olunmur
- Yalnız kassa metodunun tətbiqi zamanı olunur
- Olunur
- Yalnız “ödəmə üzrə” metodunun tətbiqi zamanı olunur
- Yalnız hesablama metodunun tətbiqi zamanı malikdirlər

176 Şübhəli borclar üzrə ehtiyat gəlirdən çıxılan xərclərə aid edilmirmi?

- Qanunvericilikdə müəyyən edilmiş həddə edilir
- Edilmir
- Edilir
- Yalnız müəssisənin sərəncamında qalan mənfəət hesabına yaradıla bilər
- Yalnız müstəsna hallarda

177 Satış pulunun “yükləmə üzrə” (hesablama) metodu ilə uçota alındığı hallarda müəssisələr şübhəli borclar üzrə ehtiyat yaratmaq hüququna malikdirlər?

- Malik deyillər
- Hər iki metodun tətbiqi zamanı malikdirlər
- Malikdirlər
- Yalnız “ödəmə üzrə” (kassa) metodunun tətbiqi zamanı malikdirlər
- Yalnız hesablama metodunun tətbiqi zamanı malikdirlər

178 Əgər müəssisə satışdan olan gəlirləri məhsulların yüklənməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi faktı üzrə müəyyən edərsə, onda bu halda vergilərin ödənilməsi üzrə öhdəlik nədən asılı olmayaraq yaranır?

- alıcıların (debitorların) pul vəsaitlərini ödəmək öhdəliyinin yaranması faktı
- malların yüklənməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı
- alıcılardan (debitorlardan) pul vəsaitlərinin alınması faktından
- yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı
- malların yüklənməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi öhdəliyi

179 Tikinti müəssisələrində, elmi-tədqiqat və sınaq-konstruksiya işləri ilə məşğul olan sahələrdə yerinə yetirilmiş işlər bir neçə mərhələdən ibarət olduğu üçün satış pulu kimi nə qəbul edilir?

- malların yüklənməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə
- malların yüklənməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı
- hər bir mərhələ üzrə yerinə yetirilmiş işin ödənişi
- yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı
- malların yüklənməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi öhdəliyi

180 Əksər müəssisələr hesablama metodunu (“yükləmə üzrə”) tətbiq edərsə, onda məhsulların satışından olan gəlirlər hansı fakt üzrə uçota alırlar?

- malların yüklənməsinin hər bir mərhələ üzrə yerinə yetirilmiş işlərin ödənişi üzrə
- yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı üzrə
- malların yüklənməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi faktı üzrə
- işlərin yerinə yetirilməsinin hər bir mərhələ üzrə ödənişi üzrə
- satılmış malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyərinin ödənişi faktı üzrə

181 Hansı halda əmlak (mal, məhsul, iş, xidmət) və əmlak hüququ əvəzsiz olaraq alınmış hesab olunur?

- həmin əmlakın alınması onu alan tərəfdə onu geri satmaq və ya onun dəyərini ödəmək, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- həmin əmlakın alınması onu alan tərəfdə onu geri qaytarmaq və ya onun dəyərini ödəmək, yaxud onu alan tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- həmin əmlakın alınması onu alan tərəfdə onu geri qaytarmaq və ya onun dəyərini ödəmək, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- həmin əmlakın alınması onu alan tərəfdə onu geri qaytarmaq və ya onun dəyərini almaq, yaxud onu verən tərəf üçün iş görmək (xidmət göstərmək) öhdəliyi yaratmasın
- həmin əmlakın stılması onu alan tərəfdə onu geri qaytarmaq və ya onun dəyərini ödəmək öhdəliyi yaratsın

182 Vergi qanunvericiliyinə əsasən hansı əməliyyatlar mal, iş və xidmətlərin satışı kimi qiymətləndirilir?

- əvəzi ödənilməklə mallara görə mülkiyyət hüququnun bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə mülkiyyət hüququnun bir şəxs tərəfindən digərinə verilməsi, bir şəxs tərəfindən digərinə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- əvəzi ödənilməklə və ya əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi və əvəzində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi (o cümlədən mal, iş və xidmətlərin mübadiləsi)
- əvəzsiz olaraq mallara görə sənədlərin bir şəxs tərəfindən digərinə verilməsi və əvəzində işlərin görülməsi və ya xidmətlərin göstərilməsi

183 Satışdan olan gəlirlər hansı gəlirlərdən formalaşır?

- satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
- materialların, azqiymətli və tez köhnələn əşyaların satışından olan vəsaitlərindən
- satılmış məhsullara (mallara, işlərə, xidmətlərə) görə alıcılardan (sifarişçilərdən) daxil olmuş pul vəsaitlərindən
- qiymətli kağızların satışından və satılmış məhsullara (mallara) görə alıcılardan daxil olmuş pul vəsaitlərindən
- əsas vəsaitlərin, qeyri-maddi və digər aktivlərin satışından olan vəsaitlərindən

184 Əsas fəaliyyətdən olan gəlirlər hansı gəlirlərdən formalaşır?

- məhsulların (işlərin, xidmətlərin), dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) satışından olan gəlirlərdən
- dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən
- məhsulların (işlərin, xidmətlərin), dövriyyədən kənar aktivlərin (əsas vəsaitlərin, qeyri-maddi aktivlərin) və digər aktivlərin satışından olan gəlirlərdən
- məhsulların, dövriyyədən kənar aktivlərin satışından olan gəlirlərdən və satışdan kənar gəlirlərdən
- əsas vəsaitlərin, qeyri-maddi və digər aktivlərin satışından olan gəlirlərdən

185 Hansı gəlirlər əsas fəaliyyətdən olan gəlirlər adlanır?

- Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
- Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və əməliyyat gəlirləri
- Bilavasitə müəssisə fəaliyyətinin sahəvi xüsusiyyəti ilə bağlı olan məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər
- Məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər və satışdan kənar gəlirlər
- Bilavasitə müəssisə fəaliyyətinin sahəvi xüsusiyyəti ilə bağlı olmayan məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər

186 Formalaşma dövrünə görə gəlirlər necə qruplaşdırılır?

- hesabat ilində əldə edilən gəlirlər hesabat rübündə əldə edilən gəlirlər, hesabat ayında əldə edilən gəlirlər
- əvvəlki dövrün gəlirləri, cari dövrün gəlirləri, proqnozlaşdırılan gəlirlər
- əvvəlki dövrün gəlirləri, hesabat dövrünün gəlirləri və planlaşdırılmış dövrün gəlirləri (planlaşdırılan gəlir)
- əvvəlki dövrün gəlirləri, hesabat rübündə əldə edilən gəlirlər, satışdan kənar gəlirlər
- gələcək dövrün gəlirləri, hesabat dövrünün gəlirləri və planlaşdırılmış dövrün gəlirləri (planlaşdırılan gəlir)

187 Vergiyə cəlb olunma xarakterinə görə gəlirlər neçə cür olur?

- vergiyə cəlb olunmayanlar və məhsulların satış qiymətinə daxil edilənlər
- vergiyə cəlb olunanlar və vergiyə cəlb olunmayanlar
- satış pulu hesabına ödənilənlər və vergiyə cəlb olunmayanlar
- vergiyə cəlb olunanlar və maliyyə nəticələrinə aid edilənlər
- vergiyə cəlb olunanlar və məhsulların satış qiymətinə daxil edilənlər

188 Satışdankənar gəlirlərə aşağıdakılar aiddir: 1. müəssisəyə dəymiş zərərin ödənişi kimi daxil olmuş ödəmələr; 2. pul vəsaitləri (xarici valyutadan başqa) və məhsullar istisna olmaqla, əsas vəsaitlər və digər aktivlərin satışından olan gəlirlər; 3. iddia müddəti başa çatmış kreditor və deponent borcları; 4. müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər; 5. aktivlərin yenidən qiymətləndirilməsindən olan gəlirlər (dövriyyədənəkar aktivlər istisna olmaqla); 6. birgə fəaliyyətdən olan gəlirlər (sadə yoldaşlıq müqaviləsi üzrə).

- 1, 2, 3, 4
- 4, 5, 6
- 1, 3, 5
- 2, 4, 6
- 2, 4, 6

189 Əməliyyat gəlirinə aşağıdakılar daxildir: 1. müəssisə aktivlərinin ödənişli əsaslarla müvəqqəti istifadəyə verilməsindən olan gəlirlər; 2. ödənişli əsaslarla ixtira, müəssisə nümunəsi görə patent və digər intellektual mülkiyyətə görə hüququn verilməsindən olan daxilolmalar; 3. birgə fəaliyyətdən olan gəlirlər (sadə yoldaşlıq müqaviləsi üzrə); 4. məzənnə fərqləri; 5. müqavilə şərtlərinin pozulmasına görə daxil olmuş cərimə, peniya və dəbbə məbləğləri; 6. hesabat ilində aşkar edilmiş keçmiş illərin gəlirləri.

- 2, 3, 4, 5
- 4, 5, 6
- 1, 2, 3, 4
- 3, 4, 5, 6
- 1, 3, 5

190 Sair daxilolmalar hansı gəlirlərdən formalaşır?

- məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər, sair daxilolmalar, fəvqəladə gəlirlər
- müəssisənin pul vəsaitlərinin istifadəyə verilməsindən olan gəlirlər, əməliyyat gəlirləri, satışdankənar gəlirlər
- əməliyyat gəlirləri, satışdankənar gəlirlər, fəvqəladə gəlirlər
- əsas vəsaitlərin satışından olan gəlirlər, digər aktivlərin satışından olan gəlirlər, fəvqəladə gəlirlər
- əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

191 Əmələgəlmə mənbəyinə görə gəlirlər necə qruplaşdırılır? 1. məhsulların (işlərin, xidmətlərin) satışından olan gəlirlər; 2. sair daxilolmalar; 3. əməliyyat gəliri; 4. satışdankənar gəlirlər; 5. fəvqəladə gəlirlər.

- 2, 3
- 4, 5
- 1, 2
- 3, 4
- 1, 3

192 Maliyyə fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır?

- məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər
- əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

193 İntestisiya fəaliyyətindən olan gəlirlər hansı mənbədən formalaşır?

- kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- birgə fəaliyyətdən və satışdankənar əməliyyatlardan olan gəlirlər
- əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

194 Əsas fəaliyyətdən olan gəlirlər hansı mənbədən formalaşır?

- qismən əməliyyat gəlirlərlərdən, qismən isə əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- birgə fəaliyyətdən olan gəlirlər
- məhsulların (işlərin, xidmətlərin) satışından daxil olan pul vəsaitlərindən
- kənar maliyyələşmə mənbələri ilə təmin edilməsinə yönəldilmiş pul axınından, əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər
- əsas vəsaitlərin və digər aktivlərin satışından olan gəlirlər

195 Fəaliyyət növlərinə görə gəlirlər aşağıdakı mənbələrdən daxil olur: 1. investisiya fəaliyyətdən olan gəlirlər; 2. əsas fəaliyyətdən olan gəlirlər; 3. maliyyə fəaliyyətdən olan gəlirlər; 4. ticarət fəaliyyətindən olan gəlirlər; 5. xidmətlərin göstərilməsindən olan gəlirlər; 6. istehsalat fəaliyyətindən olan gəlirlər.

- 2, 3, 4
- 4, 5, 6
- 1, 2, 3
- 3, 4, 5
- 2, 4, 6

196 Fəaliyyət sahələrinə görə gəlirlər aşağıdakı kimi qruplaşdırılır: 1. istehsalat fəaliyyətindən olan gəlirlər; 2. investisiya fəaliyyətdən olan gəlirlər; 3. ticarət fəaliyyətindən olan gəlirlər; 4. əsas fəaliyyətdən olan gəlirlər; 5. xidmətlərin göstərilməsindən olan gəlirlər; 6. maliyyə fəaliyyətdən olan gəlirlər.

- 1, 2, 3, 4
- 3, 4, 5
- 1, 3, 5
- 2, 4, 6
- 2, 4, 6

197 Müəssisənin gəlirləri nədən asılı olaraq müxtəlif əlamətlər üzrə təsnifləşdirilir?

- müəssisədə idarəçilik və vergitutma sisteminin effektivliyindən
- maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrindən
- müəssisə fəaliyyətinin istiqamətindən (əsas, investisiya, maliyyə)
- gəlirlərin əldə edilmə mənbələrindən
- kommərsiya fəaliyyətinin nəticələrindən

198 Vergitutma bazası hesablanarkən nəzərə alınmayan xərclər hansılardır? 1. əsas vəsaitlərin alınması və quraşdırılmasına çəkilən xərclər (kapital xarakterli digər xərclər); 2. qeyri-kommərsiya fəaliyyəti ilə bağlı olan xərclər; 3. kommərsiya fəaliyyəti ilə bağlı olan xərclər; 4. ehtiyat fondlarına ayırmaların məbləği; 5. əyləncə və yemək xərcləri, eləcə də işçilərin mənzil və digər sosial xarakterli xərcləri; 6. faktiki ezamiyyə xərclərinin normadan az olan hissəsi; 7. vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış pensiya, cərimə, faiz və maliyyə sanksiyaları; 8. hesablanmış dividendlərin məbləği.

- 1, 2, 4, 5, 7, 8
- 1, 2, 3, 4, 5, 6, 7
- 1, 3, 5, 6, 8
- 3, 4, 5, 6, 7, 8
- 2, 3, 4, 5, 6, 7

199 Müəssisənin bilavasitə istehsal və satışla bağlı olmayan fəaliyyətinin həyata keçirilməsinə çəkdiyi əsaslandırılmış məsrəfləri necə adlanır?

- istehsalatdan kənar xərclər
- tədavül xərcləri
- kommersiya xərcləri
- satışdankənar xərclər
- ümumtəsərrüfat xərcləri

200 Amortizasiya olunmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclər...

- gəlirdən çıxılır və onlar həmin obyektlərin balans dəyərinə əlavə edilir
- gəlirdən çıxılır və onlar həmin obyektlərin balans qalıq dəyərinə əlavə edilir
- gəlirdən çıxılmır və onlar həmin obyektlərin balans dəyərinə əlavə edilir
- gəlirdən çıxılmır və onlar həmin obyektlərin balans dəyərinə əlavə edilir
- gəlirdən çıxılmır və maliyyə nəticələri hesabına silinir

201 Əsas vəsaitlərin təmir xərclərinin müəyyən edilmiş normadan artıq olan hissəsi...

- əsas vəsaitlərin cari vergi ilinin sonuna olan qalıq dəyərinə əlavə edilir
- əsas vəsaitlərin əvvəlki vergi ilinin sonuna olan qalıq dəyərinə əlavə edilir
- növbəti təqvim illərində təmir xərclərinin gəlirdən çıxılan məbləğindən çıxılır
- maliyyə nəticələri hesabına silinir
- cari vergi ilində müəssisənin sərəncamında qalan mənfəət hesabına silinir

202 Əsas vəsaitlərin təmir xərclərinin faktiki məbləği müəyyən edilmiş normadan az olduqda, gəlirdən hansı məbləği çıxılır?

- təmir xərclərinin gəlirdən çıxılan məbləği
- növbəti təqvim illərində təmir xərclərinin gəlirdən çıxılan məbləği
- yalnız təmir xərclərinin faktiki məbləği
- gəlirdən çıxılan istifadə olunmamış limit qalığının məbləği
- gəlirdən çıxılmayan istifadə olunmamış limit qalığının məbləği

203 Köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlər üzrə təmirə bağlı xərclər neçə faiz müəyyən edilmişdir?

- 0.0
- 0.02
- 0.03
- 0.05
- 0.1

204 Digər əsas vəsaitlər üzrə təmirə bağlı xərclər neçə faiz müəyyən edilmişdir?

- 0.02
- 0.03
- 0.05
- 0.1
- 0.0

205 Maşın, avadanlıq və hesablama texnikasının təmirə bağlı xərclər neçə faiz müəyyən edilmişdir?

- 0.0
- 0.05
- 0.03
- 0.1
- 0.02

206 Binalar, tikililər və qurğular üzrə təmirlə bağlı xərclər neçə faiz müəyyən edilmişdir?

- 0.0  
 0.1  
 0.03  
 0.02  
 0.05

207 Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği əsas vəsaitlərin hansı dəyərində əsasən müəyyən edilir?

- əsas vəsaitlərin əvvəlki ilin sonuna olan qalıq dəyərində  
 əsas vəsaitlərin bərpa dəyərində  
 əsas vəsaitlərin ilkin dəyərində  
 əsas vəsaitlərin bazar qiyməti ilə dəyərində  
 əsas vəsaitlərin balans dəyərində

208 “Sair xərclər” elementinə daxil edilən əsas məsrəflər aşağıdakılardır: 1. borca görə ödənilmiş faizlər və onunla bağlı olan xərclər; 2. ümitsiz və şübhəli borclar üzrə ehtiyatın məbləği; 3. elmi-tədqiqat, layihə axtarış və təcrübə-konstruksiya işlərinə çəkilmiş xərclərin məbləği; 4. həyat sığortası müqaviləsi üzrə sığorta ödəmələrinin məbləği; 5. təqdim (ləğv) edilmiş əsas vəsaitlərin qalıq dəyəri; 6. qeyri-maddi aktivlərə çəkilən xərclər; 7. əmlakın təqdim edilməsindən yaranmış zərər; 8. qalıq dəyəri 200 manatdan az olan əsas vəsaitlərin dəyəri; 9. sığorta, bank və kredit təşkilatlarında ehtiyat yığılım fonduna ayırmaların məbləği.

- 2, 3, 4, 5, 6, 7, 8  
 3, 4, 5, 6, 7, 8, 9  
 1, 2, 3, 4, 5, 6, 7  
 1, 3, 5, 6, 7, 8, 9  
 2, 4, 6, 8

209 Aşağıdakı amortizasiya olunan əmlak növləri amortizasiyaya məruz qalmır: 1. torpaq, eləcə də digər torpaqdan istifadə obyektləri; 2. incəsənət əsərləri, nadir tarixi və memarlıq abidələri olan binalar, qurğular (tikililər); 3. büdcə təşkilatlarının əmlakı; 4. istismar vaxtı çatmayan çoxillik əkililər; 5. konservasiya edilmiş əsas vəsaitlər; 6. tam amortizasiya olunmuş əsas vəsaitlər (istismara yararlı olduğu hallarda); 7. tam amortizasiya olunmuş əsas vəsaitlər (istismara yararlı olmadığı hallarda).

- 1, 2, 3, 4, 5, 7  
 2, 3, 4, 5, 6, 7  
 1, 2, 3, 4, 5, 6  
 1, 2, 3, 5, 6, 7  
 1, 3, 5, 7

210 “Amortizasiya ayırmaları” elementində hansı məsrəflər əks olunur?

- istehsal fondlarının tam bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği  
 azqiymətli və tez köhnələn əşyalar üzrə hesablanmış amortizasiya ayırmalarının məbləği  
 dövrüyyədən kənar aktivlərin bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği  
 azqiymətli aktivlərinin bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği  
 dövrüyyə aktivlərinin bərpası üçün hesablanmış amortizasiya ayırmalarının məbləği

211 İşçilərin əmək haqqından 3% həcmində məcburi qaydada pensiya fonduna tutulan pul vəsaitləri məhsulun maya dəyərində daxil edilmir?

- Edilmir  
 Vergi qanunvericiliyində müəyyən edilmiş həddə edilir  
 Edilir  
 Müstəsna hallarda edilir  
 Vergi qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir

212 “Sosial ehtiyaclara ayırmalar” xərc elementinə hənəmərəflər daxil edilir?

- işçilərin əmək haqqından tutulan icbari tutulmalar
- qanunla müəyyən edilmiş normalar üzrə əməyin ödənişinə çəkilən məbləğdən sosial sığorta orqanlarına hesablanmış məcburi ödəmələr
- dövlət büdcəsinə köçürülən sığorta ödəmələri
- gəlir vergisi
- sosial sığortaya ayırmalar

213 Natural və pul formasında olan aşağıdakı ödənişlər məhsulun maya dəyərində daxil edilmir: 1. ilin yekunlarına görə verilmiş mükafatlar; 2. baş vermiş təbii fəlakət, əmlakın oğurlanması və dəfn ilə əlaqədar işçilərə verilmiş maddi yardımlar; 3. təqaüdə çıxması ilə əlaqədar işçiyə verilən birdəfəlik müavinət; 4. səhmlər üzrə gəlirlər (dividentlər), pay iştirakı üzrə ödəmələr.

- 1, 2, 3, 4
- 1, 3, 4
- 2, 3, 4
- 3, 4
- 1, 3

214 Əməyin ödənişi üzrə məsrəflərə daxil edilən xərcləri ümumilikdə aşağıdakı kimi qruplaşdırmaq olar? 1. Pul və natural formada işçilərə hesablanmış istənilən ödəmə; 2. Stimullaşdırıcı hesablama və əlavələr; 3. İş rejimi və əmək şəraiti ilə əlaqədar kompensasiya hesablamaları; 4. Mükafat və birdəfəlik həvəsləndirici hesablamalar; 5. İşçilərin saxlanması ilə bağlı əmək müqaviləsində nəzərdə tutulmuş xərclər; 6. Kollektiv müqavilədə nəzərdə tutulmuş işçilərin saxlanması ilə əlaqədar xərclər.

- 2, 3, 4, 5, 6
- 2, 4, 6
- 3, 4, 5, 6
- 1, 2, 3, 4, 5, 6
- 1, 3, 4, 5

215 Mövcud qanunvericiliyə uyğun olaraq material resurslarına çəkilən məsrəflərdən nəyin dəyəri çıxılır?

- zay məhsulun istehsalı üçün istifadə olunmuş materialların
- təbii fəlakət nəticəsində xarab olmuş və yararsız hala düşmüş materialların
- geri qaytarılan tullantıların
- çatışmayan və oğurlanmış
- yararsız hala düşmüş materialların

216 Hesabat dövrünün material məsrəflərinin məbləği hansı mal-material qiymətlilərinin dəyəri qədər azaldılır?

- stehsalata verilmiş, lakin istifadə olunmamış
- istehsalat qalığına düşən
- stehsalata verilmiş, lakin ayın sonuna istifadə olunmamış
- zay məhsulun istehsalı üçün istifadə olunmuş
- ay ərzində istifadə olunmuş

217 Əgər ödəyici xammal, ehtiyat hissəsi, komplektləşdirici məmulatlar, yarımfabrikat və digər material xərcləri kimi öz istehsal məhsullarından istifadə etdiyi halda onların qiymətləndirilməsi hansı qaydasına əsasən həyata keçirilir?

- ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metoduna
- orta dəyər üzrə qiymətləndirmə metoduna
- faktiki maya dəyərində
- hazır məhsulların (işlərin, xidmətlərin) qiymətləndirilməsi qaydasına əsasən
- tam maya dəyərində

218 Vergitutma məqsədləri üçün müəssisənin uçot siyasətində qəbul edilmiş metoda uyğun olaraq xammal və materiallar istehsalata aşağıdakı qiymətləndirmə metodlarından biri ilə silinir: 1. ehtiyatların vahidinin dəyəri üzrə qiymətləndirmə metodu; 2. orta dəyər üzrə qiymətləndirmə metodu; 3. əldə edilmə vaxtına görə birinci alınmış partiyanın dəyəri üzrə qiymətləndirmə metodu (FİFO); 4. əldə edilmə vaxtına görə axırncı alınmış partiyanın dəyəri üzrə qiymətləndirmə üsulu (LİFO); 5. faktiki maya dəyəri; 6. ilkin dəyəri; 7. qalıq dəyəri.

- 2, 3, 4, 5  
 3, 4, 5, 6  
 1, 2, 3, 4  
 4, 5, 6, 7  
 1, 3, 5, 7

219 Material xərclərinə daxil edilən material resurslarının dəyəri onların alış qiyməti (dolaylı vergilər xaric) və aşağıdakı tərkib elementlərindən formalaşır: 1. ticarət əlavəsi; 2. vasitəçi təşkilatların komissiyon mükafatlandırılması; 3. idxal gömrük rüsum və yığımları; 4. əmtəə birjalari xidmətlərinin (broker xidmətləri də daxil olmaqla) dəyəri; 5. kommertiya xərcləri.

- 1, 3, 5  
 1, 2, 3, 4, 5  
 1, 3, 4  
 1, 4, 5  
 1, 2, 3

220 İstehsal prosesində istifadə olunan hansı aktivlərin dəyəri amortizasiya mexanizmi vasitəsilə məsrəflərə keçirilir?

- dövriyyə vəsaitləri və əsas vəsaitlərin dəyəri  
 qeyri-maddi aktivlərin dəyəri  
 dövriyyədənənkənar aktivlərin dəyəri  
 azqiymətli və tez köhnələn əşyaların dəyəri  
 dövriyyə vəsaitlərinin dəyəri

221 İstehsal proseslərinin idarə edilməsi ilə bağlı məsrəflərə aşağıdakılar daxil edilir: 1. əməliyyat xərcləri; 2. satışdankənar xərclər; 3. adi fəaliyyət növləri üzrə xərclər; 4. inzibati-idarəetmə xərcləri; 5. icarə haqqı; 6. ezamiyyə xərcləri; 7. xidməti avtomaşınların saxlanması üzrə xərclər; 8. köməkçi istehsalat sexlərinin xərcləri.

- 2, 4, 6, 8  
 2, 3, 4, 5, 6  
 4, 5, 6, 7, 8  
 3, 4, 5, 6, 7  
 1, 2, 3, 4, 5

222 Uçot əlamətinə görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir: 1. adi fəaliyyət növləri üzrə xərclər; 2. kommertiya fəaliyyəti, yəni mənfəətin əldə edilməsi ilə bağlı olan xərclər (istehsalı və satış ilə bağlı olan xərclər); 3. əməliyyat xərcləri; 4. kommertiya fəaliyyəti ilə bağlı olmayan satışdankənar xərclər; 5. satışdankənar xərclər; 6. müəssisə məsrəflərini formalaşdırmayan (vergitutulan gəlirdən çıxılmayan) xərclər.

- 1, 2, 3  
 2, 4, 6  
 1, 3, 5  
 4, 5, 6  
 3, 4, 5

223 Xərclər onların xarakterindən, həyata keçirilməsi şərtindən və müəssisə fəaliyyətinin istiqamətindən asılı olaraq aşağıdakı əlamətlər üzrə qruplaşdırılır: 1. kommertiya fəaliyyəti, yəni mənfəətin əldə edilməsi ilə bağlı olan xərclər (istehsalı və satış ilə bağlı olan xərclər); 2. kommertiya fəaliyyəti ilə bağlı olmayan

satışdankənar xərclər; 3. müəssisə məsrəflərini formalaşdırmayan (vergitulən gəlirdən çıxılmayan) xərclər; 4. adi fəaliyyət növləri üzrə xərclər; 5. əməliyyat xərcləri; 6. satışdankənar xərclər.

- 1, 2, 3
- 4, 5, 6
- 2, 4, 6
- 2, 3, 4
- 1, 3, 5

224 Hansı məsrəflər qeyri-müstəqim xərclər adlanır?

- Məhsulların istehsalı üzrə xərclər
- Konkret məhsul növünün istehsalı üzrə xərclər
- Məhsul satışının həcmindən asılı olaraq dəyişən məsrəflər
- Yaranma anında konkret məmullatın maya dəyərində aid edilməsi mümkün olmayan məsrəflər
- İstehsalın həcmindən asılı olan xərclər

225 Hansı məsrəflər ümumtəsərrüfat xərcləri adlanır?

- İstehsalın həcmindən asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- Məhsul satışının həcmindən asılı olaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- Məhsul satış dövrünün dəyişməsinə asılı olaraq dəyişən və ya cüzi dəyişən məsrəflər
- İstehsalın həcmindən asılı olmayaraq dəyişməyən və ya cüzi dəyişən məsrəflər
- Məhsul satış dövrünün dəyişməsinə asılı olmayaraq dəyişən və dəyişməyən məsrəflər

226 İstehsalın həcminə münasibətdə məsrəfləri necə qruplaşdırılır?

- müstəqim və qeyri-müstəqim
- daimi və qeyri-müstəqim (dolayı)
- birbaşa və dolayı
- daimi və dəyişən
- əməliyyat və satışdankənar

227 Aşağıdakılardan hansılar kalkulyasiya maddələrinə daxildir? 1. ümumixərsalat xərcləri; 2. ümumtəsərrüfat xərcləri; 3. sosial ehtiyaqlara ayırmalar; 4. satın alınmış yarımfabrikatlar; 5. İstehsalat fəhlələrinin əlavə əmək haqqı; 6. material məsrəfləri; 7. sosial ehtiyaqlara ayırmalar; 8. amortizasiya ayırmaları.

- 1, 2, 3, 4, 5
- 2, 3, 4, 5, 6
- 1,3,5,7
- 4, 5, 6, 7, 8
- 3, 4, 5, 6, 7

228 Məhsulların maya dəyərində daxil edilən məsrəflərin tərkibi haqqında qaydaya uyğun olaraq bütün müəssisələr üçün hansı vahid xərc elementləri müəyyən edilmişdir? 1. ümumixərsalat xərcləri; 2. ümumtəsərrüfat xərcləri; 3. sosial ehtiyaqlara ayırmalar; 4. əməyin ödənişi üzrə məsrəflər; 5. material məsrəfləri; 6. sosial ehtiyaqlara ayırmalar; 7. amortizasiya ayırmaları; 8. sair məsrəflər

- 1, 2, 3, 4, 5
- 2, 3, 4, 5, 6
- 1, 3, 5, 7
- 4, 5, 6, 7, 8
- 3, 4, 5, 6, 7

229 Hansı məsrəflər xərc elementləri adlanır?

- Kapital qoyuluşuna çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər

- Mal-material qiymətlilərinin istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər
- müəssisənin kommersiya fəaliyyətindən irəli gələn qaçılmaz olan məhsuldar xərclər
- Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılan məsrəflər
- Məhsul istehsalı və satışına çəkilən eyni növdən olan və tərkib hissələrinə ayrılmayan məsrəflər

230 Hansı xərclərə planlaşdırılan məsrəflər deyilir?

- müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan qaçılmaz olan məhsuldar xərclərə
- müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan və istehsal məsrəflərinin smetasında nəzərdə tutulan məhsuldar xərclərə
- müəssisənin kommersiya fəaliyyətindən irəli gələn qaçılmaz olan məhsuldar xərclərə
- müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn smetasında nəzərdə tutulan qaçılmaz olan qeyri-məhsuldar
- müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn və qaçılmaz olan qeyri-məhsuldar xərclərə

231 Hansı xərclərə planlaşdırılan məsrəflər deyilir?

- müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan qaçılmaz olan məhsuldar xərclərə
- müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn və qaçılmaz olan qeyri-məhsuldar xərclərə
- müəssisənin kommersiya fəaliyyətindən irəli gələn qaçılmaz olan məhsuldar xərclərə
- müəssisənin normal təsərrüfat fəaliyyətindən irəli gələn smetasında nəzərdə tutulan qaçılmaz olan qeyri-məhsuldar xərclərə
- müəssisənin təsərrüfat fəaliyyəti ilə əsaslandırılan və istehsal məsrəflərinin smetasında nəzərdə tutulan məhsuldar xərclərə

232 Qəbul edilən qərarların xüsusiyyətindən asılı olaraq məsrəflər necə qruplaşdırılır?

- Sərfəli və sərfəsiz
- Relevant (əsaslı, əhəmiyyətli) və qeyri-relevant
- Planlaşdırılan və planlaşdırılmayan
- Birbaşa və dolayı
- Real və alternativ

233 Cari mənfəət vergisi (vergi zərəri)...

- gələcək hesabat dövrünün şərti xərcin (gəlirin) həcminə əsasən hesablanmış və vergitutma məqsədləri üçün vergitutulan mənfəətin daimi vergi öhdəliyi, təxirə salınmış vergi aktiv və öhdəliyinin məbləği qədər korrektə olunmuş vergi məbləğidir
- hesabat dövrünün şərti xərcin (gəlirin) həcminə əsasən hesablanmış və vergitutma məqsədləri üçün vergitutulan mənfəətin daimi vergi öhdəliyinin məbləği qədər korrektə olunmuş vergi məbləğidir
- hesabat dövrünün şərti xərcin (gəlirin) həcminə əsasən hesablanmış və vergitutma məqsədləri üçün vergitutulan mənfəətin daimi vergi öhdəliyi, təxirə salınmış vergi aktiv və öhdəliyinin məbləği qədər korrektə olunmuş vergi məbləğidir
- cari və gələcək hesabat dövrünün şərti xərcin (gəlirin) həcminə əsasən hesablanmış və vergitutma məqsədləri üçün vergitutulan mənfəətin daimi vergi öhdəliyi, təxirə salınmış vergi aktiv və öhdəliyinin məbləği qədər korrektə olunmuş vergi məbləğidir
- hesabat dövrünün şərti xərcin (gəlirin) həcminə əsasən hesablanmış və vergitutma məqsədləri üçün vergitutulan mənfəətin təxirə salınmış vergi aktiv və öhdəliyinin məbləği qədər korrektə olunmuş vergi məbləğidir

234 Hesabat dövrü üçün mənfəət vergisi üzrə hesablanmış şərti xərcin məbləği mühasibat uçotunda aşağıdakı kimi əks olunur:

- Dt 161 "Cari mənfəət vergisi üzrə xərclər (gəlirlər)" Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər (gəlirlər)" Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər (gəlirlər)"
- Dt 421 "Cari mənfəət vergisi üzrə xərclər (gəlirlər)" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər (gəlirlər)" Kt 521 "Vergi öhdəlikləri"

235 Mənfəət vergisi üzrə şərti xərc (gəlir) necə müəyyən edilir?

- cari və gələcək hesabat dövrlərində formalaşmış mühasibat mənfəətinin vergi dərəcəsinə olan hasili kimi

- hesabat dövründə formalaşmış mühasibat mənfəətinin vergi dərəcəsinə olan hasili kimi
- hesabat dövründə formalaşmış balans mənfəətinin vergi dərəcəsinə olan hasili kimi
- hesabat dövründə formalaşmış vergitutulan gəlirlərin vergi dərəcəsinə olan hasili kimi
- hesabat dövründə formalaşmış vergitutulan mənfəətin vergi dərəcəsinə olan hasili kimi

236 Vergiyə cəlb olunan mənfəət (zərər) məbləğindən asılı olmayaraq... mənfəət vergisi üzrə şərti xərc (gəlir) hesab olunur.

- vergitutulan mənfəətinə əsasən hesablanmış vergi məbləği
- mühasibat gəlirlərinə əsasən hesablanmış vergi məbləği
- vergitutulan gəlirlərə əsasən hesablanmış vergi məbləği
- mühasibat mənfəətinə əsasən hesablanmış vergi məbləği
- vergitutulan balans mənfəətinə əsasən hesablanmış vergi məbləği

237 Hesabat dövründə vergitutulan mənfəət mühasibat mənfəətindən az olduqda vergi məbləği azaldıqda mühasibat uçotunda aşağıdakı yazılış tərtib etməklə əks olunur:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri"
- Dt 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri" Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 801 "Ümumi mənfəət (zərər)"

238 Hesabat dövründə vergitutulan mənfəət mühasibat mənfəətindən çox olduqda əlavə vergi hesablandıqda mühasibat uçotunda aşağıdakı yazılış tərtib etməklə əks olunur:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 801 "Vergi öhdəlikləri" Kt 161 "Ümumi mənfəət (zərər)"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 442 "Ümumi mənfəət (zərər)"

239 Hesabat dövründə mühasibat mənfəətindən vergi hesablandıqda mühasibat uçotunda aşağıdakı yazılış tərtib etməklə əks olunur:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 161 "Ümumi mənfəət (zərər)" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 442 "Ümumi mənfəət (zərər)"

240 Təxirə salınmış vergi aktiv və öhdəliklərinin saldolaşdırılmış məbləğlərinin mühasibat balansında əks etdirilməsi üçün aşağıdakı şərtlərin yerinə yetirilməsi lazımdır: 1) müəssisədə təxirə salınmış vergi aktiv və öhdəlikləri faktiki mövcud olmalıdır; 2) təxirə salınmış vergi aktiv və öhdəlikləri mənfəət vergisi hesablanarkən nəzərə alınmalıdır. 3) müəssisədə təxirə salınmış vergi aktivləri faktiki mövcud olmalıdır; 4) müəssisədə təxirə salınmış vergi öhdəlikləri faktiki mövcud olmalıdır; 5) təxirə salınmış vergi aktiv və öhdəlikləri vergisi hesablanarkən nəzərə alınmamalıdır; 6) təxirə salınmış vergi öhdəlikləri vergisi hesablanarkən nəzərə alınmalıdır

- 1.2
- 3.4
- 2.3
- 5.6
- 4.5

241 Cari hesabat dövründə təxirə salınmış vergi öhdəliklərinin azalmış (tam ödənilmiş) məbləği, mühasibat uçotunda aşağıdakı kimi əks olunur:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri"

- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"

242 Təxirə salınan vergi öhdəlikləri mühasibat uçotunda aşağıdakı kimi əks olunur: 1) vergiyə cəlb edilən bütün müvəqqəti fərqlər nəzərə alınmaqla; 2) ayrıca olaraq təxirə salınan vergi öhdəliklərini uçota alan sintetik hesabda; 3) 521 "Vergi öhdəlikləri" hesabı ilə müxabirləşməklə 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri" krediti üzrə; 4) 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri" hesabı ilə müxabirləşməklə 521 "Vergi öhdəlikləri" krediti üzrə 5) vergiyə cəlb edilməyən bütün müvəqqəti fərqlər nəzərə alınmaqla; 6) ayrıca olaraq təxirə salınan vergi aktivlərini uçota alan sintetik hesabda.

- 4,5,6
- A) 1,2,3
- 2,3,4
- 3,4,5
- 1,3,5

243 Təxirə salınmış vergi öhdəlikləri hansı hesabda uçota alınır?

- 521 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri"
- 161 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri"
- 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri"
- 261 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri"
- 321 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri"

244 Təxirə salınmış vergi öhdəlikləri... kimi müəyyən edilir

- cari və gələcək hesabat dövründə yaranmış vergiyə cəlb edilən müvəqqəti fərqlərin mənfəət vergisinin hesabat tarixinə olan dərəcəsinə olan hasili
- cari və gələcək hesabat dövrlərində yaranmış vergiyə cəlb edilməyən müvəqqəti fərqlərin vergi dərəcəsinə olan hasili
- hesabat dövründə yaranmış vergiyə cəlb edilməyən daimi fərqlərin vergi dərəcəsinə olan hasili
- hesabat dövründə yaranmış vergiyə cəlb edilən müvəqqəti fərqlərin, mənfəət vergisinin hesabat tarixinə olan dərəcəsinə olan hasili
- hesabat dövründə yaranmış vergiyə cəlb edilən daimi fərqlərin vergi dərəcəsinə olan hasili

245 Təxirə salınmış vergi öhdəliyi...

- hesabat dövründə büdcəyə ödəniləcək mənfəət vergisinin həcminə təsir edən məbləğdir
- hesabat dövründə mənfəət vergisi üzrə ödənişlərin məbləğini artıran, büdcəyə ödəniləcək mənfəət vergisinin həcminə təsir edən məbləğdir
- cari hesabat dövründən sonrakı hesabat dövründə (dövrələrində) büdcəyə ödəniləcək mənfəət vergisinin həcminə təsir edən məbləğdir
- cari hesabat dövründən sonrakı hesabat dövründə (dövrələrində) büdcəyə ödəniləcək mənfəət vergisinin həcmi artıran məbləğdir
- hesabat dövründən sonrakı hesabat dövründə (dövrələrində) büdcəyə ödəniləcək mənfəət vergisinin həcmi azaldan məbləğdir

246 Mühasibat uçotu sistemində daimi vergi öhdəlikləri aşağıdakı mühasibat yazılışı tərtib etməklə uçota alınır:

- Dt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 801 "Ümumi mənfəət (zərər)" hesabın "Daimi vergi öhdəlikləri" subhesabı Kt 521 "Vergi öhdəlikləri", "Mənfəət vergisi üzrə hesablaşmalar"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"

247 Daimi vergi öhdəlikləri...

- hesabat dövründə mənfəət vergisi üzrə ödənişlərin məbləğini azaldan, lakin daimi fərqin yarandığı müvafiq hesabat dövrünə aid edilən vergi məbləğidir
- hesabat dövründə mənfəət vergisi üzrə ödənişlərin məbləğini artıran, lakin daimi öhdəlik yarandığı müvafiq hesabat dövrünə aid edilən vergi məbləğidir
- hesabat dövründə mənfəət vergisi üzrə ödənişlərin məbləğini artıran, lakin daimi fərqin yarandığı müvafiq hesabat dövrünə aid edilən vergi məbləğidir
- gələcək hesabat dövründə mənfəət vergisi üzrə ödənişlərin məbləğini artıran, lakin daimi fərqin yarandığı müvafiq hesabat dövrünə aid edilən vergi məbləğidir
- hesabat dövründə mənfəət vergisi üzrə ödənişlərin məbləğini azaldan, lakin daimi öhdəlik yarandığı müvafiq hesabat dövrünə aid edilən vergi məbləğidir

248 Gələcək dövrlərin gəlirləri cari gəlirlə qəbul edildikdə aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Dt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 261 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"

249 Mühasibat mənfəəti üzrə hesablanmış vergi təxirə salınmış aktivlərin silinməsi hesabına azaldıqda aşağıdakı mühasibat yazılışı tərtib edilir:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 261 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"

250 Gələcək dövrlərdə zərər alınarsa, onda təxirə salınmış vergi aktivlərinin və gələcək dövrlərin gəlirlərinin həcmi, aşağıdakı mühasibat yazılışı tərtib etməklə, müvafiq məbləğ qədər azaldılır:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Dt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 261 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"

251 Təxirə salınmış vergi aktivləri məbləğində gələcək dövrlərin gəlirləri mühasibat uçotunda aşağıdakı kimi əks olunur:

- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 442 "Gələcək hesabat dövrlərinin gəlirləri"
- Dt 261 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"

252 Çıxılan müvəqqəti fərqlər üzrə təxirə salınan vergi aktivləri əks olunduqda mühasibat uçotunda aşağıdakı yazılışı edilir:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri"
- Dt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 261 "Vergi öhdəlikləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 261 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"

253 Əgər hesabat dövründə təxirə salınmış vergi aktivləri yaranarsa, onda onların məbləği mühasibat uçotunda aşağıdakı kimi əks olunur:

- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 261 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"

- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 261 "Vergi öhdəlikləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 261 "Vergi öhdəlikləri"

254 Cari hesabat dövründə təxirə salınmış vergi aktivlərinin azalmış (tam ödənilmiş) məbləği mühasibat uçotunda aşağıdakı kimi əks olunur:

- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 521 "Vergi öhdəlikləri"
- Dt 261 "Vergi öhdəlikləri" Kt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 521 "Vergi öhdəlikləri" Kt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- Dt 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 261 "Vergi öhdəlikləri"
- Dt 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri" Kt 261 "Vergi öhdəlikləri"

255 Təxirə salınmış vergi aktivləri mühasibat uçotunda aşağıdakı qaydada əks olunur: 1) vergiyə cəlb edilməyən bütün müvəqqəti fərqlər nəzərə alınmaqla (sonrakı hesabat dövrlərində onların azalmaması və ya tam ödənilməməsi ehtimalının olmaması şərti ilə); 2) təxirə salınmış aktivlərin uçota alan sintetik hesabda; 3) 521 hesabı ilə müxabirləşməklə 161 hesabın debeti üzrə; 4) 161 hesabı ilə müxabirləşməklə 521 hesabın debeti üzrə; 5) vergiyə cəlb edilən bütün müvəqqəti fərqlər nəzərə alınmaqla (sonrakı hesabat dövrlərində onların azalmaması və ya tam ödənilməməsi ehtimalının olmaması şərti ilə); 6) vergiyə cəlb edilən bütün müvəqqəti fərqlər nəzərə alınmaqla (sonrakı hesabat dövrlərində onların azalması və ya tam ödənilməsi ehtimalının olmaması şərti ilə);

- 2,3,4
- 4,5,6
- 1,2,3
- 3,4,5
- 1,3,5

256 Təxirə salınmış vergi aktivləri hansı hesabda uçota alınır?

- 521 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- 261 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- 161 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- 421 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"
- 801 "Mənfəət vergisi üzrə təxirə salınan vergi aktivləri"

257 Təxirə salınmış vergi aktivləri necə müəyyən edilir?

- hesabat dövründə yaranmış vergiyə cəlb edilən müvəqqəti fərqlərin vergi dərəcəsinə olan hasili kimi
- hesabat dövründə yaranmış vergiyə cəlb edilən daimi fərqlərin vergi dərəcəsinə olan hasili kimi
- hesabat dövründə yaranmış vergiyə cəlb edilməyən müvəqqəti fərqlərin vergi dərəcəsinə olan hasili kimi
- hesabat dövründə yaranmış vergiyə cəlb edilməyən daimi fərqlərin vergi dərəcəsinə olan hasili kimi
- cari və gələcək hesabat dövrlərində yaranmış vergiyə cəlb edilməyən müvəqqəti fərqlərin vergi dərəcəsinə olan hasili kimi

258 Təxirə salınmış vergi aktivləri dedikdə...

- mənfəət vergisinin cari hesabat dövründən sonrakı dövrdə (dövlərdə) büdcəyə ödəniləcək məbləğinin artmasına səbəb ola biləcək hissəsi başa düşülür
- mənfəət vergisinin sonrakı dövrdə (dövlərdə) büdcəyə ödəniləcək məbləğinin artmasına səbəb ola biləcək hissəsi başa düşülür
- mənfəət vergisinin cari hesabat dövründən sonrakı dövrdə (dövlərdə) büdcəyə ödəniləcək məbləğinin azalmasına səbəb ola biləcək hissəsi başa düşülür
- mənfəət vergisinin sonrakı dövrdə (dövlərdə) büdcəyə ödəniləcək məbləğinin azalmasına səbəb ola biləcək hissəsi başa düşülür
- mənfəət vergisinin gələcək hesabat dövrlərində büdcəyə ödəniləcək məbləğinin azalmasına səbəb ola biləcək hissəsi başa düşülür

259 Vergiyə cəlb edilən müvəqqəti fərqlər aşağıdakı hallarda yaranır: 1) mühasibat uçotun və vergitutma məqsədləri üçün amortizasiya hesablanması üçün müxtəlif üsullardan istifadə edildikdə; 2) məhsulların

(işlərin, xidmətlərin) satışından olan pul vəsaitlərinin hesabat dövrünün əsas fəaliyyətdən olan gəlirləri kimi qəbul edilməsi; 3) faiz gəlirlərinin mühasibat uçotu məqsədləri üçün təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti müəyyən edilməsi prinsipi üzrə (hesablama metodu), vergitutma məqsədləri üçün isə kassa metodu ilə uçota alınması; 4) mənfəət vergisi üzrə möhlət verildikdə; 5) müvəqqəti istifadə üçün alınmış pul vəsaitlərinə görə ödənilən faizlərin mühasibat uçotu və vergitutma məqsədləri üçün fərqli qaydada əks etdirildikdə; 6) mühasibat uçotu və vergitutma məqsədləri üçün hesabat dövründə kommərsiya və idarəetmə xərclərinin malların (məhsulların, işlərin, xidmətlərin) maya dəyərində daxil edilməsi və mənfəət vergisinin hesablanması üzrə müxtəlif üsulların tətbiq olunması; 7) artıq ödənilmiş vergi məbləğinin müəssisəyə geri qaytarılmayıb, növbəti hesabat dövründə (dövrələrində) vergitutulan mənfəət formalaşarkən əvəzləşdirilməsi;

- 2,3,4,5,6
- 4,5,6,7
- 1,2,3,4,5
- 3,4,5,6,7
- 1,3,5,7

260 Vergiyə cəlb edilən müvəqqəti fərqlər yaranarkən sonrakı hesabat dövrlərində büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği...

- təxirə salınmış vergi öhdəliyinin məbləği qədər azalır
- təxirə salınmış vergi aktivinin məbləği qədər azalır
- təxirə salınmış vergi öhdəliyinin məbləği qədər artırılır
- təxirə salınmış vergi aktivinin məbləği qədər artırılır
- daimi vergi aktivinin məbləği qədər artırılır

261 Vergiyə cəlb edilən müvəqqəti fərqlər...

- vergitutulan gəlir formalaşarkən təxirə salınmış vergi öhdəliyi yarıdır
- vergitutulan gəlir və xərclər formalaşarkən təxirə salınmış vergi öhdəliyi yarıdır
- vergitutulan mənfəət formalaşarkən təxirə salınmış vergi öhdəliyi yarıdır
- vergitutulan mənfəət formalaşarkən müvəqqəti vergi öhdəliyi yarıdır
- vergitutulan gəlir və xərclər formalaşarkən təxirə salınmış müvəqqəti fərqlər yarıdır

262 . Vergiyə cəlb edilməyən müvəqqəti fərqlər aşağıdakı hallarda və səbəblərdən yaranır: 1) mühasibat uçotu və vergitutma məqsədləri üçün amortizasiya hesablanması üçün müxtəlif üsullardan istifadə edildikdə; 2) mühasibat uçotu və vergitutma məqsədləri üçün hesabat dövründə kommərsiya və idarəetmə xərclərinin malların (məhsulların, işlərin, xidmətlərin) maya dəyərində daxil edilməsi və mənfəət vergisinin hesablanması üzrə müxtəlif üsulların tətbiq olunması; 3) artıq ödənilmiş vergi məbləğinin müəssisəyə geri qaytarılmayıb, növbəti hesabat dövründə (dövrələrində) vergitutulan mənfəət formalaşarkən əvəzləşdirilməsi; 4) əmlakın digər təşkilatın nizamnamə (yığım) kapitalına verilməsi zamanı, onun qiymətləndirilən və əmlakı verən tərəfin mühasibat balansında əks olunan dəyərləri arasında fərqin yaranması ilə bağlı zərərin vergitutma məqsədləri üçün nəzərə alınmaması; 5) mühasibat mənfəəti (zərəri) formalaşarkən nəzərə alınan xərclərin, vergitutma məqsədləri üçün qəbul edilmiş məhdudlaşdırılan xərclərdən çox olması əvəzsiz olaraq verilmiş əmlakın (malların, işlərin, xidmətlərin) dəyəri və onun verilməsi ilə əlaqədar xərclərin vergitutma məqsədləri üçün nəzərə alınmaması; 6) cari və sonrakı hesabat dövrlərində vergitutma məqsədləri üçün nəzərə alınmayan və gələcək dövrlərə keçirilən zərər;

- 2,3,4
- 4,5,6
- 1,2,3
- 3,4,5
- 1,3,5

263 Vergiyə cəlb edilməyən müvəqqəti fərqlər...

- vergitutulan gəlirlər formalaşarkən təxirə salınmış mənfəət vergisinin yaranmasına səbəb olmaqla və sonrakı hesabat dövrlərində büdcəyə ödəniləcək mənfəət vergisinin məbləğini azaldır
- vergitutulan mənfəət formalaşarkən təxirə salınmış mənfəət vergisinin yaranmasına səbəb olmaqla və sonrakı hesabat dövrlərində büdcəyə ödəniləcək mənfəət vergisinin məbləğini artırır

- vergitutulan mənfəət formalaşarkən təxirə salınmış mənfəət vergisinin yaranmasına səbəb olmaqla və sonrakı hesabat dövrlərində büdcəyə ödəniləcək mənfəət vergisinin məbləğini azaldır
- vergitutulan mənfəət formalaşarkən təxirə salınmış vergi öhdəliyinin yaranmasına səbəb olmaqla və sonrakı hesabat dövrlərində büdcəyə ödəniləcək mənfəət vergisinin məbləğini azaldır
- vergitutulan mənfəət formalaşarkən təxirə salınmış mənfəət vergisinin yaranmasına səbəb olmaqla cari hesabat dövründə büdcəyə ödəniləcək mənfəət vergisinin məbləğini azaldır

264 Vergitutulan mənfəətə təsiri xarakterindən asılı olaraq müvəqqəti fərqlər necə qruplaşdırılır?

- vergiyə cəlb edilən daimi fərqlər və vergiyə cəlb edilməyən müvəqqəti fərqlər
- vergiyə cəlb edilən və vergiyə cəlb edilməyən daimi fərqlər
- vergiyə cəlb edilən müvəqqəti fərqlər və vergiyə cəlb edilməyən müvəqqəti fərqlər
- vergiyə cəlb edilən və cəlb edilməyən müvəqqəti fərqlər
- vergiyə cəlb edilən və vergiyə cəlb edilməyən daimi və müvəqqəti fərqlər

265 Müvəqqəti fərqlərin yaranma səbəbləri kimi aşağıdakıları qeyd etmək olar: 1) mühasibat mənfəəti (zərəri) formalaşarkən nəzərə alınan xərclərin, vergitutma məqsədləri üçün qəbul edilmiş məhdudlaşdırılan xərclərdən çox olması. 2) əmlakın digər təşkilatın nizamnamə (yığım) kapitalına verilməsi zamanı, onun qiymətləndirilən və əmlakı verən tərəfin mühasibat balansında əks olunan dəyərləri arasında fərqin yaranması ilə bağlı zərərin vergitutma məqsədləri üçün nəzərə alınmaması; 3) əvəzsiz olaraq verilmiş əmlakın (malların, işlərin, xidmətlərin) dəyəri və onun verilməsi ilə əlaqədar xərclərin vergitutma məqsədləri üçün nəzərə alınmaması; 4) cari və sonrakı hesabat dövrlərində vergitutma məqsədləri üçün nəzərə alınmayan və gələcək dövrlərə keçirilən zərər; 5) mühasibat uçotu və vergitutma məqsədləri üçün amortizasiya hesablanması üçün müxtəlif üsullardan istifadə edildikdə; 6) mühasibat uçotu və vergitutma məqsədləri üçün hesabat dövründə kommertiya və idarəetmə xərclərinin malların (məhsulların, işlərin, xidmətlərin) maya dəyərində daxil edilməsi və mənfəət vergisinin hesablanması üzrə müxtəlif üsulların tətbiq olunması; 7) artıq ödənilmiş vergi məbləğinin müəssisəyə geri qaytarılmayıb, növbəti hesabat dövründə (dövlərində) vergitutulan mənfəət formalaşarkən əvəzləşdirilməsi;

- 2,3,4,5
- 4,5,6,7
- 1,2,3,4
- 3,4,5,6
- 1,3,5,7

266 Müvəqqəti fərqlər...

- cari hesabat dövründə mühasibat mənfəətini (zərərinə), digər hesabat dövründə (dövlərində) isə vergi bazasını formalaşdıran gəlir və xərclərdir.
- bir hesabat dövründə mühasibat mənfəətini (zərərinə), digər hesabat dövründə (dövlərində) isə mənfəət vergisi üzrə vergi bazasını formalaşdıran gəlirlərdir
- bir hesabat dövründə mühasibat mənfəətini (zərərinə), digər hesabat dövründə (dövlərində) isə mənfəət vergisi üzrə vergi bazasını formalaşdıran gəlir və xərclərdir
- bir hesabat dövründə mühasibat mənfəətini (zərərinə), digər hesabat dövründə (dövlərində) isə mənfəət vergi bazasını formalaşdıran gəlir və xərclərdir
- bir hesabat dövründə mühasibat mənfəətini (zərərinə), digər hesabat dövründə (dövlərində) isə mənfəət vergisi üzrə vergi bazasını formalaşdıran xərclərdir.

267 Mühasibat və vergitutulan mənfəət arasındakı daimi fərq məbləğini müəyyən etmək üçün...

- vergi bazasının tərkibinə daxil edilən və edilməyən gəlir və xərclərin ayrıca uçotu təşkil olunmalıdır
- vergitutulan mənfəətin tərkibinə daxil edilən gəlir və xərclərin ayrıca uçotu təşkil olunmalıdır
- vergitutulan mənfəətin tərkibinə daxil edilən və edilməyən gəlir və xərclərin ayrıca uçotu təşkil olunmalıdır
- vergitutulan mənfəətin tərkibinə daxil edilən və edilməyən gəlirlərin ayrıca uçotu təşkil olunmalıdır
- vergi bazasının tərkibinə daxil edilən gəlir və xərclərin ayrıca uçotu təşkil olunmalıdır

268 Hesabat dövrünün daimi fərqi mühasibat uçotunda necə uçota alınır?

- onların ilkin dəyərində aktiv və öhdəlikləri uçota alan hesabların analitik uçotunda
- onların yaranma dəyərində öhdəlikləri uçota alan hesabların analitik uçotunda
- onların yaranma dəyərində aktiv və öhdəlikləri uçota alan hesabların analitik uçotunda

- onların yaranma döyərində aktivləri uçota alan hesabların analitik uçotunda
- onların qalıq döyərində aktiv və öhdəlikləri uçota alan hesabların analitik uçotunda

269 Daimi fərqlər haqqında informasiya hansı qaydada formalaşa bilər?

- analitik vergi uçotu registrlərinə, yaxud müəssisələr tərəfindən müəyyən edilmiş qaydada
- ilkin uçot sənədlərinə, vergi bəyannaməsinə, mühasibat uçotu registrlərinə
- ilkin uçot sənədlərinə, mühasibat uçotu registrlərinə, yaxud müəssisələr tərəfindən müəyyən edilmiş qaydada
- vergi uçotu registrlərinə, yaxud müəssisələr tərəfindən müəyyən edilmiş qaydada
- baş kitaba, mühasibat uçotu registrlərinə və vergi bəyannaməsinə

270 Daimi fərq hansı halda yaranır?

- mühasibat və vergi uçotlarında vergitutulan gəlirlərin müəyyən edilməsi qaydası eyni olduqda
- mühasibat və vergi uçotlarında gəlir və xərclərin müəyyən edilməsi qaydası eyni olmadıqda
- mühasibat və vergi uçotlarında mənfəətin müəyyən edilməsi qaydası eyni olduqda
- mühasibat və vergi uçotlarında gəlir və xərclərin müəyyən edilməsi qaydası eyni olduqda
- mühasibat və vergi uçotlarında mənfəətin müəyyən edilməsi qaydası eyni olmadıqda

271 Daimi fərq dedikdə...nəzərdə tutulur

- hesabat dövrünün mühasibat mənfəətini (zərərinə) formalaşdırın, lakin hesabat və sonrakı hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından çıxılan gəlir və xərclər
- cari və növbəti hesabat dövrlərinin mühasibat mənfəətini (zərərinə) formalaşdırın, lakin hesabat və sonrakı hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından çıxılan gəlir və xərclər
- hesabat dövrünün vergitutulan mənfəətini (zərərinə) formalaşdırın, lakin hesabat və sonrakı hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından çıxılan gəlir və xərclər
- hesabat dövrünün gəlir və xərclərini formalaşdırın, lakin hesabat və sonrakı hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından çıxılan gəlir və xərclər
- cari və növbəti hesabat dövrlərinin vergitutulan mənfəətini (zərərinə) formalaşdırın, lakin hesabat və sonrakı hesabat dövrlərində mənfəət vergisi üzrə vergitutma bazasından çıxılan gəlir və xərclər

272 Mühasibat mənfəət (zərəri) və vergitutulan mənfəət (zərər) arasında yaranan fərq neçə cür olur?

- daimi və müvəqqəti
- müvəqqəti
- daimi
- sabit
- dəyişən

273 Ehtiyat fondu hansı vəsaitlər hesabına yaradılır? 1. müəssisənin sərəncamında qalan faktiki mənfəət məbləğindən rüblük ayırmalar; 2. səhmlərin onların nominal döyərindən yuxarı qiymətə satışından əldə edilmiş emissiya gəliri; 3. balans mənfəətindən ayırmalar; 4. təsisçilərin ödəmələri; 5. könüllü ianələr.

- 2, 3
- 4, 5
- 1, 2
- 3, 4
- 2, 3 5

274 Müəssisələrdə onların fəaliyyətinin dayandığı hallarda kreditor borclarının ödənilməsi, müəssisənin xalis mənfəəti çatışmadığı hallarda istiqraz sahiblərinə müəssisənin istiqrazları üzrə faizlərin və qanunvericilikdə müəyyən edilmiş hallarda təsərrüfat fəaliyyətinin zərərlərinin ödənilməsi məqsədləri üçün nəzərdə tutulmuş vəsaitlər necə adlanır?

- yığıl fondu
- sosial-sfera fondu
- ehtiyat fondu
- istehlak fondu
- təmir fondu

275 İstehlak fondunun vəsaitləri hansı məqsədlər üçün istifadə olunur? 1. sosial inkişaf tədbirlərinin (kapital qoyuluşundan başqa) həyata keçirilməsi; 2. müəssisə kollektivinin maddi həvəsləndirilməsi (mükafatlandırılması); 3. müəssisədə yeni əmlakın yaradılması ilə nəticələnməyən digər analoji tədbirlərin (işlərin) həyata keçirilməsi; 4. müəssisədə istehsalın genişlənməsi; 5. təsis sənədlərində nəzərdə tutulmuş analoji məqsədlərə (yeni müəssisə əmlakının yaradılması).

- 2, 3, 4  
 1, 3, 5  
 1, 2, 3  
 3, 4, 5  
 1, 4, 5

276 Sosial inkişaf tədbirlərinin (kapital qoyuluşundan başqa) həyata keçirilməsi, müəssisə kollektivinin maddi həvəsləndirilməsi (mükafatlandırılması) və müəssisədə yeni əmlakın yaradılması ilə nəticələnməyən digər analoji tədbirlərin (işlərin) həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitlər necə adlanır?

- ehtiyat fondu  
 sosial-sfera fondu  
 istehlak fondu  
 yığılma fondu  
 təmir fondu

277 Yığılma fondunun vəsaitləri hansı məqsədlərə yönəldilir?

- sosial inkişaf tədbirlərinin (kapital qoyuluşundan başqa) həyata keçirilməsinə  
 müəssisələrdə onların fəaliyyətinin dayandığı hallarda kreditör borclarının ödənilməsinə  
 müəssisədə istehsalın genişlənməsinə və təsis sənədlərində nəzərdə tutulmuş analoji məqsədlərə (yeni müəssisə əmlakının yaradılmasına)  
 müəssisə kollektivinin maddi həvəsləndirilməsinə (mükafatlandırılmasına)  
 Müəssisənin beynəlxalq tədbirlərdə iştirakının təmin olunmasına

278 Müəssisədə istehsalın genişlənməsinə və təsis sənədlərində nəzərdə tutulmuş analoji məqsədlərə (yeni müəssisə əmlakının yaradılmasına) yönəldilmiş vəsaitlər necə adlanır?

- ehtiyat fondu  
 sosial-sfera fondu  
 yığılma fondu  
 istehlak fondu  
 təmir-tikinti fondu

279 Müəssisələr qanunvericiliyə və təsis sənədlərinə uyğun olaraq sərəncamında qalan xalis mənfəət hesabına hansı fondlar yarada bilərlər?

- yalnız yığılma fondu  
 yalnız sosial-sfera fondu  
 yığılma, istehlak, sosial-sfera və digər xüsusi təyinatlı fondlar (ehtiyatlar)  
 yalnız istehlak fondu  
 təmir-tikinti fondu

280 İlin sonunda illik balans tərtib edilərkən müəssisənin əldə etdiyi ümumi mənfəət məbləği hansı məbləğdə azaldılır?

- istifadə olunmuş mənfəət məbləği qədər  
 ödənilmiş maliyyə sanksiyaları, peniya və cərimələrin məbləği qədər  
 istifadə olunmamış mənfəət məbləği qədər  
 ödənilmiş avans vergi ödəmələrinin məbləği qədər  
 ödənilmiş cari vergi ödəmələrinin məbləği qədər

281 Əgər yüklənmiş məhsulların uçot qiymətləri ilə uçota alınarsa, onda faktiki istehsalat maya dəyərinin planda kənarlaşması mühasibat hesablarında necə əks olunur?

- Dt 205 "İstehlakçılara yüklənmiş məhsullun maya dəyəri" - Kt 370 "Məhsulların ( işlərin, xidmətlərin ) buraxılışı"
- Dt 370 "Məhsulların ( işlərin, xidmətlərin ) buraxılışı" - Kt 205 "İstehlakçılara yüklənmiş məhsullun maya dəyəri"
- Dt 601 "Satış" - Kt 370 "Məhsulların (işlərin, xidmətlərin) buraxılışı"
- Dt 370 "Məhsulların ( işlərin, xidmətlərin ) buraxılışı" - Kt 601 "Satış"
- Dt 601 "Satış" - Kt 205 "İstehlakçılara yüklənmiş məhsullun maya dəyəri"

282 Kassa metodunun tətbiqi zamanı yüklənmiş məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən ödənildikdən sonra, onların faktiki istehsalat maya dəyərinin silinməsi mühasibat hesablarında necə əks olunur?

- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"(221,224)
- Dt 222 "Bank"- Kt 205 "İstehlakçılara yüklənmiş məhsullun maya dəyəri"
- Dt 601 "Satış" - Kt 205 "İstehlakçılara yüklənmiş məhsullun maya dəyəri"
- Dt 222 "Bank" (221,224) Kt 601 "Satış"
- Dt 222 "Bank"- Kt 205 "İstehlakçılara yüklənmiş məhsullun maya dəyəri"

283 Kassa metodunun tətbiqi zamanı alıcılar tərəfindən ödənilmiş nəqliyyat xərclərinin məbləği mühasibat hesablarında necə əks olunur?

- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"(221,224)
- Dt 601 "Satış" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank"(221,224) - Kt 205 "İstehlakçılara yüklənmiş məhsullun maya dəyəri"
- Dt 222 "Bank" (221,224) Kt 601 "Satış"
- Dt 224 "Valyuta və cari hesab"- Kt 601 "Satış"

284 Kassa metodunun ("Ödəmə üzrə") tətbiqi zamanı məhsul satışından əldə edilən pul vəsaitləri mühasibat hesablarında necə əks olunur?

- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"(221,224)
- Dt 601 "Satış" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank" - Kt 46 "Məhsulların (işlərin, xidmətlərin) satışı"
- Dt 601 "Satış" - Kt 222 "Bank"
- Dt 222 "Bank" - Kt 205 "İstehlakçılara yüklənmiş məhsullun maya dəyəri"

285 Mövcud qanunvericiliyə uyğun olaraq məhsulun satılma vaxtı neçə metod üzrə müəyyən edilə bilər?

- 1.0
- istənilən sayda
- 2.0
- 3.0
- 4.0

286 Alıcılar (sifarişçilər) tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə hesablanmış və tutulması mümkün olmayan cərimə sanksiyalarının silinməsindən olan zərər uçotda necə əks olunur?

- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 63 "İddialar üzrə hesablaşmalar"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri" Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"

287 Valyuta hesabları və xarici valyuta əməliyyatları üzrə mənfə məzənnə fərqi uçotda necə əks olunur?

- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 224 "Valyuta hesabı"

- Dt 442 "Gələcək dövrlərin gəlirləri" Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 224 "Valyuta və cari hesab"- Kt 801 "Ümumi mənfəət (zərər)"

288 İlin sonunda valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar yaranmış mənfə məzənnə fərqiindən yaranan zərər uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"
- Dt 801 № li "Ümumi mənfəət (zərər)" Kt 322 "Qiyətləndiriləcək ehtiyatlar"
- Dt 231 "Qiyətləndiriləcək ehtiyatlar" - Kt 801 "Ümumi mənfəət (zərər)"

289 Alıcılardan (sifarişçilərdən) alınmamış borcların ödənilməsi üçün yaradılmış ümitsiz borclar üzrə ehtiyat fonduna ayırmaların məbləği uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 341 "Qiyətləndiriləcək ehtiyatlar" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 820 "Qiyətləndiriləcək ehtiyatlar"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri" Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 "Ümumi mənfəət (zərər)"

290 Məhkəmə və arbitraj xərcləri uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"

291 Tara əməliyyatlarından olan zərərlər uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Dt 224 "Valyuta və cari hesab"- Kt 801 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

292 Vergi ili ərzində mənfəət vergisi üzrə büdcəyə ödəniləcək cari vergi ödəmələrinin hesablanması uçotda necə əks olunur?

- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 521 "Vergi öhdəlikləri"
- Dt 521 "Vergi öhdəlikləri" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 901 "Cari mənfəət vergisi üzrə xərclər" - Kt 521 "Büdcə ilə hesablaşmalar"
- Dt 521 "Vergi öhdəlikləri" - Kt 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

293 Hesablama (yükləmə üzrə) metodunun tətbiqi zamanı yüklənmiş məhsullara görə alıcıların borcu daxil olduqda hansı hansı mühasibat yazılışı tərtib edilir?

- Dt 222 "Bank"(221) - Kt 601 "Satış"
- Dt 222 "Bank"(221,224) - Kt 171 "Alıcılar və sifarişçilərlə hesablaşmalar"
- Dt 171 "Alıcılar və sifarişçilərlə hesablaşmalar" - Kt 222 "Bank"(221)
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"
- Dt 450 "Yüklənmiş mallar" - Kt 204 "Hazır məhsul"

294 Hesablama (yükləmə üzrə) metodunun tətbiqi zamanı satılmış məhsullara düşən kommersiya xərclərinin silinməsi uçotda necə əks olunur?

- Dt 450 "Yüklənmiş mallar" - Kt 204 "Hazır məhsul"

- Dt 171 "Alıcılar və sifarişçilərlə hesablaşmalar" - Kt 204 "Hazır məhsul"
- Dt 601 "Satış" - Kt 204 "Hazır məhsul"
- Dt 204 "Hazır məhsul" - Kt 450 "Yüklənmiş mallar"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

295 "Yükləmə üzrə" (hesablama) metodu ilə məhsul satışı zamanı yüklənmiş məhsulların faktiki maya dəyərinin silinməsi uçotda necə əks olunur?

- Dt 171 "Alıcılar və sifarişçilərlə hesablaşmalar" - Kt 204 "Hazır məhsul"
- Dt 450 "Yüklənmiş mallar" - Kt 601 "Satış"
- Dt 601 "Satış" - Kt 204 "Hazır məhsul"
- Dt 204 "Hazır məhsul" - Kt 171 "Alıcılar və sifarişçilərlə hesablaşmalar"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

296 "Yükləmə üzrə" (hesablama) metodu ilə məhsul satışı zamanı yüklənmiş hazır məhsullara görə alıcıların borcu uçotda necə əks olunur?

- Dt 204 "Hazır məhsul" - Kt 62 "Alıcılar və sifarişçilərlə hesablaşmalar"
- Dt 601 "Satış" - Kt 204 "Hazır məhsul"
- Dt 171 "Alıcılar və sifarişçilərlə hesablaşmalar" - Kt 204 "Hazır məhsul"
- Dt 450 "Yüklənmiş mallar" - Kt 601 "Satış"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

297 Satış pulunun "yükləmə üzrə" metodunda məhsullar nə vaxt satılmış hesab olunur?

- onlara görə pul vəsaitlərinin alıcılardan daxil andan
- onlara görə pul vəsaitlərinin alıcılardan daxil olduğu və hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan
- onların anbardan buraxıldığı və ödəniş tapşırığının alıcılara təqdim edildiyi andan
- hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan
- onların yükləndiyi və hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan

298 "Ödəmə üzrə" (kassa) metodunun tətbiqi zamanı hansı sənədlərə əsasən satışdan əldə edilən pul vəsaitləri mühasibat hesablarında necə əks olunur?

- ilkin uçot sənədlərinə
- bank çıxarışlarına
- bank çıxarışlarına, kassa mədaxil orderlərinə və digər pul sənədlərinə
- vergi uçotu registrlərinə
- ödəniş tapşırığına

299 Hesablama metodunun tətbiqi zamanı məhsul nə vaxt satılmış hesab edilir?

- yüklənmiş mallara görə pul vəsaitləri hesablaşma hesabına daxil olduğu andan
- onun dəyərinin alıcılar tərəfindən ödənilməsi və həmin mallara görə mülkiyyət hüququnun onlara keçdiyi andan
- onun dəyərinin alıcılar tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayaraq yükləndiyi və hesablaşma sənədlərinin alıcıya təqdim edildiyi (həmin mallara görə mülkiyyət hüququnun keçdiyi) andan
- onun dəyərinin alıcılar tərəfindən ödənilməsi və hesablaşma sənədlərinin alıcıya təqdim edildiyi andan
- hesablaşma sənədlərinin sifarişçiyə təqdim edildiyi andan

300 Kassa metodunun tətbiqi zamanı məhsul nə vaxt satılmış hesab edilir?

- onun dəyərinin alıcılar tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayaraq yükləndiyi və hesablaşma sənədlərinin alıcıya təqdim edildiyi (həmin mallara görə mülkiyyət hüququnun keçdiyi) andan
- onun dəyərinin alıcılar tərəfindən ödənilməsi və həmin mallara görə mülkiyyət hüququnun onlara keçdiyi andan
- yüklənmiş mallara görə pul vəsaitləri hesablaşma hesabına daxil olduğu andan
- onun dəyərinin alıcılar tərəfindən ödənilməsi və hesablaşma sənədlərinin alıcıya təqdim edildiyi andan
- hesablaşma sənədlərinin alıcıya təqdim edildiyi andan

301 Mövcud qanunvericiliyə uyğun olaraq məhsulun satılma vaxtı hansı metod üzrə müəyyən edilə bilər?

- Kassa metodu
- "Ödəmə üzrə"
- Kassa və ya hesablama metodu
- Hesablama metodu
- "Yükləmə üzrə"

302 Hansı halda müəssisə hesabat ilində mənfəət əldə etmiş olur?

- 801 sayılı hesabın debet dövrüyyəsi kredit dövrüyyəsinə çox olduqda
- 601 sayılı hesabın debet dövrüyyəsi kredit dövrüyyəsinə çox olduqda
- 801 sayılı hesabın kredit dövrüyyəsi debet dövrüyyəsinə çox olduqda
- 601 sayılı hesabın kredit dövrüyyəsi debet dövrüyyəsinə çox olduqda
- 901 sayılı hesabın debet dövrüyyəsi kredit dövrüyyəsinə çox olduqda

303 Müəssisə işinin sonuna olan maliyyə nəticəsi (mənfəət və ya zərər) hansı hesab üzrə və necə müəyyən olunur?

- 601 sayılı hesabın debet və kredit dövrüyyələri arasındakı fərq kimi
- 601,611, 612 sayılı hesabın debet və kredit dövrüyyələri arasındakı fərq kimi
- 801 sayılı hesabın debet və kredit dövrüyyələri arasındakı fərq kimi
- 611 sayılı hesabın debet və kredit dövrüyyələri arasındakı fərq kimi
- 801, 901 sayılı hesabların debet və kredit dövrüyyələri arasındakı fərq kimi

304 Satışdankənar əməliyyatlardan olan son nəticə necə müəyyən edilir?

- Satışdan olan gəlirlərdən satışdankənar xərclərin çıxılması yolu ilə
- Material qiymətlilərinin satışından olan gəlirlərdən satışdankənar xərclərin çıxılması yolu ilə
- Satışdankənar gəlirlərdən satışdankənar xərclərin çıxılması yolu ilə
- Əsas vəsaitlərin satışından olan gəlirlərdən satışdankənar xərclərin çıxılması yolu ilə
- Satışdankənar gəlirlərdən xərclərin çıxılması yolu ilə

305 İddia müddəti ötmüş debitor borclarının silinməsindən olan itkilər uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 217 "Digər qısamüddətli debitor borcları"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

306 Hesabat ilində aşkar edilmiş keçmiş illərin zərəri uçotda necə əks olunur?

- Dt 224 "Valyuta və cari hesab" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

307 Ləğv edilmiş istehsalat sifarişləri və məhsul verməyən istehsal üzrə məsrəflər uçotda necə əks olunur?

- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 202 "İstehsalat xərcləri"
- Dt 711 "Kommersiya xərcləri" - Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 711 "Kommersiya xərcləri" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"
- Dt 201 "İstehsalat xərcləri" - Kt 801 "Ümumi mənfəət (zərər)"

308 Valyuta hesabı və valyuta əməliyyatları üzrə müsbət məzənnə fərqi uçotda necə əks olunur?

- Dt 222 "Bank" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri" - Kt 801 "Ümumi mənfəət (zərər)"

- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 51 "Hesablaşma hesabı"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"
- Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"

309 İnteraktivasiya zamanı artıq gəlmiş pul vəsaitlərinin mədaxil edilməsi uçotda necə əks olunur?

- Dt 221 "Kassa" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"
- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 51 "Hesablaşma hesabı"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 "Ümumi mənfəət (zərər)"

310 Əvəzsiz olaraq vəsaitlərin daxil olması uçotda necə əks olunur?

- Dt 221 "Kassa"- Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

311 Digər müəssisələrdə pay iştirakından gəlirlərin daxil olması uçotda necə əks olunur?

- Dt 221 "Kassa"- Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

312 Valyuta satışından müsbət məzənnə fərqi daxil olmuşdur uçotda necə əks olunur?

- Dt 221 "Kassa"- Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 221 "Kassa"

313 Əvvəllər silinmiş ümitsiz borcların daxil olması uçotda necə əks olunur?

- Dt 221 "Kassa"- Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 222 "Bank"
- Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"

314 İlin sonunda ümitsiz borclar üzrə yaradılmış ehtiyat fondunun istifadə olunmamış hissəsinin cari ilin mənfəətinə silinməsi uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 82 "Qiyətləndiriləcək ehtiyatlar" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"
- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"

315 Gələcək dövrlərin gəlirlərinin cari hesabat dövrlərinin maliyyə nəticələrinə aid edilən hissəsinin silinməsi uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"
- Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"
- Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 № li "Ümumi mənfəət (zərər)"

- Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"  
 Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"

316 İlin sonunda valyuta məzənnəsinin dəyişməsi ilə əlaqədar yaranmış müsbət məzənnə fərqlinin silinməsi uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"  
 Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"  
 Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 801 № li "Ümumi mənfəət (zərər)"  
 Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"  
 Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"

317 Uzunmüddətli icarədən olan gəlirlərin cari hesabat dövrünə aid olan hissəsinin silinməsi uçotda necə əks olunur?

- Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"  
 Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"  
 Dt 442 "Gələcək dövrlərin gəlirləri" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"  
 Dt 801 "Ümumi mənfəət (zərər)" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"  
 Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"

318 Əmlakın qısamüddətli icarəyə verilməsindən olan gəlirlər hesablandıqda hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 217 "Digər qısamüddətli debitor borcları"  
 Dt 222 "Bank"- Kt 217 "Digər qısamüddətli debitor borcları"  
 Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"  
 Dt 222 "Bank"- Kt 801 "Ümumi mənfəət (zərər)"  
 Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"

319 İddia müddəti keçmiş kreditor (deponent) borclarının silinməsindən olan gəlirlər uçotda necə əks olunur?

- Dt 801 № li "Ümumi mənfəət (zərər)" - Kt 217 "Digər qısamüddətli debitor borcları"  
 Dt 442 "Gələcək dövrlərin gəlirləri"- Kt 217 "Digər qısamüddətli debitor borcları"  
 Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 801 № li "Ümumi mənfəət (zərər)"  
 Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"  
 Dt 217 "Digər qısamüddətli debitor borcları" - Kt 442 "Gələcək dövrlərin gəlirləri"

320 Satışdankənar gəlir və xərclər (itkilər) müvafiq hesablarla müxabirləşməklə hansı hesabda əks olunur?

- 901 "Cari mənfəət vergisi üzrə xərclər"  
 442 "Gələcək dövrlərin gəlirləri"  
 801 № li "Ümumi mənfəət (zərər)"  
 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"  
 217 "Digər qısamüddətli debitor borcları"

321 611 sayılı hesabın krediti üzrə nələr əks olunur? 1. satılmış əmlakın balans dəyəri; 2. əmlakın satışı ilə əlaqədar xərclər və ƏDV məbləği; 3. maddi aktivlərin satışından olan mənfəət; 4. maddi aktivlər, azqiymətli və tezköhnədən əşyalar üzrə köhnəlmə məbləği; 5. maddi qiymətlilərin satışından olan pul vəsaiti; 6. maddi qiymətlilərin satışından olan zərər.

- 1, 2, 3  
 2, 4, 6  
 4, 5, 6  
 2, 3, 4  
 1, 3, 5

322 611 sayılı hesabın debeti üzrə nələr əks olunur? 1. satılmış əmlakın balans dəyər; 2. əmlakın satışı ilə əlaqədar xərclər və ƏDV məbləği; 3. maddi aktivlərin satışından olan mənfəət; 4. maddi aktivlər, azqiymətli və tezköhnələn əşyalar üzrə köhnəlmə məbləği; 5. maddi qiymətlilərin satışından olan pul vəsaiti; 6. maddi qiymətlilərin satışından olan zərər.

- 4, 5, 6  
 1, 3, 5  
 2, 4, 6  
 1, 2, 3  
 2, 3, 4

323 Azqiymətli tezköhnələn əşyalar satışından olan maliyyə nəticələri necə müəyyən edilir?

- onların satış qiymətləri və ilkin dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və orta illik qalıq dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və qalıq dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və balans dəyərləri arasındakı fərq kimi  
 onların alış qiymətləri və qalıq dəyərləri arasındakı fərq kimi

324 Mal-material qiymətlilərinin satışından olan maliyyə nəticələri necə müəyyən edilir?

- onların satış qiymətləri və balans dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və qalıq dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və ilkin dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və orta illik qalıq dəyərləri arasındakı fərq kimi  
 onların alış qiymətləri və qalıq dəyərləri arasındakı fərq kimi

325 Qeyri-maddi aktivlər satışından olan maliyyə nəticələri necə müəyyən edilir?

- onların satış qiymətləri və balans dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və ilkin dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və qalıq dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və orta illik qalıq dəyərləri arasındakı fərq kimi  
 onların alış qiymətləri və qalıq dəyərləri arasındakı fərq kimi

326 Sair əmlakın satışından olan maliyyə nəticələri necə müəyyən edilir?

- onların satış qiymətləri və balans dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və uçot dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və ilkin (qalıq) dəyərləri arasındakı fərq kimi  
 onların satış qiymətləri və orta illik qalıq dəyərləri arasındakı fərq kimi  
 onların alış qiymətləri və qalıq dəyərləri arasındakı fərq kimi

327 Debet dövriyyəsinin kredit dövriyyəindən artıq olan hissəsinə necə mühasibat yazılışı tərtib olunur?

- Dt 801 - Kt 611  
 Dt 341 - Kt 611  
 Dt 611 - Kt 801  
 Dt 611 - Kt 341  
 Dt 601 - Kt 801

328 611 hesabın kredit dövriyyəsinin debet dövriyyəindən artıq olan hissəsinə hansı mühasibat yazılışı tərtib olunur?

- Dt 611 - Kt 801  
 Dt 341 - Kt 611  
 Dt 801 - Kt 611  
 Dt 611 - Kt 341  
 Dt 601 - Kt 801

329 Hansı hesab üzrə və hansı halda müəssisə əsas vəsaitlərin satışından zərər etmiş olur?

- 801 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən çox olduğu halda
- 611 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən çox olduğu halda
- 611 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən az olduğu halda
- 801 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən az olduğu halda
- 601 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən az olduğu halda

330 Hansı hesab üzrə və hansı halda müəssisə əsas vəsaitlərin satışından mənfəət etmiş olur?

- 801 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən çox olduğu halda
- 611 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən az olduğu halda
- 611 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən çox olduğu halda
- 801 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən az olduğu halda
- 601 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən az olduğu halda

331 Əsas vəsaitlərin satışından olan maliyyə nəticələri hansı hecab üzrə və necə müəyyən edilir?

- 611 sayılı hesabın debet dövryyəindən kredit dövryyəsinə çıxmaqla
- 801 sayılı debet dövryyəindən kredit dövryyəsinə çıxmaqla
- 611 sayılı hesabın debet dövryyəsinə kredit dövryyəsi ilə tutuşdurmaqla
- 801 sayılı hesabın debet dövryyəsinə kredit dövryyəsi ilə tutuşdurmaqla
- 601 sayılı debet dövryyəindən kredit dövryyəsinə çıxmaqla

332 Əsas vəsaitlərin satışından olan mənfəət necə müəyyən edilir?

- onların satış qiymətinin bazar qiymətlərindən artıq olan hissəsi
- onların satış qiymətinin alış qiymətlərindən artıq olan hissəsi
- onların satış qiymətinin qalıq qiymətlərindən artıq olan hissəsi
- onların satış qiymətinin ilkin dəyərindən artıq olan hissəsi
- onların alış qiymətinin qalıq qiymətlərindən artıq olan hissəsi

333 611 sayılı hesabın krediti üzrə nələr əks olunur? 1. çıxmış əsa vəsaitlərin ilkin dəyəri; 2. çıxmış əsa vəsaitlərin qalıq dəyəri; 3. çıxmış əsas vəsaitlər üzrə köhnəlmə məbləği; 4. çıxmış əsas vəsaitlərlə bağlı olan xərclər; 5. əsas vəsaitlərin satışından olan pul vəsaitləri və onların ləğv olunması zamanı alınmış materialların dəyəri 6. satılmış və əvəzsiz olaraq verilmiş əsas vəsaitlər üzrə ƏDV 7. əsas vəsaitlərin satışından olan zərər 8. əsas vəsaitlərin satışından olan mənfəət.

- 1, 3, 5
- 2, 4, 6, 8
- 3, 5, 7
- 2, 3, 8
- 1, 3, 5, 7

334 611 sayılı hesabın debeti üzrə nələr əks olunur? 1. çıxmış əsa vəsaitlərin ilkin dəyəri; 2. çıxmış əsa vəsaitlərin qalıq dəyəri; 3. çıxmış əsas vəsaitlər üzrə köhnəlmə məbləği; 4. çıxmış əsas vəsaitlərlə bağlı olan xərclər; 5. əsas vəsaitlərin satışından olan pul vəsaitləri və onların ləğv olunması zamanı alınmış materialların dəyəri; 6. satılmış və əvəzsiz olaraq verilmiş əsas vəsaitlər üzrə ƏDV; 7. əsas vəsaitlərin satışından olan zərər; 8. əsas vəsaitlərin satışından olan mənfəət.

- 1, 2, 3, 4
- 4, 5, 6, 7
- 1, 4, 6, 8
- 2, 3, 7, 8
- 2, 4, 6, 8

335 Əsas vəsaitlərin əvəzsiz olaraq verilməsindən olan maliyyə nəticələri uçotda necə əks olunur?

- Dt 801 - Kt 611

- Dt 611 - Kt 341
- Dt 341 - Kt 611
- Dt 611 - Kt 801
- Dt 901 - Kt 601

336 Məhsulların satışından olan mənfəət məbləği mühasibat uçotunda necə əks olunur?

- Dt 801 - Kt 601
- Dt 341 - Kt 601
- Dt 601 - Kt 801
- Dt 601 - Kt 341
- Dt 901 - Kt 601

337 Hansı hesab üzrə və hansı halda müəssisə məhsulların satışından mənfəət etmiş olur?

- 801 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən çox olduğu halda
- 601 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən az olduğu halda
- 601 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən çox olduğu halda
- 801 sayılı hesabın kredit dövryyəsinin debet dövryyəindən az olduğu halda
- 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"

338 Məhsulların satışından olan maliyyə nəticələri hansı hecab üzrə və necə müəyyən edilir?

- 601 sayılı hesabın debet dövryyəindən kredit dövryyəsinə çıxmaqla
- 801 sayılı debet dövryyəindən kredit dövryyəsinə çıxmaqla
- 601 sayılı hesabın debet dövryyəsinə kredit dövryyəsi ilə tutuşdurmaqla
- 801 sayılı hesabın debet dövryyəsinə kredit dövryyəsi ilə tutuşdurmaqla
- 901 sayılı debet dövryyəindən kredit dövryyəsinə çıxmaqla

339 601 sayılı hesabın krediti üzrə aşağıdakılar əks olunur: 1. satılmış məhsullara görə alıcılardan (sifarişçilərdən) daxil olmuş pul vəsaiti; 2. məhsulların satışından əldə edilən mənfəət; 3. məhsulların satışından əldə edilən zərər; 4. satılmış məhsulların faktiki maya dəyəri; 5. satılmış məhsullara aid edilən kommersiya xərcləri; 6. satılmış aksizli məhsullar üzrə hesablanmış aksiz məbləği; 7. satılmış məhsullar üzrə ƏDV məbləği.

- 1, 2, 3, 4
- 2, 4, 6
- 1, 3
- 5, 7
- 1, 3, 5, 7

340 601 sayılı hesabın debeti üzrə aşağıdakılar əks olunur: 1. satılmış məhsulların istehsalat maya dəyəri; 2. satılmış məhsulların faktiki istehsalat maya dəyəri; 3. satılmış məhsullara aid edilən kommersiya xərcləri; 4. satılmış aksizli məhsullar üzrə hesablanmış aksiz məbləği; 5. satılmış məhsullar üzrə ƏDV məbləği; 6. məhsulların satışından əldə edilən mənfəət; 7. məhsulların satışından əldə edilən zərər.

- 1, 2, 3, 4, 5
- 1, 3, 5, 7
- 2, 3, 4, 5, 6
- 3, 4, 5, 6, 7
- 2, 4, 6, 7

341 Məhsulların satışından olan maliyyə nəticələri hansı uçot məlumatlarına əsasən müəyyən edilir?

- Analitik uçot məlumatlarına
- Bank çıxarışı və kassa mədaxil orderlərinin
- Satış prosesinin cari uçot məlumatlarına
- Uçot registrlərinin məlumatlarına
- İlkin uçot sənədlərinə

342 Müəssisənin maliyyə nəticələrindən əldə etdiyi zərər satış hesabları ilə müxabirləşməklə hansı hesaba silinir?

- 801 № li "Ümumi mənfəət (zərər)" hesabın kreditinə
- 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" hesabın kreditinə
- 801 № li "Ümumi mənfəət (zərər)" hesabın debetinə
- 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" hesabın debetinə
- 601 "Satış"

343 Müəssisənin maliyyə nəticələrindən əldə etdiyi mənfəət satış hesabları ilə müxabirləşməklə hansı hesaba silinir?

- 801 № li "Ümumi mənfəət (zərər)" hesabın kreditinə
- 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" hesabın kreditinə
- 801 № li "Ümumi mənfəət (zərər)" hesabın debetinə
- 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)" hesabın debetinə
- 601 "Satış"

344 Aşkar edilmiş maliyyə nəticələri satış hesablarından hansı hesaba silinir?

- 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- 341 "Hesabat dövrünün xalis mənfəəti (zərəri)"
- 801 № li "Ümumi mənfəət (zərər)"
- 542 "Gələcək dövrün gəlirləri"
- 601 "Satış"

345 Satışdankənar əməliyyatlardan olan gəlirlər hansı hesabda əks olunur? 1. 601 № li "Satış"; 2. 611 № li "Sair əməliyyat gəlirləri"; 3. 612 № li "Sair aktivlərin satışı"; 4. 801 "Ümumi mənfəət (zərər)".

- 1,2,3,4
- 2,3,4
- 4.0
- 1,2,3
- 1.0

346 Müəssisə əmlakın satışından olan maliyyə nəticələri hansı hesabda müəyyən edilir? 1. 601 № li "Satış"; 2. 611 № li "Sair əməliyyat gəlirləri"; 3. 612 № li "Sair aktivlərin satışı"; 4. 801 "Ümumi mənfəət (zərər)".

- 1, 2, 3, 4
- 4.0
- 1, 2, 3
- 2, 3, 4
- 1.0

347 Müəssisənin hesabat ilindəki fəaliyyətinin maliyyə nəticələri haqqında informasiyanı ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında hansı hesab nəzərdə tutulmuşdur?

- 601 "Satış"
- 612 "Sair aktivlərin satışı"
- 801 № li "Ümumi mənfəət (zərər)"
- 611 "Sair əməliyyat gəliri"
- 901 "Cari mənfəət vergisi üzrə xərclər"

348 Anbardan buraxılmış məhsulların faktiki istehsalat maya dəyərinə hansı mühasibat yazılışı tərtib edilir?

- Dt 204 "Hazır məhsul" - Kt 202 "İstehsalat xərcləri"
- Dt 202 "İstehsalat xərcləri" - Kt 204 "Hazır məhsul"
- Dt 601 "Satış" - Kt 202 "İstehsalat xərcləri"
- Dt 601 "Satış" - Kt 230 "Köməkçi istehsalat"

- Dt 601 "Satış" - Kt 204 "Hazır məhsul"

349 Ayın axırında hansı hesabın debet dövryyəsinə əsasən hazır məhsulların faktiki istehsalat maya dəyəri müəyyən edilir?

- 723 "İnzibati xərclər"  
 230 "Köməkçi istehsalat"  
 711 "Kommersiya xərcləri"  
 202 "İstehsalat xərcləri"  
 712 "Kommersiya xərcləri"

350 Məsrəflərin uçotunun kalkulyasiya variantında qeyri-müstəqim məsrəflər əvvəlcə hansı hesablarda uçota alınır?

- 202 "İstehsalat xərcləri"  
 711 "Kommersiya xərcləri"  
 722 "İnzibati xərclər"  
 230 "Köməkçi istehsalat"  
 711 "Kommersiya xərcləri"

351 Məsrəflərin uçotunun kalkulyasiya variantında müstəqim məsrəflər müvafiq hesabların kreditləri ilə müxabirləşməklə hansı hesaba silinir?

- 721 "İnzibati xərclər"  
 721 "İnzibati xərclər"  
 202 "İstehsalat xərcləri"  
 204 "Hazır məhsul"  
 230 "Köməkçi istehsalat"

352 Məsrəflərin uçotunun kalkulyasiya variantı nəyi nəzərdə tutur?

- müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanmasını  
 qeyri-müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərinin hesablanmasını  
 məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsinə və məhsulun tam maya dəyərinin hesablanmasını  
 məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsinə və məhsulun məhdud maya dəyərinin hesablanmasını  
 məsrəflərin dəyişən və qismən dəyişən olaraq iki yerə bölünməsinə və məhsulun tam maya dəyərinin hesablanmasını

353 Məhsulun maya dəyərinə daxil edilən məsrəflərin tamlığından asılı olaraq məsrəflərin uçotunu necə təşkil edilə bilər?

- tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə  
 mərhələ və sifariş metodları  
 faktiki, normativ və plan (proqnoz) maya dəyəri  
 faktiki maya dəyərləri üzrə  
 mərhələ, faktiki, tam maya dəyərləri üzrə

354 Texnoloji proseslərə münasibətdə məsrəflər hansı metodla uçota alınır?

- mərhələ və sifariş metodları  
 tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə  
 faktiki, normativ və plan (proqnoz) maya dəyəri  
 faktiki maya dəyərləri üzrə  
 mərhələ, faktiki, tam maya dəyərləri üzrə

355 Məsrəflərin qiymətləndirmə üsuluna görə məsrəflər hansı metodla uçota alınır?

- mərhələ, faktiki, tam maya dəyərləri üzrə

- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- mərhələ və sifariş metodları
- tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
- faktiki maya dəyərləri üzrə

356 Kommersiya müəssisələrində məsrəflər hansı əlamətlər üzrə təsnifləşdirilir? 1. məsrəflərin qiymətləndirilməsi üsuluna görə; 2. məsrəflərin istehsalın texnoloji proseslərinə münasibətinə görə; 3. məsrəflərin məhsulun maya dəyərində daxil edilməsinin tamlığına görə; 4. faktiki maya dəyərində görə; 5. normativ maya dəyərində görə.

- 2, 3, 4
- 3, 4, 5
- 1, 2, 3
- 1, 3, 5
- 2, 4

357 Məsrəflərin uçotunun əsas vəzifələrinin həyata keçirilməsi üçün məsrəflərin uçotu hansı əsas prinsiplər nəzərə alınmaqla təşkil edilməlidir? 1. əsas maddələr üzrə faktiki məsrəflərin vaxtlı-vaxtında və düzgün əks etdirilməsi; 2. istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi; 3. maya dəyərində aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması; 4. müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək; 5. məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması; 6. məsrəflərin mövcud normalar və onlardan kənarlaşmalar üzrə ayrıca əks etdirilməsinin təmin edilməsi; 7. hesabat dövründə məhsul istehsalı üzrə bütün məsrəflərin maya dəyərində daxil edilməsi; 8. məsrəflərin uçot obyektlərinin kalkulyasiya obyektlərinə uyğunlaşdırılması.

- 1, 2, 3, 4
- 1, 3, 5, 7
- 2, 6, 4, 5,
- 5, 6, 7, 8
- 3, 4, 5, 6

358 Məsrəflərin uçotunun əsas vəzifələri aşağıdakılardır: 1. əsas maddələr üzrə faktiki məsrəflərin vaxtlı-vaxtında və düzgün əks etdirilməsi; 2. istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi; 3. maya dəyərində aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması; 4. müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək; 5. məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması; 6. məsrəflərin mövcud normalar və onlardan kənarlaşmalar üzrə ayrıca əks etdirilməsinin təmin edilməsi; 7. hesabat dövründə məhsul istehsalı üzrə bütün məsrəflərin maya dəyərində daxil edilməsi.

- 2, 3, 4, 5
- 3, 4, 5, 6
- 1, 2, 3, 4
- 4, 5, 6, 7
- 2, 4, 6

359 Bilavasitə məhsulun maya dəyərində aid edilməsi mümkün olmayan məsrəflər əvvəlcə onların əmələ gəldiyi məsuliyyət mərkəzləri üzrə bölüşdürüldükdən sonra nəyə əsasən maya dəyərində daxil edilir?

- istehsalat fəhlələrinin əmək haqqı mütənasib olaraq
- istehsalat maya dəyərində mütənasib olaraq
- seçilmiş bazaya (istehsalat fəhlələrinin əmək haqqı, istehsalat maya dəyəri) mütənasib olaraq
- birbaşa məsrəflin həcmində mütənasib olaraq
- əmək məsrəflərinin həcmində mütənasib olaraq

360 Məsrəflərin tam maya dəyəri üzrə uçotu zamanı müəssisənin hansı məsrəfləri məhsulun maya dəyərində daxil edilir?

- bütün məsrəfləri (daimi və dəyişən, müstəqim və qeyri-müstəqim)
- ümumistəsəlat və ümumtəsərrüfat xərcləri
- ümumistəsəlat və kommərşiya xərcləri
- yalnız daimi və dəyişən məsrəflər
- yalnız müstəqim və qeyri-müstəqim məsrəflər

361 Mərhələ metodunda məsrəflərin uçotu necə aparılır?

- kalkulyasiya maddələri və məhsul növləri üzrə
- mərhələlər (proseslər), onların daxilində isə xərc maddələri üzrə
- mərhələlər (proseslər), onların daxilində isə kalkulyasiya maddələri və məhsul növləri üzrə
- kalkulyasiya maddələri və xərc elementləri üzrə
- mərhələlər (proseslər), onların daxilində isə xərc maddələri və məhsul növləri üzrə

362 Məsrəflərin plan (proqnoz) maya dəyəri ilə uçotu zamanı nələr nəzərə alınmaqla, məhsul (məmulat) vahidinə düşən məsrəflərin əsas götürülməsi məqsəduyğun hesab olunur?

- material, əmək haqqı və digər məsrəflərin progressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
- material, əmək haqqı və digər məsrəflərin reqressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
- material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin reqresiv məsrəf normaları əsas götürülməklə
- material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin progressiv məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə
- material, yanacaq, enerji, əmək haqqı və digər məsrəflərin smeta məsrəf normaları (istehsalın təşkili və texnologiyanın qabaqcıl təcrübə) əsas götürülməklə

363 Normativ metodunda məsrəflərin uçotu zamanı məhsulun faktiki maya dəyəri necə müəyyən edilir?

- normativ maya dəyərinə hər bir maddə üzrə normadan kənarlaşmaların əlavə etmək
- normativ maya dəyərinə material xərcləri maddəsi üzrə normadan kənarlaşmaların əlavə etmək və ya çıxmaqla
- normativ maya dəyərinə normadan kənarlaşmaların əlavə etmək və ya çıxmaqla
- plan maya dəyərinə material və əməyin ödənişi maddələri üzrə normadan kənarlaşmaların əlavə etmək və ya çıxmaqla
- normativ maya dəyərinə material və əməyin ödənişi maddələri üzrə normadan kənarlaşmaların əlavə etmək və ya çıxmaqla

364 Normativ metodunda məsrəflərin uçotu necə aparılır?

- məhsulun plan maya dəyəri və ondan kənarlaşmalar çərçivəsində
- müəyyən edilmiş normalar və ondan kənarlaşmalar çərçivəsində
- məhsulun faktiki maya dəyəri və ondan kənarlaşmalar çərçivəsində
- məhsulun istehsalat maya dəyəri və ondan kənarlaşmalar çərçivəsində
- cari (qüvvədə olan) məsrəf normaları çərçivəsində

365 Normativ metodu dedikdə nə nəzərdə tutulur?

- istehsal prosesindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
- texnologiyadakı dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
- istehsalın həcmindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları
- istehsalın həcmindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmamaqla məsrəf normaları
- istehsalın səviyyəsindəki dəyişikliklərə əsasən aparılmış düzəlişlər nəzərə alınmaqla cari (qüvvədə olan) məsrəf normaları

366 Mənfəətin həcmi və rentabelliğin səviyyəsi nədən asılıdır?

- bilavasitə birbaşa məsrəflərdən
- bilavasitə mal dövriyyəsindən
- bilavasitə dolaylı məsrəflərdən

- bilavasitə maya dəyərindən
- bilavasitə istehsalın həcmindən

## 367 Kalkulyasiya nədir?

- maya dəyəri haqqında hesabat
- məhsul istehsalı ilə bağlı xərclərin hesablanması
- maya dəyəri haqqında arayış
- məhsulun maya dəyərinin hesablanması
- vergi maya dəyəri haqqında hesabat

## 368 Kalkulyasiya etmə nədir?

- maya dəyəri haqqında hesabat
- məhsul istehsalı ilə bağlı xərclərin hesablanması
- məhsulun maya dəyərinin hesablanması
- vergi maya dəyəri haqqında hesabat
- maya dəyəri haqqında arayış

## 369 Kalkulyasiyanın məqsədi...

- məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanmasından ibarətdir
- vaxtlı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və vergi orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- vaxtlı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir

## 370 Məsrəflərin uçot məqsədi...

- məhsul (iş, xidmət) vahidinin maya dəyərinin hesablanmasından ibarətdir
- keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- vaxtlı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərinə lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- vaxtlı-vaxtında və keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və vergi orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir
- keyfiyyətli idarəetmə qərarlarının qəbul edilməsi üçün müəssisə rəhbərini və maliyyə orqanlarına lazımi informasiyanın təqdim edilməsindən ibarətdir

371 Aşağıdakılardan hansılar maya dəyərinin aşağı salınması yollarından hesab olunur? 1. istehsal məsrəflərinin sintetik və analitik uçotunun düzgün təşkili; 2. vergi məbləğlərinin maya dəyərinə düzgün daxil edilməsi; 3. məhsulun maya dəyərinin formalaşması prosesinin idarə edilməsi; 4. bütün istehsal məsrəflərinin ciddi uçota alınması; 5. bütün resurslardan (material, əmək, pul) qənaətlə və səmərəli istifadə olunması üzərində operativ nəzarət; 6. təsərrüfatsızlıq və məsrəfçiliklə mübarizənin gücləndirilməsi.

- 1, 2, 3, 4
- 2, 4, 6
- 2, 3, 4, 5
- 3, 4, 5, 6
- 1, 3, 4, 5

372 Məhsul bilavasitə istehsalat binasından alıcıya satıldıqda məhsulların faktiki istehsalat maya dəyərinə hansı mühasibat yazılışı tərtib edilir?

- Dt 202 "İstehsalat xərcləri" - Kt 204 "Hazır məhsul"
- Dt 204 "Hazır məhsul" - Kt 202 "İstehsalat xərcləri"
- Dt 601 "Satış" - Kt 202 "İstehsalat xərcləri"

- Dt 601 "Satış" - Kt 204 "Hazır məhsul"
- Dt 601 "Satış" - Kt 230 "Köməkçi istehsalat"

373 Məsrəflərin uçotunun kalkulyasiya variantı nəyi nəzərdə tutur?

- müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərini hesablanmasını
- qeyri-müstəqim məsrəflər üzrə məhsulun tam maya dəyərini hesablanmasını
- məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsinə və məhsulun tam maya dəyərini hesablanmasını
- məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsinə və məhsulun məhdud maya dəyərini hesablanmasını
- məsrəflərin müstəqim və qeyri-müstəqim olaraq iki yerə bölünməsinə və məhsulun faktiki maya dəyərini hesablanmasını

374 Məhsulun maya dəyərinə daxil edilən məsrəflərin tamlığından asılı olaraq məsrəflərin uçotunu necə təşkil edilə bilər?

- faktiki maya dəyərləri üzrə
- tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
- mərhələ və sifariş metodları
- mərhələ, faktiki, tam maya dəyərləri üzrə
- faktiki, normativ və plan (proqnoz) maya dəyəri

375 Texnoloji proseslərə münasibətdə məsrəflər hansı metodla uçota alınır?

- mərhələ, faktiki, tam maya dəyərləri üzrə
- mərhələ və sifariş metodları
- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
- faktiki maya dəyərləri üzrə

376 Məsrəflərin qiymətləndirmə üsuluna görə məsrəflər hansı metodla uçota alınır?

- mərhələ və sifariş metodları
- tam və məhdud maya dəyərləri (marjinal metodu) üzrə
- faktiki, normativ və plan (proqnoz) maya dəyəri
- mərhələ, faktiki, tam maya dəyərləri üzrə
- faktiki maya dəyərləri üzrə

377 Kommersiya müəssisələrində məsrəflər hansı əlamətlər üzrə təsnifləşdirilir? 1. məsrəflərin qiymətləndirilməsi üsuluna görə; 2. məsrəflərin istehsalın texnoloji proseslərinə münasibətinə görə; 3. məsrəflərin məhsulun maya dəyərinə daxil edilməsinin tamlığına görə; 4. faktiki maya dəyərinə görə; 5. normativ maya dəyərinə görə.

- 2, 3, 4
- 2, 4
- 3, 4, 5
- 1, 2, 3
- 1, 3, 5

378 Məsrəflərin uçotunun əsas vəzifələrinin həyata keçirilməsi üçün məsrəflərin uçotu hansı əsas prinsiplər nəzərə alınmaqla təşkil edilməlidir? 1. əsas maddələr üzrə faktiki məsrəflərin vaxtlı-vaxtında və düzgün əks etdirilməsi; 2. istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi; 3. maya dəyərini aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması; 4. müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək; 5. məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması; məsrəflərin mövcud normalar və onlardan kənarlaşmalar üzrə ayrıca əks etdirilməsinin təmin edilməsi; 6. hesabat dövründə məhsul istehsalı üzrə bütün məsrəflərin maya dəyərinə daxil edilməsi; 7. məsrəflərin uçot obyektlərinin kalkulyasiya obyektlərinə uyğunlaşdırılması.

- 1, 2, 3, 4
- 2, 6, 4, 5
- 5, 6, 7, 8
- 3, 4, 5, 6
- 1, 3, 5, 7

379 Məsrəflərin uçotunun əsas vəzifələri aşağıdakılardır: 1. əsas maddələr üzrə faktiki məsrəflərin vaxtılı-vaxtında və düzgün əks etdirilməsi; 2. istehsal resurslarından düzgün istifadə edilməsinə operativ nəzarət və onların mövcud norma, normativ və smetalarla müqayisə edilməsi üçün informasiyanın təmin edilməsi; 3. maya dəyərini aşağı salınması ehtiyatlarının aşkar edilməsi, qeyri-istehsal xərclər və itkilərin qarşısının alınması; 4. müəssisənin struktur bölmələri üzrə istehsalatdaxili təsərrüfat hesabının nəticələrini müəyyən etmək; 5. məsrəflərin uçot göstəricilərinin plan göstəricilərinə uyğunlaşdırılması; 6. məsrəflərin mövcud normalar və onlardan kənarlaşmalar üzrə ayrıca əks etdirilməsinin təmin edilməsi; 7. hesabat dövründə məhsul istehsalı üzrə bütün məsrəflərin maya dəyərinə daxil edilməsi.

- 1, 3, 5, 7
- 3, 4, 5, 6
- 1, 2, 3, 4
- 4, 5, 6, 7
- 2, 3, 4, 5

380 Faktiki nəzarət zamanı yoxlanılan obyektin kəmiyyət və keyfiyyət göstəriciləri hansı üsullarla müəyyən edilir?

- baxış keçirmə
- baxış keçirmə, ekspertiza və digər tədqiqat üsulları
- baxış keçirmə, ölçmə, yenidən hesablama, ekspertiza və digər tədqiqat üsulları
- ölçmə və yenidən hesablama
- ölçmə, yenidən hesablama

381 Sənədli nəzarət zamanı yoxlanılan obyektin məzmununun onun təyinatına uyğunluğu necə müəyyənləşdirilir?

- operativ-texniki və mühasibat məlumatlarının müqayisə edilməsi yolu ilə
- statistik və mühasibat məlumatlarının müqayisə edilməsi yolu ilə
- sənədlərdə əks olunmuş plan və hesabat məlumatlarının müqayisə edilməsi yolu ilə
- normativlər və mühasibat məlumatlarının müqayisə edilməsi yolu ilə
- normativlər və mühasibat məlumatlarının müqayisə edilməsi yolu ilə

382 Dövri nəzarətin həyata keçirilməsi üçün əsas informasiya mənbəyi kimi nədən istifadə olunur?

- plan, operativ-texniki, statistik və mühasibat məlumatlarından
- smeta, normativlər və mühasibat məlumatlarından
- plan, smeta, normativlər, ilkin sənədlər, hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara
- operativ-texniki, hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara
- uçot registrləri və digər mənbələrdəki məlumatlara

383 Vergi qanunvericiliyinin tələblərinə əməl edilməsi, vergilərin tam və vaxtında ödənilməsinin müəyyənləşdirilməsi, yoxlanılan obyektin fəaliyyətindəki çatışmamazlıq və qanun pozuntularının aşkar edilməsi və və onların aradan qaldırılması üçün tədbirlər görülməsi hansı nəzarət formasının əsas məqsədini təşkil edir?

- operativ nəzarətin
- sənədli nəzarətin
- dövri nəzarətin
- kompleks nəzarətin
- ardıcıl nəzarətin

384 Operativ nəzarətin həyata keçirilməsi üçün əsas informasiya mənbəyi kimi nədən istifadə olunur?

- plan, smeta, normativlər, ilkin sənədlər, hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara
- smeta, normativlər və mühasibat məlumatlarından
- plan, operativ-texniki, statistik və mühasibat məlumatlarından
- operativ-texniki, hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara
- hesabatlar, uçot registrləri və digər mənbələrdəki məlumatlara

385 Hesabat dövrü daxilində nəzarətdə saxlanılan əməliyyatların kəmiyyət və keyfiyyət səciyyələrinə uyğun olaraq həyata keçirilən nəzarət forması necə adlanır?

- cari
- faktiki
- operativ
- seçmə
- kompleks

386 Aparılma mənbəyinə görə vergi auditi necə təsnifləşdirilir?

- operativ və dövri
- kompleks və seçmə
- sənədli və faktiki
- cari və sonrakı
- cari və və faktiki

387 Aparılma müddətinə görə vergi auditi necə təsnifləşdirilir?

- cari və sonrakı
- sənədli və faktiki
- operativ və dövri
- kompleks və seçmə
- cari və və faktiki

388 Mütəxəssislər cəlb edilməklə ekspertiza formasında yoxlamalar hansı hallarda aparılır?

- Vergi müfəttişinin yoxlama nəticələrinin əsaslandırılmasında çətinlik çəkdiyi hallarda
- konkret istehsal prosesinin təşkili və texnologiyası sahəsində lazımı biliklərin olduğu hallarda
- Vergi qanun pozuntusu faktlarının sübut edilməsini və onların kəmiyyətcə müəyyənləşdirməsini tələb edən mürəkkəb hallarda
- Yoxlama nəticələrinin əsaslandırılması, qarışıq iqtisadi və hüquq sahəsində xüsusi biliklərin olduğu hallarda
- qarışıq iqtisadi və hüquq sahəsində xüsusi biliklərin olduğu hallarda

389 Faktiki nəzarətin tədqiqat forması hansı üsullarla həyata keçirilir?

- sayma, ölçmə, çəkmə və digər analogi dəqiqləşdirmə formaları
- faktiki mal qalığının müəyyən edilməsi və aktlaşdırılması
- materialların istehsal buraxılmasının sınaq yolu ilə yoxlanması, xronometraj
- vergi auditində gəlir və digər vergitutma obyektlərinin gizlədilməsi faktlarının yoxlanması
- vergitutma obyektlərinin gizlədilməsi faktlarının yoxlanması

390 Faktiki nəzarətin tədqiqat üsulu hansı formada həyata keçirilir?

- sayma, ölçmə, çəkmə və vergi ödəmələrinin düzgün hesablanması üçün lazım olan kəmiyyət göstəricilərinin digər analogi dəqiqləşdirmə formaları tətbiq olunması
- faktiki mal qalığının müəyyən edilməsi və aktlaşdırılması
- vergitutma obyektlərinin aşkara çıxarılması məqsədilə istehsal sahələrinin nəzərdən keçirilməsi, vergi ödəyiciləri və digər şəxslərin sorğuya cəlb edilməsi
- vergi auditində gəlir və digər vergitutma obyektlərinin gizlədilməsi faktlarının yoxlanması, müəssisənin vergi borclarının vəziyyətinin qiymətləndirilməsi
- vergi ödəyiciləri və digər şəxslərin sorğuya cəlb edilməsi

391 Aşağıdakılardan hansılar faktiki nəzarətin metodlarına aid edilir?

- ölçmə, çəkmə və tədqiqat
- analiz, sayma və inventarlaşdırma
- inventarlaşdırma, tədqiqat və ekspertiza
- sayma, ölçmə və ekspertiza
- riyazi hesablama və məntiqi yoxlama

392 Müəssisə fəaliyyətinin hərtərəfli öyrənilməsi, ilkin sənədlərin mükəmməlliyi və onlardakı məlumatların düzgünlüyü hansı nəzarət formasının üsulları ilə müəyyən edilir?

- tematik nəzarətin xüsusi üsulları
- kompleks nəzarətin xüsusi üsulları
- faktiki nəzarətin xüsusi üsulları
- planlı nəzarətin xüsusi üsulları
- sənədli nəzarətin xüsusi üsulları

393 Vergi praktikasına sənədlərin öyrənilməsinin hansı üsulları tətbiq edilir? 1. ilkin sənədlərdən uçot göstəricilərinə (analitikdən sintetik uçota), daha sonra isə mühasibat hesabatı göstəricilərinə doğru; 2. iqtisadi təhlil; 3. hesabat göstəricilərindən uçot registrlərinə, daha sonra isə ilkin sənədlərə doğru; 4. ilkin sənədlərdə göstərilən məlumatların mühasibat yazılışlarında düzgün əks etdirilib-etdirilməmə aydınlaşdırılması; 5. sənədlərin formal, məntiqi və riyazi yoxlanması.

- 1, 2, 3
- 2, 4
- 1, 3
- 2, 3, 4
- 4, 5

394 Sənədli yoxlama aşağıdakı üsullarla həyata keçirilir: 1. ilkin sənədlərdən uçot göstəricilərin (analitikdən sintetik uçota) yoxlanması; 2. mühasibat hesabatı göstəricilərinin yoxlanması; 3. sənədlərin formal, məntiqi və riyazi yoxlanması; 4. sənədlərdə əks etdirilmiş təsərrüfat əməliyyatlarının hüquqi cəhətdən qiymətləndirilməsi; 5. qarşılıqlı yoxlama (sənədlərdə əks etdirilmiş əməliyyatların kontragent müəssisənin analoji sənədlərdə və ya bu əməliyyatın digər sənəd və uçot registrlərində əks etdirilməsinin aydınlaşdırılması); 6. ilkin sənədlərdə göstərilən məlumatların mühasibat yazılışlarında düzgün əks etdirilib-etdirilməmə aydınlaşdırılması; 7. iqtisadi təhlil.

- 1, 2, 3, 4, 5
- 1, 3, 5, 6, 7
- 3, 4, 5, 6, 7
- 2, 3, 4, 5, 6
- 1, 3, 5, 7

395 İnformasiya təminatının müxtəlifliyi baxımından vergi auditi necə təsnifləşdirilir?

- tam, qismən (tematik) və məqsədli
- kompleks və seçmə
- sənədli və faktiki
- ilkin (qabaqcadan), cari və sonrakı
- cari və sonrakı

396 Tam (kompleks) yoxlama bütün ilkin sənədlərin, sintetik və analitik uçot registrlərindəki yazılışların yoxlanmasını nəzərdə tutan yoxlama necə adlanır?

- tematik)
- sonrakı
- kompleks
- planlı
- cari

397 Aparılması üsuluna görə vergi auditi necə təsnifləşdirilir?

- tam, qismən (tematik) və məqsədli
- ilkin (qabaqcadan), cari və sonrakı
- kompleks və seçmə
- planlı və plandankənar (növbədənkənar)
- qismən (tematik) və seçmə

398 Müəyyən hesabat dövrü bitdikdən sonra həyata keçirilən nəzarət forması hansıdır?

- məqsədli
- kompleks
- sonrakı
- planlı
- cari

399 Optimal qərarların qəbul edilməsi üçün vergi auditinin planlaşdırılması mərhələsində hansı nəzarət formasından istifadə olunur?

- məqsədli
- seçmə
- ilkin
- cari
- planlı

400 Xəbərdarlıq xarakteri daşıyan və maliyyə-təsərrüfat fəaliyyətinin başlanmazdan əvvəl həyata keçirilən nəzarət necə adlanır?

- məqsədli
- ilkin
- cari
- seçmə
- planlı

401 Aparılma vaxtına görə nəzarət tədbirləri necə təsnifləşdirilir?

- tam, qismən (tematik) və məqsədli
- kompleks və seçmə
- ilkin (qabaqcadan), cari və sonrakı
- planlı və plandankənar (növbədənkənar)
- cari və planlı

402 Növbədənkənar (plandankənar) yoxlamalar aşağıdakı hallarda aparılır: 1. hüquqi şəxslərin ləğv edilməsi barədə vergi orqanının qərarına əsasən; 2. vergi ödəyiciləri tərəfindən ardıcıl olaraq altı ay müddətində fəaliyyətlərinin olmamağı barədə məlumatlar (vergi hesabatları, haqq-hesablar) təqdim edildikdə; 3. mühasibat hesabatlarında, bəyannamələrdə, vergi haqq-hesablarında və vergi orqanlarına təqdim olunmuş digər sənədlərdə olan uyğunsuzluqların araşdırılması sənədli yoxlama aparılmadan mümkün olmadıqda; 4. uçotdan yayınan vergi ödəyiciləri aşkar edildikdə; 5. vergi qanunvericiliyi və dövlət qiymət intizamına aid qanun pozuntuları barədə anonim olmayan ərizə, şikayət və məlumatlar daxil olduqda; 6. hüquqi şəxslərin ləğv edilməsi barədə məhkəmə orqanının qərarı və ya vergi ödəyicisinin rəsmi ərizəsinə əsasən; 7. vergi ödəyiciləri tərəfindən ardıcıl olaraq altı ay müddətində fəaliyyətlərinin olmamağı barədə məlumatlar (vergi hesabatları, haqq-hesablar) təqdim edilmədikdə; 8. qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.

- 1, 2, 3, 4, 5, 6
- 1, 3, 5, 6, 7, 8
- 3, 4, 5, 6, 7, 8
- 2, 3, 4, 5, 6, 7
- 4, 5, 6, 7, 8

403 Planlaşdırma (təşkili) üsuluna görə vergi auditi necə təsnifləşdirilir?

- tam, qismən (tematik) və məqsədli
- kompleks və seçmə
- planlı və plandankənar (növbədənənar)
- ilkin (qabaqcadan), cari və sonrakı
- kompleks və məqsədli

404 Hüquq-mühafizə orqanlarının tələbinə əsasən aparılan məqsədli yoxlamalar hansı məsələlərinin araşdırılması ilə məhdudlaşır?

- maliyyə-təsərrüfat fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş konkret məsələlərin
- bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
- təsərrüfat fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə və ya konkret təsərrüfat əməliyyatını keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsi
- maliyyə-təsərrüfat fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş kompleks məsələlərin
- bəzi təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

405 Hüquq-mühafizə orqanlarının tələbinə əsasən aparılan tematik yoxlamalar hansı məsələlərinin araşdırılması ilə məhdudlaşır?

- maliyyə-təsərrüfat fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş kompleks məsələlərin
- bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
- maliyyə-təsərrüfat fəaliyyətinin əvvəlcədən müəyyən edilmiş konkret məsələlərin
- müəssisələr tərəfindən ödənilən bütün vergilərin hesablanması və ödənilməsinin düzgünlüyü
- bəzi təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü

406 Tematik yoxlamalar nəyə əsasən aparılır?

- hüquq-mühafizə orqanlarından daxil olmuş operativ informasiyaya
- məhkəmə orqanlarından daxil olmuş xüsusi qərara əsasən
- hüquq-mühafizə orqanlarından daxil olmuş operativ informasiyaya, yaxud yuxarı vergi orqanlarının qərarına əsasən
- yuxarı vergi orqanlarının qərarına əsasən
- vergi ödəyicisinin tələbinə qərara əsasən

407 Tematik yoxlamalar dedikdə nə nəzərdə tutulur?

- vergi ödəyicisinin ödəməli olduğu bütün vergilərin hesablanması, vaxtında və ödənilməsinin düzgünlüyü yoxlanılması
- təsərrüfat subyektinin yoxlanılan dövr ərzindəki təsərrüfat-kommersiya fəaliyyətinin hərtərəfli öyrənilməsinə
- ayrı-ayrı məsələlər üzrə vergi ödəyicisinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanması
- vergi ödəyicisinin təsərrüfat (kommersiya) fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə və ya konkret təsərrüfat əməliyyatını keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanması
- vergi ödəyicisinin konkret təsərrüfat əməliyyatını keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanması

408 Kompleks vergi yoxlaması dedikdə nə nəzərdə tutulur?

- təsərrüfat subyektinin yoxlanılan dövr ərzindəki təsərrüfat-kommersiya fəaliyyətinin hərtərəfli öyrənilməsinə
- vergi ödəyicisinin təsərrüfat (kommersiya) fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə və ya konkret təsərrüfat əməliyyatını keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanması
- vergi ödəyicisinin ödəməli olduğu bütün vergilərin hesablanması, vaxtında və ödənilməsinin düzgünlüyü yoxlanılması
- təsərrüfat subyektinin haqqında bütün informasiyanın hərtərəfli öyrənilməsinə
- vergi ödəyicisinin konkret təsərrüfat əməliyyatını keçirilməsi zamanı vergi qanunvericiliyinə əməl edilməsinin yoxlanması

409 Yoxlanılan məsələlərin həcminə görə vergi auditi necə təsnifləşdirilir?

- planlı və plandankənar (qəfləti)

- kompleks və seçmə
- tam, qismən (tematik) və məqsədli
- ilkin (qabaqcadan), cari və sonrakı
- sənədli və sənədsiz

410 Vergi auditı obyektinin seçilməsi üçün aşağıdakı meyarlardan istifadə oluna bilər: 1. Təqdim edilmiş hesabatların vizual olaraq nəzərdən keçirilməsi; 2. Yoxlanılan müəssisənin ödədiyi ödənişlərin müvafiq ərazidə dövlət büdcəsinə daxil olmuş ümumi vergi daxilolmalarındakı payının qiymətləndirilməsi; 3. Sorğular, digər vergi orqanlarının məlumatı, hüquq-mühafizə orqanlarının informasiyası və digər materialların öyrənilməsi; 4. Azad edilmiş işçilərdən daxil olmuş siqnallar və kütləvi informasiya vasitələrində dərc olunmuş materialların təhlil edilməsi; 5. Yoxlanılan müəssisə ilə qarşılıqlı işgüzar münasibətlərdə olan digər müəssisələrdə aparılmış qarşılıqlı yoxlamaların nəticələrinin təhlili; 6. Kənar şəxslərdən alınmış informasiya təhlil edilməsi; 7. Yoxlanılan müəssisənin ödədiyi ödənişlərin müvafiq ərazidə dövlət büdcəsinə daxil olmuş ümumi vergi daxilolmalarındakı payının qiymətləndirilməsi.

- 2, 3, 4, 5, 6
- 4, 3, 5, 6, 7
- 1, 2, 3, 4, 5
- 3, 4, 5, 6, 7
- 1, 3, 5, 7

411 Vergi auditinin hazırlıq mərhələsində aşağıdakı prosedurlar həyata keçirilir: 1. mühasibat uçotu göstəricilərində baş vermiş dəyişikliklərin təhlili aparılır; 2. kənar informasiya mənbələrindən alınmış materiallar dəqiqləşdirilir; 3. əvvəlki hesabat dövrlərinin analoji göstəricilərin dinamikası ilə müqayisədə ödəyicilərin vergi bəyannamələri və şəxsi hesablarının öyrənilməsi; 4. daxili məlumatlar kənar informasiya mənbələrindən alınmış materiallarla müqayisə edilir; 5. iqtisadi subyektin inkişaf tempi analoji müəssisələrin inkişaf tempi ilə müqayisə edilməklə qiymətləndirilir; 6. balans göstəricilərinin və yoxlanılan dövrdə onlarda baş vermiş dəyişikliklərin və onların əvvəlki hesabat dövrünün göstəriciləri ilə müqayisəli təhlili aparılır.

- 1, 2, 3, 4
- 1, 3, 5, 6
- 3, 4, 5, 6
- 2, 3, 4, 5
- 1, 3, 5

412 Sənədli yoxlama aşağıdakı mərhələlər üzrə aparılır: 1. bankdan alınmış informasiya təhlil edilməsi; 2. yoxlama obyektinin seçilməsi üçün meyarların müəyyən edilməsi; 3. aktın imzalanması və onu ödəyiciyə təqdim edilməsi; 4. yoxlamaya hazırlıq; 5. yoxlama materiallarına baxılması və müvafiq qərarın qəbul edilməsi; 6. yoxlama materiallarının realizə edilməsi; 7. yoxlama nəticələrinin rəsmiləşdirilməsi; 8. yoxlamanın aparılması.

- 1, 3, 5, 7
- 3, 4, 5, 6, 7, 8
- 2, 3, 4, 5, 6, 7
- 1, 2, 3, 4, 5, 6
- 1, 3, 5, 6, 7, 8

413 Kameral yoxlama zamanı əsasən aşağıdakıların qiymətləndirilməsinə imkan verən vizual və analitik nəzarət metodları tətbiq edilir: 1. hesabat dövrü ərzində konkret vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğlərinin düzgünlüyünü; 2. sintetik və analitik uçot göstəriciləri arasındakı uyğunluğunu; 3. balans və vergi bəyannamələri göstəriciləri arasındakı uyğunluğunu; 4. başa çatmış hesabat dövrü ərzində konkret vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğlərinin düzgünlüyünü; 5. güzəştlərinin tətbiqinin düzgünlüyünü; 6. hesablanmış vergilərin tamlığını; 7. mühasibat və vergi hesabatlarının vaxtında təqdim edilib-edilməməyini.

- 1, 2, 3, 4, 5
- 2, 4, 5, 6, 7
- 3, 4, 5, 6, 7
- 2, 3, 4, 5, 6

- 1, 3, 5, 7

414 Vergi auditi müxtəlif əlamətləri üzrə əsasən aşağıdakı kimi təsnifləşdirilir: 1. aparılması yerinə görə; 2. yoxlanılan məsələlərin həcminə görə; 3. planlaşdırma (təyinat) üsuluna görə; 4. aparılma vaxtına görə; 5. aparılması üsuluna görə; 6. aparılma mənbəyinə və keçirilməsi müddətinə görə; 7. təsərrüfat fəaliyyətinin növünə görə; 8. informasiya təminatına görə.

- 2, 3, 4, 5, 6, 7  
 2, 4, 5, 6, 7, 8  
 1, 2, 3, 4, 5, 6  
 3, 4, 5, 6, 7, 8  
 4, 5, 6, 7, 8

415 Təsərrüfat subyektinin vergitutma sisteminin ilkin qiymətləndirilməsi aşağıdakı proseduralardan ibarətdir: 1. müəssisənin vergitutma sisteminin ümumi təhlili və onun elementlərinin nəzərdən keçirilməsi; 2. vergi ödəyicilərinə təsir edən əsas amillərin müəyyən edilməsi; 3. vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması; 4. mövcud təsərrüfat münasibətləri sisteminin hüquqi və vergi ekspertizası; 5. vergilərin hesablanması və ödənilməsinə görə məsul olan xidmətlərin funksiya və səlahiyyətlərinin öyrənilməsi və sənəd dövriyyəsinin qiymətləndirilməsi; 6. iqtisadi subyektin vergi göstəricilərinin ilkin hesablanması.

- 2, 3, 4, 5, 6  
 4, 5, 6  
 1, 2, 3, 4, 5, 6  
 3, 4, 5, 6  
 1, 3, 5

416 Bütçə ilə hesablaşmaların auditində yoxlama metodunun əsasını hansı üsullar təşkil edir?

- seçmə və qarşılıqlı yoxlama  
 baxış keçirmə, ekspertiza və qarşılıqlı  
 seçmə və tam (başdan-başa) üzləşdirmə  
 üzləşdirmə və qarşılıqlı yoxlama  
 riyazi hesablama və məntiqi

417 Vergi öhdəliklərinin auditi zamanı yoxlamaya məruz qalacaq prinsiplial məsələlər aşağıdakılardır: 1. vergi orqanları tərəfindən müəssisədə aparılmış yoxlamaların və müəssisənin vergi müfəttişliyi ilə apardığı yazışmaların nəticələri üzrə aktlarla tanışlıq; 2. vergilər üzrə hesablaşmalarla tanışlıq. Bu hesablaşmalarda göstərilən bütün məbləğlərin mühasibat uçotunun məlumatlarına uyğunluğunun yoxlanması; 3. ƏDV, aksizlər və digər vergilər üzrə əvəzləşdirilmənin düzgün aparılması; 4. sadələşdirilmiş verginin düzgün tətbiq edilməsi; 5. vergi tutulan dövriyyənin tam və düzgün müəyyən edilməsinin yoxlanması; 6. mühasibat və vergi uçotunun tamlığının qiymətləndirilməsi.

- 2, 3, 4, 5  
 1, 3, 5, 6  
 1, 2, 3, 4, 5  
 1, 3, 4, 5  
 3, 4, 5, 6

418 Auditor yoxlamanın gedişatı zamanı müəssisənin ayrı-ayrı vergi öhdəliklərinin yerinə yetirilməsini hüquqi baxımdan qiymətləndirərkən nələrə xüsusi diqqət yetirməlidir?

- təsərrüfat subyektlərində mühasibat uçotu ilə vergi uçotu arasında fərqlərin olmasına  
 bütçə qarşısında olan vergi öhdəliklərinin yerinə yetirilməsi və hesablaşmaların vəziyyətinin qiymətləndirilməsinə  
 vergilərin vergi məcəlləsinə müvafiq düzgün hesablanması, tutulması və vaxtında təyinatı üzrə köçürülməsinə  
 vergi orqanlarına təqdim edilmiş vergi bəyannamələrində şəffaflığın təmin edilməsinə  
 bütçə qarşısında olan vergi öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsinə

419 Vergi auditinin proqramı əsasən aşağıdakı prinsiplərə əhatə etməlidir: 1. büdcə ilə hesablaşma hesablaşmalara dair vergi işlərinin vəziyyəti; 2. büdcə ilə hesablaşmaların normativ-hüquqi bazasının yoxlanılması və qiymətləndirilməsi; 3. büdcə ilə hesablaşma əməliyyatlarının yoxlanılması və qiymətləndirilməsi metodikası; 4. büdcə ilə hesablaşma hesablaşmalara dair uçot-hesabat işlərinin vəziyyəti; 5. büdcə ilə hesablaşma əməliyyatları auditinin nəticələrinin qiymətləndirilməsi və rəsmiləşdirilməsi.

- 1, 2, 3, 4  
 1, 3, 5  
 2, 3, 4, 5  
 1, 3, 4, 5  
 3, 4, 5

420 Vergi auditinin vergi ödəyicisinə heç bir zərər vurmamaq prinsipinə əsasən...

- vergi orqanları nəzarət hərəkətlərini (fəaliyyətini) qanunvericiliyin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində həyata keçirməlidirlər  
 vergi auditini iqtisadi siyasətin sosial siyasətlə qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir  
 vergi auditini vergi siyasətinin fiskal və iqtisadyönlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir  
 bütün vergi növləri və vergi ödəyiciləri istisnasız olaraq, onlar tərəfindən büdcəyə daxil olan vergilərin həcmindən asılı olmayaraq nəzarət sisteminə daxil edilməlidir  
 vergi auditini sosial-iqtisadi siyasətin maliyyə siyasəti ilə qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir

421 Vergi auditinin tam nəzarətin hərətrəfli təmin edilməsi prinsipinə əsasən...

- vergi orqanları nəzarət hərəkətlərini (fəaliyyətini) qanunvericiliyin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində həyata keçirməlidirlər  
 vergi auditini iqtisadi siyasətin sosial siyasətlə qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir  
 bütün vergi növləri və vergi ödəyiciləri istisnasız olaraq, onlar tərəfindən büdcəyə daxil olan vergilərin həcmindən asılı olmayaraq nəzarət sisteminə daxil edilməlidir  
 vergi auditini vergi siyasətinin fiskal və iqtisadyönlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir  
 vergi auditini sosial-iqtisadi siyasətin maliyyə siyasəti ilə qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir

422 Vergi auditinin tam səlahiyyətlik prinsipinə əsasən...

- bütün vergi növləri və vergi ödəyiciləri istisnasız olaraq, onlar tərəfindən büdcəyə daxil olan vergilərin həcmindən asılı olmayaraq nəzarət sisteminə daxil edilməlidir  
 vergi auditini iqtisadi siyasətin sosial siyasətlə qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir  
 vergi orqanları nəzarət hərəkətlərini (fəaliyyətini) qanunvericiliyin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində həyata keçirməlidirlər  
 vergi auditini vergi siyasətinin fiskal və iqtisadyönlü qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir  
 vergi auditini sosial-iqtisadi siyasətin maliyyə siyasəti ilə qarşılıqlı əlaqəsini maksimum təmin etməklə həyata keçirilməlidir

423 Vergi auditinin təşkili prinsiplərinə aşağıdakıları aid etmək olar: 1. tam səlahiyyətlik prinsipləri; 2. tam nəzarətin hərətrəfli təmin edilməsi prinsipləri; 3. vergi ödəyicisinə heç bir zərər vurmamaq prinsipi; 4. vergi orqanlarının nəzarət hərəkətlərinin və işinin əlaqələndirilməsi prinsipləri; 5. qismən nəzarətin hərətrəfli təmin edilməsi prinsipləri; 6. məhdud səlahiyyətlik prinsipləri.

- 2, 3, 4, 5  
 1, 3, 4, 6  
 1, 2, 3, 4  
 3, 4, 5, 6  
 2, 4, 6

424 Büdcə ilə hesablaşmaların auditini aşağıdakı səviyyələrdə aparıla bilər: 1. müəssisənin mühasibat xidmətinin yoxlaması; 2. daxili auditor yoxlaması; 3. müstəqil auditorlar tərəfindən aparılan yoxlama; 4.

bilavasitə dövlət vergi orqanları tərəfindən aparılan yoxlama.

- 1, 3
- 1, 5
- 2, 4
- 2, 3, 4
- 1, 2, 3

425 Vergilər üzrə hesablaşmaların auditinin aparılması zamanı auditor tərəfindən yerinə yetirilməli olan əsas vəzifələr hansılardır? 1. hesablanmış vergilərin mühasibat uçotunda mövcud vergi qanunvericiliyinə uyğun şəkildə əks etdirildiyinə, vergi dərəcələrinin düzgün tətbiq edildiyinə əmin olmaq; 2. daha çox əhəmiyyətli olan vergi öhdəlikləri üzrə nəzarət testləri hazırlamaq və keçirmək; 3. əmlak vergisinin düzgün hesablanmasını yoxlayarkən əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditi bölməsində əldə edilmiş məlumatlardan istifadə etmək; 4. vergi orqanları tərəfindən tətbiq edilmiş maliyyə sanksiyalarının və hesablanmış faizlərin mühasibat uçotunda düzgün əks etdirildiyini yoxlamaq; 5. torpaq vergisinin düzgün hesablanmasını yoxlayarkən əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditi bölməsində əldə edilmiş məlumatlardan istifadə etmək; 6. vergilər ödənildikdən sonra tətbiq edilən güzəştlərin mövcud qanunvericiliyə əsasən həyata keçirildiyinə əmin olmaq.

- 2, 3, 4, 5
- 1, 3, 5, 6
- 1, 2, 3, 4
- 3, 4, 5, 6
- 2, 4, 6

426 Vergilər üzrə hesablaşmaların auditinin aparılması zamanı auditor tərəfindən yerinə yetirilməli olan əsas vəzifə hansıdır?

- mənfəət vergisi üzrə təqdim edilmiş və ya alınmış vergi hesab-fakturalarının mühasibat uçotunda vaxtında və düzgün əks etdirildiyini, aylıq bəyannamələrin vaxtında və düzgün tərtib edilərək təqdim edildiyini yoxlamaq
- vergilər ödənildikdən sonra tətbiq edilən güzəştlərin mövcud qanunvericiliyə əsasən həyata keçirildiyinə əmin olmaq
- təsərrüfat subyektinin fəaliyyət sferasından asılı olaraq hesablanan və ödənilən vergilər barədə məlumat almaq, bütün vergi öhdəliklərinin hesabatlarda tam əks etdirildiyinə və hər bir vergi üzrə analitik uçotun aparıldığına əmin olmaq
- satış əməliyyatlarının auditinin zamanı tətbiq edilmiş audit prosedurlarının nəticələrindən əmlak və torpaq vergisinin auditinin zamanı istifadə etmək
- iqtisadi subyektlərin fəaliyyət sferasından asılı olaraq hesablanan və ödənilən vergilər barədə məlumat almaq və hər bir vergi üzrə analitik uçotun aparıldığına əmin olmaq

427 Vergi auditinin aşağıdakı əsas vəzifələri müəyyən edilmişdir: 1. vergi qanunvericiliyinə riayət olunmasının yoxlanması; 2. vergi və digər məcburi ödəmələrin hesablanmasının düzgünlüyünün yoxlanması; 3. vergitutma obyektlərində mühasibat uçotunun qurulması və aparılmasının keyfiyyətinin yoxlanması; 4. ödəniləcək vergi məbləqlərinin büdcəyə tam və vaxtında ödənilməsinin təmin edilməsi; 5. vergi qanun pozuntularının profilaktikası; 6. vergi qanunvericiliyinin pozulmasına görə günahkarlara tətbiq edilmiş maliyyə və inzibati sanksiyaların yaranması səbəblərini; 7. vergi qanunvericiliyinin pozulmasına görə günahkarlara tətbiq edilmiş maliyyə və inzibati sanksiyaların ödənilməməsi səbəblərini.

- 2, 3, 4, 5, 6, 7
- 1, 3, 5, 7
- 1, 2, 3, 4, 5, 6
- 2, 3, 4, 6
- 1, 2, 5, 7

428 Vergi auditinin aşağıdakı əsas vəzifələri müəyyən edilmişdir: 1. vergi borcunun hesablaşmalara aid edilməsinin nə dərəcədə əsaslı olması və düzgünlüyünün yoxlanılması; 2. vergi məbləğlərinin büdcə ilə hesablaşmalara aid edilməsinin nə dərəcədə əsaslı olması və düzgünlüyünün yoxlanılması; 3. vergitutma bazasının formalaşmasının düzgünlüyünün və uçotunun sistemliliyinin yoxlanması; 4. tətbiq edilmiş vergi dərəcələri və güzəştlərinin düzgünlüyünün yoxlanması; 5. tətbiq edilmiş vergi bəyannamələrinin düzgünlüyünün və onların vergi orqanlarına vaxtında təqdim edilməsinin yoxlanması; 6. üfiqi və maili

istiqamətdə informasiyalar daxil olarkən nəzarət səviyyəsinin müəyyən edilməsi; 7. vergi qanunvericiliyində baş verən cari dəyişikliklər haqqında vergi hesablamalarına görə cavabdeh olan əməkdaşların informasiyaya malik olması dərəcəsinin və normativ-hüquqi aktların onlar tərəfindən düzgün edilib-edilməməsinin yoxlanması.

- 2, 3, 4, 5, 6, 7  
 1, 2, 3, 4, 5, 6  
 4, 5, 6, 7  
 2, 3, 4, 6  
 1, 3, 5, 7

429 Vergi auditinin məqsədi aşağıdakılardan hansıdır? 1. vergitutma bazalarının müəyyən edilməsinin və vergi bəyannamələri tərtib edilərkən büdcəyə ödəniləcək vergi məbləğlərinin dəqiq hesablanmasının təyin edilməsi; 2. qeyri-kommersiya əməliyyatlarının qüvvədə olan vergi qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsi; 3. maliyyə-təsərrüfat əməliyyatlarının qüvvədə olan vergi qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsi; 4. qiymətli kağızlarla əməliyyatları qüvvədə olan vergi qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsi; 5. vergitutma obyektinin müəyyən edilməsinin və vergi uçotu tərtib edilərkən büdcəyə ödəniləcək vergi məbləğlərinin dəqiq hesablanmasının təyin edilməsi.

- 1, 2, 3  
 2, 4  
 1, 3  
 3, 5  
 4, 5

430 Vergi qanunvericiliyinə əməl olunması üzərində nəzarətin səmərələşdirilməsi prosesi hansı əsas istiqamət üzrə həyata keçirilir? 1. vergi qanunlarının keyfiyyət səviyyəsinin yüksəldilməsi; 2. vergi orqanlarının fəaliyyətinin optimallaşdırılması; 3. vergi auditinin obyekt və subyektləri arasındakı qarşılıqlı əlaqəni daha yaxşı tənzimləmək imkanı verən vergi qanunlarının keyfiyyət səviyyəsinin yüksəldilməsi; 4. vergi orqanlarının fəaliyyətinin optimallaşdırılması; 5. vergi ödəyicilərinin vergiyə cəlb edilməsinin optimallaşdırılması.

- 1, 2, 3  
 4, 5  
 3, 4  
 2, 3  
 1, 3

431 Vergi auditinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün onun hansı əsas prinsipləri gözlənilməlidir? 1. Vergi auditinin obyektiv olması; 2. Vergi ödəyicisinə zərər yetirilməsinə əməl olunması; 3. Qanunçuluq; 4. Vergi auditinin hərtərəfli və tam olması; 5. Vergi ödəyicisinə zərər yetirilməməsinə əməl olunması; 6. Vergi orqanlarının gündəlik işi ilə onların nəzarət fəaliyyətlərinin uzlaşdırılması; 7. Vergi qanunlarının keyfiyyət səviyyəsinin yüksəldilməsi; 8. Vergi orqanlarının fəaliyyətinin optimallaşdırılması.

- 1, 2, 3, 4, 5, 6  
 4, 5, 6, 7, 8  
 3, 4, 5, 6, 7, 8  
 2, 3, 4, 5, 6, 7  
 2, 4, 6, 8

432 Müəssisələr tərəfindən vergilərin (yığımların) hesablanması və büdcəyə (büdcədənəknar fondlara) köçürülməsinin düzgünlüyünün yoxlanması və təsdiq edilməsi mərhələsi hansı məsələlər üzrə aparıla bilər?

- vergi ödəyicisinin uçot siyasətinin qiymətləndirilməsi, bütövlükdə vergilər, həm də onların ayrı-ayrı vergi növləri, eləcə də vergitutma ilə bağlı digər məsələlər  
 vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması, eləcə də vergitutma ilə bağlı digər məsələlər  
 həm bütövlükdə vergilər, həm də onların ayrı-ayrı vergi növləri, eləcə də vergitutma ilə bağlı digər məsələlər  
 vergi ödəyicisinin vergitutma sisteminin qiymətləndirilməsi, bütövlükdə vergilər, həm də onların ayrı-ayrı vergi növləri, eləcə də vergitutma ilə bağlı digər məsələlər

- ayrı-ayrı vergi növləri və vergitutma ilə bağlı digər məsələlər

433 Təsərrüfat subyektinin vergitutma sisteminin ilkin qiymətləndirilməsi aşağıdakı proseduralardan ibarətdir: 1. vergi ödəyicisinin uçot siyasətinin qiymətləndirilməsi; 2. vergi ödəyicisinin vergitutma sisteminin qiymətləndirilməsi; 3. müəssisənin vergitutma sisteminin ümumi təhlili və onun elementlərinin nəzərdən keçirilməsi; 4. vergi ödəyicilərinə təsir edən əsas amillərin müəyyən edilməsi; 5. vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması; 6. mövcud təsərrüfat münasibətləri sisteminin hüquqi və vergi ekspertizası; 7. vergilərin hesablanması və ödənilməsinə görə məsul olan xidmətlərin funksiya və səlahiyyətlərinin öyrənilməsi və sənəd dövriyyəsinin qiymətləndirilməsi; 8. iqtisadi subyektin vergi göstəricilərinin ilkin hesablanması.

- 1, 2, 3, 4, 5, 6  
 4, 5, 6, 7, 8  
 2, 3, 4, 5, 6, 7  
 3, 4, 5, 6, 7, 8  
 2, 4, 6, 8

434 Vergi auditini üzrə işlərin yerinə yetirilməsi aşağıdakı mərhələlərdən ibarətdir: 1. vergi ödəyicisinin vergitutma sisteminin qiymətləndirilməsi; 2. müəssisələr tərəfindən büdcəyə (büdcədənəkar fondlara) ödəniləcək vergilərin (yığım və ayırmaların) hesablanması və ödənilməsinin düzgünlüyünün yoxlanması və təsdiq edilməsi; 3. fiziki şəxslər tərəfindən büdcəyə (büdcədənəkar fondlara) ödəniləcək vergilərin (yığım və ayırmaların) hesablanması və ödənilməsinin düzgünlüyünün yoxlanması və təsdiq edilməsi; 4. vergi ödəyicisinin vergitutma sisteminin qurulmasının təşkili; 5. vergi ödəyicisinin uçot siyasətinin qiymətləndirilməsi.

- 2, 3  
 4, 5  
 1, 2  
 3, 4  
 1, 3

435 Vergi auditinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün dövlət vergi orqanlarına hansı səlahiyyətlər və nəzarət tədbirlərinin həyata keçirilməsi verilmişdir? 1. yoxlama üçün zəruri olan əşyaları tələb etmək; 2. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilən ərazi və binalara daxil olmaq; 3. vergi ödəyicisinin ərazi, bina, sənəd və əşyalarının baxışını keçirmək; 4. sənəd və nümunə kimi əşyaları götürmək; 5. zəruri hallarda ekspertiza təyin etmək, tərcüməçi və müşahidəçi dəvət etmək; 6. vergi yoxlamasının keçirilməsinə köməklik göstərilməsi üçün mütəxəssislər dəvət etmək; 7. inventarizasiya keçirmək; 8. xronometraj keçirmək; 9. vergi yoxlamasının keçirilməsinə köməklik göstərilməsi üçün hüquq-mühafizə orqanlarını dəvət etmək.

- 1, 2, 3, 4, 5, 6, 7  
 1, 3, 5, 7, 9  
 2, 3, 4, 5, 6, 7, 8  
 3, 4, 5, 6, 7, 8, 9  
 2, 4, 6, 8

436 Vergi auditinin əsas məqsədi...

- aparılmış vergi hesablamalarının düzgünlüyünü, vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsindən ibarətdir  
 vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi və maliyyə-təsərrüfat əməliyyatlarının qüvvədə qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsindən ibarətdir  
 vergi hesablamalarının düzgünlüyünü, vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsi və maliyyə-təsərrüfat əməliyyatlarının qüvvədə qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsindən ibarətdir  
 aparılmış vergi hesablamalarının düzgünlüyündən və maliyyə-təsərrüfat əməliyyatlarının qüvvədə qanunvericiliyinə uyğunluğunun təsdiq edilməsindən ibarətdir  
 vergi hesablamalarının düzgünlüyünü, vergilərin tam və vaxtında dövlət büdcəsinə köçürülməsinin düzgünlüyünün təsdiq edilməsindən ibarətdir

437 Aşağıdakılardan hansında vergi auditinin tərifi düzgün verilmişdir?

- Vergi auditi – iqtisadi subyektlərin mühasibat, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir
- Vergi auditi – iqtisadi subyektlərin (sifarişçinin) mühasibat və vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından ibarətdir
- Vergi auditi – iqtisadi subyektlərin (sifarişçinin) mühasibat və vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir
- Vergi auditi – iqtisadi subyektlərin (sifarişçinin) vergi hesabatlarının, ödəmələrin və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir
- Vergi auditi – müəssisələrin (sifarişçinin) vergi hesabatlarının və maliyyə-təsərrüfat fəaliyyətinin ümumi vəziyyətinin yoxlanılmasından, onların aktiv və passivlərinin qiymətləndirilməsindən ibarətdir

438 Vergi auditi obyektinin seçilməsi üçün aşağıdakı meyarlardan istifadə oluna bilər: 1. Təqdim edilmiş hesabatların vizual olaraq nəzərdən keçirilməsi; 2. Yoxlanılan müəssisənin ödədiyi ödənişlərin müvafiq ərazidə dövlət büdcəsinə daxil olmuş ümumi vergi daxilolmalarındakı payının qiymətləndirilməsi; 3. Sorğular, digər vergi orqanlarının məlumatı, hüquq-mühafizə orqanlarının informasiyası və digər materialların öyrənilməsi; 4. Azad edilmiş işçilərdən daxil olmuş siqnallar və kütləvi informasiya vasitələrində dərc olunmuş materialların təhlil edilməsi; 5. Yoxlanılan müəssisə ilə qarşılıqlı işgüzar münasibətlərdə olan digər müəssisələrdə aparılmış qarşılıqlı yoxlamaların nəticələrinin təhlili; 6. Kənar şəxslərdən alınmış informasiya təhlil edilməsi; 7. Yoxlanılan müəssisənin ödədiyi ödənişlərin müvafiq ərazidə dövlət büdcəsinə daxil olmuş ümumi vergi daxilolmalarındakı payının qiymətləndirilməsi.

- 2, 3, 4, 5, 6
- 4, 3, 5, 6, 7
- 1, 2, 3, 4, 5
- 3, 4, 5, 6, 7
- 1, 3, 5, 7

439 Vergi auditinin hazırlıq mərhələsində aşağıdakı prosedurlar həyata keçirilir: 1. mühasibat uçotu göstəricilərində baş vermiş dəyişikliklərin təhlili aparılır; 2. kənar informasiya mənbələrindən alınmış materiallar dəqiqləşdirilir; 3. əvvəlki hesabat dövrlərinin analoji göstəricilərin dinamikası ilə müqayisədə ödəyicilərin vergi bəyannamələri və şəxsi hesablarının öyrənilməsi; 4. daxili məlumatlar kənar informasiya mənbələrindən alınmış materiallarla müqayisə edilir; 5. iqtisadi subyektin inkişaf tempi analoji müəssisələrin inkişaf tempi ilə müqayisə edilməklə qiymətləndirilir; 6. balans göstəricilərinin və yoxlanılan dövrdə onlarda baş vermiş dəyişikliklərin və onların əvvəlki hesabat dövrünün göstəriciləri ilə müqayisəli təhlili aparılır.

- 1, 2, 3, 4
- 1, 3, 5, 6
- 3, 4, 5, 6
- 2, 3, 4, 5
- 2, 4, 6

440 Sənədli yoxlama aşağıdakı mərhələlər üzrə aparılır: 1. bankdan alınmış informasiya təhlil edilməsi; 2. yoxlama obyektinin seçilməsi üçün meyarların müəyyən edilməsi; 3. aktın imzalanması və onu ödəyiciyə təqdim edilməsi; 4. yoxlamaya hazırlıq; 5. yoxlama materiallarına baxılması və müvafiq qərarın qəbul edilməsi; 6. yoxlama materiallarının realizə edilməsi; 7. yoxlama nəticələrinin rəsmiləşdirilməsi; 8. yoxlamanın aparılması.

- 1, 2, 3, 4, 5, 6
- 1, 3, 5, 6, 7, 8
- 3, 4, 5, 6, 7, 8
- 2, 3, 4, 5, 6, 7
- 2, 4, 6, 8

441 Kameral yoxlama zamanı əsasən aşağıdakıların qiymətləndirilməsinə imkan verən vizual və analitik nəzarət metodları tətbiq edilir: 1. hesabat dövrü ərzində konkret vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğlərinin düzgünlüyünü; 2. sintetik və analitik uçot göstəriciləri arasındakı uyğunluğunu; 3. balans və vergi bəyannamələri göstəriciləri arasındakı uyğunluğunu; 4. başa çatmış hesabat dövrü ərzində konkret vergi ödəyicisinin ödəməli olduğu; 5. vergi məbləğlərinin düzgünlüyünü; 6. güzəştlərinin tətbiqinin düzgünlüyünü;

7. hesablanmış vergilərin tamlığını; 8. mühasibat və vergi hesabatlarının vaxtında təqdim edilib-edilməməyini.

- 2, 3, 4, 5, 6  
 2, 4, 6, 8  
 2, 4, 5, 6, 7  
 3, 4, 5, 6, 7  
 1, 2, 3, 4, 5

442 Vergi auditü müxtəlif əlamətləri üzrə əsasən aşağıdakı kimi təsnifləşdirilir: 1. aparılması yerinə görə; 2. yoxlanılan məsələlərin həcminə görə; 3. planlaşdırma (təyinat) üsuluna görə; 4. aparılma vaxtına görə; 5. aparılması üsuluna görə; 6. aparılma mənbəyinə və keçirilməsi müddətinə görə; 7. təsərrüfat fəaliyyətinin növünə görə; 8. informasiya təminatına görə.

- 2, 3, 4, 5, 6, 7  
 2, 4, 5, 6, 7, 8  
 1, 2, 3, 4, 5, 6  
 3, 4, 5, 6, 7, 8  
 2, 4, 6, 8

443 Təsərrüfat subyektinin vergitutma sisteminin ilkin qiymətləndirilməsi aşağıdakı proseduralardan ibarətdir: 1. müəssisənin vergitutma sisteminin ümumi təhlili və onun elementlərinin nəzərdən keçirilməsi; 2. vergi ödəyicilərinə təsir edən əsas amillərin müəyyən edilməsi; 3. vergi ödəmələrinin hesablanması metodikasının yoxlanması; 4. mövcud təsərrüfat münasibətləri sisteminin hüquqi və vergi ekspertizası; 5. vergilərin hesablanması və ödənilməsinə görə məsul olan xidmətlərin funksiya və səlahiyyətlərinin öyrənilməsi və sənəd dövriyyəsinin qiymətləndirilməsi; 6. iqtisadi subyektin vergi göstəricilərinin ilkin hesablanması.

- 4, 5, 6  
 1, 2, 3, 4, 5, 6  
 3, 4, 5, 6  
 2, 3, 4, 5, 6  
 1, 3, 5, 7

444 Yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi üçün dövlət vergi orqanlarına aşağıdakı nəzarət tədbirlərinin həyata keçirilməsi səlahiyyəti verilmişdir? 1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə edilən ərazi və binalara daxil olmaq; 2. vergi ödəyicisinin ərazi, bina, sənəd və əşyalarının baxışını keçirmək; 3. yoxlama üçün zəruri olan sənədləri tələb etmək; 4. sənəd və nümunə kimi əşyaları götürmək; 5. zəruri hallarda ekspertiza təyin etmək, tərcüməçi və müşahidəçi dəvət etmək; 6. vergi yoxlamasının keçirilməsinə köməklik göstərilməsi üçün mütəxəssislər dəvət etmək; 7. inventarizasiya keçirmək; 8. xronometraj keçirmək.

- 4, 5, 6, 7, 8  
 3, 4, 5, 6, 7, 8  
 1, 2, 3, 4, 5, 6, 7, 8  
 1, 3, 5, 7  
 2, 3, 4, 5, 6, 7, 8

445 Vergi auditinin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir: 1. vergi qanunvericiliyinə əməl olunması; 2. vergi və digər məcburi ödənişlərin hesablanması düzgünlüyünün yoxlanması; 3. uçotun sistemliliyinin və vergitutma bazalarının formalaşmasının düzgünlüyünün yoxlanması; 4. tətbiq edilmiş vergi dərəcələri və güzəştlərinin düzgünlüyünün yoxlanması; 5. tətbiq edilmiş vergi bəyannamələrinin düzgünlüyünün yoxlanması və onların vergi orqanlarına vaxtında təqdim edilməsi; 6. vergitutma obyektlərinin mühasibat uçotunun qurulması və aparılmasının keyfiyyətinin yoxlanması; 7. ödənilməli olan vergi məbləğlərinin büdcəyə tam və vaxtında köçürülməsinin təmin edilməsi.

- 3, 4, 5, 6, 7  
 2, 3, 4, 5, 6, 7  
 2, 4, 6

- 4, 5, 6, 7  
 1, 2, 3, 4, 5, 6, 7

446 Əldə edilmiş (alınmış) mal-material qiymətlilərinə, işlərə, xidmətlərə və mülkiyyət hüququna görə malsatanlara (podratçılara) ödənilmiş ƏDV əvəzləşdiriləcək vergi məbləği kimi uçota alındıqda uçotda necə yazılış tərtib olunur?

- Dt 601 – Kt 521  
 Dt 521 – Kt 241  
 Dt 205 – Kt 521  
 Dt 241 – Kt 521  
 Dt 521 – Kt 601

447 Müəssisənin mənfəətindən ödənilən vergilərin (mənfəət vergisi, sadələşmiş vergi) məbləği uçotda necə əks olunur?

- Dt 341 – Kt 521  
 Dt 521 – Kt 341  
 Dt 801 – Kt 521  
 Dt 901 – Kt 521  
 Dt 521 – Kt 801

448 Başqa müəssisələrin nizamnamə kapitalında pay iştirakından əldə edilən gəlirlərdən hesablanmış vergi məbləği uçotda necə əks olunur?

- Dt 521 – Kt 711  
 Dt 521 – Kt 534  
 Dt 521 – Kt 217  
 Dt 534 – Kt 521  
 Dt 711 – Kt 521

449 Kommersiya xərclərinin tərkibinə daxil edilən vergilərin məbləği uçotda necə əks olunur?

- Dt 204 – Kt 521  
 Dt 603 – Kt 521  
 Dt 711 – Kt 521  
 Dt 711 – Kt 521  
 Dt 521 – Kt 711

450 Satışa aid edilən vergilərin (mədən vergisi, aksiz vergisi, əlavə dəyər vergisi) məbləği uçotda necə əks olunur?

- Dt 244 – Kt 521  
 Dt 533 – Kt 521  
 Dt 601, 611 – Kt 521  
 Dt 533 – Kt 521  
 Dt 521 – Kt 601, 611

451 521 “Vergi öhdəlikləri” hesabının sintetik və analitik uçotu ödənişlərin növü üzrə hansı registrdə aparılır?

- 8 Nöli jurnal-orderdə  
 8 Nöli cədvəldə  
 6 Nöli jurnal-orderdə  
 10 Nöli cədvəldə  
 10 Nöli jurnal-orderdə

452 521 sayılı hesaba hər bir vergi növü üzrə subhesab hansı məqsədlə açılır?

- Būdcə ilə hesablaşmaların analitik uçotu aparmaq və būdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
- Būdcə ilə hesablaşmaların sintetik uçotunu dəqiq təşkil etmək üçün
- Būdcə ilə hesablaşmaların operativ uçotunu aparmaq üçün
- Būdcə ilə hesablaşmaların analitik uçotu aparmaq üçün
- Būdcə ilə hesablaşmaların sintetik uçotunu aparmaq və būdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün

453 Balans tərtib edilərkən 521 saylı hesabın qalığı balansın hansı tərəfində əks olunur?

- debet qalığı balansın passivində, kredit qalığı isə aktivində əks olunur
- debet qalığı balansın aktivində, kredit qalığı isə passivində əks olunur
- yalnız debet qalığı olur və balansın passivində əks olunur
- yalnız kredit qalığı olur və balansın aktivində əks olunur
- yalnız kredit qalığı olur və balansın passivində əks olunur

454 Hesablar planı və onun tətbiqinə dair təlimata görə 521 saylı hesabın hesabat dövrünün sonuna qalığı ola bilər?

- Müstəsna hallarda kredit qalığı ola bilər
- Yalnız kredit qalığı ola bilər
- Eyni zamanda həm debet, həm də kredit qalığı ola bilər
- Bilməz
- Yalnız debet qalığı ola bilər

455 521 saylı hesabın debet və kredit dövrüyləri üzrə nə əks olunur?

- Krediti üzrə būdcədən əvəzləşdiriləcək, debeti üzrə isə faktiki olaraq būdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği
- Krediti üzrə būdcəyə ödənilmiş, debeti üzrə isə būdcəyə ödənilməli olan vergi məbləği
- Krediti üzrə būdcənin müəssisəyə olan borcu, debeti üzrə isə faktiki olaraq būdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud (əvəzləşdiriləcək vergi məbləği)
- Krediti üzrə faktiki olaraq būdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, debeti üzrə isə būdcəyə ödəniləcək, yaxud būdcənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)
- Krediti üzrə būdcəyə ödəniləcək, debeti üzrə isə faktiki olaraq būdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud būdcənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)

456 Vergilər üzrə būdcə ilə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında hansı hesab nəzərdə tutulmuşdur?

- 801 "Ümumi mənfəət (zərər)"
- 241 "Əvəzləşdirilən ƏDV"
- 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- 521 "Vergi öhdəlikləri"
- 901 "Cari mənfəət vergisi üzrə xərclər"

457 İqtisadi sanksiyalar üzrə būdcəyə olan borclar hesablandırda uçotda necə yazılış tərtib olunur?

- Dt 901 – Kt 521
- Dt 521 – Kt 801
- Dt 801 – Kt 521
- Dt 431 – Kt 521
- Dt 341 – Kt 521

458 Hüquqi şəxslərin mənfəət vergisi hesablandırda uçotda necə yazılış tərtib olunur?

- Dt 801 – Kt 521
- Dt 431 – Kt 521
- Dt 521 – Kt 801
- Dt 341 – Kt 521

Dt 901 – Kt 521

459 Hüquqi şəxslərin əmlak vergisi hesablandırda uçotda necə yazılış tərtib olunur?

- Dt 521 – Kt 801  
 Dt 222 – Kt 521  
 Dt 801 – Kt 521  
 Dt 341 – Kt 521  
 Dt 901 – Kt 521

460 Başqa müəssisələrin nizamnamə kapitalında iştirakdan əldə edilən gəlirdən vergilər hesablandıqda uçotda necə yazılış tərtib olunur?

- Dt 302 – Kt 521  
 Dt 521 – Kt 534  
 Dt 801 – Kt 521  
 Dt 534 – Kt 521  
 Dt 341 – Kt 521

461 Köməkçi istehsalatda məhsulun maya dəyərində daxil edilən vergilər hesablandıqda uçotda necə yazılış tərtib olunur?

- Dt 204 – Kt 521  
 Dt 250 – Kt 521  
 Dt 202 – Kt 521  
 Dt 721 – Kt 521  
 Dt 207 – Kt 521

462 Vergi, rüsum və maliyyə sanksiyalarına görə yaranmış borclar büdcəyə müəssisənin bankdakı valyuta hesabında xarici valyuta ilə ödənildikdə uçotda necə yazılış tərtib olunur?

- Dt 224 – Kt 521  
 Dt 521 – Kt 224  
 Dt 222 – Kt 521  
 Dt 305 – Kt 521  
 Dt 521 – Kt 501

463 Vergilər üzrə büdcə qarşısında olan borc bank kreditləri hesabına ödənildikdə uçotda necə yazılış tərtib olunur?

- Dt 501 – Kt 521  
 Dt 521 – Kt 501  
 Dt 521 – Kt 501  
 Dt 521 – Kt 906  
 Dt 222 – Kt 521

464 Əldə edilmiş (alınmış) mal-material qiymətlilərinə, işlərə, xidmətlərə və mülkiyyət hüququna görə malsatanlara (podratçılara) ödənilmiş ƏDV əvəzləşdiriləcək vergi məbləği kimi uçota alındıqda uçotda necə yazılış tərtib olunur?

- Dt 601 – Kt 521  
 Dt 202 – Kt 521  
 Dt 521 – Kt 601  
 Dt 521 – Kt 241  
 Dt 241 – Kt 521

465 Müəssisənin mənfəətindən ödənilən vergilərin (mənfəət vergisi, sadələşmiş vergi) məbləği uçotda necə əks olunur?

- Dt 901 – Kt 521
- Dt 801 – Kt 521
- Dt 521– Kt 801
- Dt 217 – Kt 521
- Dt 341 – Kt 521

466 Maliyyə nəticələri hesabına ödənilən vergilər (əmlak vergisi, torpaq vergisi uçotda necə əks olunur?

- Dt 521– Kt 534
- Dt 521– Kt 801
- Dt 801 – Kt 521
- Dt 341 – Kt 521
- Dt 521– Kt 901

467 Ticarət, ictimai iaşə və tədarük müəssisələrində tədavül vərcələrinin tərkibinə daxil edilən vergilərin məbləği uçotda necə əks olunur?

- Dt 603 – Kt 521
- Dt 521– Kt 711
- Dt 711 – Kt 521
- Dt 711 – Kt 521
- Dt 521– Kt 601

468 Satışa aid edilən vergilərin (mədən vergisi, aksiz vergisi, əlavə dəyər vergisi) məbləği uçotda necə əks olunur?

- Dt 533– Kt 521
- Dt 521 - Kt 601,611,612
- Dt 601,611 – Kt 521
- Dt 533– Kt 521
- Dt 533– Kt 217

469 Məhsulun maya dəyərinə daxil edilən vergi və ödənişlərin məbləği uçotda necə əks olunur?

- Dt 521 - Kt 202, 721
- Dt 521 - Kt 601,611,612
- Dt 202, 721 - Kt 521
- Dt 601, 611 - Kt 521
- Dt 521- Kt 711,205

470 Mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin vergiyə cəlb edilməsi aşağıdakıları nəzərdə tutur: 1. bəyannamə göstəricilərinə əsasən formalaşmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən büdcəyə ödəniləsi vergi məbləğinin hesablanması; 2. vergitutma obyektinin həcmnin müəyyən edilməsi; 3. uçot göstəricilərinə əsasən formalaşmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən büdcəyə ödəniləsi vergi məbləğinin hesablanması; 4. hesablanmış vergi ödənişləri üzrə büdcə ilə hesablaşmaların həyata keçirilməsi; 5. vergi bəyannamələrinin tərtib və vergi orqanlarına təqdim edilməsi.

- 1, 2, 3, 4
- 4, 5, 6
- 1, 3, 4, 5
- 1, 3, 5
- 3, 4, 5

471 Büdcə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakıları göstərmək olar: 1. pul vəsaitlərinin hərəkəti və hesablaşmalar üzrə əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi; 2. büdcə ilə hesablaşmaların tamlığı, düzgünlüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi; 3. büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməsi; 4. vaxtı keçmiş borcların olması məqsədilə büdcə ilə hesablaşmaların vaxtında yoxlanılması; 5. vergi bazasının tam və

düzgün müəyyən edilməsi; 6. vergitutma obyektinin tam və düzgün müəyyən edilməsi; 7. 19 hesabı üzrə sintetik və analitik hesabın düzgün aparılması.

- 1, 3, 5, 7
- 1, 2, 3, 4, 5
- 3, 4, 5, 6, 7
- 2, 3, 4, 5, 6
- 1, 3, 5, 6, 7

472 Qeyri-maddi aktivlərin satışından əlavə dəyər vergisi hesablandıqda uçotda necə yazılış tərtib olunur?

- Dt 601 – Kt 521
- Dt 521 – Kt 601
- Dt 612 – Kt 521
- Dt 611 – Kt 521
- Dt 521 – Kt 217

473 Əsas vəsaitlərin satışından əlavə dəyər vergisi hesablandıqda uçotda necə yazılış tərtib olunur?

- Dt 601 – Kt 521
- Dt 521 – Kt 601
- Dt 611 – Kt 521
- Dt 612 – Kt 521
- Dt 521 – Kt 217

474 İstehsal müəssisələrində məhsul satışından əlavə dəyər vergisi və aksiz vergisi hesablanmasına uçotda necə yazılış tərtib olunur?

- Dt 611 – Kt 521
- Dt 521 – Kt 601
- Dt 601 – Kt 521
- Dt 612 – Kt 521
- Dt 521 – Kt 217

475 521 “Büdcə ilə hesablamalar” hesabının sintetik və analitik uçotu ödənişlərin növü üzrə hansı registrdə aparılır?

- 8 Nöli cədvəldə
- 10 Nöli cədvəldə
- 8 Nöli jurnal-orderdə
- 10 Nöli jurnal-orderdə
- 2 Nöli jurnal-orderdə

476 521 sayılı hesaba hər bir vergi növü üzrə subhesab hansı məqsədlə açılır?

- Büdcə ilə hesablaşmaların sintetik uçotunu dəqiq təşkil etmək üçün
- Büdcə ilə hesablaşmaların analitik uçotu aparmaq üçün
- Büdcə ilə hesablaşmaların analitik uçotu aparmaq və büdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
- Büdcə ilə hesablaşmaların sintetik uçotunu aparmaq və büdcəyə ödənilən hər bir vergi növü üzrə informasiya almaq üçün
- Büdcə ilə hesablaşmaların operativ uçotunu aparmaq üçün

477 Balans tərtib edilərkən 521 sayılı hesabın qalığı balansın hansı tərəfində əks olunur?

- debet qalığı balansın passivində, kredit qalığı isə aktivində əks olunur
- yalnız kredit qalığı olur və balansın aktivində əks olunur
- debet qalığı balansın aktivində, kredit qalığı isə passivində əks olunur
- yalnız debet qalığı olur və balansın passivində olunur
- eyni zamanda həm aktiv, həm də passivində

478 Hesablar planı və onun tətbiqinə dair təlimata görə 521 saylı hesabın hesabat dövrünün sonuna qalığı ola bilər?

- Bilməz
- Yalnız debet qalığı ola bilər
- Eyni zamanda həm debet, həm də kredit qalığı ola bilər
- Yalnız kredit qalığı ola bilər
- Qalıq ola bilməz

479 521 saylı hesabın debet və kredit dövriyyələri üzrə nə əks olunur?

- Krediti üzrə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, debeti üzrə isə büdcəyə ödəniləcək, yaxud büdcənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)
- Krediti üzrə büdcənin müəssisəyə olan borcu, debeti üzrə isə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud (əvəzləşdiriləcək vergi məbləği)
- Krediti üzrə büdcəyə ödəniləcək, debeti üzrə isə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği, yaxud büdcənin müəssisəyə olan borcu (əvəzləşdiriləcək vergi məbləği)
- Krediti üzrə büdcədən əvəzləşdiriləcək, debeti üzrə isə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği
- Krediti üzrə büdcədən əvəzləşdiriləcək, debeti üzrə isə faktiki olaraq büdcəyə köçürülmüş (ödənilmiş) vergi məbləği

480 Vergilər üzrə büdcə ilə hesablaşmalar haqqında məlumatları ümumiləşdirmək üçün mühasibat uçotunun hesablar planında hansı hesab nəzərdə tutulmuşdur?

- 241 "Əvəzləşdirilən ƏDV"
- 801 "Ümumi mənfəət (zərər)"
- 521 "Vergi öhdəlikləri"
- 901 "Cari mənfəət vergisi üzrə xərclər"
- 901 "Cari mənfəət vergisi üzrə xərclər"

481 Mövcud qanunvericiliyə uyğun olaraq müəssisələrin vergiyə cəlb edilməsi aşağıdakıları nəzərdə tutur: 1. bəyannamə göstəricilərinə əsasən formalaşmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən büdcəyə ödəniləsi vergi məbləğinin hesablanması; 2. vergitutma obyektinin həcmünün müəyyən edilməsi; 3. uçot göstəricilərinə əsasən formalaşmış vergitutma bazası və müəyyən edilmiş vergi dərəcəsinə əsasən büdcəyə ödəniləsi vergi məbləğinin hesablanması; 4. hesablanmış vergi ödənişləri üzrə büdcə ilə hesablaşmaların həyata keçirilməsi; 5. vergi bəyannamələrinin tərtib və vergi orqanlarına təqdim edilməsi.

- 1, 2, 3, 4
- 4, 5, 6
- 2, 3, 4, 5
- 1, 3, 5
- 2, 4, 6

482 Büdcə ilə hesablaşmaların məqsəd və vəzifələri kimi aşağıdakıları göstərmək olar: 1. pul vəsaitlərinin hərəkəti və hesablaşmalar üzrə əməliyyatların vaxtında və düzgün sənədləşdirilməsi; 2. büdcə ilə hesablaşmaların tamlığı, düzgünlüyü və vaxtında həyata keçirilməsi üzərində nəzarət edilməsi; 3. büdcə ilə hesablaşmaların müəyyən edilmiş formalarına riayət edilməsi üzərində nəzarət edilməsi; 4. vaxtı keçmiş borcların olması məqsədilə büdcə ilə hesablaşmaların vaxtında yoxlanılması; 5. vergi bazasının tam və düzgün müəyyən edilməsi; 6. vergitutma obyektinin tam və düzgün müəyyən edilməsi; 7. 19 hesabı üzrə sintetik və analitik hesabın düzgün aparılması.

- 2, 3, 4, 5, 6
- 1, 3, 5, 6, 7
- 1, 2, 3, 4, 5
- 3, 4, 5, 6, 7
- 1, 3, 5, 7

483 Əvəzsiz olaraq alınmış əsas vəsaitlər, materiallar və digər aktivlərin dəyəri əvvəlcə hansı hesabda uçota alınır?

- 801 sayılı hesabda  
 201, 202 sayılı hesablarda  
 542 sayılı hesabda  
 111,101, 204, 205 sayılı hesablarda  
 204,205 hesablarda

484 Barter əməliyyatları üzrə qarşı tərəflərin bir-birinə olan borcu aşağıdakı mühasibat yazılışı tərtib etməklə əvəzləşdirilir:

- Dt 531 – Kt 601  
 Dt 222 – Kt 531  
 Dt 531 – Kt 171  
 Dt 222 – Kt 171  
 Dt 443 – Kt 531

485 Müəssisələr məhsul satışının “yükləmə üzrə” (hesablama) metodunu tətbiq etdiyi hallarda malsatan maldəyişmə əməliyyatları hesabına alıcılara yüklənmiş mal-material qiymətliyərinin faktiki maya dəyərini uçotda necə əks etdirir?

- Dt 171 (217) - Kt 111,101, 204, 205  
 Dt 601,611, 612 - Kt 531 və ya 217  
 Dt 601,611 - Kt 111,101, 204, 205  
 Dt 111,101, 204, 205 - Kt 601,611, 612  
 Dt 62 (217) - Kt 601,611, 612

486 Dt 531 (217) - Kt 601,611 mühasibat yazılışının açıqlaması necədir?

- alınmış qiymətliyə görə malsatanların alıcılara olan borcunun artıb  
 satılmış qiymətliyə görə malsatanların alıcılara olan borcunun azalıb  
 alınmış qiymətliyə görə malsatanların alıcılara olan borcu azalıb  
 satılmış qiymətliyə görə malsatanların alıcılara olan borcunun artıb  
 alınmış qiymətliyə görə malsatanların alıcılara olan borcu dəyişməyib

487 İlin sonunda valyutanın satış və balansda əks etdirilmiş məzənnə fərqləri arasındakı mənfi fərqə hansı yazılış tərtib edilir?

- Dt 542 - Kt 801  
 Dt 204-Kt 801  
 Dt 801 - Kt 542  
 Dt 222-Kt 801  
 Dt 106 - Kt 801

488 Valyutanın müvəkkil banklar tərəfindən sərbəst satışı zamanı valyutanın satış və balansda əks etdirilmiş məzənnə fərqləri arasındakı fərq (müsbət və ya mənfi) məbləğləri hansı hesabda uçota alınır?

- 801 sayılı  
 204 sayılı  
 583 sayılı  
 222 sayılı  
 206 sayılı

489 Valyutanın mütləq satışını həyata keçirən müəssisələr əldə edilən gəliri hansı hesabın krediti üzrə bank müəssisəsinin sənədləri ilə təsdiqlənən manat ekvivalenti ilə əks etdirirlər?

- 221 Nəli hesabın  
 204 Nəli hesabın

- 601 №li hesabın  
 222 №li hesabın  
 106 №li hesabın

490 Yoxlama zamanı yarımfabrikatların kənara satılıb-satılmaması faktını müəyyən etmək üçün auditor hansı hərəkət etməlidir?

- seçmə üsulu ilə alıcı müəssisələr tərəfindən dəyəri ödənilmiş yarımfabrikatların məbləği, malsatanın 46 № li hesabının kreditində əks olunmuş məbləğlə müqayisə edilməlidir  
 seçmə üsulu ilə alıcı müəssisələr tərəfindən dəyəri ödənilməmiş yarımfabrikatların məbləği, malsatanın 46 № li hesabının kreditində əks olunmuş məbləğlə müqayisə edilməlidir  
 seçmə üsulu ilə alıcı müəssisələr tərəfindən dəyəri ödənilmiş yarımfabrikatların məbləği, malsatanın 601 № li hesabının kreditində əks olunmuş məbləğlə müqayisə edilməlidir  
 kompleks qaydada üsulu ilə alıcı müəssisələr tərəfindən dəyəri ödənilmiş yarımfabrikatların məbləği, malsatanın 46 № li hesabının kreditində əks olunmuş məbləğlə müqayisə edilməlidir  
 seçmə üsulu ilə alıcı müəssisələr tərəfindən dəyəri ödənilmiş yarımfabrikatların məbləği, malsatanın 45 № li hesabının kreditində əks olunmuş məbləğlə müqayisə edilməlidir

491 Məhsulların (işlərin, xidmətlərin) satışı üzrə əməliyyatları uçota almaq üçün hansı uçot registrləri nəzərdə tutulmuşdur?

- 16 a, 16 (yükləmə) № li jurnal-orderlər və 11 №li cədvəl  
 16 a, 16 (yükləmə) № li cədvəllər və 1,2 № li jurnal-orderlər  
 16 a, 16 (yükləmə) № li cədvəllər və 11 №li jurnal-order  
 10, 10a № li jurnal-order və 11 №li cədvəl  
 Yalnız 11 №li cədvəl

492 Məhsulların yüklənməsini rəsmiləşdirən ilkin sənədlər hansılardır? 1. hazır məhsul anbarının məxaric orderləri; 2. əmtəə-nəqliyyat qaimələri; 3. nəqliyyat qəbzləri; 4. məhsulların müəssisə ərazisindən çıxarılması üçün buraxılışlar; 5. hazır məhsul anbarının mədaxil orderləri; 6. ödəniş tapşırıqları.

- 1, 3, 5, 6  
 3, 4, 5, 6  
 1, 2, 3, 4  
 2, 3, 4, 5  
 1, 2, 3, 4, 5

493 Maliyyə nəticələri auditinin gedişatı zamanı mühasibat registrləri bir-biri ilə əlaqədar olduğu üçün onlarda aşağıdakı hansı məqamları yoxlamaq lazımdır? 1. alınmış məhsulların maya dəyərinin və onların satışından olan gəlirlərin tam və vaxtında əks olunması; 2. satışdankənar xərclərin əsaslı olması və düzgünlüyü; 3. yüklənmiş məhsulların maya dəyərinin və onların satışından olan gəlirlərin tam və vaxtında əks olunması; 4. realizə olunmuş məhsulun maya dəyərinin silinməsinin düzgünlüyü; 5. kommersiya xərclərinin əsaslı olması və düzgünlüyü; 6. silinmiş ticarət əlavələrinin güzgünlüyü; 7. məhsulların (işlərin, xidmətlərin) satışından olan maliyyə nəticələrinin düzgünlüyü.

- 1, 2, 3, 4, 5  
 2, 3, 4, 5, 6  
 3, 4, 5, 6, 7  
 1, 3, 5, 6, 7  
 1, 3, 4, 5, 7

494 Satış pulunun müəyyən edilməsinin “ödəmə üzrə” (kassa) metodunun tətbiqi zamanı, məhsullar (işlər, xidmətlər) nə vaxt satılmış hesab olunur?

- Məhsullar yükləndiyi və onlara görə tərtib olunmuş hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan (onların dəyərinin alıcılar tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayaraq)  
 Məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma daxil olduğu və elektron vergi hesab-fakturasının təqdim edildiyi andan  
 Onların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma, valyuta və digər hesabına daxil olduğu və ya müəssisənin kassasına nağd ödənilməsi andan

- Məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma hesabına daxil olduğu və onlara görə tərtib olunmuş hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan
- Onların dəyəri alıcılar (sifarişçilər) tərəfindən yalnız müəssisənin kassasına ödəniləndiyi andan

495 Ölkə hüdudlarından kənarında rezident vergi ödəyicisinin ölkə ərazisində əldə etdiyi faktiki mənfəətə görə dövlət büdcəsinə ödəməli olduğu mənfəət vergisi hansı məbləğ qədər azaldılır?

- onun xarici ölkələrdə ödədiyi maliyyə sanksiyaları və faizlərin məbləği qədər
- hər hansı məbləğ qədər azaldılması qanunvericilikdə nəzərdə tutulmamışdır
- onun xarici ölkələrdə ödədiyi mənfəət vergisinin məbləği qədər
- onun xarici ölkələrdə ödədiyi cari vergi ödəmələrinin məbləği qədər
- onun xarici ölkələrdə ödədiyi ƏDV-nin məbləği qədər

496 Əgər gəlirdən çıxılan təmirlə bağlı xərclərin faktiki məbləği vergi qanunvericiliyində nəzərdə tutulmuş normadan artıq olması faktı aşkar edilərsə, onda...

- həmin fərq hesabat dövrünün vergitutma bazasına daxil edilərək vergidən yayındırılmış gəlir məbləği müəyyən edilir
- yaranmış fərq müvafiq hesabat dövrünün təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir
- həmin fərq müvafiq hesabat dövrünün vergitutma bazasına daxil edilərək vergidən yayındırılmış gəlir məbləği müəyyən edilir
- yaranmış fərq cari hesabat ilində təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir
- həmin fərq müvafiq hesabat dövrünün ümumi xərclərinə daxil edilərək gəlirdən çıxılmalara aid edilir

497 Auditor vergitutulan mənfəətdən çıxılan xərclərin tərkibini təhlil edərkən nələrə xüsusi diqqət yetirməlidir? 1. gəlirdən faizlər üzrə çıxılan xərclərin məhdudlaşdırılan norma çərçivəsinə olmasına; 2. ehtiyat sığorta fondlarına ayırmaların müəyyən edilmiş normalara uyğunluğuna; 3. elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclərin (əsas vəsaitlərin alınması və quraşdırılması ilə bağlı xərclər, həmçinin kapital qoyuluşu xarakterli digər xərclər istisna olmaqla) gəlirdən güzgün çıxılmasına; 4. əsas vəsaitlərin alınması və quraşdırılmasına çəkilən xərclər dəqiqliyinə; 5. qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin silinə mənbələrinə.

- 2, 3, 4
- 1, 3, 5
- 1, 2, 3
- 3, 4, 5
- 2, 4, 5

498 Vergiyə cəlb olunan mənfəət yoxlanarkən hansı üsül və prosedurlardan istifadə olunur?

- Müqayisə, üzvləşdirmə
- Normativ-hüquqi tənzimləmə, hesablama, müqayisə, üzvləşdirmə
- Sənədli araşdırma, normativ-hüquqi tənzimləmə, hesablama, müqayisə, tədqiq etmək
- Sənədli araşdırma
- Məlumatların analizi və sintezi

499 Mənfəət vergisi üzrə güzəştlər yoxlanarkən hansı informasiya bazasından istifadə olunur?

- Maliyyə nəticələri haqqında 2 Nöli hesabat forması, 61,611,801 və digər hesablar üzrə təsərrüfat əməliyyatları
- Müəssisənin təsis sənədləri və nizamnaməsi, fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnalı
- Vergi Məcəlləsi, mənfəət vergisi üzrə bəyannamə
- Avans ödənişləri üzrə ödəniş sənədləri, 901,222,521 sayılı hesablar üzrə əməliyyatlar
- Operativ uçot məlumatları

500 Hesabat dövrünün mənfəəti yoxlanarkən hansı üsül və prosedurlardan istifadə olunur?

- Sənədli araşdırma
- Hesablama, müqayisə, tədqiq etmək
- Müqayisə, üzvləşdirmə
- Normativ-hüquqi tənzimləmə

Ümumiləşdirmə

501 Hesabat dövrünün mənfəəti yoxlanarkən hansı informasiya bazasından istifadə olunur?

- 601,611, 801 və digər hesablar üzrə təsərrüfat əməliyyatları  
 Müəssisənin təsis sənədləri və nizamnaməsi, fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnalı  
 Maliyyə nəticələri haqqında 2 №li hesabat forması  
 Avans ödənişləri üzrə ödəniş sənədləri, 901,222,521 sayılı hesablar üzrə əməliyyatlar  
 Analitik uçot cədvəlləri

502 Maliyyə nəticələrinin auditi prosesini aşağıdakı obyektlərə bölmək olar: 1. hesabat dövrünün mənfəətinin (zərərinin) auditi; 2. vergitutulan mənfəətin auditi; 3. xalis mənfəətin auditi; 4. satılmış mallara görə nağd pul vəsaitlərinin auditi; 5. satılmış əmlaka görə nağd pul vəsaitlərinin auditi.

- 2, 3, 4  
 1, 3, 5  
 1, 2, 3  
 A) 3, 4, 5  
 2, 3, 5

503 Məhsul satışından daxil olan faktiki pul vəsaitlərinin yoxlanması üçün aşağıdakı informasiya bazasından istifadə olunur: 1. alınmış məhsulların ödənişi üçün yazılmış ödəniş tələbnamələri; 2. alınmış məhsulların ödənişinə aid olan digər ödəniş sənədləri, qiymətli kağızlar, məktublar; 3. anbardan hazır məhsulların buraxılması haqqında ilkin sənədlər; 4. hesablaşma hesabında pul vəsaitlərinin hərəkəti haqqında bank çıxarışı; 5. satılmış mallara görə nağd pul vəsaitlərinin kassaya ödənilməsinə təsdiq edən kassa mədaxil orderləri; 6. hazır məhsulun müəssisənin ərazisindən çıxarılması üçün tərtib edilmiş buraxılış vəərəqələri.

- 2, 3, 4  
 1, 3, 5, 6  
 3, 4, 5, 6  
 2, 3, 4, 5  
 2, 3, 5, 6

504 Maliyyə nəticələrini auditi zamanı yoxlamaya məruz qalan məsələlər hansılardır? 1. qanunvericilikdə müəyyən edilmiş normalardan artıq məsrəflərin istehsal (tədavül) xərclərinə aid edilməsi; 2. məsrəflərin tərkibi haqqında qaydada nəzərdə tutulmamış məsrəflərin istehsal (tədavül) xərclərinə aid edilməsi; 3. satılmış məhsulun istehsalına çəkilən faktiki məsrəflərin hesabatda əks etdirilməsi; 4. məhsulların (işlərin, xidmətlərin) satışından olan faktiki satış pulunun (ümumi gəlirin) hesabatda əks etdirilməsi; 5. sair satışdan olan mənfəətin hesabatda əks etdirilməsi; 6. satışdankənar gəlirlərin hesabatda əks etdirilməsi; 7. əsas fəaliyyətlə məşğul olan işçi heyətinin əməyinin ödənişinə çəkilən xərclərin onların normalaşdırılmış həcmindən artıq olub-olmaması.

- 1, 2, 3, 4, 5  
 1, 3, 5, 6, 7  
 3, 4, 5, 6, 7  
 2, 3, 4, 5, 6  
 2, 3, 5, 6, 7

505 Müqavilədə göstərilən faiz dərəcəsi, faizlərin ödənişi kimi daxil olmuş pul vəsaitlərinin məbləğini verilmiş borc məbləğinə bölmək yolu ilə alınmış faiz dərəcəsinə uyğun gəlmədikdə, auditor nəyi müəyyən etməlidir?

- alınmış borclara görə faktiki daxil olmalı gəlirin azaldılmış məbləğini  
 verilmiş borclara görə faktiki daxil olmuş gəlirin azaldılmış məbləğini  
 verilmiş borclara görə faktiki daxil olmalı olan gəlirin azaldılmış məbləğini  
 verilmiş borclara görə daxil olan gəlirin azaldılmış məbləğini  
 verilmiş borclara görə faktiki ödənilmiş gəlirin azaldılmış məbləğini

506 Verilmiş borclar üzrə gəlirlərin vaxtında alınmaması aşkar edildikdə auditor nəyi müəyyən etməlidir?

- onun 801 sayılı hesabın debeti üzrə əks olunduğu dövr və müqavilə öhdəliklərinə riayət olunmamasının səbəblərini və borcluya tətbiq edilən sanksiyanın tamlığını
- onun 542 sayılı hesabın krediti üzrə əks olunduğu dövr və müqavilə öhdəliklərinə riayət olunmamasının səbəblərini və vəsaitlərdən istifadəyə görə alınmış gəlir məbləğini
- onun 801 sayılı hesabın krediti üzrə əks olunduğu dövr və müqavilə öhdəliklərinə riayət olunmamasının səbəblərini və borcluya tətbiq edilən sanksiyanın tamlığını
- onun 542 sayılı hesabın debeti üzrə əks olunduğu dövr və müqavilə öhdəliklərinə riayət olunmamasının səbəblərini və borcludan alınmış sanksiya məbləğinin tamlığını
- onun 901 sayılı hesabın krediti üzrə əks olunduğu dövr və müqavilə öhdəliklərinə riayət olunmamasının səbəblərini və vəsaitlərdən istifadəyə görə alınmış gəlir məbləğini

507 Səhmlər üzrə dividend formasında müəssisənin xeyrinə daxil olmuş xarici valyuta məbləği uçotda necə əks etdirilir?

- Dt 217 – Kt 222
- Dt 222 – Kt 442
- Dt 222 – Kt 217
- Dt 222 – Kt 801
- Dt 217 – Kt 801

508 Digər müəssisələrin qiymətli kağızlarına, dövlət istiqrazlarına maliyyə qoyuluşu etmiş müəssisələr, həmin qiymətli kağızlar üzrə alacaqları dividend və faizləri uçotda necə əks etdirirlər?

- Dt 801 – Kt 217
- Dt 801 – Kt 442
- Dt 442 – Kt 801
- Dt 217 – Kt 801
- Dt 217 – Kt 222

509 Satışdankənar gəlir və xərclərin əks olunmasının düzgünlüyünün yoxlanması hansı qaydada həyata keçirilir?

- 2.Nəli “Maliyyə nəticələri və ondan istifadə olunması haqında” formada “Satışdankənar gəlir və xərclər” maddəsi üzrə əks olunmuş məlumatlar Baş kitabda 601,611,612 sayılı hesabların krediti üzrə əks olunmuş məlumatlarla tutuşdurulur
- 2.Nəli “Maliyyə nəticələri və ondan istifadə olunması haqında” formada “Satışdankənar gəlir və xərclər” maddəsi üzrə əks olunmuş məlumatlar Baş kitabda 83 sayılı hesabların krediti üzrə əks olunmuş məlumatlarla tutuşdurulur
- 2.Nəli “Maliyyə nəticələri və ondan istifadə olunması haqında” formada “Satışdankənar gəlir və xərclər” maddəsi üzrə əks olunmuş məlumatlar, Baş kitabda 801 sayılı hesabın debet və krediti üzrə əks olunmuş məlumatlarla tutuşdurulur
- 2.Nəli “Maliyyə nəticələri və ondan istifadə olunması haqında” formada “Satışdankənar gəlir və xərclər” maddəsi üzrə əks olunmuş məlumatlar Baş kitabda 601 sayılı hesabların krediti üzrə əks olunmuş məlumatlarla tutuşdurulur
- 1.Nəli “Maliyyə nəticələri və ondan istifadə olunması haqında” formada “Satışdankənar gəlir və xərclər” maddəsi üzrə əks olunmuş məlumatlar Baş kitabda 80 sayılı hesabların krediti üzrə əks olunmuş məlumatlarla tutuşdurulur

510 Satışdankənar maliyyə nəticələrinin yoxlaması zamanı auditor informasiya mənbəyi kimi aşağıdakılardan istifadə edir? 1. Kassa kitabı; 2. Baş kitab (dövriyyə balansı); 3. 2.Nəli “Maliyyə nəticələri və onlardan istifadə olunması haqqında” hesabat forması; 4. hesablaşma hesabında pul vəsaitlərinin hərəkəti haqqında bank çıxarışları; 5. təsərrüfat müqavilələri; 6. əsasında 80 sayılı hesabın debet və krediti üzrə mühasibat yazılışlarının aparıldığı ilkin sənədlər.

- 1, 2, 3, 4, 5
- 1, 2, 4, 5, 6
- 2, 3, 4, 5, 6
- 1, 3, 4, 5, 6
- 2, 4, 6

511 Maliyyə nəticələrinin auditi zamanı 2 № li “Maliyyə nəticələri və onlardan istifadə olunması haqqında” hesabat formasının “Sair satışdan olan nəticələr” maddəsində (şifrə kodu 060) əks olunmuş məlumatlar hansı uçot registrdəki məbləğlə tutuşdurulur?

- Baş kitabda 612 sayılı hesabın debeti üzrə əks olunmuş məbləğlə tutuşdurulur
- Baş kitabda 601 sayılı hesabın debeti üzrə əks olunmuş məbləğlə tutuşdurulur
- Baş kitabda 612 sayılı hesabın krediti üzrə əks olunmuş məbləğlə tutuşdurulur
- Baş kitabda 601 sayılı hesabın krediti üzrə əks olunmuş məbləğlə tutuşdurulur
- Baş kitabda 611 sayılı hesabın debeti üzrə əks olunmuş məbləğlə tutuşdurulur

512 Müəssisənin malik olduğu mal-material qiymətlilərinin, qiymətli kağızların, qeyri-maddi aktivlərin satışından olan maliyyə nəticələri hansı hesabda əks olunur?

- 601 sayılı hesabda
- 801 sayılı hesabda
- 612 sayılı hesabda
- 611 sayılı hesabda
- 901 sayılı hesabda

513 Əsas vəsaitlərin başqa müəssisələrə, həmçinin özünün hesablaşma (valyuta) hesabı və müstəqil balansla malik olan struktur bölmələrinə əvəzsiz olaraq verilməsi faktiki aşkar edildiyi hallarda, auditor nəyi müəyyən etməlidir?

- bu əməliyyatdan olan maliyyə nəticələrinin satışdan olan nəticələrə aid edilib-edilmədiyini müəyyən etməlidir
- bu əməliyyatdan olan maliyyə nəticələrinin vergitutulan gəlirlərə aid edilib-edilmədiyini müəyyən etməlidir
- bu əməliyyatdan olan maliyyə nəticələrinin sair satışdan olan nəticələrə aid edilib-edilmədiyini müəyyən etməlidir
- bu əməliyyatdan olan maliyyə nəticələrinin satışdankənar nəticələrə aid edilib-edilmədiyini müəyyən etməlidir
- bu əməliyyatdan olan maliyyə nəticələrinin vergitutulan gəlirlərdən çıxılan xərclərə aid edilib-edilmədiyini müəyyən etməlidir

514 Təhvil-təslim aktlarında (ƏV-1Nəli forma) və əsas vəsaitlərin uçot kartlarında (ƏV-6 və ƏV-7 Nəli forma) göstərilən məbləğlər mənfi fərq aşkar edildiyi zaman, vergitutmadan yayınma halının olub-olmamağını müəyyən etmək məqsədilə auditor hansı hərəkət etməlidir?

- ilkin dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır
- qalıq dəyərindən aşağı başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır
- yaranmış zərərin qanunauyğun olub-olmadığını müəyyən etməlidir
- qalıq dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır
- qalıq dəyərindən yuxarı başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır

515 Təhvil-təslim aktlarında (ƏV-1Nəli forma) və əsas vəsaitlərin uçot kartlarında (ƏV-6 və ƏV-7 Nəli forma) göstərilən məbləğlər müsbət fərq aşkar edildiyi zaman, vergitutmadan yayınma halının olub-olmamağını müəyyən etmək məqsədilə auditor hansı hərəkət etməlidir?

- ilkin dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır
- qalıq dəyərindən aşağı başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır
- qalıq dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır
- bərpə dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır
- qalıq dəyərindən yuxarı başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilmədiyini) araşdırmalıdır

516 Yoxlama zamanı əsas vəsaitlərin ilkin dəyəri və onların satışdan daxil olmuş pul vəsaitləri arasındakı fərqi düzənlüyünü müəyyən etmək üçün auditor hansı hərəkəti etməlidir?

- bank çıxarışındakı və ya kassa mədaxil orderlərindəki məbləğləri əsas vəsaitlərin təhvil-təslim aktındakı (ƏV-1Nəli forma), məbləğlə eləcə də əsas vəsait obyektlərinin inventar uçotu kartoçkalarındakı məbləğlərlə tutuşdurmalıdır

- bank çıxarışındakı və ya kassa mədaxil orderlərindəki məbləğləri yalnız əsas vəsait obyektlərinin investor uçotu kartoçkalarındakı məbləğlərlə tutuşdurmalıdır
- bank çıxarışındakı və ya kassa məxaric orderlərindəki məbləğləri əsas vəsaitlərin təhvil-təslim aktındakı (ƏV-1 №li forma), məbləğlə eləcə də əsas vəsait obyektlərinin inventar uçotu kartoçkalarındakı məbləğlərlə tutuşdurmalıdır
- bank çıxarışındakı və ya kassa mədaxil orderlərindəki məbləğləri yalnız əsas vəsaitlərin təhvil-təslim aktındakı (ƏV-1 №li forma) obyektlərinin investor uçotu kartoçkalarındakı məbləğlərlə tutuşdurmalıdır
- bank çıxarışındakı və ödəniş tapşırığındakı məbləğləri əsas vəsaitlərin təhvil-təslim aktındakı (ƏV-1 №li forma), məbləğlə tutuşdurmalıdır

517 Əsas fondların və digər əmlakın satışından əldə edilən mənfəət necə müəyyən edilir?

- onların bərpa və qalıq dəyərləri arasındakı fərq kimi
- onların satın alınma və balans qalıq dəyərləri arasındakı fərq kimi
- onların ilkin və qalıq dəyərləri arasındakı fərq kimi
- onların əldə edilmə qiyməti və qalıq dəyərləri arasındakı fərq kimi
- onların tədavül və qalıq dəyərləri arasındakı fərq kimi

518 Bir neçə fəaliyyət növü ilə məşğul olan müəssisələr ümumistehsalat və ümumtəsərrüfat xərcləri necə bölüşdürürlər?

- hər bir fəaliyyət növü üzrə çəkilmiş məsrəflərin müəssisənin ümumi gəlirindəki müvafiq payına mütənasib olaraq
- hər bir fəaliyyət növündən alınmış satış pulunun müəssisənin ümumi məsrəflərindəki müvafiq payına mütənasib olaraq
- hər bir fəaliyyət növündən alınmış satış pulunun müəssisənin ümumi gəlirindəki müvafiq payına mütənasib olaraq
- hər bir fəaliyyət növü üzrə çəkilmiş müstəqim (birbaşa) məsrəflərin alınmış satış pulunun müəssisənin ümumi gəlirindəki müvafiq payına mütənasib olaraq
- fəaliyyət növündən olan gəlirlərin müəssisənin ümumi xərclərindəki müvafiq payına mütənasib olaraq

519 Əvəzsiz olaraq alınmış aktivlərin dəyəri hansı gəlirlərin tərkibində uçota alınır?

- Əsas fəaliyyətdən olan gəlirlərin
- Maliyyə əməliyyatlarından olan gəlirlərin
- Satışdankənar gəlirlərin
- Satıçdan olan gəlirlərin
- Material qiymətlilərinin satışından olan gəlirlərin

520 Müəssisənin vergitutulan mənfəəti əvəzsiz alınmış əsas vəsaitlərin dəyəri qədər artırılırmı?

- Artırılmır
- Yalnız kassa metodunun tətbiqi zamanı artırılır
- Artırılır
- Yalnız hesablama metodunun tətbiqi zamanı artırılır
- Yalnız yükləmə üzrə metodunun tətbiqi zamanı artırılır

521 Podratçı müəssisədə alınmış xammal və materialların dəyəri vergitutma bazasına daxil edilmirmi?

- Edilir
- Yalnız hesablama metodunun tətbiqi zamanı edilir
- Edilmir
- Yalnız kassa metodunun tətbiqi zamanı edilir
- Yalnız yükləmə üzrə metodunun tətbiqi zamanı edilir

522 Podratçı müəssisədə alınmış xammal və materiallar hansı hesabda uçota alınır?

- 003 sayılı balansarxası hesabda
- 004 sayılı balansarxası hesabda
- 005 sayılı balansarxası hesabda
- 46 sayılı hesabda
- 006 sayılı balansarxası hesabda

523 Podrat müqaviləsi üzrə işlər yerinə yetirilərkən sifarişçinin verdiyi materiallardan istifadə olunduğu üçün sifarişçidə materialların podratçı təşkilata buraxılması onların satışı sayılıdır?

- Sayılır  
 Yalnız hesablama metodunun tətbiqi zamanı sayılır  
 Sayılmır  
 Yalnız kassa metodunun tətbiqi zamanı sayılır  
 Yalnız yükləmə üzrə metodunun tətbiqi zamanı sayılır

524 Məhsul satışının “yükləmə üzrə” (hesablama) metodunu tətbiq etdiyi hallarda malsatan maldəyişmə əməliyyatları üzrə daxil olmuş malların (işlərin, xidmətlərin) və digər əmlakın dəyəri uçotda necə əks etdirir?

- Dt 601 - Kt 217  
 Dt 111, 101, 201 - Kt 431 və ya 217  
 Dt 601,611, 612 -Kt 111, 101, 201, 204  
 Dt 111, 101, 201, 204 - Kt 601,611, 612  
 Dt 111, 101, 201 - Kt 171 (217)

525 Müəssisələr məhsul satışının “yükləmə üzrə” (hesablama) metodunu tətbiq etdiyi hallarda malsatan maldəyişmə əməliyyatları hesabına yüklənmiş mal və ya digər əmlakın dəyərində hansı mühasibat yazılışı tərtib edilir?

- Dt 601,611 - Kt 111, 101, 201, 204,205  
 Dt 431 və ya 217 - Kt 601,611, 612  
 Dt 171 (217) - Kt 601,611  
 Dt 601,611,612 - Kt 431 və ya 217  
 Dt 601 - Kt 217

526 Barter əməliyyatları üzrə alıcılara yüklənmiş məhsulların (işlərin, xidmətlərin) dəyərində hansı mühasibat yazılışı tərtib edilir?

- Dt 111,101 - Kt 217  
 Dt 601- Kt 111, 101, 201, 204,205  
 Dt 431 və ya 217 - Kt 46, 47, 612  
 Dt 601,611, 612 - Kt 431 və ya 217  
 Dt 111, 101, 201, 204,205 - Kt 601

527 Əgər müəssisə məhsul satışını “ödəmə üzrə” metodu ilə uçota alırsa, onda malsatan barter əməliyyatları üzrə alıcılardan alınmış malların (işlərin, xidmətlərin) dəyərində hansı mühasibat yazılışı tərtib edilir?

- Dt 111, 101, 201, 204, 205 - Kt 171  
 Dt 431 və ya 217 - Kt 111, 101, 201, 204, 205  
 Dt 111, 101, 201, 204, 205 - Kt 431 və ya 217  
 Dt 171 - Kt 111, 101, 201, 204,205  
 Dt 111, 101 - Kt 217

528 İlin sonunda valyutanın satış və balansda əks etdirilmiş məzənnə fərqləri arasındakı fərq (mənfi və ya müsbət) hansı hesaba silinir?

- 222 sayılı  
 442 sayılı  
 801 sayılı  
 204 sayılı  
 901 sayılı

529 İlin sonunda valyutanın satış və balansda əks etdirilmiş məzənnə fərqləri arasındakı müsbət fərqə hansı yazılış tərtib edilir?

- Dt 801- Kt 442

- Dt 204 - Kt 801  
 Dt 442-Kt 801  
 Dt 222 - Kt 801  
 Dt 601 - Kt 801

530 Valyutanın mütləq satışını həyata keçirən müəssisələr əldə edilən gəliri 601 №li hesabın krediti üzrə hansı sənədlərə əsasən təsdiqlənən manat ekvivalenti ilə əks etdirirlər?

- ilkin uçot sənədləri ilə  
 katirovka sənədləri ilə  
 bank müəssisəsinin sənədləri ilə  
 kassa mədaxil orderləri ilə  
 ödəniş tapşırıqları

531 Xarici valyutada əldə edilmiş gəlirlər yoxlanılarkən auditor nəyi nəzərə almalıdır?

- bu gəlir məbləği valyuta məzənnə fərqi nəzərə alınmadan göndəriş sənədlərinə əsasən 46 № li hesabın kreditində əks olunmuş məbləğə bərabər olmalıdır  
 bu gəlir məbləği valyuta məzənnə fərqi nəzərə alınmaqla göndəriş sənədlərinə əsasən 52 № li hesabın kreditində əks olunmuş məbləğə bərabər olmalıdır  
 bu gəlir məbləği valyuta məzənnə fərqi nəzərə alınmaqla göndəriş sənədlərinə əsasən 46 № li hesabın kreditində əks olunmuş məbləğə bərabər olmalıdır  
 bu gəlir məbləği valyuta məzənnə fərqi nəzərə alınmaqla göndəriş sənədlərinə əsasən 51 № li hesabın kreditində əks olunmuş məbləğə bərabər olmalıdır  
 bu gəlir məbləği valyuta məzənnə fərqi nəzərə alınmadan göndəriş sənədlərinə əsasən 83 № li hesabın kreditində əks olunmuş məbləğə bərabər olmalıdır

532 İlk sənədlərə əsasən yüklənmiş və dəyəri ödənilmiş məhsulların dəyərinin müvafiq uçot sənədlərində 46 № li hesabın krediti üzrə əks etdirilməməsi faktiki aşkar edildiyi hallarda, auditor hansı hərəkət etməlidir?

- faktiki əldə edilmiş gəlirin yenidən hesablanması təmin etməli, vergitutmadan yayındırılmış (gizlədilmiş) gəlir məbləğini müəyyənləşdirməli və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməklə həmin faktları yoxlama protokolunda əks etdirməlidir  
 yoxlama zamanı yarımfabrikatların kənara satılıb-satılmaması faktına fikir verməlidir  
 faktiki əldə edilmiş gəlirin yenidən hesablanması təmin etməli, vergitutmadan yayındırılmış (gizlədilmiş) gəlir məbləğini müəyyənləşdirməli və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməklə həmin faktları yoxlama aktında əks etdirməlidir  
 vergitutmadan yayındırılmış (gizlədilmiş) gəlir məbləğini müəyyənləşdirməli və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülməklə həmin faktları yoxlama aktında əks etdirməlidir  
 faktiki əldə edilmiş gəlirin yenidən hesablanması təmin etməli, vergitutmadan yayındırılmış (gizlədilmiş) gəlir məbləğini müəyyənləşdirməli

533 11 № li jurnal-orderdə müxabirləşən hesablarla hansı hesabların kreditləri üzrə aylıq yekunlar əks olunur?

- 204, 603, 711, 601 sayılı hesabların  
 205, 603, 611 sayılı hesabların  
 204, 205, 711, 171 sayılı hesabların  
 603, 711, 611 sayılı hesabların  
 601, 611, 612 sayılı hesabların

534 16 № li cədvəl satış pulunun hansı metodu ilə müəyyən edildiyi zaman tərtib olunur və üçün nəzərdə tutulmuşdur?

- “yükləmə üzrə” (hesablama) metodu və yüklənmiş məhsullara görə tərtib edilmiş hesablama sənədlərinin yığılması və qruplaşdırılması üçün  
 hər iki metodun tətbiq zamanı tərtib oluna bilər və yüklənmiş məhsullara görə tərtib edilmiş hesablama sənədlərinin yığılması və qruplaşdırılması üçün  
 “ödəmə üzrə” (kassa) metodu və yüklənmiş məhsullara görə tərtib edilmiş hesablama sənədlərinin yığılması və qruplaşdırılması üçün  
 “ödəmə üzrə” (kassa) metodu və alınmış məhsullara görə tərtib edilmiş hesablama sənədlərinin yığılması və qruplaşdırılması üçün

- hesablama metodu üzrə yüklənmiş məhsullara görə tərtib edilmiş hesablaşma sənədlərinin yığılması və qruplaşdırılması üçün

535 Auditor məhsulların yüklənməsini rəsmiləşdirən ilkin sənədləri hansı tarixləri tutuşdurmalıdır?

- yükləmə sənədlərinin imzalandığı tarixləri, müvafiq uçot registrində yükləmə üzrə əməliyyatların əks olunduğu və ödəniş tapşırığı üzrə yüklənmiş məhsulların dəyərinin göstərildiyi tarixləri
- mədaxil sənədlərinin imzalandığı tarixləri, vergi uçotu registrində əməliyyatların əks olunduğu və ödəniş tapşırığı üzrə yüklənmiş məhsulların dəyərinin göstərildiyi tarixləri
- yükləmə sənədlərinin tərtib edilmə tarixlərini, müvafiq uçot registrində yükləmə üzrə əməliyyatların əks olunduğu və bank çıxarışları üzrə yüklənmiş məhsulların dəyərinin ödənilmə tarixlərini
- yükləmə sənədlərinin tərtib edilmə tarixlərini, müvafiq uçot registrində əməliyyatların əks olunduğu və ödəniş tələbnaməsində yüklənmiş məhsulların dəyərinin göstərildiyi tarixləri
- müşahidəedici sənədlərinin tərtib edilmə tarixlərini və ödəniş tələbnaməsində yüklənmiş məhsulların dəyərinin göstərildiyi tarixləri

536 Auditor məhsulların satışı üzrə analitik uçot göstəricilərinin sintetik uçot göstəricilərinə uyğunluğunu müəyyən etmək üçün nə etməlidir?

- Baş kitabın məlumatları 12 № li jurnal orderin, 12 № li jurnal orderin yekun məlumatları isə 16, 17 № li cədvəllərin analoji göstəricilərinə uyğunluğu yoxlanmalıdır
- Alınmış məhsullar üzrə vergi məbləğlərini müxtəlif registrlərdəki yazılışları üzləşdirmək yolu ilə bu əməliyyatlar üzrə əks olunmuş məbləğlərin dəqiqliyi və hesabların müxəbirləşməsinin düzgünlüyü yoxlanmalıdır
- Məhsul satışı üzrə müxtəlif registrlərdəki yazılışları üzləşdirmək yolu ilə bu əməliyyatlar üzrə əks olunmuş məbləğlərin dəqiqliyi və hesabların müxəbirləşməsinin düzgünlüyü yoxlanmalıdır
- Alınmış məhsullar üzrə müxtəlif registrlərdəki yazılışları üzləşdirmək yolu ilə bu əməliyyatlar üzrə əks olunmuş məbləğlərin dəqiqliyi və hesabların müxəbirləşməsinin düzgünlüyü yoxlanmalıdır
- Satılmış məhsullar üzrə müxtəlif registrlərdəki yazılışları üzləşdirmək yolu ilə bu əməliyyatlar üzrə əks olunmuş məbləğlərin dəqiqliyi və hesabların müxəbirləşməsinin düzgünlüyü yoxlanmalıdır

537 Auditor hesabatlarda məhsul satışı üzrə əks olunmuş göstəricilərin düzgünlüyünü yoxlamaq üçün əvvəlcə nə etməlidir?

- müəssisənin əvvəlki hesabat ili üçün təsdiq edilmiş uçot siyasətində əks olunmuş satışın qiymətləndirmə metodu ilə tanış olunmalı, yoxlanılan dövr ərzində onun dəyişməzliyinə diqqət yetirilməlidir
- müəssisənin əvvəlki hesabat ili üçün təsdiq edilmiş uçot siyasətində əks olunmuş əmlakın qiymətləndirmə metodu ilə tanış olunmalı
- müəssisənin hesabat ili üçün təsdiq edilmiş uçot siyasətində əks olunmuş satışın qiymətləndirmə metodu ilə tanış olunmalı, yoxlanılan dövr ərzində onun dəyişməzliyinə diqqət yetirilməlidir
- əmlak satışından olan gəlirlər və mənfəətin müəyyən edilməsinin seçilmiş variantının düzgünlüyünü təhlil etməlidir
- müəssisənin növbəti hesabat ili üçün təsdiq edilmiş uçot siyasətində əks olunmuş əmlakın qiymətləndirmə metodu ilə tanış olunmalı

538 Məhsulların (işlərin, xidmətlərin) satışından əldə edilmiş pul vəsaitlərinin düzgünlüyünü yoxlamaq üçün vergi müfəttişi aşağıdakı hansı informasiya bazasından istifadə etməlidir? 1. malsatan və podratçılarla bağlanmış təsərrüfat müqavilələri; 2. kassa kitabı; 3. 5№ li “Maliyyə nəticələri və onlardan istifadə haqqında” hesabat; 4. hesablaşma hesabında pul vəsaitlərinin hərəkəti üzrə bank çıxarışları; 5. Anbar kitabı və vergi hesab-fakturası; 6. yüklənmiş məhsulların ödənişi üçün tərtib edilmiş tədiyyə tələbnamə tapşırıqları; 7. satılmış hazır məhsulların kalkulyasiyası.

- 1, 3, 5, 7
- 2, 4, 5, 6
- 2, 4, 6, 7
- 1, 3, 6, 7
- 4, 5, 6, 7

539 Məhsulların (işlərin, xidmətlərin) satışından əldə edilmiş pul vəsaitlərinin düzgünlüyünü yoxlamaq üçün vergi müfəttişi aşağıdakı hansı informasiya bazasından istifadə etməlidir? 1. hesabat dövrü üçün müəssisənin uçot siyasəti haqqında əmri; 2. malsatan və podratçılarla bağlanmış təsərrüfat müqavilələri; 3. alıcı və sifarişçilərlə bağlanmış təsərrüfat müqavilələri; 4. 5 № li “Maliyyə nəticələri və onlardan istifadə haqqında”

hesabat; 5. 2 № li “Maliyyə nəticələri və onlardan istifadə haqqında” hesabat; 6. Anbar kitabı və vergi hesab-fakturası; 7. Baş kitab və dövriyyə cədvəlləri.

- 1, 3, 6, 7  
 2, 4, 6, 7  
 1, 3, 5, 7  
 2, 4, 5, 6  
 4, 5, 6, 7

540 Satış pulunun müəyyən edilməsinin “yükləmə üzrə” (hesablama metodu) metodunun tətbiqi zamanı, məhsullar (işlər, xidmətlər) nə vaxt satılmış hesab olunur?

- Onların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma, valyuta və digər hesabına daxil olduğu və ya müəssisənin kassasına nağd ödəniləndiyi andan  
 Məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma daxil olduğu və elektron vergi hesab-fakturasının təqdim edildiyi andan  
 Məhsullar yükləndiyi və onlara görə tərtib olunmuş hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan (onların dəyərinin alıcılar tərəfindən ödənilib-ödənilməməsindən asılı olmayaraq)  
 Məhsulların dəyəri alıcılar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma hesabına daxil olduğu və onlara görə tərtib olunmuş hesablaşma sənədlərinin alıcılara təqdim edildiyi andan  
 Məhsulların dəyəri malsatanlar (sifarişçilər) tərəfindən müəssisənin bankdakı hesablaşma daxil olduğu və elektron vergi hesab-fakturasının təqdim edildiyi andan

541 Məhsulların (iş və xidmətlərin) satışından əldə edilmiş gəlirin formalaşmasının düzgünlüyünü yoxlamaq üçün ilk növbədə nə etmək lazımdır?

- vergiyə cəlb edilən satış pulunun yoxlanmasından başlamaq  
 müəssisə tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən gəlirlərdən (dividentlər, faizlər, riskin sığortası müqaviləsi üzrə sığorta ödəmələri, icarə haqqı, royalti) verginin tutulmasının düzgünlüyünü araşdırmaqdır  
 müəssisənin uçot siyasətində satış pulunun müəyyən edilməsinin hansı metodunun seçildiyini, onun tətbiq olunduğu müddəti, əvvəllər başqa metodun tətbiq olunub-olunmamasını və olunubsa hansı səbəbdən dəyişdirildiyi müəyyən etmək  
 521 sayılı hesabın krediti üzrə dövriyyənin düzgünlüyünü yoxlanmasından başlamaq  
 müəssisə tərəfindən rezident hüquqi şəxsə ödənilən gəlirlərdən verginin tutulmasının düzgünlüyünü araşdırmaqdır

542 Əgər gəlirdən çıxılan təmirlə bağlı xərclərin faktiki məbləği vergi qanunvericiliyində nəzərdə tutulmuş normadan artıq olması faktı aşkar edilərsə, onda...

- həmin fərq müvafiq hesabat dövrünün vergitutma bazasına daxil edilərək vergidən yayındırılmış gəlir məbləği müəyyən edilir  
 yaranmış fərq cari hesabat ilində təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir  
 yaranmış fərq hesabat dövrünün vergitutma bazasına daxil edilərək vergidən yayındırılmış gəlir məbləği müəyyən edilir  
 yaranmış fərq müvafiq hesabat dövrünün təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir  
 yaranmış fərq cari hesabat dövrünün təmir xərclərinin gəlirdən çıxılan məbləğinə əlavə edilir

543 Auditor gəlirdən çıxılan xərclərin tərkibinə aid edilən amortizasiya ayırmalarının düzgünlüyünü yoxlayarkən aşağıda göstərilənlərin hansına xüsusi diqqət yetirməlidir? 1. amortizasiya olunmayan aktivlərə ayırmaların hesablanmasına; 2. əsas vəsaitlərin kateqoriyalara aid edilməsinin düzgünlüyünə; 3. əsas vəsaitlərin kateqoriyalar üzrə müəyyən edilmiş amortizasiya normaları üzrə hesablanmış amortizasiya ayırmalarının düzgünlüyünə; 4. kateqoriyalar üzrə əsas vəsaitlərə müəyyən edilmiş normadan aşağı amortizasiya hesablanıb-hesablanmadığına; 5. kateqoriyalar üzrə əsas vəsaitlərin qalıq dəyərinə; 6. kateqoriyalar üzrə əsas vəsaitlərin faydalı istifadə olunma müddətinə.

- 2, 3, 4, 5  
 1, 2, 5, 6  
 1, 2, 3, 4  
 3, 4, 5, 6  
 2, 4, 6

544 Vergitutma bazası hesablanarkən nəzərə alınmayan xərclər aşağıdakılardır: 1. əsas vəsaitlərin alınması və quraşdırılmasına çəkilən xərclər; 2. qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclər; 3. əyləncə və yemək, həmçinin işçilərin mənzil və digər sosial xarakterli xərcləri; 4. faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi; 5. vergilərin vaxtında ödənilməsinə görə hesablanmış peniya, cərimə, faiz və maliyyə sanksiyaları; 6. ölkə və onun hüdudlarından kənarında ödənilmiş mənfəət vergisi və gəlirdən hesablanmış digər verginin məbləği; 7. hesablanmış dividendlərin məbləği; 8. nizamnamə kapitalına qoyuluşlar.

- 1, 3, 5, 7  
 1, 2, 3, 4, 5, 6, 7, 8  
 3, 4, 5, 6, 7, 8  
 2, 3, 4, 5, 6, 7, 8  
 4, 5, 6, 7, 8

545 Maliyyə nəticələrinin audit yoxlanması yoxlaması zamanı ilk növbədə təsərrüfat subyektinin balans mənfəətinin düzgün müəyyən edilib-edilmədiyini təhlil etmək nə etmək lazımdır?

- müəssisənin (sahibkann) əldə etdiyi gəlirlərin əmələ gəlmə mənbələri dəqiqləşdirilməlidir  
 gəlirlər və gəlirdən çıxılan xərclərin uçota alınmasının düzgünlüyü yoxlanılır  
 müəssisənin (sahibkann) əldə etdiyi gəlirlər və gəlirdən çıxılan xərclərin hesablanması və uçota alınmasının düzgünlüyü yoxlanılır  
 gəlirdən çıxılan xərclərin hesablanması və sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyü yoxlanılır  
 sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyü yoxlanılır

546 Ehtiyat və digər fondlara ayırmaların auditi zamanı hansı informasiya bazasından istifadə olunur?

- Mənfəət vergisi üzrə bəyannaməyə əsasən müxtəlif yollarla müəyyən edilir  
 Mənfəət vergisi üzrə bəyannaməyə əsasən müxtəlif yollarla müəyyən edilir, avans ödənişləri üzrə ödəniş sənədləri, 901, 222, 521 sayılı hesablar üzrə əməliyyatlar, Baş kitab  
 Müəssisənin təsis sənədləri və nizamnaməsi, məqsədli fondlardan istifadənin formalaşma smetası, 86 sayılı hesab üzrə əməliyyatlar  
 Maliyyə nəticələri haqqında 2 Nəli hesabat forması, 601,611, 612, 801 və digər hesablar üzrə təsərrüfat əməliyyatları  
 Müəssisənin təsis sənədləri və nizamnaməsi, fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnalı

547 Vergiyə cəlb olunan mənfəət yoxlanarkən hansı informasiya bazasından istifadə olunur?

- Maliyyə nəticələri haqqında 1 Nəli hesabat forması, 601,611, 612, 801 və digər hesablar üzrə təsərrüfat əməliyyatları  
 Avans ödənişləri üzrə ödəniş sənədləri, 901, 222, 521 sayılı hesablar üzrə əməliyyatlar, Baş kitab  
 Mənfəət vergisi üzrə bəyannaməyə əsasən müxtəlif yollarla müəyyən edilir, avans ödənişləri üzrə ödəniş sənədləri, 81, 51, 68 sayılı hesablar üzrə əməliyyatlar, Baş kitab  
 Maliyyə nəticələri haqqında 2 Nəli hesabat forması, 601,611, 612, 801 və digər hesablar üzrə təsərrüfat əməliyyatları, Baş kitab  
 Maliyyə nəticələri haqqında 2 Nəli hesabat forması, Baş kitab

548 Vergitutma məqsədləri üçün korrektə olunmuş hesabat dövrünün mənfəəti yoxlanarkən hansı üsul və prosedurlardan istifadə olunur?

- Müqayisə, üzləşdirmə  
 Normativ-hüquqi tənzimləmə  
 Sənədli araşdırma, normativ-hüquqi tənzimləmə, hesablama, müqayisə, tədqiq etmək  
 Sənədli araşdırma  
 Riyazi hesablama

549 Vergitutma məqsədləri üçün korrektə olunmuş hesabat dövrünün mənfəəti yoxlanarkən hansı informasiya bazasından istifadə olunur?

- Avans ödənişləri üzrə ödəniş sənədləri, 901,222,521 sayılı hesablar üzrə əməliyyatlar  
 Fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnalı, 901, 222, 521 sayılı hesablar üzrə əməliyyatlar, Baş kitab  
 Maliyyə nəticələri haqqında 2 Nəli hesabat forması, 46, 47, 612, 80 və digər hesablar üzrə təsərrüfat əməliyyatları

- Müəssisənin təsis sənədləri və nizamnaməsi, fəaliyyət növləri üzrə məsrəflərin uçot jurnalı
- 601,611, 612, 801 və digər hesablar üzrə təsərrüfat əməliyyatları

550 Vergiyə cəlb edilən mənfəətin audit yoxlamasının nəzarət predmetləri nədir? 1. Hesabat dövrünün mənfəəti; 2. Vergitutma məqsədləri üçün korrektə olunmuş hesabat dövrünün mənfəəti; 3. Hesabat dövrünün mənfəətindən fərqli qaydada vergiyə cəlb olunan gəlirlər; 4. Ehtiyat və digər fondlara ayırmalar; 5. Mənfəət vergisi üzrə güzəştlər; 6. Vergiyə cəlb olunan mənfəət.

- 2, 3, 4, 5, 6
- 1, 2, 3, 4, 5
- 1, 2, 3, 4, 5, 6
- 1, 3, 4, 5, 6
- 1, 3, 5

551 Məhsulların satışından olan gəlirlər auditü mümkün olan qanun pozuntuları hansılardır?

- Hazır məhsulun vaxtında mədaxil edilməməsi
- Məhdəyşmə (barter) əməliyyatlarının hesablarda güzgün əks etdirilməməsi
- Satış pulunun bir hissəsinin gizlədilməsi
- Satılmış məhsulun bir hissəsinin gizlədilməsi
- Mal dövriyyəsinin bir hissəsinin gizlədilməsi

552 Məhsulların satışından olan gəlirlər auditü üçün informasiya bazası nə hesab olunur?

- 202, 204, 205, 601, 171 sayılı hesablar üzrə təsərrüfat əməliyyatları, 5, 11, 15, 16 № li yığıma cədvəlləri, hazır məhsul anbarının və marketing şöbəsinin məxaric orderləri
- 1, 6, 8, 9, 13, 14 sayılı bölüşdürücü işləmə cədvəlləri, Baş kitab, hazır məhsul anbarının və marketing şöbəsinin məxaric orderləri
- 221,222, 171 sayılı hesablar üzrə təsərrüfat əməliyyatları, kassa mədaxil orderləri, ödəniş tələbnamə-tapşırıqları, veksellər, 1, 2 № li jurnal-orderlər, Baş kitab
- 202, 721 sayılı hesablar üzrə təsərrüfat əməliyyatları, Baş kitab
- 1, 2 № li jurnal-orderlər, Baş kitab

553 Mənfəətin auditü zamanı nələr əsas nəzarət predmetləri hesab olunur? 1. Balans mənfəəti; 2. Satışın maya dəyəri; 3. Kommersiya xərcləri; 4. Buraxılmış məhsulun həcmi; 5. Məhsulların satışından olan gəlirlər; 6. Satılmış məhsulların həcmi.

- 1, 2, 3, 4, 5, 6
- 1, 2, 3, 4, 5
- 2, 3, 4, 5, 6
- 1, 3, 4, 5, 6
- 1, 3, 5

554 Sənədlərdəki bütün rekvizitlərin düzgünlüyü, mətn və şifrlərdə razılaşdırılmamış düzəliş, pozuntu və əlavə yazılmışların olub-olmaması, maddi-məsul şəxslərin imzalarının əsl olub-olmaması sənədli nəzarətin hansı xüsusi üsullarından istifadə etməklə müəyyənləşdirilir?

- Seçmə
- Kompleks
- Formal
- Riyazi
- Sənədli

555 Məhsul satışından daxil olan faktiki pul vəsaitlərinin yoxlanması üçün aşağıdakı informasiya bazasından istifadə olunur: 1. 1, 2, 7, 8 № li jurnal-orderlər; 2. operativ uçot məlumatları; 3. hesabat ili üçün uçot siyasətinin təsdiq edilməsi haqqında müəssisə rəhbərinin əmri; 4. Baş kitab, balans və digər hesabat formaları; 5. 1, 2, 10, 10/1, 15 № li jurnal-orderlər; 6. sintetik və analitik uçot məlumatları.

- 1, 2, 3, 4
- 1, 3, 5, 6

- 3, 4, 5, 6  
 2, 3, 4, 5  
 1, 3, 5

556 Qüvvədə olan normativ sənədlər rəhbər tutmaqla maliyyə nəticələrinin auditi zamanı əsasən aşağıdakı ümumi məsələlər yoxlanılmalıdır: 1. müəssisənin hansı fəaliyyəti növü ilə məşğul olduğu; 2. onun qanunvericiliyə uyğun olub-olmamağı və təsisədiçi sənədlərlə təsdiqlənməsi; 3. müəssisənin bank və digər kredit müəssisələrindəki hesablaşma (valyuta, cari) hesabının vəziyyəti, açılmış hesabların sayı və onların qanuni olub-olmaması; 4. müəssisənin xüsusi lisenziya tələb edən və qanunvericiliklə qadağan edilmiş fəaliyyət növü ilə məşğul olub-olmaması; 5. yoxlama aktında müəssisə, onun hüquqi ünvanı, struktur bölmə və filialları haqqında konkret məlumatın olub-olmaması; 6. qanunvericilikdə müəyyən edilmiş normalardan artıq məsrəflərin istehsal (tədavül) xərclərinə aid edilməsi; 7. məsrəflərin tərkibi haqqında qaydada nəzərdə tutulmamış məsrəflərin istehsal (tədavül) xərclərinə aid edilməsi.

- 2, 3, 4, 5, 6  
 1, 3, 5, 6, 7  
 1, 2, 3, 4, 5  
 3, 4, 5, 6, 7  
 4, 5, 6, 7

557 Maliyyə nəticələri auditinin əsas vəzifələri hansılardır?

- vergidənyayımaya hallarının, eləcə də nöqsan, çatışmamazlıq, qanun pozuntularının aşkar edilməsi və onların aradan qaldırılmasından  
 mənfəət vergisinin vergitutma bazasını formalaşdıran məhsulların satışından olan maliyyə nəticələrinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsindən  
 mənfəət vergisinin vergitutma bazasını formalaşdıran məhsulların satışından və satışdankənar əməliyyatlardan olan maliyyə nəticələrinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsindən  
 vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiq edilməsindən  
 vergilərin vergitutma bazasını formalaşdıran məhsulların satışından olan maliyyə nəticələrinin hesablanmasının düzgünlüyünün müəyyən edilməsindən

558 Vergi qanunvericiliyinə uyğun olaraq ödəmə məndəyində vergi tutmalı olan şəxslər (vergi agentləri) kimi aşağıdakılar müəyyən edilmişdir: 1. digər şəxslərə vəsaitlər ödəyən hüquqi şəxslər və sahibkarlar; 2. müzdlə işləyən fiziki şəxslərə gəlir ödəyən hüquqi şəxslər; 3. müzdlə işləyən fiziki şəxslərə gəlir ödəyən fərdi sahibkarlar; 4. hüquqi şəxslər və fiziki şəxslərə dividend, faiz, icarə haqqı, royalti ödəyən rezident hüquqi şəxslər və ya sahibkarlar; 5. hüquqi şəxslər və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər.

- 1, 2, 3, 4  
 2, 4  
 2, 3, 4, 5  
 1, 3, 5  
 1, 3, 5

559 Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir və səhmlərin nominal dəyəri həddlərində geri alındığı hallarda auditor nəyə diqqət yetirilməlidir?

- bağlanmış müqavilənin şərtlərinə  
 ödənilmiş dividendlərin xərclərə silinməsinə  
 ödənişlərin dividendə aid edilib-edilməməsinə  
 ödənişlərin bağlanmış müqavilə şərtlərinə uyğunluğuna  
 ləğvetmə komissiyasının qərarına

560 Dividentdən, faizlərdən, icarə haqqından və royaltidən, qeyri-rezidentin gəlirindən və qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergitutma obyektinə və vergitutulan əməliyyatın dəyərinin düzgün müəyyən edilməsi nəyə əsasən həyata keçirilir?

- səhmlərin (təsisinin, iştirakçının) Nizamnamə kapitalındakı payına  
 Nizamnamə kapitalındakı maliyyə qoyuluşunun məbləğinə  
 bağlanmış müqaviləyə əsasən

- mühasibat balansı və hesabat göstəricilərinə
- Müvafiq şifahi razılaşmalara əsasən

561 Vergi qanunvericiliyinə əsasən ödəmə mənbəyində tutulan verginin ödəyicisinin düzgün müəyyən edilib-edilməməsini müəyyən etmək üçün auditor nələri araşdırmalıdır?

- vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olan fiziki şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi
- vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olman fiziki şəxslər tərəfindən gəlir vergisinin hesablanması düzgünlüyü
- vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan, VÖEN təqdim etməyən fiziki şəxslər tərəfindən hesablanmalı və büdcəyə ödənilməli olan vergi məbləğinin hesablanması
- vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan, VÖEN təqdim etməyən fiziki şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi
- Müvafiq ödəniş-kassa sənədlərini

562 Büdcəyə daxil olmuş vergi məbləğləri barədə vergi orqanlarında olan qeydlərlə, büdcəyə köçürülmüş vergi məbləğləri haqqında mühasibat uçotu məlumatları arasında uyğunsuzluq aşkar edildiyi hallarda, vergi müfəttişi hansı hərəkət etməlidir?

- verginin büdcəyə köçürülməsi barədə mühasibat uçotu sənədlərindəki məlumatları yoxlamalı və bu uyğunsuzluğun səbəblərini müəyyən etməlidir
- verginin büdcəyə köçürülməsi barədə bank çıxarışlarındakı məlumatları yoxlamalı və bu uyğunsuzluğun səbəbləri barədə yoxlama aktında müvafiq qeydlər etməlidir.
- verginin büdcəyə köçürülməsi barədə bank sənədlərindəki, xüsusilə ödəniş tapşırıqlarındakı məlumatları yoxlamalı və bu uyğunsuzluğun səbəbləri barədə müəssisə rəhbərliyindən izahat tələb etməlidir
- verginin büdcəyə köçürülməsi barədə mədaxil orderindəki məlumatları yoxlamalı və bu uyğunsuzluğun səbəbləri barədə müəssisə rəhbərliyindən izahat tələb etməlidir.
- müvafiq bank sənədlərini kassa sənədləri ilə tutuşdurmalıdır

563 Vergilərin vaxtında dövlət büdcəsinə köçürülməməsinə görə vergi ödəyicisindən (agentindən) ödənilməmiş vergi məbləğinin neçə faizi həcmində faiz hesablanır?

- 0,01 faizi
- 0,2 faizi
- 0,1 faizi
- 0,02 faizi
- 0,3 faizi

564 Ödəmə mənbəyində vaxtında tutulmamış (tam tutulmamış) və ya büdcəyə tam köçürülməmiş vergi məbləği və vergi orqanları tərəfindən tətbiq edilmiş müvafiq cərimə məbləği kimdən tutulur?

- mübahisəsiz qaydada vətəndaşlara gəlir ödəyən müəssisələrdən
- mübahisəsiz qaydada vətəndaşlardan
- Heç kimdən tutulmur
- vergi agentlərindən
- məhkəmə yolu ilə vətəndaşlardan

565 Vətəndaşlar tərəfindən onların güzəşt hüquqlarını təsdiq edən müvafiq sənədlər təqdim edildikdən sonra, verginin yenidən hesablanması hansı müddət üçün aparıla bilər?

- yalnız belə hüququn yarandığı təqvim ilinin əvvəlindən sonuna qədər olan dövr ərzində
- yalnız belə hüququn yarandığı aydan əvvəlki 3 təqvim ili ərzində
- yalnız belə hüququn yarandığı aydan başlayaraq vergitutulan təqvim ili ərzində
- yalnız belə hüququn yarandığı aydan əvvəlki təqvim ili ərzində
- yalnız belə hüququn yarandığı aydan əvvəlki 6 təqvim ili ərzində

566 Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaiyyəti göstərən fiziki şəxslərin vergidən yayındığı hallarda vergi borcu hansı müddət üçün tutula bilər?

- son bir təqvim ili üçün

- vergidən yayındığı bütün dövr üçün
- son üç təqvim ili üçün
- son iki təqvim ili üçün
- son beş təqvim ili üçün

567 Gəlirləri bəyannamə üzrə vergiyə cəlb edilən vətəndaşların vergiyə vaxtında və ya düzgün cəlb edilmədiyi hallarda, vergi borcu hansı müddət üçün tutula bilər?

- son bir təqvim ili üçün
- vergidən yayındığı bütün dövr üçün
- son üç təqvim ili üçün
- son iki təqvim ili üçün
- son beş təqvim ili üçün

568 İşçidən vergi borcunun onun gəlir əldə etdiyi mənbədən və ya uzun illər ərzində tutulması mümkün olmadığı hallarda, vergi borcu fiziki şəxs tərəfindən vergi orqanının göndərdiyi bildirişə əsasən hansı müddət ərzində ödənilir?

- 10 gün
- 20 gün
- 30 gün
- 15 gün
- 25 gün

569 İşçidən vergi borcunun onun gəlir əldə etdiyi mənbədən və ya uzun illər ərzində tutulması mümkün olmadığı hallarda, vergi borcu necə tutulur?

- məhkəmənin qərarına əsasən vergi orqanı tərəfindən tutulur
- məhkəmənin qətnaməsinə əsasən tutulur
- vergi orqanı tərəfindən borclu fiziki şəxsə təqdim edilən ödəmə bildirişinə əsasən tutulur
- maliyyə orqanı tərəfindən borclu fiziki şəxsə təqdim edilən ödəmə bildirişinə əsasən tutulur
- gömrük orqanı tərəfindən borclu fiziki şəxsə təqdim edilən ödəmə bildirişinə əsasən tutulur

570 İşçidən vergi borcunun onun gəlir əldə etdiyi mənbədən və ya uzun illər ərzində tutulması mümkün olmadığı hallarda, hüquqi şəxslər və fərdi sahibkarlar hansı hərəkət etməlidir?

- bu barədə özünün yerləşdiyi yer üzrə bir ay ərzində vergi orqanlarına məlumat verməlidirlər
- müəssisənin satışdankənar xərclərinə aid etməlidir
- bu barədə onların yerləşdiyi yer üzrə vergi orqanlarına bir ay ərzində məlumat verməlidirlər
- qanunvericilikdə müəyyən edilmiş qaydada ümitsiz borclar kimi zərər silməlidir
- bu barədə onların yerləşdiyi yer üzrə maliyyə orqanlarına bir ay ərzində məlumat verməlidirlər

571 İstənilən işçinin gəlirlərindən tutulmaların ümumi məbləği onun aylıq gəlirinin hansı hissəsini təşkil etməlidir?

- 60 faizindən çox olmamalıdır
- 30 faizindən çox olmamalıdır
- 50 faizindən çox olmamalıdır
- 40 faizindən çox olmamalıdır
- 25 faizindən çox olmamalıdır

572 İşçilərdən tutulmamış, yaxud tam tutulmamış gəlir vergisinin məbləği müəssisənin mühasibatlığı tərəfindən...

- müəssisənin sərəncamında qalan mənfəət hesabına büdcəyə ödənilməlidir
- müəssisənin satışdankənar xərclərinə aid etməlidir
- həmin şəxslərdən tam məbləğdə tutulmalıdır
- həmin şəxslərdən qismən tutulmalıdır
- tam məbləğdə güzəşt etməlidir

573 Vergi orqanları vətəndaşların iş yerlərindən əlavə gəlirlər əldə etməsi barədə məlumatlar daxil olduğu hallarda həmin şəxslərin vergi tutulan gəlirlərinin tədqiqini həyata keçirmək üçün hansı hərəkət edirlər?

- vətəndaşların məmulatları hazırladığı (xidmətləri göstərdiyi) yerlərdə yoxlamalar aparır
- vətəndaşların hazırladığı məmulatları (göstərdiyi xidmətləri) saxladığı yerlərdə xronometraj aparır
- vətəndaşların hazırladığı məmulatları (göstərdiyi xidmətləri) satdığı yerlərdə yoxlamalar aparır
- vətəndaşların hazırladığı məmulatları (göstərdiyi xidmətləri) saxladığı yerlərdə inventarizasiya aparır
- məmulatları hazırlamaq üçün istifadə olunan xammal və materialların alışı yerlərində yoxlamalar aparır

574 Auditor tətbiq edilən güzəştlərin əsaslı və qanuniliyinin, fiziki şəxslərin vergi güzəştlərini təsdiq edən hansı sənədlərin mövcudluğunun yoxlamalıdır?

- gəlirdən çıxılmayan məbləğlər və vergi güzəştlərindən istifadə hüququnu təsdiqləyən sənədlərin
- işçinin ərizəsi, şəxsiyyət vəsiqəsi və vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti
- gəlirdən çıxılan məbləğlər və vergi güzəştlərindən istifadə hüququnu təsdiqləyən sənədlərin
- şəxsiyyət vəsiqəsi və vəsiqənin notarial qaydada təsdiq edilmiş surəti
- yalnız işçinin ərizəsi

575 Vergi ödəyiciləri tərəfindən işlərin (xidmətlərin) görülməsi məqsədilə istifadə olunan obyektin tutduğu sahəyə nisbətdə fiziki şəxslərin sayının düzgünlüyü hansı sənədə əsasən araşdırılmalıdır?

- mütəxəssis və ya ekspertin protokoluna
- Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq norma və normativlərə
- mütəxəssis və ya ekspert rəyinə əsasən
- müəssisənin ştat cədvəlinə
- Vergi orqanlarının apardığı xronometraja əsasən tərtib olunan protokola

576 Vergitutma obyektinin düzgün müəyyən edilməsi ilə bağlı nələr araşdırılmalıdır? 1. Gömrük və Vergi Məcəlləsində nəzərdə tutulmuş gəlir vergisindən azadolmalar və güzəştlərin düzgün tətbiq edilməsi; 2. Vergi Məcəlləsində nəzərdə tutulmuş gəlir vergisindən azadolmalar və güzəştlərin düzgün tətbiq edilməsi; 3. Əmək Məcəlləsinin müddəalarına əsasən əmək müqaviləsi (kontraktı) bağlanmış, uçota alınmış və gəlir vergisi hesablanmış işçilərlə faktiki işləyənlərin sayı arasında uyğunluğu; 4. yerinə yetirilən işlərin (xidmətlərin) həcminə nisbətdə fiziki şəxslərin faktiki sayının mütəxəssis və ekspert rəyinə əsasən düzgünlüyü; 5.

İşgötürənin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatı.

- 1, 2, 3, 4
- 1, 3, 5
- 2, 3, 4, 5
- 4, 5, 6
- 1, 3, 4, 5

577 Gəlir vergisi üzrə vergitutma obyektinin müəyyən edilməsinin düzgünlüyünü yoxlayarkən auditor aşağıdakı istiqamətlər üzrə diqqətli araşdırmalar aparmalıdır: 1. rezident vergi ödəyicisinin Azərbaycan Respublikasında və onun hüdudlarından kənarında maddəli işlə əlaqədar əldə etdiyi gəlirlərdən, maddəli işlə əlaqədar olmayan fəaliyyətdən əldə etdiyi gəlirlərdən və vergidən azad edilən gəlirlərdən başqa, bütün digər gəlirlərinin həcmində müəyyən edilməsi; 2. qeyri-rezident vergi ödəyicisinin Azərbaycan Respublikasındakı mənbələrindən olmayan gəlirlərinin həcmində müəyyən edilməsi; 3. qeyri-rezident vergi ödəyicisinin Azərbaycan Respublikasında əldə etdiyi gəlirlərin həcmində müəyyən edilməsi; 4. fiziki şəxslərin gəlirlərinin mövcudluğunun müəyyən edilməsi üçün gəlirdən çıxılmayan məbləğləri və vergi güzəştlərindən istifadə hüququnu təsdiqləyən sənədlərin mövcudluğu; 5. fiziki şəxslərin gəlirlərinin mövcudluğunun müəyyən edilməsi üçün gəlirdən çıxılan məbləğləri və vergi güzəştlərindən istifadə hüququnu təsdiqləyən sənədlərin mövcudluğu.

- 2, 3, 4
- 1, 3, 5
- 3, 4, 5
- 2, 4, 5
- 1, 2, 3

578 Auditor verginin tutulmasında qanun pozuntusuna yol vermiş müəssisələrdə (sahibkarlarda) aparılmış yoxlama aktı üzrə irəli sürülmüş təkliflərin yerinə yetirilib-yetirilmədiyini aydınlaşdırmaq məqsədilə...

- qanun pozuntusuna yol vermiş günahkar şəxslərin cəzalandırılıb-cəzalandırılmadığına əmin olmalıdır
- qanun pozuntularının aradan qaldırılıb-qaldırılmadığına və günahkar şəxslərin cəzalandırılıb-cəzalandırılmadığına əmin olmalıdır
- təkrar yoxlama aparmalıdır
- qanun pozuntularının aradan qaldırılıb-qaldırılmadığına əmin olmalıdır
- xronometraj keçirilməlidir

579 Əgər yoxlamanın gedişatı zamanı əmək haqqının hesablanması və ondan tutulmalarda əhəmiyyətli səhvlər aşkar edilərsə, onda auditor hansı hərəkət etməlidir?

- istifadə edilən norma və tariflərdən düzgün istifadə edilib-edilməməsini tam yoxlamalıdır
- ödəniş sənədləri və kassa kitabındakı məlumatlar bütünlüklə yoxlanmalıdır
- şəxsi vərəqləri və əməyin ödənişi üzrə hesablaşma-ödəniş sənədlərinin hamısını nəzərdən keçirməlidir
- ödəniş cədvəllərinin yekunlarının və istifadə edilən normativ sənədlərin düzgünlüyünə tam əmin olmalıdır
- hesablamanın alqoritmini və istifadə edilən normativ sənədlərin düzgünlüyünü araşdırmalıdır

580 Yoxlama aparılan təsərrüfat subyektinə əmək haqqının hesablanması və uçotu fərdi kompyuterlə aparılırsa, onda vergi müfəttişi nəyə fikir verilməlidir?

- istifadə edilən norma və tariflərdən düzgün istifadə edilib-edilməməsinə
- ödəniş cədvəllərinin yekunlarının və istifadə edilən normativ sənədlərin düzgünlüyünə, istifadə edilən norma və tariflərdən düzgün istifadə edilib-edilməməsinə
- hesablamanın alqoritminə və istifadə edilən normativ sənədlərin düzgünlüyünə
- ödəniş cədvəllərinin yekunlarının və istifadə edilən normativ sənədlərin düzgünlüyünə
- hesablama-ödəniş cədvəllərinin yekunlarının düzgünlüyünə

581 Auditor yoxlamanın gedişatı zamanı seçmə yolu ilə hesablama-ödəniş cədvəllərini yoxlayarkən nəyə əmin olmalıdır?

- ödəniş cədvəlləri və kassa kitabının yekunlarının düzgünlüyünə, bir işçi tərəfindən etibamamə olmadan bir neçə şəxsin əvəzinə imza etmədən əmək haqqı alıb-almaması hallarının olub-olmamasına
- ödəniş cədvəllərinin yekunlarının baş kitabdakı məbləğə uyğun gəlib-gəlməməsinə, bir işçi tərəfindən etibamaməyə əsasən bir neçə şəxsin əvəzinə imza etmədən əmək haqqı alıb-almamasına
- hesablama-ödəniş cədvəllərinin yekunlarının düzgünlüyünə, bir işçi tərəfindən etibamamə olmadan bir neçə şəxsin əvəzinə imza edərək əmək haqqı alıb-almaması hallarının olub-olmamasına
- ödəniş cədvəllərinin yekunlarının düzgünlüyünə, bir işçi tərəfindən etibamamə olmadan bir neçə şəxsin əvəzinə imza edərək əmək haqqı alıb-almaması hallarının olub-olmamasına
- hesablama-ödəniş cədvəllərinin yekunlarının düzgünlüyünə

582 Gəlir vergisinin hesablanmasının düzgünlüyü hansı sənədlərə əsasən yoxlanmalıdır?

- bütövlükdə işçilərin şəxsi vərəqləri, hesablaşma-ödəniş cədvəlləri və ödəniş cədvəllərinə əsasən
- norma və tariflərdən düzgün istifadə edilib-edilməməsinə
- seçmə qaydasında işçilərin şəxsi vərəqləri, hesablaşma-ödəniş cədvəlləri və ödəniş cədvəllərinə əsasən
- seçmə qaydasında naryadlara, marşrut vərəqələrinə, raportlara, tabellərə
- seçmə qaydasında yalnız işçilərin şəxsi vərəqlərinə əsasən

583 İşəməz formasında hesablanmış əmək haqqının düzgünlüyünü yoxlayarkən auditor ilk növbədə aşağıdakılara diqqət yetirməlidir: 1. ilkin sənədlərin (naryadların, marşrut vərəqələrinin,raportların, tabellərin) necə tərtib edildiyinə; 2. norma və tariflərdən düzgün istifadə edilib-edilməməsinə; 3. vəzifəli şəxslərin imzalarının mövcudluğuna; 4. müvafiq rekvizitlərin doldurulmasına; 5. aparılmış düzəlişlərin düzgünlüyünə; 6. əmək haqqının analitik uçotuna (şəxsi hesablar üzrə); 7. hesablanmış əmək haqqının yekununa.

- 2, 3, 4, 5, 6
- 2, 4, 6, 1, 7
- 1, 2, 3, 4, 5

- 3, 4, 5, 6, 7  
 2, 4, 5, 6, 7

584 Əmək qanunvericiliyinə riayət olunmasını yoxlayarkən auditor aşağıdakılara xüsusi diqqət yetirməlidir: 1. əmək haqqının analitik uçotuna (şəxsi hesablar üzrə); 2. hesablanmış əmək haqqının yekununa; 3. əmək haqqından vergilərin düzgün tutulmasına, əmək haqqı fondundan sosial müdafiə fonduna edilən ayırmaların və onların uçotunun düzgünlüyünə; 4. deponent edilmiş əmək haqqı uçotunun düzgünlüyünə; 5. əmək haqqının sintetik uçotuna; 6. vaxtamuzd fəhlələrin əmək haqqının hesablanmasının və onlar istehsal etdiyi hazır məhsulun uçotuna.

- 2, 3, 4, 5  
 1, 3, 4, 6  
 1, 2, 3, 4  
 3, 4, 5, 6  
 1, 2, 4, 6

585 Əmək qanunvericiliyinə riayət olunmasını yoxlayarkən auditor aşağıdakılara xüsusi diqqət yetirməlidir: 1. əmək qanunvericiliyinə riayət edilməsinə və əmək münasibətlərinə daxili nəzarətin vəziyyətinə; 2. əmək qanunvericiliyinə riayət edilməsinə və əmək münasibətlərinə xarici nəzarətin vəziyyətinə; 3. işəməuzd fəhlələrin əmək haqqının hesablanmasının və onlar istehsal etdiyi hazır məhsulun uçotuna; 4. vaxtamuzd fəhlələrin əmək haqqının hesablanmasının və onlar istehsal etdiyi hazır məhsulun uçotuna; 5. vaxtamuzd və digər formada hesablanmış əmək haqqının uçotuna; 6. əmək haqqının sintetik uçotuna; 7. əmək haqqından tutulmaların düzgünlüyünə.

- 1, 2, 3, 4  
 3, 4, 5, 6  
 1, 3, 5, 7  
 2, 3, 4, 5  
 2, 4, 5, 6

586 Gəlir vergisinin auditi zamanı müəssisələrdə əmək qanunvericiliyinə necə əməl olunmasının auditi zamanı auditor nələrə yoxlamalıdır? 1. işçilərin iş qəbulu zamanı əmək müqaviləsinin bağlanıb-bağlanılmamasını; 2. işçilərin iş vaxtı uçotunun necə aparıldığını; 3. müəssisədə əməyin ödənişi üzrə hansı sistemin tətbiq edildiyini; 4. hesablama-ödəniş sənədlərini; 5. 1№ li jurnal-orderi.

- 2, 3, 4  
 1, 3, 5  
 1, 2, 3  
 3, 4, 5  
 1, 4, 5

587 Mövcud qanunvericiliyə uyğun olaraq, qiymətlilərinin əvəzsiz olaraq verilməsindən olan maliyyə nəticələri (zərər) uçotda necə əks olunur?

- vergitutulan mənfəətin azalmasına silinir  
 bu əməliyyatlar vergiyə cəlb olunmur  
 xüsusi maliyyələşmə mənbələrinə silinir  
 satışdankənar xərclərə silinir  
 maliyyə nəticələrinə silinir

588 Əgər satılmış əsas vəsaitlərə görə alınmış pul vəsaiti təhvil-təslim aktında (ƏV-1№ li forma) göstərilən məbləğdən az olarsa, onda yoxlayıcı nəyi müəyyən etməlidir?

- yaranmış zərərin nə dərəcədə qanuna uyğun olub-olmadığını müəyyən etmək lazımdır  
 qalıq dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilməməsini) araşdırmaq lazımdır  
 vergitutulan mənfəətin azaldılmış məbləğini  
 ilkin dəyərlə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilməməsini) araşdırmaq lazımdır

- ilkin dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilməməsini) araşdırmaq lazımdır

589 Təhvil-təslim aktlarında və əsas vəsaitlərin uçot kartlarında göstərilən məbləğlər arasında müsbət fərq aşkar edildiyi hallarda vergitutmadan yayınma halının olub-olmamasını müəyyən etmək məqsədilə auditor nə etməlidir?

- yaranmış zərərin nə dərəcədə qanuna uyğun olub-olmadığını müəyyən etmək lazımdır
- qalıq dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilməməsini) araşdırmaq lazımdır
- ilkin dəyərlə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilməməsini) araşdırmaq lazımdır
- onun səbəblərini və günahkar cəxsləri müəyyən etmək lazımdır
- balans dəyəri ilə başqa əsas vəsaitin satılıb-satılmadığını (qeyri-rəsmi şəkildə əsas vəsaitin verilib-verilməməsini) araşdırmaq lazımdır

590 Dəyəri ödənilmədən və ya hesabların kreditinə əks olunmadan əsas vəsaitlərin, mal-material qiymətlilərinin və qiymətli kağızların ilkin dəyərinin mühasibat uotunda 47 və 612 sayılı hesabların debetinə əks olunması faktı aşkar edildikdə, auditor nəyi müəyyən etməlidir?

- bu məbləğlərin əmələ gəlmə mənbəyini
- kreditində əks olunmalı olan əməliyyatları
- vergitutmadan yayındırılmış mənfəət məbləğini
- müxabirləşən hesabları
- debetində əks olunmalı olan əməliyyatları

591 Vergitutma məqsədi ilə müəssisənin əsas fondlarının və digər əmlakının satışından olan mənfəət məbləği necə müəyyən edilir?

- onların alış qiyməti ilə ilkin (qalıq) dəyərləri arasındakı fərq kimi
- onların bazar qiyməti ilə balans dəyərləri arasındakı fərq kimi
- onların satış qiyməti ilə ilkin (qalıq) dəyərləri arasındakı fərq kimi
- onların satış qiyməti ilə balans dəyərləri arasındakı fərq kimi
- onların uçot qiyməti ilə satış dəyərləri arasındakı fərq kimi

592 Sair satışdan olan maliyyə nəticələrinin düzgünlüyünün yoxlanması zamanı aşağıdakı sənədlərə diqqət yetirmək lazımdır: 1. hesablama hesabında pul vəsaitlərinin hərəkəti üzrə bank çıxarışları; 2. əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və material qiymətlilərinin nağd satışına görə kassaya ödənilmiş pul vəsaitləri üçün tərtib edilmiş mədaxil orderləri (kassa kitabı); 3. əsas vəsaitlərin və mal-material qiymətlilərinin müəssisə ərazisindən kənara çıxarılmasına görə tərtib edilmiş buraxılış vəərəqələri; 4. 1, 2, 8, 9, 13 № li jurnal-orderlər (uçotun jurnal-order forması zamanı); 5. əsasında sair satışdan olan nəticələrin 611 sayılı mühasibat uçotu heablarında yazılışların aparıldığı digər ilkin uçot sənədləri; 6. əsasında sair satışdan olan nəticələrin 601 sayılı mühasibat uçotu heablarında yazılışların aparıldığı digər ilkin uçot sənədləri; 7. kənara satılmaq üçün materialların, kompleksləşdirici detalların və digər əsas vəsaitlərin, mal-material qiymətlilərinin anbardan məxaric edilməsinə görə tərtib edilmiş qaimələr.

- 2, 3, 4, 5, 6
- 2, 4, 5, 6, 7
- 1, 2, 3, 4, 5
- 3, 4, 5, 6, 7
- 2, 4, 6

593 Hesabat ilinin sonunda müvafiq hesabda əks olunmuş məzənnə fərqləri hansı hesaba silinir?

- 542 sayılı
- 109 sayılı
- 801 sayılı
- 341 sayılı
- 901 sayılı

594 Xarici valyuta əldə edilmiş satış pulu (gəlir) yoxlanılarkən nəzərə almaq lazımdır ki, bu gəlir məbləği valyuta məzənnə fərqi məbləğinin artıb-azalması nəzərə alınmaqla göndəriş sənədlərinə əsasən hansı hesabda əks olunmuş məbləğə bərabər olmalıdır?

- 222 №li hesabın kreditindəki
- 801 №li hesabın kreditindəki
- 601 №li hesabın kreditindəki
- 224 №li hesabın kreditindəki
- 901 №li hesabın kreditindəki

595 Əvəzsiz olaraq alınmış əsas vəsaitlər üzrə amortizasiya məbləğləri mənfəət vergisi üzrə vergitutma bazası hesablanarkən nəzərə alınır mı?

- alınmır
- yalnız kassa metodunun tətbiqi zamanı alınır
- alınır
- yalnız hesablama metodunun tətbiqi zamanı alınır
- maliyyə nəticələrinə silinir

596 Əvəzsiz olaraq alınmış əsas vəsaitlərin dəyəri hansı gəlirlərin tərkibində uçota alınır?

- satışdan olan gəlirlərin
- əməliyyat gəlirlərinin
- satışdankənar gəlirlərin
- əsas fəaliyyətdən olan gəlirlərin
- fəvqəladə gəlirlərin

597 Müəssisənin vergitutulan mənfəəti əvəzsiz olaraq alınmış əsas vəsaitlərin dəyəri qədər artırılırmı?

- artırılmır
- müəssisənin sərəncamında qalan mənfəətə aid edilir
- artırılır
- birbaşa maliyyə nəticələrinə aid edilir
- maliyyə nəticələrinə silinir

598 Kənar təşkilata (podratçıya) emala verilmiş xammalın dəyəri mənfəət vergisi üzrə vergitutma bazasına daxil edilirmi?

- edilir
- yalnız kassa metodunun tətbiqi zamanı edilir
- edilmir
- yalnız hesablama metodunun tətbiqi zamanı edilir
- maliyyə nəticələrinə silinir

599 Hesablama metodundan istifadə olunarkən gəlir nə vaxt əldə edilmiş hesab olunur?

- pul vəsaitlərinin müəssisənin kassasına ödənilməsi günü
- pul vəsaitlərinin hesablaşma hesabına daxil olduğu an
- satılmış mallara görə pul vəsaitlərinin faktiki daxil olduğu vaxt
- satış pulunun hesablaşma hesabına daxil olduğu an
- onun əldə edilmə hüququnun yarandığı vaxt

600 Müəssisədə hesabat ilinin əvvəlinə gəlirdən çıxılmasına yol verilən xərclərin gəlirdən artıq olduğu hallarda, həmin zərər məbləği...

- illər üzrə məhdudiyət qoyulmadan növbəti 5 hesabat ilinin mənfəəti hesabına ödənilir
- müəssisənin sərəncamında qalan mənfəət hesabına ödənilir
- illər üzrə məhdudiyət qoyulmadan növbəti 3 hesabat ilinin mənfəəti hesabına ödənilir
- zərər məbləğinin 30% həcmində növbəti hesabat illərinin mənfəəti hesabına ödənilir

- maliyyə nəticələrinə silinir

601 Qeyri-rezidentin daimi nümayəndəlikləri mənfəət vergisindən əlavə həmin nümayəndəliklərin öz xalis gəlirlərindən qeyri-rezidentlərə ödədikləri (köçürdükləri) istənilən məbləğdən ödəmə mənbəyində neçə faiz vergi tutulur?

- 6 faiz  
 20 faiz  
 10 faiz  
 14 faiz  
 4 faiz

602 Əgər rezidentin xarici dövlətlərdə ödənilən vergi məbləği ölkə ərazisində ödənilməli olan vergi məbləğindən çox olarsa onda...

- yaranmış fərq müəssisənin sərəncamında qalan mənfəətdən çıxılır  
 növbəti hesabat ilində büdcəyə ödəniləcək vergi məbləği yaranmış fərqin məbləği qədər azaldılır  
 yaranmış fərq müəssisənin sərəncamında qalan mənfəətə əlavə edilir  
 yaranmış fərq satışdankənar gəlirlərin tərkibinə daxil edilir  
 maliyyə nəticələrinə silinir

603 Rezident müəssisənin Azərbaycan Respublikasının hüduqlarından kənarəda göstərdiyi fəaliyyətdən əldə etdiyi mənfəətə görə ödədiyi mənfəət vergisinin məbləği Azərbaycanda mənfəət vergisi ödənilərkən nəzərə alınır?

- yalnız kassa metodunun tətbiqi zamanı alınır  
 nəzərə alınmır  
 hər iki metodun tətbiqi zamanı alınır  
 yalnız hesablama metodunun tətbiqi zamanı alınır  
 maliyyə nəticələrinə silinir

604 Amortizasiya olunmayan (köhnəlmə hesablanmayan) əsas vəsaitlərin təmirinə çəkilən xərclər vergitutulan gəlirdən çıxılır?

- çıxılır  
 yalnız hesablama metodunun tətbiqi zamanı çıxılır  
 çıxılmır  
 yalnız kassa metodunun tətbiqi zamanı çıxılır  
 maliyyə nəticələrinə silinir

605 Auditor amortizasiya ayırmalarının kateqoriyalara aid olan əsas vəsaitlərin...

- hesabat ilinin sonuna olan balan dəyərinə tətbiq etməklə hesablanmasına əmin olmalıdır  
 hesabat ilinin əvvəlinə olan ilkin dəyərinə tətbiq etməklə hesablanmasına əmin olmalıdır  
 hesabat ilinin sonuna olan balans qalıq dəyərinə tətbiq etməklə hesablanmasına əmin olmalıdır  
 hesabat ilinin əvvəlinə olan balans qalıq dəyərinə tətbiq etməklə hesablanmasına əmin olmalıdır  
 hesabat dövrünün sonuna olan balans qalıq dəyərinə tətbiq etməklə hesablanmasına əmin olmalıdır

606 Ümidsiz borclar üzrə ehtiyat fondunu hansı müəssisələr yarada bilər?

- yalnız gəlir və xərclərin kassa metodunu tətbiq edən  
 yalnız kommersiya fəaliyyəti ilə məşğul olan  
 yalnız gəlir və xərclərin hesablama metodunu tətbiq edən  
 yalnız gəlir və xərclərin hər iki metodunu tətbiq edən  
 yalnız xeyriyyə fəaliyyəti ilə məşğul olan

607 Yoxlama zamanı ümidsiz və şübhəli borcların gəlirdən çıxılması halları aşkar edildikdə, auditor nələrə əmin olmalıdır?

- həmin gəlirin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi mənfəətə daxil edilməsinə, bu borcun ümitsizliyinin sənədlərlə təsdiq edilməsinə
- həmin xərcin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi mənfəətə daxil edilməsinə, bu borcun ümitsizliyinin sənədlərlə təsdiq edilməsinə
- həmin gəlirin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilməsinə, bu borcun ümitsizliyinin sənədlərlə təsdiq edilməsinə
- həmin xərcin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilməsinə, bu borcun ümitsizliyinin sənədlərlə təsdiq edilməsinə
- həmin xərcin əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi mənfəətə daxil edilməsinə

608 Güzəşt hüququ olan təsərrüfat subyektinin güzəşt şamil edilən mənfəətdən başqa digər fəaliyyəti də olduqda, güzəşt hansı halda tətbiq edilir?

- güzəşt hüququ olmayan fəaliyyət növləri üzrə uçot ayrılıqda aparıldıqda
- güzəştə düşən fəaliyyət növləri üzrə uçot ayrılıqda aparıldıqda
- güzəşt tətbiq edilmir
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda edilir
- güzəştə düşən və güzəşt hüququ olmayan fəaliyyət növləri üzrə uçot ayrı-ayrılıqda aparıldıqda

609 Yoxlamanın gedişatı zamanı yoxlama aparılan müəssisədə hesabat ilinin əvvəlinə gəlirdən çıxılmasına yol verilən xərclərin gəlirdən artıq olan hissəsinin mövcud olması aşkar edilərsə, onda həmin zərər məbləği...

- illər üzrə məhdudiyət qoyulmaqla növbəti 3 hesabat ilinin mənfəəti hesabına ödənilir
- illər üzrə məhdudiyət qoyulmadan növbəti 5 hesabat ilinin mənfəəti hesabına ödənilir
- illər üzrə məhdudiyət qoyulmadan növbəti 3 hesabat ilinin mənfəəti hesabına ödənilir
- illər üzrə məhdudiyət qoyulmaqla növbəti 5 hesabat ilinin mənfəəti hesabına ödənilir
- müəssisənin sərəncamında qalan xalis mənfəət hesabına ödənilir

610 Vergi müfəttişi maya dəyərinin formalaşmasının düzgünlüyünü müəyyən etmək üçün nələrə yoxlamalıdır?

- xərclərin hansı hesabların kreditindən gəlirlərin formalaşdığı hesabların debetinə silindiğini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) əks etdirilməsinin qanuniliyini
- xərclərin hansı hesabların kreditindən maliyyə nəticələrinin formalaşdığı hesabların debetinə silindiğini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) əks etdirilməsinin qanuniliyini
- xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalaşdığı hesabların debetinə silindiğini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) əks etdirilməsinin qanuniliyini
- xərclərin hansı hesabların debetindən maya dəyərinin formalaşdığı hesabların kreditinə silindiğini və onların uçot registrlərində (jurnal-orderdə, cədvəllərdə, kitablarda, mühasibat yazılışlarında) əks etdirilməsinin qanuniliyini
- xərclərin hansı hesabların kreditindən maliyyə nəticələrinin formalaşdığı hesabların debetinə silindiğini və onların uçot registrlərində əks etdirilməsinin qanuniliyini

611 Məhsulun (işin, xidmətin) istehsalına çəkilən xərclər, əvvəlcədən və ya sonradan ödənməsindən asılı olmayaraq hansı məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilir?

- gələcək hesabat dövrünə aid edilən
- belə xərclər başqa mənbələr hesabına ödənilir
- hesabat dövrünə aid edilən
- belə xərclər gələcək dövrlərin xərclərinə aid edilir
- növbəti hesabat dövrünə aid edilən

612 Yoxlama zamanı məhsulların (işlərin, xidmətlərin) satışından əldə edilmiş pul vəsaitlərinin düzgünlüyünü yoxlamaq üçün hansı informasiya mənbələrindən istifadə olunur? 1. hesablaşma hesabında pul vəsaitlərinin hərəkəti üzrə bank çıxarışları; 2. satılmış hazır məhsulların kalkulyasiyası; 3. hesablar üzrə memorial-orderlər; 4. alıcı və sifarişçilərlə bağlanmış müqavilələr; 5. 10 və 10a Növlü jurnal-orderlər (uçotun jurnal-order forması zamanı); 6. 1 Növlü "Maliyyə nəticələri və onlardan istifadə haqqında" hesabat; 7. alınmış malların ödənişi üçün tərtib edilmiş ödəniş tapşırıqları və ödəniş tələbnamələri.

- 1, 2, 3, 4
- 4, 5, 6, 7

- 2, 4, 6
- 2, 3, 4, 5
- 3, 4, 5, 6

613 Vergi müfəttişi müəssisənin faktiki mənfəətini yoxlayarkən hansı metodlardan istifadə edə bilər?

- riyazi və formal yoxlanma
- riyazi və formal yoxlanma
- məntiqi yoxlama
- kompleks və seçmə
- qarşılıqlı yoxlama

614 Mənfəət vergisinin yoxlanması proqramına daxil olan əsas məsələlər aşağıdakılardan ibarətdir: 1. məhsulların istehsalı və satışına çəkimmiş məsrəflərin uçotda tam və düzgün əks etdirilib-etdirilməməsi; 2. istehsal məsrəflərinin uçotu və məhsulun kalkulyasiya edilməsi qaydasına riayət olunub-olunmaması; 3. mənfəət vergisi üzrə tətbiq edilmiş vergi güzəştlərinin düzgünlüyünün yoxlanması; 4. verginin hesablanması düzgünlüyü; 5. əsas fəaliyyətlə məşğul olan işçi heyətinin əməyinin ödənişinə çəkilən xərclərin onların normalaşdırılmış həcmindən artıq olub-olmamasının yoxlanması; 6. mənfəət vergisi üzrə vergi bəyannamələrinin düzgünlüyünün yoxlanması.

- 3, 4, 5, 6
- 3, 4, 5
- 1, 2, 3, 4
- 2, 3, 4, 5
- 2, 4, 5, 6

615 Müəssisədə audit yoxlaması aparan vergi müfəttişi (auditor) vergitutulan mənfəətdən büdcəyə çatması vergi məbləğinin düzgünlüyünü müəyyən etmək üçün aşağıdakılara xüsusi fikir verməlidir: 1. məhsulların (işlərin, xidmətlərin) satışından olan mənfəətin (ƏDV və aksizlər daxil olmaqla) satışdan əldə edilən gəlirlə onların maya dəyərində daxil edilən məsrəflərin (satışdankənar xərclər də daxil olmaqla) arasındakı fərq məbləğindən ibarət olmasına; 2. məhsulların (işlərin, xidmətlərin) satışından olan mənfəətin (ƏDV və aksizlər xaric) satışdan əldə edilən gəlirlə onların maya dəyərində daxil edilən məsrəflərin (istehsal və satışla əlaqədar olan) arasındakı fərq məbləğindən ibarət olmasına; 3. satılmış məhsulların tam maya dəyərində düzgün hesablanmasına; 4. məhsulların satışından əldə olunan pul vəsaitinin düzgün müəyyən olunmasına; 5. məhsulların satışından əldə olunan mənfəət (zərər) məbləğinin dəqiq müəyyən edilməsinə; 6. vergi dərəcəsinin düzgün tətbiqinə.

- 1, 2, 3, 4, 5
- 3, 4, 5
- 1, 3, 5
- 2, 3, 4, 5, 6
- 2, 4, 6

616 Qüvvədə olan normativ sənədlər rəhbər tutmaqla mənfəət vergisinin hesablanması düzgünlüyünü və büdcəyə ödənilməsinə yoxlayarkən auditor tərəfindən ilkin olaraq əsasən aşağıdakılar xüsusi olaraq müəyyənəndirilməlidir: 1. özündə müəssisə fəaliyyətinin təsis sənədləri; 2. müəssisənin hansı fəaliyyəti növü ilə məşğul olması, onun qanunverciliyə uyğun olub-olmaması və təsisədiçi sənədlərlə təsdiqlənməsi; 3. yoxlama aktında müəssisə haqqında, onun hüquqi ünvanın, struktur bölmə və filialları, eləcə də digər təsərrüfat subyektləri haqqında konkret məlumatın olub-olmaması; 4. müəssisənin hansı vaxtdan sahibkarlıq fəaliyyətinə başlaması, onun nizamnamə kapitalının formalaşması və hansı təsisçilər tərəfindən təsis edilməsi; 5. müəssisənin bank və digər kredit müəssisələrindəki hesablaşma hesabının (valyuta, cari) vəziyyəti, açılmış hesabların sayı və onların qanuni olub-olmaması; 6. müəssisənin bank və digər kredit müəssisələrindəki hesablaşma hesabındakı pul vəsaitlərinin məbləğinin olub-olmaması.

- 1, 2, 3, 4, 5
- 1, 3, 5
- 2, 3, 4, 5, 6
- 3, 4, 5, 6
- 2, 4, 6

617 Vergi Məcəlləsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar cari ödəmələrini dövlət büdcəsinə nə vaxt ödəməlidirlər?

- rüb qurtardıqdan sonra 20 gündən gec olmayaraq
- hər rübün birinci ayının 15-dən gec olmayaraq
- hər rübün ikinci ayının 20-dən gec olmayaraq
- rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq
- hər rübün ikinci ayının 15-dən gec olmayaraq

618 Müəssisələr (sahibkarlar) vergi uçotunun təşkili məqsədilə vergitutulan mənfəətin (gəlirin) dəqiq əks etdirilməsi üçün nəyə əsasən özünün gəlir və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməlidir?

- Təsdiqedicisi sənədlərə
- Təsərrüfat əməliyyatlarının qeydiyyatı jurnalının
- Alış və satış kitablarının
- Hesab-fakturalara əsasən
- Sənədləşdirilmiş məlumatlara

619 Mühasibau uçotu haqqında qanunvericiliyə əsasən müəssisələr satış pulunu müəyyən etmək üçün hansı uçot metodundan istifadə edə bilirlər?

- Yalnız kassa
- İstənilən metod üzrə
- Yalnız hesablama
- “Ödəmə üzrə” və ya “yükləmə üzrə”
- Yalnız yükləmə üzrə

620 Müəssisənin balans mənfəətinin formalaşmasının ikinci mərhələsində nə hesablanılır?

- mənfəət vergisi üzrə cari vergi ödəmələri hesabat ilində faktiki alınmış mənfəətə görə hesablanmış vergi məbləği müqayisə edilərək büdcə ödəniləcək vergi məbləği dəqiqləşdirilir
- vergi orqanları istisna olmaqla daxili istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün üçün nəzərdə tutulmuş maliyyə nəticələri
- vergi orqanları istisna olmaqla daxili və xarici istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün üçün nəzərdə tutulmuş maliyyə nəticələri
- cari vergi ödəmələri hesabat ilində proqnozlaşdırılmış mənfəətə məbləğinə görə hesablanmış vergi məbləği müqayisə edilərək büdcə ödəniləcək vergi məbləği dəqiqləşdirilir
- vergitutma məqsədləri üçün maliyyə nəticələrinin formalaşması, yəni onun vergitutma bazasının hesablanması üçün korrektə edilməsi həyata keçirilir

621 Müəssisənin balans mənfəətinin formalaşmasının birinci mərhələsində hesablanmış maliyyə nəticəsi hansı uçot metodu ilə müəyyən edilmiş hesabat məlumatlarını əks etdirir?

- İstənilən metodu
- Hər iki metod
- “yükləmə üzrə” (hesablama) metodu
- “ödəmə üzrə” (kassa) metodu
- Bəyannamə metodu

622 Müəssisənin balans mənfəətinin formalaşmasının birinci mərhələsində nə hesablanılır?

- mənfəət vergisi üzrə cari vergi ödəmələri hesabat ilində faktiki alınmış mənfəətə görə hesablanmış vergi məbləği müqayisə edilərək büdcə ödəniləcək vergi məbləği dəqiqləşdirilir
- vergi orqanları istisna olmaqla daxili istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün üçün nəzərdə tutulmuş maliyyə nəticələri
- cari vergi ödəmələri hesabat ilində proqnozlaşdırılmış mənfəətə görə hesablanmış vergi məbləği müqayisə edilərək büdcə ödəniləcək vergi məbləği dəqiqləşdirilir
- vergitutma məqsədləri üçün maliyyə nəticələrinin formalaşması, yəni onun vergitutma bazasının hesablanması üçün korrektə edilməsi həyata keçirilir

- vergi orqanları istisna olmaqla daxili və xarici istifadəçilər və yalnız mühasibat uçotu məqsədləri üçün üçün nəzərdə tutulmuş maliyyə nəticələri

623 Müəssisənin balans mənfəətinin formalaşması qarşılıqlı surətdə bağlı olan neçə mərhələdə həyata keçirilir?

- 2.0  
 1.0  
 İstənilən sayda  
 4.0  
 3.0

624 Maya dəyərinin formalaşmasının düzgünlüyünü yoxlayarkən hansı uçot registrlərinin məlumatlarından istifadə etmək lazımdır ?

- 10, 10/1 №li cədvəllərin və 16, 16a №li cədvəllərin  
 10, 10/1 və 10a №li jurnal-orderlərin  
 10, 10/1 və 10a №li jurnal-orderlərin  
 1 və 2 №li jurnal-orderlərin və 16, 16a №li cədvəllərin  
 1 və 2 №li jurnal-orderlərin və 10, 10/1 №li cədvəllərin

625 Vergi müfəttişi xərclərin hansı hesabların kreditindən maya dəyərinin formalaşdığı hansı məsrəf hesablarına silindiyini və onların uçot registrlərində əks olunmasının qanunauyğunluğunu müəyyən etmək üçün nəzarət prosesini hansı mərhələlərdə aparmalıdır? 1. məsrəflərin alınmış və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanması; 2. məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanması; 3. məsrəflərin tərkibini formalaşdıran xərclərin düzgünlüyünün yoxlanması; 4. gəlirlərin tərkibini formalaşdıran xərclərin düzgünlüyünün yoxlanması; 5. məsrəflərin satılmış və dəyəri ödənilməmiş hazır məhsullar arasında bölüşdürülməsinin düzgünlüyünün yoxlanması.

- 1, 2, 3  
 4, 5  
 2, 3  
 3, 4  
 1, 3

626 Bitməmiş istehsalatın qiymətləndirilməsi metodları nəyə əsasən müəyyən edilir?

- müəssisə rəhbərinin sərəncamına  
 müəssisənin vergi siyasətinə  
 müəssisənin uçot siyasətinə  
 Vergi Məcəlləsinə  
 Mülki Məcəlləyə

627 Mal-material qiymətlilərinin çatışmamazlığı üzrə məbləğlərin istehsal xərclərinə silinməsi üçün aşağıdakı şərtlərə riayət olunmalıdır: 1. özündə çatışmamazlıq məbləğini əks etdirən mədaxil orderi; 2. smeta normasında çatışmamazlıq; 3. özündə çatışmamazlıq məbləğini əks etdirən inventarizasiya aktı; 4. təbii itki normasında çatışmamazlıq; 5. çatışmayan qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı). 6. artıq gəlmiş qiymətlilərin dəyərinin istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı).

- 1, 2, 3  
 4, 5, 6  
 3, 4, 5  
 2, 3, 4  
 1, 3, 5

628 Xidməti ezamiyyə xərclərinin istehsal məsrəflərinə silinməsi üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir: 1. ezamiyyə təsdiq edilmiş xərclər həddində istehsal-kommersiya fəaliyyətilə bağlı olmalıdır; 2. müəssisənin

rəhbəri (onun müavini) tərəfindən imzalanmış əmr, müvafiq qeydlər olan ezamiyyə vəsiqəsi, gediş-gəliş biletləri, mehmanxana hesabları və kassa çekləri olmalıdır; 3. ezamiyyə təsdiq edilmiş xərclər həddində qeyri-istehsal fəaliyyətilə bağlı olmalıdır; 4. ezamiyyə təsdiq edilmiş xərclər həddində mal-material qiymətlilərinin əldə edilməsi ilə bağlı olmalıdır; 5. müəssisənin rəhbəri (onun müavini) tərəfindən imzalanmış əmr, müvafiq qeydlər olan göndəriş vəsiqəsi, gediş-gəliş biletləri, mehmanxana hesabları və kassa məxaric orderləri olmalıdır.

- 2, 3  
 4, 5  
 1, 2  
 3, 4  
 1, 3

629 Nümayəndəlik xərclərinin istehsal məsrəflərinə silinməsi şərtləri hansılardır?

- qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir  
 qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat ili üçün təsdiq edilmiş büdcələr həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir  
 qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat ili üçün təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir  
 qanunvericilikdə nəzərdə tutulmuş norma və normativlər əsasında və direktorlar (idarəetmə) şurası tərəfindən hesabat dövrü üçün təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir  
 smetada nəzərdə tutulmuş norma və normativlər əsasında və müəssisə rəhbəri tərəfindən hesabat ili üçün təsdiq edilmiş smetalar həddində olmalı və xərclər sənədlərlə təsdiqlənməlidir

630 Aşağıdakılardan hansılar qeyri-istehsal təyinatlı xərclərinə aid edilir? 1. əsas vəsaitlərin təmiri üzrə xərclər; 2. xəstəlik vərəqəsi üzrə ödənişlər; 3. xüsusi təyinatlı fondların və məqsədli daxilolmaların vəsaitləri hesabına ödənilən mükafatlar, maddi yardımlar, pensiyaya əlavələr; 4. ictimai nəqliyyatla iş yerinə getmək üçün ödəmələr; 5. istirahət və müalicə yerlərinə göndərişlərin ödənişi; 6. bilavasitə əməyin ödənişi ilə bağlı olmayan digər ödənişlər.

- 2, 4, 6  
 3, 4, 5, 6  
 2, 3, 4, 5  
 1, 2, 3, 4  
 1, 3, 5

631 Natural ödəniş qaydasında verilən məhsulun və ayrı-ayrı işçi kateqoriyalarına əvəzsiz olaraq verilmiş əşyaların dəyəri "Material məsrəfləri" xərc elementinə daxil edilirmi?

- Edilmir  
 Yalnız kassa metodunun tətbiqi zamanı edilir  
 Edilir  
 Yalnız hesablama metodunun tətbiqi zamanı edilir  
 Müstəsna hallarda edilir

632 Məhsulun maya dəyərini formalaşdıran məsrəflər hansı elementlər üzrə qruplaşdırılır? 1. Xammal və materiallar; 2. Ümumistehsalat xərcləri; 3. Ümumtəsərrüfat xərcləri; 4. Material məsrəfləri (geri qaytqılan tullantılar çıxılmaqla); 5. Əməyin ödənişi üzrə məsrəflər; 6. Sosial ehtiyaclara ayırmalar; 7. Amortizasiya ayırmaları; 8. Sair məsrəflər.

- 1, 2, 3, 4, 5  
 3, 4, 5, 6, 7  
 4, 5, 6, 7, 8  
 2, 3, 4, 5, 6  
 2, 4, 6, 8

633 Maya dəyərini formalaşdırmasının düzgünlüyü üzərində nəzarət edilməsi üçün informasiya mənbəyi kimi hansı mənbələrdən istifadə etmək lazımdır?

- Baş kitabdan (dövriyyə balansından), 1, 2 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin, 16 və 16 a№-li cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 1,2 № li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- Balansdan (dövriyyə balansından), 10№.li jurnal-orderlərin, 16№.li cədvəllərin məlumatlarından və ilkin sənədlərdən

634 Məhsulun maya dəyərinin audit yoxlamasının əsas məqsədi nədən ibarətdir?

- məhsul istehsalına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
- məhsul istehsalı və satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə smetalara uyğun olmasının müəyyən edilməsindən
- məhsul istehsalı və satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
- məhsul satışına çəkilən məsrəflərin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə əsaslı olmasının müəyyən edilməsindən və məsrəflərin qanuniliyinin yoxlanmasından
- kommersiya xərclərinin məqsədyönlüyü üzərində nəzarətdən, onların nə dərəcədə smetalara uyğun olmasının müəyyən edilməsindən

635 Auditor əməyin ödənişinin yoxlayarkən nəzərə almalıdır ki, qeyri-istehsal sferasında çalışan işçilərin əməyinin ödənişi üzrə xərclər...

- məhsulun maya dəyərinə daxil edilir
- yalnız məsrəflərin uçotunun hesablama metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir
- məhsulun maya dəyərinə daxil edilmir və xüsusi maliyyələşmə mənbəyi hesabına ödənilir
- yalnız məsrəflərin uçotunun kassa metodunun tətbiqi zamanı məhsulun maya dəyərinə daxil edilir
- məhsulun maya dəyərinə daxil edilmir

636 Əmək haqqının hesablanması üzrə ilkin sənədlərin düzgünlüyünü yoxlayarkən auditor qeyri-istehsal sferasında fəaliyyət göstərən işçilərin əməyinin ödənişi üzrə xərclərin əsas fəaliyyət üzrə məsrəflərə daxil edilməsi faktlarını aşkara çıxarmaq üçün nə etməlidir?

- məsrəf hesabları ilə müxabirləşmədə 533 sayılı hesabın debeti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşdurmalıdır
- məsrəf hesabları ilə müxabirləşmədə 70 sayılı hesabın krediti üzrə əks olunmuş məlumatlar məsrəflərin icmal cədvəlinin yekun məlumatları ilə tutuşdurmalıdır
- məsrəf hesabları ilə müxabirləşmədə 533 sayılı hesabın krediti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşdurmalıdır
- məsrəf hesabları ilə müxabirləşmədə 202 sayılı hesabın debeti üzrə əks olunmuş məlumatlar əməyin ödənişi üzrə icmal cədvəlin yekun məlumatları ilə tutuşdurmalıdır
- məsrəf hesabları ilə müxabirləşmədə 23 sayılı hesabın krediti üzrə əks olunmuş məlumatlar məsrəflərin icmal cədvəlinin yekun məlumatları ilə tutuşdurmalıdır

637 Hesablaşma hesabından ödənilmiş və maya dəyərinə daxil edilmiş məbləğlərin düzgünlüyünün yoxlanması üçün auditor hansı informasiya bazasından istifadə etməlidir:

- 10, 10/1 və 10a №li jurnal-orderlərin məlumatlarından
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən
- 2№li jurnal-orderdən, bank çıxarışlarından və ödənişlərin həyata keçirilməsini təsdiq edən ilkin sənədlərdən
- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yığma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən
- Balansdan (dövriyyə balansından) və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən

638 Auditor əsas vəsaitlərin qrupları üzrə tətbiq edilmiş amortizasiya normalarının düzgünlüyünü yoxlayarkən hansı məsələləri təhlil etməlidir? 1. onların qiymətləndirilməsi və uçotu qaydasının düzgünlüyünü; 2. amortizasiya olunan əsas vəsaitlər haqqında məlumatların nə dərəcədə etibarlı olmasını; 3. istismara yeni verilmiş və istismardan çıxan əsas vəsaitlər üzrə ilkin amortizasiya məbləğlərinin vaxtında korrektə edilib-edilməməsini; 4. başa çatmış tikinti obyektlərinin balansda uçota alınmasının nə dərəcədə əsaslı olub-olmamasını.

- 1, 2, 3  
 2, 4  
 1, 2, 3, 4  
 1, 3  
 1, 4

639 Maya dəyərini auditi zamanı xammal və materiallar üzrə xərclərin düzgün müəyyən edilməsinə nəzarət etmək üçün auditor hansı hesablarda aparılmış mühasibat yazılışlarına diqqət yetirməlidir?

- 201,202,721 sayılı hesablarında  
 201, 612 sayılı hesablarında  
 201 sayılı hesablarında  
 201,204, 205 sayılı hesablarında  
 721, 26 sayılı hesablarında

640 Yoxlamanın gedişatı zamanı auditor müəssisənin sərəncamında qalan mənfəət hesabına ödənilməli olan aşağıdakı xərclərin məhsulun maya dəyərinə daxil edilib-edilməməsinə diqqət yetirməlidir: 1. normativ aktlarda nəzərdə tutulmamış könüllü və məcburi sığortalar üzrə xərclər; 2. ətraf mühitə normadan artıq tullantılara görə ödənilən cərimələr; 3. müəyyən edilmiş normativlərdən artıq (müvafiq təsdiqedicilərin sənədləri olmadıqda) xərclər; 4. məsrəflərin tərkibi haqqında qaydada nəzərdə tutulmuş məqsədlər üçün alınmış bank kreditləri üzrə faizlər.

- 1, 2, 3  
 2, 4  
 1, 2, 3, 4  
 1, 3  
 3, 4

641 Maya dəyərini formalaşmasının düzgünlüyünü yoxlayarkən aşağıdakı informasiya bazasından istifadə olunur:

- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yığma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən  
 Baş kitabdan (dövriyyə balansından), 16, 16a və 10a №.li yığma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən  
 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından  
 Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən  
 Balansdan (dövriyyə balansından) 10a №.li yığma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən

642 Vergi müfəttişi məhsul istehsalı və satışına çəkilən məsrəflər üzərində nəzarət prosesini aşağıdakı mərhələlərdə aparmalıdır: 1. məsrəflərin satılmış (yüklənmiş) və anbarında olan hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanılması; 2. məsrəflərin tərkibini formalaşdıran xərclərin düzgünlüyünün yoxlanılması; 3. məsrəflərin satılmış və yüklənmiş hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanılması; 4. məsrəflərin satılmış və dəyəri ödənilməmiş hazır məhsullar arasında bölüşdürülməsinin əsaslı və düzgünlüyünün yoxlanılması.

- 2, 3  
 1, 3  
 1, 2  
 3, 4  
 1, 4

643 Məhsul istehsalı və satışına çəkilən məsrəflərin 46 hesabının debetinə aid edilməsi haqqında hesabat məlumatlarının nə dərəcədə əsaslı olub-olmamasının müəyyən etmək üçün vergi müfəttişi nəyi müəyyən etməlidir?

- birbaşa və dolaylı xərclərin hansı hesablarda uçota alındığını və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanunauyğunluğunu  
 xərclərin hansı uçot metodu ilə uçota alındığını və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanunauyğunluğunu

- xərclərin hansı hesabların debetindən maya dəyərini formalaşdığı hansı məsrəf hesabının kreditinə silindiyini və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanunauyğunluğunu
- dəyişən və sabit xərclərin hansı hesablarda uçota alındığını və onların uçot registrlərində əks olunmasının qanunauyğunluğunu
- xərclərin hansı hesabların kreditindən maya dəyərini formalaşdığı hansı məsrəf hesabının debetinə silindiyini və onların uçot registrlərində (jurnal-orderlərdə, kitablarda, cədvəllərdə, mühasibat yazılışlarında) əks olunmasının qanunauyğunluğunu

644 Bitməmiş istehsalatın audit yoxlamasının gedişatı zamanı müfəttiş aşağıdakıları yoxlamalıdır?

- bitməmiş istehsalatın uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin protokolda əks etdirilməsi və qiymətləndirilməsinin düzgünlüyü
- polufabrikat, detal və hissələrin qorunub saxlanması və uçota alınmayan zay məhsulların qiymətləndirilməsinin düzgünlüyü
- bitməmiş istehsalatın uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin mühasibat uçotunda əks etdirilməsinin və qiymətləndirilməsinin düzgünlüyü
- istehsal uçotunun vəziyyəti, vaxtında və düzgün inventarizasiya olunması, inventarizasiya nəticələrinin aktda əks etdirilməsi və qiymətləndirilməsinin düzgünlüyü
- inventarizasiya nəticələrinin mühasibat uçotunda əks etdirilməsinin və qiymətləndirilməsinin düzgünlüyü

645 Mal-material qiymətlilərinin çatışmamazlığı üzrə məbləğlərin istehsal xərclərinə silinməsi üçün aşağıdakı hansı şərtlərə riayət olunmalıdır? 1. özündə çatışmamazlıq məbləğini əks etdirən inventarizasiya aktı; 2. özündə çatışmamazlıq məbləğini əks etdirən protokol; 3. təbii itki normasında çatışmamazlıq; 4. təbii itki normasından artıq çatışmamazlıq; 5. çatışmayan qiymətlilərin dəyərini istehsal məsrəflərinə silinməsi haqqında müəssisə rəhbərinin əmri (sərəncamı).

- 1, 2, 3
- 3, 4, 5
- 1, 3, 5
- 2, 3, 4
- 2, 3, 5

646 Material məsrəflərinin məhsulun maya dəyərinə silinməsi yoxlanarkən auditor aşağıdakılara diqqət yetirməlidir: 1. konkret məhsul növünün istehsalına aid olmayan materialların istehsalata silinib-silinməsinə; 2. təsdiq edilmiş material məsrəf normalarının mövcudluğu və onların istehsalata faktiki olaraq necə silinməsinə; 3. konkret məhsul növünün istehsalına aid olmayan materialların istehsalata silinib-silinməsinə; 4. istehsalatda zay məhsulun uçotunun aparılıb-aparılmaması və zaydan olan itkilərin hara silinməsinə; 5. geri qaytarılan yullantıların qiymətləndirilməsi və silinməsinin düzgünlüyünə; 6. 16 sayılı hesabda uçota alınan materialların dəyərindən kənarlaşmaların istehsalata silinməsinin düzgünlüyünə; 7. təbii itki normaları çərçivəsində qiymətlilərin çatışmamazlıq və itkisindən olan zərərin istehsalata aid edilməsinin düzgünlüyünə.

- 1, 2, 3, 4, 5, 6
- 1, 2, 4, 5, 6, 7
- 2, 3, 4, 5, 6, 7
- 1, 3, 4, 5, 6, 7
- 1, 3, 5, 7

647 Məhsulların məhsulun maya dəyərinə silinməsinin düzgünlüyü yoxlanarkən aşağıdakı məqamlara diqqət yetirmək lazımdır: 1. qeyri-istehsal təyinatlı məhsulların maya dəyərinə aid edilən məsrəflərin sənədlərlə rəsmiləşdirilməsinə; 2. məsrəf elementləri üzrə maya dəyərini formalaşmasına; 3. birbaşa xərclərin silinməsi və onların kalkulyasiya obyektləri üzrə bölüşdürülməsinə; 4. silinmiş məsrəflərin buraxılmış məhsulların növünə və ya müəssisə fəaliyyətinin xarakterinə uyğunluğuna; 5. məsrəflərin hesabat dövrləri üzrə məhdudlaşdırılmasına; 6. məsrəflərin ayrı-ayrı məhsul növləri və bitməmiş istehsalat üzrə bölüşdürülməsinə; 7. məhsulun maya dəyərini aşağı salınması üzrə ehtiyatların aşkar edilməsinə.

- 1, 2, 3, 4, 5
- 3, 4, 5, 6, 7
- 2, 4, 5, 6, 7

- 1, 3, 4, 5, 6  
 1, 3, 5, 7

648 Məhsulların məhsulun maya dəyərinə silinməsinin düzgünlüyü yoxlanarkən aşağıdakı məqamlara diqqət yetirmək lazımdır: 1. məsrəfləri uçota alan hesablarda əks olunmuş xərclərin sənədli təsdiqinə; 2. məsrəflərin həyata keçirilmə vaxtının hesabat dövrünə müvafiqliyinə; 3. müəssisənin mənfəətinə aid edilən məsrəflərin məhsulun maya dəyərində olmamasına; 4. bəzi xərc növlərinin (ezamiyyət, nümayəndəlik, reklam, kadrların hazırlanması və yenidən hazırlanması, auditor xidmətləri üzrə faktiki xərclər) maya dəyərinə aid edilməsi normalarına müvafiqliyinə; 5. birbaşa xərclərin silinməsi və onların kalkulyasiya obyektləri üzrə bölüşdürülməsinə; 6. qeyri-istehsal təyinatlı məhsulların maya dəyərinə aid edilən məsrəflərin sənədlərlə rəsmiləşdirilməsinə.

- 2, 3, 4, 5  
 1, 3, 5, 6  
 1, 2, 3, 4  
 3, 4, 5, 6  
 2, 4, 6

649 Maya dəyərinin formalaşmasının düzgünlüyü üzərində nəzarət edilməsi üçün auditor informasiya mənbəyi kimi nələrdən istifadə etməlidir?

- Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li yığma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən  
 Kassa kitabdan, 1 və 2№.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən  
 Baş kitabdan (dövriyyə balansından), 10, 10/1 və 10a №.li jurnal-orderlərin məlumatlarından və ilkin sənədlərdən  
 Baş kitabdan (dövriyyə balansından), 16, 16a və 10a №.li yığma cədvəllərin məlumatlarından və ilkin sənədlərdən  
 10 №.li yığma cədvəllərin məlumatlarından və icmal sənədlərdən

650 Maya dəyərinin auditi qarşısında aşağıdakı vəzifələr durur: 1. məsrəflərin satılmış (yüklənmiş) və mal qalıqları arasında düzgün bölüşdürülməsinin düzgünlüyünün müəyyən edilməsi; 2. məsrəflərin satılmamış mal qalıqları arasında düzgün bölüşdürülməsinin düzgünlüyünün müəyyən edilməsi; 3. maya dəyərini formalaşdıran məsrəflərin tərkibinin dəqiqləşdirilməsi; 4. maya dəyərini formalaşdıran məsrəflərin tərkibinin təsnifləşdirilməsi; 5. məsrəflərin uçotu üzrə əməliyyatların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanması.

- 1, 2, 3  
 3, 4, 5  
 1, 3, 5  
 2, 3, 4  
 1, 4, 5

651 Əgər maya dəyərindən aşağı qiymətlər üzrə məhsulların satıldığı 30 gün ərzində müəssisə tərəfindən daha artıq qiymətə məhsul yüklənmişdirsə, onda hansı qiymət əsas götürülür?

- həmin malların (işlərin, xidmətlərin) faktiki bazar qiyməti  
 həmin malların (işlərin, xidmətlərin) faktiki əldə olunma qiyməti  
 bütün satış üzrə onların faktiki satış qiyməti  
 həmin malların satıldığı anda analoji malların (işlərin, xidmətlərin) mövcud bazar qiymətləri  
 onların topdansatış qiyməti

652 Malların (işlərin, xidmətlərin) maya dəyərindən aşağı qiymətə satıldığı hallar aşkar edildikdə, vergi müfəttişi vergitutulan dövriyyəni necə müəyyən edir?

- həmin malların (işlərin, xidmətlərin) faktiki maya dəyərinə əsasən  
 həmin malların (işlərin, xidmətlərin) faktiki satış qiymətinə əsasən  
 həmin malların satıldığı anda analoji malların (işlərin, xidmətlərin) mövcud bazar qiymətlərinə (faktiki maya dəyərindən aşağı olmayan) əsasən  
 həmin malların (işlərin, xidmətlərin) dəyəri bazar qiymətlərinə (ƏDV xaric), eləcə də dövlət tərəfindən tənzimlənən qiymətlərə əsasən

- həmin malların satıldığı anda analoji malların (işlərin, xidmətlərin) mövcud pərakəndə satış qiymətlərinə əsasən

653 Maya dəyərindən aşağı olan qiymətin tətbiq olunması nəticəsində vergitutulan dövriyyənin aşağı salınması faktların aşkar edilməsi məqsədilə vergi müfəttişi vergitutulan dövriyyəni müəyyən etmək üçün hansı hərəkəti edir?

- müəssisənin tətbiq etdiyi qiymətlərin nə dərəcədə əsaslı olub-olmadığını müfəssəl yoxlayır
- məhsulların faktiki satış qiymətinə əsasən hesablanır
- satılmış malların (işlərin, xidmətlərin) dəyəri bazar qiymətlərinə (ƏDV xaric), eləcə də dövlət tərəfindən tənzimlənən qiymətlərə əsasən hesablayır
- malların satıldığı anda analoji malların (işlərin, xidmətlərin) mövcud bazar qiymətlərinə (faktiki maya dəyərindən aşağı olmayan) əsasən hesablanır
- satılmış malların (işlərin, xidmətlərin) yalnız tənzimlənən qiymətlərə əsasən hesablayır

654 ƏDV üzrə vergitutulan dövriyyənin aşağı salınması və ya gizlədilməsi nəticəsində ən çox xarakterik olan hansı qanun pozuntularının mövcud olub-olmamasına xüsusi diqqət yetirilməlidir? 1. maya dəyərindən aşağı olan qiymətin tətbiq olunması nəticəsində vergitutulan dövriyyənin aşağı salınması; 2. natural hesablaşma formalarının düzgün tətbiq olunmaması; 3. hazırlanmış məhsulların dəyərinin müəssisənin vergitutulan dövriyyədən çıxarılması; 4. məsrəflərin satış pulu hesabına silinməsi; 5. 4 Nöli "Banklardakı xüsusi hesablar" jurnal-orderdə satış hesablarında əks olunmayan faktoring əməliyyatları üzrə dövriyyələrin əks olunması; 6. 4 Nöli "Banklardakı xüsusi hesablar" jurnal-orderdə satış hesablarında əks olunmayan lizing əməliyyatları üzrə dövriyyələrin əks olunması.

- 2, 3, 4, 5, 6
- 2, 4, 6
- 1, 2, 3, 4, 5
- 1, 2, 3, 4
- 2, 3, 4, 5

655 Təbii fəlakət və fəvqəladə hallar nəticəsində məhv olmuş material qiymətləri üzrə ƏDV məbləği büdcədən əvəzləşdirilirmi?

- əvəzləşdirilir
- yalnız Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş müvafiq təsdiqedicisi sənəd olduqda əvəzləşdirilir
- əvəzləşdirilmir
- Vergilər Nazirliyinin müəyyən etdiyi hallarda əvəzləşdirilir
- Müstəsna hallarda əvəzləşdirilə bilər

656 Əsas vəsaitlərin satışı zamanı ƏDV hesablanmasının düzgünlüyünü yoxlayarkən, vergi məbləği hansı məbləğə əsasən hesablanılır?

- obyektin bərpa dəyəri və alışı qiymətləri arasındakı fərq görə hesablanılır (aparılmış yenidənqiymətləndirmələr nəzərə alınmaqla)
- obyektin qalıq dəyəri və satış qiymətləri arasındakı fərq görə hesablanılır (aparılmış yenidənqiymətləndirmələr nəzərə alınmaqla)
- obyektin ilkin dəyəri və satış qiymətləri arasındakı fərq görə hesablanılır (aparılmış yenidənqiymətləndirmələr nəzərə alınmaqla)
- obyektin balans dəyəri və satış qiymətləri arasındakı fərq görə hesablanılır (aparılmış yenidənqiymətləndirmələr nəzərə alınmaqla)
- obyektin ilkin dəyəri və bərpa dəyəri arasındakı fərq görə hesablanılır

657 Əsas vəsait obyektləri əldə edilərkən malsatanlara (podratçılara) ödənilmiş ƏDV məbləği nə vaxt əvəzləşdirilir?

- onların dəyəri malsatanlara ödənildikdən sonra
- əsas vəsaitlər üzrə malsatanların hesablaşma sənədləri daxil olduqdan sonra
- onlar istismara vergildikdən sonra
- əsas vəsaitlər üzrə amortizasiya hesablandıqdan sonra
- onlar istismara verilənə qədər

658 Malsatanlardan alınmış, lakin dəyəri ödənilməmiş materiallar üzrə ƏDV məbləği büdcədən əvəzləşdirilə, yaxud satışdankənar xərclərin tərkibinə daxil edilə bilər?

- bilər  
 yalnız satışdankənar xərclərin tərkibinə daxil edilə bilər  
 bilməz  
 yalnız əvəzləşdirilə bilər  
 Müstəsna hallarda ola bilər

659 Yoxlamanın gedişatı zamanı auditor ilkin sənədlərə əsasən 46 sayılı hesab üzrə dövriyyəyə daxil etmədən barter müqaviləsi üzrə müəhsulların buraxılması halları aşkar edilərsə, onda auditor hansı hərəkəti etməlidir?

- maldəyişmə əməliyyatları üzrə ödənilmiş məbləğləri hesablaşma hesabından bank çıxarışlarındakı məbləğlərə uyğunluğunu yoxlamalıdır  
 hesablaşma hesabından bank çıxarışlarındakı məbləğlərin satış hesablarına əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır  
 maldəyişmə əməliyyatlarında daxil olan pul vəsaitlərinin satış hesablarına əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır  
 hesablaşma hesabından bank çıxarışlarını kassa kitabı və nağd hesablaşmalar üzrə pul vəsaitlərinin qəbuluna görə tərtib edilmiş mədaxil orderləri, eləcə də alıcılara təqdim edilmiş hesabların tutuşdurulmasıdır  
 əlavə edilmiş sənədlərlə birlikdə hesablaşma hesabından bank çıxarışlarının alışı kitabı və nağd hesablaşmalar üzrə pul vəsaitlərinin qəbuluna görə tərtib edilmiş mədaxil orderləri, eləcə də satıcılara təqdim edilmiş hesabların tutuşdurulması yolu ilə

660 Məhsulların satışı üzrə dövriyyənin mühasibat uçotundakı məlumatlara uyğun olub-olmamasının yoxlanması zamanı uçot registrlərindəki yazılışların doğruluğu necə yoxlanılır?

- əlavə edilmiş sənədlərlə birlikdə hesablaşma hesabından bank çıxarışlarının kassa kitabı və nağd hesablaşmalar üzrə pul vəsaitlərinin qəbuluna görə tərtib edilmiş mədaxil orderləri, eləcə də alıcılara təqdim edilmiş hesabların tutuşdurulması yolu ilə  
 əlavə edilmiş sənədlərlə birlikdə hesablaşma hesabından bank çıxarışlarının alışı kitabı və nağd hesablaşmalar üzrə pul vəsaitlərinin qəbuluna görə tərtib edilmiş mədaxil orderləri, eləcə də satıcılara təqdim edilmiş hesabların tutuşdurulması yolu ilə  
 əlavə edilmiş sənədlərlə birlikdə hesablaşma hesabından bank çıxarışlarının kassa kitabı və nağd hesablaşmalar üzrə pul vəsaitlərinin qəbuluna görə tərtib edilmiş mədaxil orderləri, eləcə də alıcılara təqdim edilmiş hesabların tutuşdurulması yolu ilə  
 əlavə edilmiş sənədlərlə birlikdə hesablaşma hesabından bank çıxarışlarının kassa kitabı və nağd hesablaşmalar üzrə pul vəsaitlərinin qəbuluna görə tərtib edilmiş mədaxil orderləri, eləcə də malsatanların təqdim etdikləri hesabların tutuşdurulması yolu ilə  
 hesablaşma hesabından bank çıxarışlarındakı məbləğlərin satış hesablarına əks etdirilməsinin düzgünlüyünü yoxlamalıdır

661 Məhsulların satışı üzrə dövriyyənin mühasibat uçotundakı məlumatlara uyğun olub-olmamasının yoxlanması zamanı auditor malların satışı üzrə bütün dövriyyənin tamlığını müəyyən etmək üçün hansı hərəkətlər edir? 1. bəyannamədəki müvafiq məbləğ baş kitabda 601,611 və 801 sayılı hesabların hesabların kreditləri üzrə əks olunmuş məbləğlərlə tutuşdurur; 2. həmin hesabların kredit dövriyyələrinin düzgünlüyü 11 və 13 Nəli jurnal-orderlərdəki, 16 və 16a Nəli cədvəllərdəki məlumatlara əsasən dəqiqləşdirilir; 3. bəyannamədəki müvafiq məbləğ baş kitabda 601,611,612 və 801 sayılı hesabların hesabların debetləri üzrə əks olunmuş məbləğlərlə tutuşdurur; 4. həmin hesabların debet dövriyyələrinin düzgünlüyü 11 və 13 Nəli jurnal-orderlərdəki, 16 və 16a Nəli cədvəllərdəki məlumatlara əsasən dəqiqləşdirilir; 5. bəyannamədəki müvafiq məbləğ baş kitabda 601,611,612 hesabların debeti 801 sayılı hesabların hesabın kreditləri üzrə əks olunmuş məbləğlərlə tutuşdurur; 6. həmin hesabların debet dövriyyələrinin düzgünlüyü 11 və 13 Nəli jurnal-orderlərdəki məlumatlara əsasən dəqiqləşdirilir.

- 2, 3  
 5, 6  
 1, 2  
 4, 5  
 3, 4

662 ƏDV üzrə vergitutulan dövriyyənin mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanmasına aşağıdakı prosedurlar daxildir: 1. ƏDV ödənilməsinin, büdcədən alınmasının (əvəzləşdirilməsinin) və satış kitabının aparılmasının düzgünlüyünün yoxlanması; 2. satış kitabının aparılmasının və satış üzrə ƏDV hesablanmasının düzgünlüyünün yoxlanması; 3. daxili nəzarət sisteminin aiymətləndirilməsi; 4. ƏDV tutulmasının, büdcədən alınmasının (əvəzləşdirilməsinin) və alış kitabının aparılmasının düzgünlüyünün yoxlanması; 5. ƏDV bəyannaməsindəki məlumatların mühasibat uçotu məlumatlarına müvafiqliyinin yoxlanması.

- 1, 2, 3, 4  
 2, 3, 4  
 2, 3, 4, 5  
 1, 3, 5  
 1, 3, 4, 5

663 ƏDV üzrə bəyannamənin vaxtında tərtib edilməsi və verilməsi, verginin vaxtında büdcəyə ödənilməsinin yoxlanması hansı sənədlərə əsasən aparılır?

- Baş kitab, dövriyyə cədvəli, ilkin sənədlərə, hesab-fakturaları, alış-satış kitablarından istifadə etməklə maliyyə uçotu və hesabatlarının məlumatlarına əsasən  
 Baş kitab, dövriyyə cədvəli, qaimə-fakturaları, alış-satış kitablarından istifadə etməklə mühasibat uçotu və hesabatlarının məlumatlarına əsasən  
 ilkin sənədlərə, hesab-fakturaları, alış-satış kitablarından istifadə etməklə mühasibat uçotu və hesabatlarının məlumatlarına əsasən  
 icmal sənədlərə, hesab-faktura qaimələri, alış-satış kitablarından istifadə etməklə maliyyə uçotu və hesabatlarının məlumatlarına əsasən  
 Yalnız alış-satış kitablarından istifadə etməklə mühasibat uçotu və hesabatlarının məlumatlarına əsasən

664 ƏDV-nin əvəzləşdirilməsinin düzgünlüyünün yoxlanılması zamanı auditor hansı prosedurları həyata keçirməlidir?

- ƏDV cəlb olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatların aparılıb-aparılmaması araşdırılmalı, belə halın mövcudluğu aşkar edilərsə, onda əvəzləşdirilən məbləğin həmin əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə görə müəyyənləşdirilməsinə diqqət yetirilməlidir  
 ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatların aparılıb-aparılmaması araşdırılmalı, belə halın mövcudluğu aşkar edilərsə, onda əvəzləşdirilən məbləğin həmin əməliyyatların balans mənfəətindəki xüsusi çəkisinə görə müəyyənləşdirilməsinə diqqət yetirilməlidir  
 ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatların aparılıb-aparılmaması araşdırılmalı, belə halın mövcudluğu aşkar edilərsə, onda əvəzləşdirilən məbləğin həmin əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə görə müəyyənləşdirilməsinə diqqət yetirilməlidir  
 ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilən əməliyyatların aparılıb-aparılmaması araşdırılmalı, belə halın mövcudluğu aşkar edilərsə, onda əvəzləşdirilən məbləğin həmin əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə görə müəyyənləşdirilməsinə diqqət yetirilməlidir  
 Yalnız ƏDV-yə cəlb edilməyən əməliyyatların aparılıb-aparılmaması araşdırılmalıdır

665 ƏDV-nin əvəzləşdirilməsinin düzgünlüyünün yoxlanılması zamanı auditor hansı prosedurları həyata keçirməlidir?

- vergi hesab-fakturası üzrə ödəmələrin nağd qaydada aparılmasının, borcların qarşılıqlı əvəzləşdirilməsi zamanı təhvil-təslim aktlarının mövcudluğu yoxlanılmalı, alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin təsərrüfat subyekti tərəfindən kommersiya məqsədi üçün istifadə olunmasına əminlik əldə edilməlidir  
 vergi hesab-fakturası üzrə təqdim olunmuş vergi məbləğini, borcların qarşılıqlı əvəzləşdirilməsi zamanı təhvil-təslim aktlarının mövcudluğu yoxlanılmalı, alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin təsərrüfat subyekti tərəfindən kommersiya məqsədi üçün istifadə olunmasına əminlik əldə edilməlidir  
 vergi hesab-fakturası üzrə ödəmələrin nağdsız qaydada aparılmasının, borcların qarşılıqlı əvəzləşdirilməsi zamanı üzvləşmə aktlarının mövcudluğu yoxlanılmalı, alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin təsərrüfat subyekti tərəfindən kommersiya məqsədi üçün istifadə olunmasına əminlik əldə edilməlidir  
 qaimələr üzrə ödəmələrin nağdsız qaydada aparılmasının, borcların qarşılıqlı əvəzləşdirilməsi zamanı üzvləşmə aktlarının mövcudluğu yoxlanılmalı, satılmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin təsərrüfat subyekti tərəfindən kommersiya məqsədi üçün istifadə olunmasına əminlik əldə edilməlidir  
 yalnız borcların qarşılıqlı əvəzləşdirilməsi zamanı üzvləşmə aktlarının mövcudluğu yoxlanılmalıdır

666 ƏDV-nin əvəzləşdirilməsinin düzgünlüyünün yoxlanılması zamanı, ilk növbədə hansı sənədinin mövcudluğunu araşdırmalıdır?

- hansı əvəzləşməyə hüquq verən və verməyən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, qəbzlərin, idxal-ixrac sənədlərinin, qeyri-rezidentə ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsinə təsdiq edən ödəmə sənədinin
- hansı əvəzləşməyə hüquq verən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, idxal sənədlərinin, qeyri-rezident tərəfindən ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsinə təsdiq edən ödəmə sənədinin
- hansı əvəzləşməyə hüquq verən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, idxal sənədlərinin, qeyri-rezidentə ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsinə təsdiq edən ödəmə sənədinin
- hansı əvəzləşməyə hüquq verən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, idxal-ixrac sənədlərinin, qeyri-rezidentə ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsinə təsdiq edən ödəmə sənədinin
- yalnız idxal sənədlərinin

667 Səyyar vergi yoxlaması zamanı vergi hesab-fakturaları və onu əvəz edən sənədlər barədə bəyannamələrə edilən əlavələrdə məlumatlarda uyğunsuzluqlar aşkar edildikdə, vergi müfəttişi hansı hərəkəti etməlidir?

- bu barədə yoxlama aktında qeydlər edilməli və yoxlama aktının tərtib olunma tarixindən sonrakı 10 gün ərzində Vergilər Nazirliyinin "İqtisadi təhlil və uçotun təşkili idarəsi"nə müvafiq formada dəqiqləşdirilmiş məlumat verilməlidir
- bu barədə yoxlama aktında qeydlər edilməli və yoxlama aktının tərtib olunma tarixindən sonrakı 10 gün ərzində Vergilər Nazirliyinin "Ciddi hesabat blankları üzrə uçotun təşkili idarəsi"nə müvafiq formada dəqiqləşdirilmiş məlumat verilməlidir
- bu barədə yoxlama aktında qeydlər edilməli və yoxlama aktının tərtib olunma tarixindən sonrakı 5 gün ərzində Vergilər Nazirliyinin "İqtisadi təhlil və uçotun təşkili idarəsi"nə müvafiq formada dəqiqləşdirilmiş məlumat verilməlidir
- bu barədə yoxlama aktında qeydlər edilməli və yoxlama aktının tərtib olunma tarixindən sonrakı 5 gün ərzində Vergilər Nazirliyinin "Ciddi hesabat blankları üzrə uçotun təşkili idarəsi"nə müvafiq formada dəqiqləşdirilmiş məlumat verilməlidir
- bu barədə yoxlama aktının tərtib olunma tarixindən sonrakı 15 gün ərzində Vergilər Nazirliyinin müvafiq idarəsinə müəyyən edilmiş formada dəqiqləşdirilmiş məlumat verilməlidir

668 Yoxlayıcı ƏDV-nin əvəzləşdirilməsinə əsas verən, lakin əvəzləşdirmə aparılmamış vergi hesab-fakturaları barədə vergi ödəyicisindən məlumatın alınmasını təmin edərək, həmin məlumatın məlumat bazasına işlənməsi üçün yoxlama aktının tərtib edilmə tarixindən sonrakı neçə gün ərzində Vergilər Nazirliyinin "İqtisadi təhlil və uçotun təşkili idarəsi"nə təqdim etməlidir?

- 10 gün
- 20 gün
- 5 gün
- 15 gün
- 30 gün

669 Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş əməliyyatların aparıldığı və bu barədə yoxlama başlayanadək vergi orqanlarına məlumat verilmədiyi halda, yoxlama aktında nə əks etdirilməlidir?

- dəqiqləşdirilməyən əməliyyatların məzmunu, tarixi, səbəbi və məbləğləri barədə müvafiq məlumatlar
- dəqiqləşdirilən vergi-hesab fakturalarının sayı, seriyası və nömrələri
- dəqiqləşdirilən əməliyyatların məzmunu, tarixi, səbəbi və məbləğləri barədə müvafiq məlumatlar
- dəqiqləşdirilən və dəqiqləşdirilməyən əməliyyatların məzmunu, tarixi, səbəbi və məbləğləri barədə müvafiq məlumatlar
- yalnız dəqiqləşdirilən əməliyyatların məzmunu barədə müvafiq məlumatlar

670 Yoxlama ilə əhatə olunan dövr ərzində itirilmiş, oğurlanmış və digər səbəblərdən çatışmayan vergi hesab-fakturaları olduqda, auditor aktda hansı məlumatları əks etdirməlidir? 1. yoxlama ilə əhatə olunan dövrün əvvəlinə vergi hesab-fakturası blanklarının qalığı; 2. yoxlama ilə əhatə olunan dövrdə sifariş olunmuş vergi hesab-fakturası blanklarının miqdarı; 3. "Vergi hesab-fakturalarının qeydiyyatı kitabı"nın aparılması vəziyyəti; 4. vergi ödəyicisinin məsul şəxsindən izahat alınmaqla, bu barədə vergi orqanına məlumat verilib-verilməməsi; 5. "Vergi hesab-fakturalarının qeydiyyatı kitabı"nda müvafiq qeydlərin aparılıb-aparılmaması; 6. çatışmayan vergi hesab-fakturalarının sayı, seriyası və nömrələri.

- 1, 2, 3  
 3, 4, 5  
 4, 5, 6  
 2, 3, 4  
 1, 4, 5

671 Yoxlama ilə əhatə olunan dövrdə zədələnmiş (yararsız hala düşmüş) vergi hesab-fakturası aşkar edilərkən auditor hansı hərəkətlər etməli və yoxlama aktında nələrə qeyd etməlidir? 1. “Vergi hesab-fakturalarının qeydiyyatı kitabı”nın aparılması vəziyyəti; 2. yoxlama ilə əhatə olunan dövrün əvvəlinə vergi hesab-fakturası blanklarının qalığı; 3. yoxlama ilə əhatə olunan dövrdə sifariş olunmuş vergi hesab-fakturası blanklarının miqdarı; 4. hesab-fakturalarının ləğv edilməsinin qanunauyğunluğu araşdırılmalı; 5. ləşv edilmiş blankların vergi ödəyicisində saxlanılıb-saxlanılmaması və “Vergi hesab-fakturalarının qeydiyyatı kitabı”nda müvafiq qeydlərin aparılıb-aparılmaması; 6. ləğv edilmiş vergi hesab-fakturalarının sayı, seriyası və nömrələri.

- 1, 2, 3  
 3, 4, 5  
 4, 5, 6  
 2, 3, 4  
 1, 3, 5, 6

672 Vergi ödəyicisi ƏDV azad olunan və sıfır (0) dərəcə ilə ƏDV cəlb edilən əməliyyatlara ƏDV tətbiq etməklə vergi hesab-fakturası verərsə, həmin hesab-fakturada göstərilən ƏDV məbləğini büdcəyə ödəməyə borcludurmu?

- Borclu deyil  
 Yalnız barter əməliyyatları zamanı borcludur  
 Borcludur  
 Bu əməliyyat vergidən azad edilir  
 Müstəsna hallarda borclu ola bilər

673 Vergi ödəyicisi olmayan, lakin təqdim etdiyi mala (işə, xidmətə) görə vergi hesab-fakturası verən şəxs həmin hesab-fakturada göstərilən ƏDV məbləğini büdcəyə ödəməyə borcludurmu?

- Borclu deyil  
 Yalnız barter əməliyyatları zamanı borcludur  
 Borcludur  
 Bu əməliyyat vergidən azad edilir  
 Müstəsna hallarda borclu ola bilər

674 Əgər verginin hesabatda azaldılması il ərzində təkrar edilmişdirsə, bu zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin hansı miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir?

- 25 faizi  
 100 faizi  
 50 faizi  
 40 faizi  
 125 faizi

675 Vergi ödəyicisinin təqdim etdiyi ƏDV hesabatında büdcədən qaytarılacaq ƏDV məbləğinin artıq göstəriləndiyi və ya büdcədən qaytarılacaq vergi məbləği əvəzinə büdcəyə vergi hesablanmalı olduğu aşkar edildiyi halda maliyyə sanksiyası hansı məbləğə tətbiq edilməlidir?

- azaldılmış vergi məbləğinin dəqiqləşdirilən hissəsinə  
 artırılmış vergi məbləğinin dəqiqləşdirilən hissəsinə  
 bütün fərqə  
 artırılmış vergi məbləğinin dəqiqləşdirilməyən hissəsinə  
 yalnız büdcədən qaytarılacaq vergi məbləğinə

676 ƏDV məqsədləri üçün əgər azaldılmış vergi məbləği digər hesabat dövrlərinin bəyannamələrində qismən dəqiqləşdirilmişdirsə, onda maliyyə sanksiyası hansı məbləğə tətbiq edilməlidir?

- azaldılmış vergi məbləğinin dəqiqləşdirilən hissəsinə
- artırılmış vergi məbləğinin dəqiqləşdirilməyən hissəsinə
- azaldılmış vergi məbləğinin dəqiqləşdirilməyən hissəsinə
- artırılmış vergi məbləğinin dəqiqləşdirilən hissəsinə
- bütün məbləğə

677 ƏDV məqsədləri üçün əgər hər hansı dövrün azaldılmış vergi məbləği növbəti dövrlərin bəyannamələrində vergi orqanının yoxlamasına qədər dəqiqləşdirilmişdirsə, həmin azaldılmış məbləğə maliyyə sanksiyası tətbiq edilməlidirmi?

- edilməməlidir
- yalnız nağd ödənişlər zamanı verilir edilməlidir
- edilməlidir
- yalnız üç hesabat dövrü üçün tətbiq edilməlidir
- müstəsna hallarda tətbiq edilə bilər

678 Yoxlama ilə əhatə olunan dövrün ümumi nəticələrinə görə ƏDV azaldılmasından və ya artıq hesablanmasından asılı olmayaraq, maliyyə sanksiyaları hesablanarkən nə nəzərə alınmalıdır?

- hesabat dövrünün bəyannaməsində dəqiqləşdirilmiş ƏDV məbləği
- digər hesabat dövrlərinin bəyannamələrində əvəzləşdiriləcək ƏDV məbləğləri
- digər hesabat dövrlərinin bəyannamələrində dəqiqləşdirilmiş ƏDV məbləğləri
- əvvəlki hesabat dövründəki bəyannamədə dəqiqləşdirilmiş ƏDV məbləği
- cari hesabat dövrünün bəyannaməsində dəqiqləşdirilmiş ƏDV məbləğləri

679 Yoxlama ilə əhatə olunan dövrün ümumi nəticələrinə görə ƏDV azaldılmasından və ya artıq hesablanmasından asılı olmayaraq, maliyyə sanksiyaları necə tətbiq olunmalıdır?

- ümumilikdə yoxlama ilə əhatə olunan dövr üzrə
- maliyyə sanksiyaları tətbiq olunmur
- hər hesabat dövrü üçün ayrı-ayrılıqda
- ümumi müəyyən olunmuş qaydada hesablanır
- yalnız sonuncu hesabat dövrü üzrə

680 Qeyri-rezidentdən tutulan ƏDV-nin ödənilməsi üçün tərtib olunan və icra olunmuş ödəmə sənədi verginin əvəzləşdirilməsinə əsas verirmi?

- vermir
- yalnız nağd ödənişlər zamanı verir
- verir
- yalnız nağdsız ödənişlər zamanı verir
- müstəsna hallarda əsas verə bilər

681 Əgər ƏDV üzrə vergitutulan dövriyyəsinin dəqiqləşdirilməsi zamanı keçmiş dövrlər üzrə yaranmış vergi öhdəliyinin vaxtında ödənilməmiş hissəsinə vergi orqanı tərəfindən faiz hesablanmamışdırsa, onda həmin məbləğə faiz hesablanır?

- Hesablanmamalıdır
- yalnız nağd ödənişlər zamanı hesablanmalıdır
- Hesablanmalıdır
- yalnız nağdsız ödənişlər zamanı hesablanmalıdır
- müstəsna hallarda hesablanıla bilər

682 Əlavə dəyər vergisiz alınmış taralar satıldıqda vergiyə cəlb olunurmu?

- olunur

- yalnız nağd ödənişlər zamanı olunur
- olunmur
- yalnız nağdsız ödənişlər zamanı olunur
- müstəsna hallarda vergiyə cəlb olunmur

683 ƏDV məqsədləri tara istehsal edən hüquqi şəxslərin tara satışı istisna olmaqla, qaytarılan taraların, o cümlədən şüşə qabların dəyəri vergiyə cəlb olunurmu?

- olunur
- yalnız nağd ödənişlər zamanı olunur
- olunmur
- yalnız nağdsız ödənişlər zamanı olunur
- müstəsna hallarda vergiyə cəlb olunur

684 ƏDV məqsədləri üçün sifarişçinin öz xammal və materiallarından hazırlanmış mallar üzrə vergitutulan dövriyyə necə müəyyən edilir?

- həmin qiymətlilərin sərbəst bazar qiyməti, dövlətin tənzimlənən qiymətlər olduqda isə həmin qiymətlər nəzərə alınmaqla
- onların faktiki maya dəyəri üzrə
- onların emal dəyəri
- onların fatiki əldə edilmə qiyməti
- onların topdansatış qiymətləri əsasında

685 ƏDV məqsədləri üçün mallar (işlər, xidmətlər) əmtəə mübadiləsi zamanı, əvəzsiz olaraq, dəyəri qismən ödənilməklə, habelə maliyyələşmə mənbəyindən asılı olmayaraq, hüquqi şəxsin şəxsi istehlak məqsədləri üçün istifadə olunan mallar (işlər, xidmətlər) üzrə vergitutulan dövriyyə necə müəyyən edilir?

- onların emal dəyəri
- onların faktiki maya dəyəri üzrə
- həmin qiymətlilərin sərbəst bazar qiyməti, dövlətin tənzimlənən qiymətlər olduqda isə həmin qiymətlər nəzərə alınmaqla
- onların fatiki əldə edilmə qiyməti
- onların topdansatış qiymətləri əsasında

686 Digər şəxsin (vəkalət verənin) agentliyi olan (vəkalət olan) şəxs malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi faktı olduqda, vergitutma bazasının müəyyənləşdirilməsinin düzgünlüyü yoxlanarkən aşağıdakılar nəzərə almaq lazımdır: 1. digər şəxsin (vəkalət verənin) agentliyi olan (vəkalət olan) şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 2. agentin vəkalət verənə göndərdiyi xidmətlər agentin həyata keçirdiyi əməliyyatlar sayılır; 3. rezident olmayan və Azərbaycan Respublikasında ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçməmiş rezident agentinin respublika ərazisində mallar təqdim etməsi agent tərəfindən həyata keçirilən əməliyyat sayılır; 4. rezident olan və Azərbaycan Respublikasında ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçmiş rezident agentin respublika ərazisində mallar təqdim etməsi agent tərəfindən həyata keçirilən əməliyyat sayılır; 5. vəkalət verənin agentə göndərdiyi xidmətlər agentin həyata keçirdiyi əməliyyatlar sayılır.

- 2, 3, 4
- 1, 3, 5
- 1, 2, 3
- 3, 4, 5
- 1, 2, 4, 5

687 Auditor təsərrüfat subyekti agentin həyata keçirdiyi əməliyyatların mövcudluğunun yoxlaması zamanı aşağıdakı istiqamətlər üzrə araşdırma aparılmalıdır: 1. təsərrüfat subyekti özünün agent kimi iştirakı; 2. təsərrüfat subyekti agent vasitəsi ilə əməliyyatlar həyata keçirməsi; 3. təsərrüfat subyekti özünün sifarişçi kimi iştirakı; 4. təsərrüfat subyekti podratçı vasitəsi ilə əməliyyatlar həyata keçirməsi; 5. təsərrüfat subyekti özünün vəkalət verən kimi iştirakı.

- 1, 3, 5

- 1, 2  
 3, 4  
 2, 3  
 4, 5

688 Əgər auditi aparılan təsərrüfat subyektdə barter əməliyyatı aparılıbsa, onda auditor vergitutma bazasının müəyyənləşdirilməsi zamanı nəyə diqqət yetirməlidir?

- vergitutulan dövryyənin düzgünlüyünə  
 ƏDV məbləğinin əvəzləşdirilməsinə  
 bu əməliyyatlar üzrə bazar dəyərinin tətbiqinin düzgünlüyünə  
 vergitutulan dövryyənin dəqiqləşdirilməsinə  
 transfert qiymətlərin tətbiqinin düzgünlüyünə

689 Vergi ödəyicisi mühasibat uçotu aparmırsa və ya müəyyən edilmiş qaydada aparmırsa, mühasibat və hesabat sənədləri məhv olunmuşdursa (itirilmişdirsə), onda ödənilməli olan ƏDV-nin məbləği necə müəyyənləşdirilməlidir?

- Nazirlər Kabinetinin 23.02.2001 tarixli 51 Nöli Qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisi tərəfin verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının vermədiyi hallarda verginin əlaqəli məlumata əsasən hesablanması" Qaydasına müvafiq olaraq  
 Ümumi müəyyən edilmiş qaydada  
 Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 47 Nöli Qərarı ilə təsdiq olunmuş "Birbaşa və dolaylı qiymətləndirmə metodlarının təsdiq edilməsi Qaydaları"-na müvafiq olaraq  
 Vergi qanunvericiliyində müəyyən edilmiş qaydada  
 Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 51 Nöli Qərarı ilə təsdiq olunmuş "Vergi ödəyicisi tərəfin verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının vermədiyi hallarda verginin əlaqəli məlumata əsasən hesablanması" Qaydasına müvafiq olaraq

690 Xarici subpodratçıların əlavə dəyər vergisi ilə bağlı öhdəlikləri araşdırılan zaman auditor aşağıdakı hərəkətləri etməlidir: 1. sazişlər və əlavə dəyər vergisi haqqında Protokollar öyrənilməlidir; 2. hər bir podratçı tərəfin, əməliyyat şirkətinin və onun subpodratçılarının karbohidrogen fəaliyyətləri ilə bağlı sıfır (0) dərəcə ilə əlavə dəyər vergisinə cəlb edilməsi halları araşdırılmalıdır; 3. hər bir əməliyyat şirkətinin və podratçı tərəfin sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunmaq barədə bildirən vergidən azad olunma sertifikatı yoxlanılmalıdır; 4. alınmış sertifikatların təyinatına uyğun istifadə edilib-edilməməyi araşdırılmalıdır; 5. mallar, işlər və ya xidmətlər karbohidrogen fəaliyyətlərinin yerinə yetirilməsi üçün deyil, başqa məqsədlər üçün gətirilsə, onda belə malların, işlərin, xidmətlərin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ƏDV-yə cəlb edilməsi vəziyyəti yoxlanılmalıdır.

- 2, 3, 4, 5  
 1, 3, 5  
 1, 2, 3, 4, 5  
 1, 3, 4, 5  
 1, 3, 5

691 ƏDV-nin auditi zamanı digər şəxsin (vəkalət verənin) agent (vəkalət alan) olan şəxs malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı vergitutma bazasının müəyyənləşdirilməsinin düzgünlüyünü yoxlayarkən, auditor nələrə xüsusi diqqət yetirilməli və nəzərə alınmalıdır? 1. vəkalət verənin agentə göndərdiyi xidmətlər agentin həyata keçirdiyi əməliyyatlar sayılır; 2. digər şəxsin (vəkalət verənin) agent (vəkalət alan) olan şəxs tərəfindən malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 3. agentin vəkalət verənə göndərdiyi xidmətlər agentin həyata keçirdiyi əməliyyatlar sayılır; 4. rezident olmayan və Azərbaycan Respublikasında ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməmiş rezident agentin ölkəmizin ərazisində mallar təqdim etməsi agent tərəfindən həyata keçirilən əməliyyat sayılır; 5. hər bir əməliyyat şirkətinin və podratçı tərəfin sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb olunmaq barədə bildirən vergidən azad olunma sertifikatına.

- 1, 2, 3  
 1, 3, 5  
 2, 3, 4

- 3, 4, 5  
 1, 4, 5

692 Müstəqil elementlərdən ibarət olan əməliyyat bölünərkən vergiyə cəlb olunan və vergidən azad edilən əməliyyatlar ayrılırsa, onlara ƏVD məqsədləri üçün ayrı-ayrı əməliyyatlar kimi baxılırmı?

- Baxılmır  
 Yalnız barter əməliyyatları zamanı sayılır  
 Baxılır  
 Bu əməliyyatlar vergiyə cəlb edilmir  
 Müstəsna hallarda baxılmır

693 İxracatçının Azərbaycan Respublikasına malların idxalına yardımçı xarakter daşıyan işlər görülməsi və xidmətlərin göstərilməsi ƏVD məqsədləri üçün malların idxalının bir hissəsi sayılırmı?

- Sayılmır  
 Yalnız barter əməliyyatları zamanı sayılır  
 Sayılır  
 Bu əməliyyatlar vergiyə cəlb edilmir  
 Müstəsna hallarda sayılmır

694 ƏVD məqsədləri üçün qarışıq əməliyyatlar üzrə vergitutma bazası müəyyən edilərkən malların göndərilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə yardımçı xarakter daşıyan malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi həmin əməliyyatların tərkib hissəsi sayılırmı?

- Sayılmır  
 Yalnız barter əməliyyatları zamanı sayılır  
 Sayılır  
 Bu əməliyyatlar vergiyə cəlb edilmir  
 Müstəsna hallarda sayıla bilər

695 Əgər yoxlamanın əhatə etdiyi dövr ərzində təsərrüfat subyektinin hesabat dövrü ərzində bir vergi ödəyicisi statusundan digər vergi ödəyicisi statusuna keçmişdirsə, onda auditor nəyə diqqət yetirməlidir?

- vergitutulan əməliyyatların aparıldığı tarixə  
 satış dövrünün həcminə  
 keçid dövrünün düzgünlüyünə  
 vergitutulan dövrünün həcminə  
 keçid dövrünün müddətinə

696 Əgər yoxlama ilə əhatə olunmuş dövr ərzində yoxlanılan müəssisənin (sahibkarın) ƏDV ödəyicisi qeydiyyatı ləğv olunmuşdursa, bu zaman yoxlama aktında hansı qeydlər edilməlidir?

- qeydiyyatın ləğv olunmasının səbəbləri (vergi tutulan əməliyyatların aparılmasının dayandırılması, əvvəlki tam 12 təqvim ayı ərzində 75000 manatdan az olması və qanunvericilikdə nəzərdə tutulmuş digər səbəblər) və tarixi göstərməli, həmçinin qeydiyyat bildirişinin geri alınması  
 qeydiyyatın ləğv olunmasının səbəbləri (vergi tutulan əməliyyatların aparılmasının dayandırılması, əvvəlki tam 3 təqvim ayı ərzində 75000 manatdan az olması və qanunvericilikdə nəzərdə tutulmuş digər səbəblər) və tarixi göstərməli, həmçinin qeydiyyat bildirişinin geri alınması  
 qeydiyyatın ləğv olunmasının səbəbləri (vergi tutulan əməliyyatların aparılmasının dayandırılması, əvvəlki tam 12 təqvim ayı ərzində 100000 manatdan az olması və qanunvericilikdə nəzərdə tutulmuş digər səbəblər) və tarixi göstərməli, həmçinin qeydiyyat bildirişinin geri alınması  
 qeydiyyatın ləğv olunmasının səbəbləri (vergi tutulan əməliyyatların aparılmasının dayandırılması, əvvəlki tam 3 təqvim ayı ərzində 60000 manatdan az olması və qanunvericilikdə nəzərdə tutulmuş digər səbəblər) və tarixi göstərməli, həmçinin qeydiyyat bildirişinin geri alınması  
 vergi tutulan əməliyyatların aparılmasının dayandırılması, əvvəlki tam 6 təqvim ayı ərzində 75000 manatdan az olması və qanunvericilikdə nəzərdə tutulmuş digər səbəblər

697 Yoxlama zamanı sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu aşkar edilərsə, o

hansı müddət ərzində vergi orqanlarına ƏDV-nin məqsədləri üçün qeydiyyatda dair ərizə verməlidir?

- 5 gün
- 30 gün
- 10 gün
- 15 gün
- 20 gün

698 Yoxlama zamanı sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi hansı məbləğdə olduqda, auditor bu barədə yoxlama aktında müvafiq qeyd etməlidir?

- 150.000 manatdan artıq olduğu aşkar edilərsə
- 90.000 manatdan artıq olduğu aşkar edilərsə
- 200.000 manatdan artıq olduğu aşkar edilərsə
- 100.000 manatdan artıq olduğu aşkar edilərsə
- 125.000 manatdan artıq olduğu aşkar edilərsə

699 Yoxlanılan təsərrüfat subyektinin sadələşdirilmiş verginin ödəyicisi olduğu halda, onun ƏDV qeydiyyatına alınma öhdəliklərinin yaranıb-yaranmaması araşdırılarkən nəyə xüsusi diqqət yetirilməlidir?

- onun mənzil tikintisi, səmişin və yük daşımaları üzrə fəaliyyət göstərib-göstərməməsi
- onun mənzil tikintisi, səmişin və yük daşımaları üzrə fəaliyyət göstərib-göstərməməsi, idman mərc oyunlarının operatoru və satıcıları olub-olmaması
- yoxlanılan dövr çərçivəsində malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən və vergi tutulan idxaldan gəlirinin həcmindən
- səmişin və yük daşımaları üzrə fəaliyyət göstərib-göstərməməsi, idman mərc oyunlarının operatoru və satıcıları olub-olmaması
- yalnız vergi tutulan idxaldan gəlirinin həcmindən

700 Vergi ödəyicisinin statusunun yoxlanması zamanı ƏDV məqsədləri üçün qeydiyyatın vergi orqanının təşəbbüsü ilə aparıldığı hallarda yoxlama aktında açıqlanmalıdır?

- vergi orqanının əsas götürdüyü səbəblər, qeydiyyatın qüvvəyə mindiyi tarix
- vergi orqanının əsas götürdüyü səbəblər, şəhadətnamənin nömrəsi və VÖEN
- vergi orqanının əsas götürdüyü səbəblər, qeydiyyatın qüvvəyə mindiyi tarix, şəhadətnamənin nömrəsi və VÖEN
- maliyyə orqanının əsas götürdüyü səbəblər
- vergi orqanının əsas götürdüyü səbəblər

701 Vergi ödəyicisinin statusunun yoxlanması zamanı təsərrüfat subyekti (sahibkar) yoxlama ilə əhatə olunan dövr üzrə ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmişdirsə, onda yoxlama aktında nə göstərilməlidir?

- Şəhadətnamənin nömrəsi və qeydiyyatın qüvvəyə mindiyi tarix
- Şəhadətnamənin nömrəsi və VÖEN
- “ƏDV məqsədləri üçün qeydiyyat haqqında” ərizənin vergi orqanına verilmə tarixi, “ƏDV ödəyicisinin qeydiyyat bildirişi”nin nömrəsi və qeydiyyatın qüvvəyə mindiyi tarix
- Ərizənin vergi orqanına verilmə tarixi və şəhadətnamənin nömrəsi
- “ƏDV ödəyicisinin qeydiyyat bildirişi”nin nömrəsi və qeydiyyatın qüvvəyə mindiyi tarix

702 ƏDV-nin auditinin aparılması zamanı yoxlamanın məqsədindən asılı olaraq vergi qanunvericiliyinə müvafiq olaraq aşağıdakı mövqələrdən yoxlama aparılmalıdır: 1. şəxsin ƏDV ödəyicisi olub-olmamasının (vergi ödəyicisinin statusunun) müəyyənəşdirilməsi; 2. vergitutma obyektlərinin müəyyənəşdirilməsinin düzgünlüyünün yoxlanması; 3. vergi bazasının müəyyən edilməsi; 4. vergi tutulan əməliyyatın dəyərinin müəyyənəşdirilməsinin düzgünlüyünün yoxlanması; 5. vergi tutulan dövriyyənin dəqiqləşdirilməsinin düzgünlüyünün yoxlanması; 6. büdcədən əvəzləşdirilməsinə əsas verməyən xüsusi səbəblərin mövcudluğunun yoxlanması.

- 2, 3, 4, 5, 6
- 1, 2, 3, 4, 5
- 1, 2, 3, 4, 5

- 1, 3, 4, 5, 6  
 1, 2, 4, 5, 6

703 Auditor tərəfindən aparılmış əvəzləşdirmələrin yoxlanılması zamanı vergi qanunvericiliyinin müddəalarına və iri məbləğdə aparılmış əvəzləşdirilmələr araşdırılarkən nələrə xüsusi diqqət yetirməlidir?

- əməliyyatın aparılması vaxtına, ƏDV-nin depozit hesaba ödənilməsinə, malların dəyəri ilə ƏDV məbləğinin eyni vaxtda ödənilməsinə, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən elektron vergi-hesab fakturası üzrə satılmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməsi vəziyyətinə
- Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən elektron vergi-hesab fakturası üzrə satılmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməsi vəziyyətinə
- əməliyyatın aparılması vaxtına, ƏDV-nin depozit hesaba ödənilməsinə, malların dəyəri ilə ƏDV məbləğinin eyni vaxtda ödənilməsinə, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən elektron vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməsi vəziyyətinə
- əməliyyatın aparılması vaxtına, ƏDV-nin depozit hesaba ödənilməsinə, malların dəyəri ilə ƏDV məbləğinin eyni vaxtda alınmasına
- Yalnız ƏDV-nin depozit hesaba ödənilməsinə, malların dəyəri ilə ƏDV məbləğinin eyni vaxtda ödənilməsinə

704 ƏDV-nin auudit yoxlamasında malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə bağlı müqavilələrin öyrənilməsi zamanı yoxlayıcı tərəfindən nələrə xüsusi diqqət yetirilməlidir?

- Vergi Məcəlləsinə əsasən malların təqdim edildiyi, iş və xidmətlərin göstərildiyi yerin müəyyən edilməsi zamanı bağlanmış müqavilələrin şərtlərinə
- Vergi Məcəlləsinə əsasən malların təqdim edildiyi, iş və xidmətlərin göstərildiyi yerin müəyyən edilməsi zamanı bağlanmış müqavilələrin şərtlərinə
- həmin müqavilədə göstərilən əməliyyatların agent vasitəsi ilə aparılan əməliyyatlara aid edilib-edilməməsinə, digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin hesablanması sahəvi xüsusiyyətlərinə
- malların göndərilməsi, ixracatçının idxalına yardımçı xarakter daşıyan malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi, eyni zamanda mövcud bazar qiymətlərinə
- yalnız digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin hesablanması sahəvi xüsusiyyətlərinə

705 Əməliyyatların aparıldığı (o cümlədən idxalın) vaxtın müəyyən edilməsi zamanı avans ödənişlərin olub-olmaması və vergi hesab-fakturalarının qeydiyyat kitabındakı yazılışlar yoxlanılarkən nə diqqətlə öyrənilməlidir?

- malların göndərilməsi, ixracatçının idxalına yardımçı xarakter daşıyan malların göndərilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi, eyni zamanda mövcud bazar qiymətləri
- müqavilədə göstərilən əməliyyatların agent vasitəsi ilə aparılan əməliyyatlara aid edilib-edilməməsi, digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin hesablanması sahəvi xüsusiyyətləri
- Vergi Məcəlləsinə əsasən malların təqdim edildiyi, iş və xidmətlərin göstərildiyi yerin müəyyən edilməsi zamanı bağlanmış müqavilələrin şərtləri
- Vergi Məcəlləsinə əsasən yalnız iş və xidmətlərin göstərildiyi yerin müəyyən edilməsi zamanı bağlanmış müqavilələrin şərtləri
- Vergi Məcəlləsinə əsasən yalnız malların təqdim edildiyi vaxtın müəyyən edilməsi zamanı bağlanmış müqavilə şərtləri

706 Vergi tutulan əməliyyatın (idxalın) dəyərinin müəyyən edilməsində ƏDV nəzərə alınmadan dəyərin düzgün formalaşmasına, idxalın bir hissəsi kimi göstərilən xidmətlərə baxılarkən auditor nələrə diqqət yetirilməlidir?

- Vergi Məcəlləsinə əsasən malların təqdim edildiyi, iş və xidmətlərin göstərildiyi yerin müəyyən edilməsi zamanı bağlanmış müqavilələrin şərtləri
- əməliyyatın aparılması vaxtına, ƏDV-nin depozit hesaba ödənilməsinə, malların dəyəri ilə ƏDV məbləğinin eyni vaxtda ödənilməsinə, Vergi Məcəlləsinin 175.1.3-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi tərəfindən vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən, ƏDV məbləğinin ödənilməsi vəziyyətinə
- malların göndərilməsinə, işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə, həmçinin ixracatçının idxalına yardımçı xarakter daşıyan malların göndərilməsinə, işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə, eyni zamanda mövcud bazar qiymətlərinə

- müqavilədə göstərilən əməliyyatların agent vasitəsi ilə aparılan əməliyyatlara aid edilib-edilməməsi, digər şəxsin agent vasitəsi ilə həyata keçirdiyi əməliyyatlar üzrə ƏDV-nin hesablanması sahəsi xüsusiyyətlərinə
- yalnız ixracatçının idxalına yardımçı xarakter daşıyan malların göndərilməsinə, işlərin görülməsinə və ya xidmətlərin göstərilməsinə

707 ƏDV məqsədləri üçün vergi ödəyicisinin müəyyən edilməsi zamanı ƏDV məqsədləri üçün qeydiyyatda dair ərizə vermə öhdəliyinin yaranıb yaranmaması araşdırılarkən auditor nəyə xüsusi diqqət yetirilməlidir?

- ƏDV-nin büdcədən əvəzləşdirilməsinə əsas verən xüsusi səbəblərin mövcudluğuna
- büdcədən əvəzləşdirilməyə əsas verən vergi bəyannamənin tərtib edilməsi zamanı vergi ödəyicisinin tətbiq etdiyi uçot sistemindəki çatışmamazlıqların yoxlanmasına
- vergi ödəyicisinin faktiki göstərdiyi fəaliyyətə, istinilən hesabat ayında vergi tutulan əməliyyatların həcmində (ƏDV-dən azad edilən dövriyyə istisna olmaqla), xronometraj metodu ilə müşahidə aparıldığı halda tərtib edilən aktın nəticələrinə
- büdcədən əvəzləşdirilməyə əsas verən səbəblərin yoxlanması qaydasına
- yalnız vergi ödəyicisinin faktiki göstərdiyi fəaliyyətə

708 Əlavə dəyər vergisinin yoxlanılması zamanı “Əlavə dəyər vergisinin yoxlanılması üzrə” tətbiq edilmiş yönləndirici vərəqəyə (sənəd kodu YV-033) əsasən hansı məsələlər yoxlama ilə əhatə olunmalıdır?

- ƏDV-nin büdcədən əvəzləşdirilməsinə əsas verən xüsusi səbəblərin mövcudluğu araşdırılmalıdır
- auditor tərəfindən ƏDV üzrə vergi bəyannamənin vergi ödəyicisində olan sənədlərdəki göstəricilərə müvafiq olub-olmaması araşdırılmalıdır
- ƏDV məqsədləri üçün vergi ödəyicisinin müəyyən edilməsi zamanı ƏDV məqsədləri üçün qeydiyyatda dair ərizə vermə öhdəliyinin yaranıb yaranmaması araşdırılmalıdır
- büdcədən əvəzləşdirilməyə əsas verən vergi bəyannamənin tərtib edilməsi zamanı vergi ödəyicisinin tətbiq etdiyi uçot sistemindəki çatışmamazlıqlar yoxlanmalıdır
- vergi ödəyicisinin faktiki fəaliyyət sahəsi araşdırılmalıdır

709 Əlavə dəyər vergisinin yoxlanılması zamanı hesablanmış aylıq vergi məbləği mühasibat ucotu yazılışları ilə (baş kitabla) üzləşdirilməsi zamanı auditor nələrə diqqət yetirməlidir?

- ƏDV-nin büdcədən əvəzləşdirilməsinə əsas verən xüsusi səbəblərin mövcudluğuna
- büdcədən əvəzləşdirilməyə əsas verən vergi bəyannamənin tərtib edilməsi zamanı vergi ödəyicisinin tətbiq etdiyi uçot sistemindəki çatışmamazlıqların yoxlanmasına
- iri məbləğdə edilmiş düzəlişlərə və dəqiqləşdirilmiş dövriyyəyə, eləcə də əvvəlki yoxlama aktında göstərilən səhvlərə edilmiş düzəlişlərə
- büdcədən əvəzləşdirilməyə əsas verən səbəblərin yoxlanması qaydasına
- kiçik məbləğdə edilmiş düzəlişlərə və dəqiqləşdirilməmiş dövriyyəyə, eləcə də əvvəlki yoxlama aktında qeyd olunmayan səhvlərə edilmiş düzəlişlərə

710 Əlavə dəyər vergisinin yoxlanılması zamanı “Əlavə dəyər vergisinin yoxlanılması üzrə” tətbiq edilmiş yönləndirici vərəqəyə (sənəd kodu YV-033) əsasən hansı məsələlər yoxlama ilə əhatə olunmalıdır?

- vergi ödəyicisi tərəfindən onun maliyyə-təsərrüfat fəaliyyəti və ödənilmiş ƏDV məbləği haqqında məlumatların alınması araşdırılmalıdır
- auditor tərəfindən ƏDV üzrə vergi bəyannamənin vergi ödəyicisində olan sənədlərdəki göstəricilərə müvafiq olub-olmaması araşdırılmalıdır
- hesablanmış aylıq vergi məbləği mühasibat ucotu yazılışları ilə (baş kitabla) üzləşdirilməlidir
- ƏDV üzrə vergi bəyannamənin tərtib edilməsi üçün vergi ödəyicisinin tətbiq etdiyi uçot sisteminin səyyar vergi yoxlamasının aparılması qaydası müəyyən edilməlidir
- hesablanmış aylıq vergi məbləği bəyannamələrdəki məlumatlarla üzləşdirilməlidir